

*Rafiq İsmayılov
Dilruba Cəfərova
Gülərə Xudiyeva
Xanım Qasımovə*

AZƏRBAYCAN DİLİ

5

Ümumtəhsil məktəblərinin
5-ci sinfi üçün “Azərbaycan dili”
(tədris dili kimi) fənni üzrə dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24.05.2016-cı il tarixli 354 №-li əmri ilə
təsdiq edilmişdir.



Bakı – 2016

*Rafiq İsmayılov
Dilruba Cəfərova
Gülarə Xudiyeva
Xanım Qasimova*

**Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Azərbaycan dili”
(tədris dili kimi) fənni üzrə dərslik.**

Bakı: “Altun kitab”, 2016. 200 səh.

Redaktorlar:

*Aynur Rüstəmova
Elxan Nəcəfov*

Dərsliklə bağlı rəy, irad və təkliflərin altunkitab2004@gmail.com və derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

Yazıcı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəllifləri tərəfindən müvafiq yaşı qrupu üçün uyğunlaşdırılmışdır.

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Çap üçün deyil

MÜNDƏRİCAT

MÖVZULAR	səhifə
1-ci BÖLMƏ. AİLƏ VƏ MƏKTƏB	9-46
● Mükafat Saitlərin növləri	10-12
● Əsl dost Samitlərin növləri	13-14
● İradənin gücü Ahəng qanunu	15-17
● Bizim riyaziyyat müəllimimiz Saitlərin uzun tələffüzü	18-22
● Ala-bəzək torba "O" saitinin "a" kimi tələffüzü	23-26
● Dünyanın ən sürətli adamı Söz sonunda cingiltili samitlərin tələffüzü	27-29
● Təcili qan lazımdır Sözlərin sonunda k-y əvəzlənməsi	30-33
● Xeyirxah Əli "Q" samitinin yazılışı və tələffüzü	34-36
● Orxan və Təpel Qoşa samitlə bitən təkhecalı sözlər	37-39
● Hamının bildiyi dil Qoşasamitli sözlərin tələffüzü	40-42
● Onlar necə danışır və oxuyurlar Heca və vurğu. Sözün səs tərkibinə görə təhlili	43-45
● Dil qaydaları üzrə təkrar	46
2-ci BÖLMƏ. NİYƏ BELƏ DEYİRİK	47-78
● Lügətlər Sözün leksik və qrammatik mənası	48-49
● Qanadlı misralar Sözün məcazi mənası necə yaranır	50-53
● Rəvayətli ifadələr Frazeoloji birləşmələr	54-56

MÖVZULAR	səhifə
● Düzmü deyirik Çoxmənali sözlər	57-58
● Lakonizm nədir Omonimlər	59-61
● Dəyirmi masa cəngavərləri Sinonimlər	62-64
● Rəmzə çevrilmiş adlar Antonimlər	65-67
● Axillesin dabanı Etimologiya nədir?	68-69
● Sərhədsiz internet Terminlər	70-72
● Birgünlük xəlifə Arxaizmlər	73-75
● Sözün qüdrəti	76
● Dil qaydaları üzrə təkrar	77-78
3-cü BÖLMƏ. MƏNƏVİ DƏYƏRLƏR	79-108
● Bilirdim ki, gələcəksən Kök və şəkilçi	80-82
● Suyun haqqı suya... Leksik və qrammatik şəkilçilər	83-84
● Ədalətli seçim Sözün başlanğıc forması	85-86
● Fırtınada yatan adam Şəkilçilərin variantları	87-89
● Yolla gözəl gedən adam Bir cür yazılın şəkilçilər	90-91
● İki limon ağacı Sözönü şəkilçilər	92-93
● Yoxsulluq nədir Söz yaradıcılığı	94-96
● Söz vermişəm Düzəltmə sözlər	97-99

MÖVZULAR	səhifə
● Xoşbəxtlik Eyniköklü sözlər	100-101
● Balaca Qara Balıq Mürəkkəb sözlər	102-104
● Kəndxuda və muzdur Defislə yazılan mürəkkəb sözlər Sözün tərkibinə görə təhlili	105-107
● Dil qaydaları üzrə təkrar	108
4-cü BÖLMƏ. TARİXİ-MƏDƏNİ ABİDƏLƏR	109-144
● Atəşgah Konkret və mücərrəd isimlər	110-112
● Azərbaycan qalaları Ümumi və xüsusi isimlər	113-116
● Dərbənd qalası Tək və cəm isimlər. Toplu isimlər	117-118
● Kiş Alban məbədi İşmin halları	119-121
● İçərişəhər Əlamət və keyfiyyət bildirən sıfətlər	122-125
● Memar Əcəmi	126-127
● İsmailiyyə Sifətin dərəcələri	128-130
● Xudafərin körpüsü Feilin məsdər forması	131-132
● Opera teatrı Təsdiq və inkar feillər	133-134
● Gələrsən-görərsən qalası Feilin zamana görə dəyişməsi	135-137
● Səadət sarayı Feilin şəxsə görə dəyişməsi	138-139
● Əlincə qalası	140-142
● Dil qaydaları üzrə təkrar	143-144

MÖVZULAR	səhifə
5-ci BÖLMƏ. ANA TƏBİƏT	145-166
● Xocalıdan yadigar Mürəkkəb isimlər və onların yazılışı	146-148
● Ana maral Mürəkkəb sıfətlər və onların yazılışı	149-151
● Heydərbabaya salam	152-153
● Meşə simfoniyası	154-155
● Bozlar	156-158
● Göygöl	159
● Naftalan Mürəkkəb feillər və onların yazılışı	160-161
● Xarıbülbül	162-164
● Dil qaydaları üzrə təkrar	165-166
6-ci BÖLMƏ. TARİXDƏ İZ QOYANLAR	167-191
● Romul və Rem	168-169
● Həzrət Əli Cümlənin məqsəd və intonasiyaya görə növləri	170-171
● İbn Sina	172-173
● Sirli hərflər Dialoqda durğu işarələrinin işlənməsi	174-175
● Nəsimirəddin Tusi	176-177
● Demosfen	178-179
● Cavansırın xəlifə ilə görüşü	180-181
● İndi üstünüzə Topal Teymur gəlir	182-184
● Ana və oğul	185-187
● Hacı Zeynalabdin Tağıyev	188-189
● Dil qaydaları üzrə təkrar	190-191
İZAHLI LÜĞƏT	192-199

1-ci BÖLME

AİLE VE MƏKTƏB



Çap İcra Kurumu

MÜKAFAT

Yeni dərs ilinin başlanmasına bir həftə qalmışdı. Aysu bu yay tətilində bir dəfə də olsun əlinə kitab almamışdı. İşi-gücü internetdə rəfiqələri ilə yazışmaq, yeni filmlərə, musiqi *kliplərinə* tamaşa etmək idi. Anası tez-tez deyirdi:

— Ay bala, əl çək kompüterdən, götür, bir kitab oxu.

Aysu isə cavab verirdi:

— Yaxşı da, anacan, bəs tətil nə üçündür?

Mən pis iş görmürəm ki!.. Sən bilmirsən axı, müasir dövrdə internet ən zəngin bilik mənbəyidir.

Nəhayət, atası Aysunu kitaba alışdırmağın yolunu tapdı. O, qızını çağırıb dedi:

— Qızım, al bu kitabı, oxu. Əgər məktəb başlanana qədər oxuyub qurtarsan, sevdiyin müğənninin konsertinə bilet qazana bilərsən.

— Doğrudan?

— Düz sözümdür.

Aysu kitabı götürüb üz qabığına baxdı:

— Mütləq oxuyacağam, ata. Yəqin ki, maraqlı kitabdır, — deyə o, atasını əmin edib kitabı öz otağına apardı və rəfə qoydu.

Çox şirnləndirici təklif idi. Aysu özünü konsert zalında təsəvvür edirdi. Amma bunun üçün əvvəlcə kitabı oxumaq lazım idi. Buna isə heç həvəsi yox idi. Bəlkə, bir neçə gündən sonra yalandan desin ki, oxuyub? Yox, atası elə də sadəlövh adam deyil. O, mütləq əsərin məzmununu soruşacaq.




1. Aysunun yerində olsa idiniz, nə edərdiniz?

Birdən Aysunun ağlına parlaq bir fikir gəldi:

— Yaşasın internet – dünyanın ən zəngin məlumat mənbəyi! Orada istənilən məşhur əsər haqqında qısa məlumat tapmaq olar.

Ağilli qızımız belə də etdi. İnternete daxil olub axtarış verdi: Mark Tven, "Şahzadə və dilənci". Həmin dəqiqə də onlarla mənbə çıxdı. Onlardan birini açıb oxudu:

"Dilənci Tom təsadüf nəticəsində kral sarayına düşür və burada şahzadə Eduardla tanış olur. Onlar əylənmək məqsədilə paltarlarını dəyişirlər..."





2. Müəllif nəyə görə Aysunu “ağılı” adlandırır? Sizcə, bu, doğrudanmı, belədir?

Aysu əsər haqqında bir səhifəlik xülasəni tez-tələsik oxudu və özündən razı qaldı. Hələ bir öz-özünə düşündü: “Vallah, bu böyüklər qəribədirlər. Lap həyatdan geri qalıblar. Bir dilənci ilə şahzadənin macəralarını oxumaq üçün bu qədər vaxt sərf etməyə dəyərmi? Nə yaxşı ki, internet varmış. Konsert bilet artıq cibimdədir”.

Aysu qızımız ağılı idi. O həmin dəqiqə atasının yanına qaçıb kitabı oxuduğunu demədi. Axı hamı bilir ki, 200 səhifəlik kitabı bir günə oxuyub qurtarmaq olmaz. Heç ertəsi gün də, o biri gün də demədi. Düz bir həftə səbirlə gözlədi. Dərslərin başlanmasına bir gün qalmış təntənəli şəkildə elan etdi:

- Ata, mən kitabı oxuyub qurtardım.
- Eləmi?! – ata sevincək dilləndi. – Məzmununu danışa bilərsən?
- Əlbəttə...



3. Sizcə, Aysu atاسını aldada biləcəkmi? Hadisələrin davamı ilə bağlı öz versiyalarınızı söyləyin.

Aysu internetdən oxuduqlarını iki-üç dəqiqə ərzində *üyüdüb-tökdü*. Sonra tez dilləndi:

- Hə, indi mükafatımı ala bilərəm?
- Atanın sıfəti birdən dəyişdi. O, qanı qaralmış halda dedi:
 - Aysu, sən əsəri oxumamışsan. Əgər oxusa idin, kitabın içində qoyduğum konsert biletini tapardın.

Rafiq Ələkbəroğlu

Oxu və yazı

4. Mətnin giriş və əsas hissələrini müəyyən edin. Əsas hissəni başlıqlara bölün. Sonluğu özünüz yazın.

Söz ehtiyatı

5. “Klip” sözünün mənasını izah edin.
6. “Üyüdüb-tökmək” sözünü hansı ifadə ilə əvəz etmək olar?
- 7*. Hansı cümlədə “xülasə” sözü mətndəki mənasında işlənib?
 - A) Xülasə, söz verdiyimiz vaxtda iclasa gedib çatdıq.
 - B) Məruzənin xülasəsi yazılışlı şəkildə hamiya paylandı.

Dil qaydaları

8. "Mükafat" sözündəki sait və samit səsləri müəyyənləşdirin.
- 9*. [u] qalın, [ü] isə incə saitdir. Bəs onların tələffüzündə hansı oxşarlıq var?
- 10*. "Ayi" sözündəki saitlərin oxşar xüsusiyyətlərini sadalayın. Bəs bu saitlərin tələffüzündə hansı fərq var?

Yadda saxla!

SAİTLƏRİN NÖVLƏRİ

Sait səslərin aşağıdakı növləri var:
qalın saitlər – [a], [ı], [o], [u];
incə saitlər – [ə], [e], [i], [ö], [ü];
dodaqlanan saitlər – [o], [ö], [u], [ü];
dodaqlanmayan saitlər – [a], [ı], [e], [ə], [i];
açıq saitlər – [a], [o], [e], [ə], [ö];
qapalı saitlər – [ı], [i], [u], [ü].

11. Aşağıda verilən əlamətlərə uyğun gələn saitləri müəyyənləşdirin.
İncə, dodaqlanan, qapalı –
Qalın, dodaqlanan, açıq –
Qalın, dodaqlanmayan, açıq –
İncə, dodaqlanan, açıq –
Qalın, dodaqlanmayan, qapalı –

12. Hər bir sıranı tamamlayan saiti müəyyən edin.

- | | |
|--------------------|--------------------|
| 1. u, a, ı, ... | 4. o, u, ö, ... |
| 2. i, ü, ı, ... | 5. e, o, a, ö, ... |
| 3. ə, a, i, e, ... | 6. e, ü, ö, ə, ... |

13. Aşağıdakı şeir parçasında hansı növ sait səslər iştirak etmir? Bu səslərə xas olan xüsusiyyəti müəyyənləşdirin.

Qışda dağlar ağ geyinər, yaz – qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.

Aşıq Ələsgər

ƏSL DOST

Vasif və Leyla dostluq edirdilər. Onlar bir sinifdə oxuyur və bir həyətdə yaşayırlılar. Çox vaxt dərslərinə birgə hazırlaşır, gəzməyə də bir gedirdilər.

Yay tətili idi. Bir gün Leyla Vasifə dedi:

– Vasif, mənim əmim sirkdə işləyir. *Akrobatika* üzrə məşqçidir. Bu gün məni də özü ilə sirkə – məşqə baxmağa aparacaq. İstəyirsən, bir yerdə gedək.

Vasif sevindi:

– Bu lap yaxşı olar. Mən sirki çox sevirəm.

Onlar Mərdan əmiyə qoşulub sirkə getdilər.

Sirk elə böyük və möhtəşəm idi ki! Məşqin başlanmasına yarım saat qalmışdı. Uşaqlar sirk meydançasından çıxıb

pərdə arxasına keçdilər. Buradakı qəfəslərdə müxtəlif heyvanlar var idi. Dostlar maraqla onlara baxırdılar.

Vasifin başı heyvanlara qarışmışdı. Bir də baxdı ki, Leyla yanında yoxdur. Yenidən sirk meydançasına qayıdan Vasif burada dəhşətli bir səhnənin şahidi oldu. Böyük qonur ayı iri pəncələri ilə Leylanı tutub dəyirmi stolun üstünə çıxmışdı. O, bərkdən nərildəyirdi, yazıq qızçığazın isə heç səsi də çıxmırıldı. Elə bil qorxudan dili tutulmuşdu. İşin tərsliyindən ətrafda heç kim yox idi.

Vasif var gücü ilə: "Mərdan əmi!" – deyə çığırıldı.

Amma Mərdan əmidən səs-soraq yox idi. Ayı isə Leylanı daha da yuxarı qaldırır, sanki onu yerə cirpmaga hazırlaşırırdı.



1. Sizcə, bu hadisə nə ilə bitəcək? Öz versiyanızı söyləyin və hekayəni gözlənilməz sonluqla bitirməyə çalışın.

Nəhayət, Vasif cəsarətini toplayıb ayının çıxdığı stola yaxınlaşdı. Var gücü ilə stolun bir tərəfindən yapışib qaldırdı. Ayı sürüşüb yerə yıxıldı, Leylanı əlindən buraxdı. Vasif Leylaya tərəf qaçıb onu ayıdan uzaqlaşdırmaq istəyəndə qız təəccübə dostunun üzünə baxıb:

– Sən nə edirsən? – dedi.

Bu vaxt qəribə bir hadisə baş verdi. Ayı: "Vay, belim!" – deyə qışkırdı. Bu, Mərdan əminin səsi idi. Sən demə, o, ayı "paltarı" geyinib qardaşı qızını bir qədər əyləndirmək istəyirmiş. O gözləmirdi ki, Vasif onu əsl ayı ilə səhv salar.

Səs-küyü eşidib gələn sirk ustaları məsələnin nə yerdə olduğunu



biləndə gülüşdülər. Leyla da onlara qoşuldu. Vasif isə özünü itirmişdi, bilmirdi, gülsün, yoxsa Mərdan əmidən üzr istəsin.

Bu zaman Mərdan əmi ayağa qalxdı. Leyla ilə birgə Vasifə yaxınlaşdı, onun əlini sıxıb:

– Afərin, Vasif! – dedi və üzünü Leylaya tutdu. – Qızım, Vasif əsl dostdur. Onunla kəşfiyyata da getmək olar.

Gülzar İbrahimova

Söz ehtiyatı

2. “Onunla kəşfiyyata da getmək olar” cümləsini izah edin.
3. “Akrobatika” sözünün mənasını müəyyənləşdirin. Digər sirk sənət növləri haqqında məlumat toplayıb kiçik izahlı lügət tərtib edin.

Dil qaydaları

4. “Əsl dost” hekayəsində hansı obrazın adı cingiltili samitlə başlayıb kar samitlə bitir?

Yadda saxla!

SAMİTLƏRİN NÖVLƏRİ

Azərbaycan əlifbasında samit səsləri işaret edən 23 hərf var. Lakin dilimizdə bu səslərin sayı daha çoxdur, çünkü işləndiyi söz-dən asılı olaraq “k” hərfi üç səsi ifadə edir: *kənd* sözündə – [k] səsini, *konsert* sözündə – [k'] səsini, *məktəb* sözündə – [x'] səsini.

[h] səsindən başqa, bütün kar samitlərin cingiltili qarşılığı, [l], [m], [n], [r] səslərindən başqa, bütün cingiltili samitlərin kar qarşılığı var. Samit səslərin sayı 25-dir.

kar	ş	f	x	k	p	s	ç	t	h	k'	-	-	-	-	x'
cingiltili	j	v	ğ	g	b	z	c	d	-	q	l	m	n	r	y

5. Sözün son samitini öz qarşılığı ilə əvəz edin və yeni yaranan sözün izahını verin.

sənəd – hər hansı bir faktı təsdiq edən rəsmi, hüquqi kağız.

sənə... –

- 6*. Yalnız cingiltili samitləri və qalın saitləri bildirən hərfələri seçib dəftərinizdə yazsanız, Bakı ətrafında yerləşən qəsəbənin adı alınar.

e f ə b ş i u p ü z x o k ö h v ə t n e a s

İRADƏNİN GÜCÜ

Əslində, Nahidi nadinc adlandırmaq olmazdı. Əksinə, azdanışan, düşünceli, çalışqan, nəzakətli bir yeniyetmə idi. Amma gözlənilmədən özündən çıxan vaxtları da az olmurdu. Bir də görürdün, heç nəyə görə hirslənib kiməsə qarşı kobudluq etdi. Onun bu çılgınlığının, xasiyyətindəki ziddiyətin səbəbini nə yoldaşları, nə də müəllimləri anlaya bilirdilər. Bax elə dünən də sinif yoldaşları ilə dalaşmış, Salehin qolunu burub incitmişdi. Nahidin davranışına çoxdan göz qoyan sinif rəhbəri ertəsi gün onu yanına çağırıb dedi:

– Nahid, gəl bağçada bir az gəzək. Dünənki hadisə haqqında səninlə danışmaq istəyirəm. Dalaşışın Salehin qolunu zədələmişən. Özün bilirsən ki, Saleh həmin qolundan əməliyyat olunub. Bu hərəkətinlə onu şikəst edə bilərdin. Aranızdakı münasibətdə kimin haqlı olduğu barədə hökm vermək niyyətim yoxdur, ancaq səndən bir şey xahiş edəcəyəm. Bu gecə üzünü səmaya tut, Ayı və ulduzları seyr elə. Sonra səhər erkən durub Günəşin doğmasına və Yer üzünə işiq saçmasına bax. Amma dediklərimi mütləq et, yaxşımı?!



1. Sizcə, müəllim nə üçün bütün bunları Nahidə tövsiyə edir?

Nahid razılıq versə də, bir şey başa düşmədi. Axı onun dalaşmayı ilə aylı-ulduzlu səma və Günəş arasında nə əlaqə var? Salehin qolu, ulduzlar, Günəş ... Çox mənasız idi. Amma Nahid sözünün üstündə duran oğlan idi. Müəllimin dediyi kimi, gecə səmadakı ulduzları seyr etdi. Yanıb-sönən ulduzlara baxdıqca xəyallara daldı, uçan ulduzları görəndə həyəcanlandı. Ayın parlaqlığına valeh oldu. Sanki yuxarıda – səmada gördüyü gözəlliklər, möhtəşəmlək və əbədiyyət ona Yerdəki cılızlıqları, mənasız əsəbilikləri unutdurmuşdu. Nahid səhər tezdən durub Günəşin öz şüalarını Yer üzünə hədiyyə etməsini birinci dəfə görürmüş kimi heyranlıqla izlədi.



2. Bu abzasdakı hansı cümlə müəllimin tövsiyələrinin səbəbini aydınlaşdırır?

Ertesi gün tənəffüsde Kərim müəllim pəncərənin qarşısında dayanmış Nahidin fikrə daldığını görüb ona yaxınlaşdı və soruşdu:

- Nahid, dediklərimi etdinmi? Göy üzündə nələr gördün, danış görək!
- Sayını bilmədiyim qədər ulduz, parlaq Ay və Günəşin doğması... Səmanın bu qədər gözəl olduğunu indiyə qədər hiss etməmişdim.
- Ulduzların, Günəşin milyon illər işiq saçdığını düşündünmü? Bəs

uçaraq qaranlıq səmada yox olan ulduzları necə, seyr etdinmi? Uyğunlaşa bilmədiyin, buna görə də acılaşdırın insanları bir gün ulduz kimi itirə biləcəyin ağlına gəldimi?..

– Amma, müəllim, Salehlə qəsdən dalaşmadım axı! Kimsə mənim kürəyimə toxunanda istər-istəməz əsəbileşirəm. O isə bunu bilə-bilə arxadan gəlib kürəyime yumruq vurur, məni cırnadırdı. Mən də dözmədim.

– Anlayıram. Mən Salehlə də danışmışam. Ona tapşırılmışam ki, bu cür hərəkətlərindən əl çəksin. Səninlə də kiçik bir müqavilə bağlayaqq. Küreynə kimsə toxunanda ona qədər sayacaqsan. Hirsin keçənə qədər heç kimlə danışmayacaqsan. Razılaşdıq?

– Çalışaram, müəllim.

Bundan sonra kimsə kürəyinə dəyəndə, ya vuranda Nahid heç səsini də çıxarmırdı, müəllimin dediklərini xatırlayıb ona qədər sayırdı. Doğrudan da, hırsı keçirdi. Hər dəfə Nahidin təmkinli davranışını ilə qarşılaşan sinif yoldaşlarında da onu cırnatmaq həvəsi yavaş-yavaş yox olurdu.



3. İndiyə kimi oxuduqlarınızdan matnin məzmununu və ideyasını müəyyən edin. Sizcə, bundan sonra hansı hadisə baş verə bilər ki, hekayənin ideyası daha qabarık açılsın?

Bir gün məktəbdən çıxıb evə gedirdi. Dərin fikrə dalmışdı, ətrafa qətiyyən fikir vermir. Birdən kürəyinə bərk bir şeyin toxunduğunu hiss etdi. Özündən asılı olmayıaraq yumruğunu var gücü ilə sıxdı. Qan beyninə vurdu, boyundakı damarlar şişdi. Geriyə dönüb kürəyinə vuran adamın üstünə atılmaq istəyirdi ki, müəllimə verdiyi söz yadına düşdü. Gözlərini yumub ağır-ağır nəfəs ala-alala yavaşça saymağa başladı:

– Bir, iki, üç, dörd...

Birdən arxadan səs gəldi:

– Bağışlayın, sizin burada olduğunuzu hiss etmədim.

Nahid geri çevrilib həmin adama baxdı. Bu, əlindəki əsa ilə ətrafını yoxlayan kor bir kişi idi...

Nahidin iradəsi qalib gəlmışdı!..



Aysel Xanalıyeva

Söz ehtiyatı

4. Altından xətt çəkilmiş sözləri yaxınmənalı sözlərlə əvəz edin.

Dil qaydaları

5. Mətnəki hansı obrazın adında bütün saitlər incədir?
6. Mətnən elə on söz seçin ki, beşində yalnız incə, beşində isə yalnız qalın saitlər olsun.

Yadda saxla!

AHƏNG QANUNU

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Bu qanuna tabe olan sözlərin birinci hecasında incə sait işlənərsə, sonrakı hecalarda da incə sait olmalıdır: *dəniz, dözüm*. Sözün birinci hecasında qalın sait varsa, digər hecalarda da qalın saitlərin ahəngi gözlənilir: *pambıq, ulduz*.

Bir sözdə həm incə, həm də qalın sait varsa, ahəng qanunu pozulmuş sayılır: *iradə, sabit*.

7. Qalın və incə saitli sözləri nümunəyə əsasən dəftərinizdə ayrı-ayrı sütunlarda yazın.

Qalın saitli sözlər	İncə saitli sözlər

vətən, meşə, odun, qapı, xörək, ağaç, qartal, əmək, torpaq, kərpic, yaxşılıq, düşüncə

8. Hansı cümlələrdə bütün sözlər ahəng qanununa tabedir?

- Çayın kənarındakı meşədən qəribə səslər eşidilirdi.
- Xalqımız torpaq uğrunda vuruşanları unutmur.
- Baharın gəlişi ilə təbiət oyandı.
- Nailə bağdadakı çiçəklərə heyranlıqla tamaşa edirdi.

9. Dördündən biri ahəng qanununa görə fərqlidir.

- | | | | |
|----------------|------------|------------|-------------|
| 1. a) müqavilə | b) ləçək | c) məsafə | d) nişan |
| 2. a) səbət | b) ağıl | c) neytral | d) mürəkkəb |
| 3. a) peşə | b) ləpir | c) sabah | d) güzəran |
| 4. a) tülkü | b) canavar | c) aslan | d) toyuq |
| 5. a) vəsiqə | b) dövlət | c) dodaq | d) dərin |

BİZİM RİYAZİYYAT MÜƏLLİMİMİZ



I hissə

5-ci sinifdə bize hər fəndən bir müəllim dərs deməyə başladı. Biz onlara tez alışdıq. Amma riyaziyyat müəllimimizdən çox çəkinirik.

Başqa müəllimlərin dediyinə görə, sinfimizin bəxti gətirib ki, Elşən müəllim kimi bir riyaziyyatçı bizə dərs deyir. Mən onun nə dərəcədə dahi riyaziyyatçı olduğunu deyə bilmərəm, ancaq bir şeyi dəqiq bilirəm ki, Elşən müəllim bir çox başqa kişi müəllimlərdən fərqlənir. Onun kostyumu həmişə ütülü, qalstuku şax, üzü təmiz qırılmış olur və ondan heç vaxt siqaret iyi gəlmir. Ümumiyyətlə, onun nə xarici görkəmində, nə hərəkətlərində, nə də danışığında qüsür tapmaq mümkündür.

Elşən müəllim ilk gündən sinifdə nümunəvi nizam-intizam yaratdı. Yox, elə bilməyin ki, o bizim üstümüzə qışqırır, valideynlərimizi məktəbə çağırtdırır. Heç də belə deyil. O, hərdən zarafatları ilə bizi güldürür də. Ancaq bu gülüş sinifdə nizam-intizama xələl gətirmir, əksinə, onu möhkəmlədir, çünki Elşən müəllimin istəyi ilə başlayır və onun istəyi ilə bitir. Əgər uşaqlardan kimsə təlxəklik edib onun zarafatını davam etdirmək istəsə, özü amansız gülüş *obyektiñə* çevirilir. Bunu isə heç kim istəməz, çünki Elşən müəllimin gülüş obyektiñə çevrilməkdənsə, bütün fənlərdən “2” almaq yaxşıdır.

Bir də görürsən ki, uşaqlardan biri dərsə bircə saniyə gecikir, Elşən müəllimin arxasında sıvişib özünü sinfə salmaq istəyir. Müəllim qapının ağızında dayanıb ciddi görkəmlə ona baxır. Uşaq büzüşüb: “Olar?” – deyə ondan icazə istəyir. Elşən müəllim isə sol əlini arxasına qoyub sağ əlini sinfə doğru uzadır və deyir:

– Buyurun, *əlahəzrət!* Mən nəkarəyəm ki?

Sinif gülməkdən uğunub gedir. Uşaq isə ayaqlarını sürüyə-sürüyə keçib yerində əyləşir və dərsin sonuna qədər utandığından başını qaldırmır. O bilir ki, bundan sonra uzun müddət sinifdə adı “əlahəzrət” qalacaq.



1. “Əlahəzrət” sözünün mənasını müəyyənləşdirin. Nəyə görə müəllimin bu müraciəti sinifdə gülüş doğurdu?

İndi özünüz düşünün: hansı uşaq bundan sonra riyaziyyat dərsinə gecikər?!

Elşən müəllimin bir qəribəliyi də odur ki, hər birimizə soyadımızla və “siz” deyə müraciət edir. Yalnız bircə dəfə Orxan çətin bir məsələni həll edib izahını verəndə müəllim əlini onun çıyninə qoyub dedi:

– Orxan, sənin başın yaxşı işləyir. Onu həmişə işlet ki, paslanmasın.

Həmin an biz *qibtə* ilə Orxana baxdıq. O, Elşən müəllimin “sən”ini qazanmış ilk şagird idi. Lakin iki gündən sonra Orxan da Elşən müəllimin təyin etdiyi bir qaydanı pozdu: məsələ həllində çətinlik çəkən şagirdə müəllimdən icazəsiz gizlicə kömək etmək istədi. Bunun müqabilində o, Elşən müəllimin gülüş obyektiinə çevrildi və “sən” müraciətindən məhrum oldu. Onda biz başa düşdük ki, Elşən müəllim qaydaları pozan heç kəsə güzəşt etməyəcək.



2. Sizcə, nə üçün hamı Elşən müəllimin ona “sən” deyə müraciət etməsini istəyirdi?

Bir də başa düşdük ki, qaydalara riayət etməyənə qarşı Elşən müəllimin əsas silahı onu gülünc vəziyyətdə qoymaqdır. Onun nəzərində qaydaları pozan şəxs, sadəcə, tənbəl, yalançı və ya dəcəl deyil, GÜLÜNCdür. Elşən müəllim də onun gülünc olduğunu ustalıqla hamının nəzərinə çatdırır. Bu silah “*kütləvi qırğıın silahı*” idi, çünki o, sinfin həmrəyiyyini pozurdu; bu gün hamı bir nəfərə gülürdü, ertəsi gün həmin uşaq hamı ilə birlikdə bir başqasına gülürdü.



3. “Kütləvi qırğıın silahı” nə deməkdir? Sizcə, mətndə bu ifadə həqiqi, yoxsa məcazi mənada işlənib?

4. Elşən müəllimin xarakterinə münasibət bildirməklə debat keçirin.

II hissə

Artıq bir ay idi ki, Elşən müəllim bize dərs deyirdi. Mən onun gülüş obyektiinə çevriləməmək üçün əlimdən gələni edirdim. Ancaq başa düşürdüm ki, bunun geci-tezi var. Nəhayət, həmin gün gəlib çatdı.

Elşən müəllim hamıya iş vərəqləri paylayıb fərdi tapşırıqlar verdi. Özü

isə müəllim masası arxasında əyləşib kitab oxumağa başladı. O, həmişə belə edir, başqa müəllimlər kimi partaların arası ilə gəzib şagirdlərə nəzarət etmir. İlk dərslərdə bəzi uşaqlar bundan istifadə edib bir-birinə kömək etmək isteyirdilər. Sonra məlum oldu ki, Elşən müəllimin gözü kitabda olsa da, o, sinifdə hamını görür, hətta partaların altında nə baş verdiyini də bilsə.

Mən iş vərəqindəki məsələdən heç cür baş çıxara bilmirdim. Orada *artilleriya* mərmisi haqqında danişılırdı. Mərmi topdan çıxdıqdan sonra filan sürətlə uçub filan saniyədən sonra hədəfə dəyirdi. Soruşulurdu ki, hədəf filan qədər uzaqlaşdırılsısa, topdan çıxan mərmi neçə saniyəyə ona çatar. Bir sözlə, hər şey o qədər dolaşıq idi ki, məsələnin şərtini neçə dəfə oxusam da, başa düşə bilmirdim.

Fərdi tapşırıqlara ayrılmış vaxt bitdi. Elşən müəllim şagirdlərin işini yoxlamağa başladı. Artıq növbə mənə çatırdı. Deyəsən, bu gün gülüş obyekti olmaqdan canımı qurtara bilməyəcəkdir.

5. Siz hekayə qəhrəmanının yerində olsa idiniz, nə edərdiniz?

Birdən mən bərkdən öskürməyə başladım. Mənim belə bir məharətim var: istədiyim vaxt öskürə və asqıra bilirəm. Bunu elə edirəm ki, ətrafdakılar öskürəyin və asqırtının həqiqi olduğuna inanırlar. Mən gözüm yaşaranاقan öskürdüm və nəhayət, Elşən müəllimin diqqətini özümə cəlb edə bildim. O, diqqətlə mənə baxdı. Mən fürsətdən istifadə edib dedim:

– Müəllim, öhö-öhö, boğazında, öhö, nə isə qalıb. Öhö-öhö, həpçi...
Olar, həkimə gedim?

– Gedin, Zamanlı. Çalışın, tez qayidasınız.

Mən öskürə-öskürə sinifdən çıxdım. Dərsin sonuna 25 dəqiqə qalırdı. Mən vaxtin bir hissəsini dəhlizin uzaq guşelərində və pilləkənlərdə keçirdim. Beləliklə, birtəhər 15 dəqiqəni ötüşdürüdüm və sınıfə qayıtdım. Qapını açıb yerimə keçmək üçün icazə istədim. Elşən müəllim məni çıxdan gözləyirmiş kimi dedi:

– Zamanlı, vaxtında qayıtmısınız. Ümid edirəm ki, boğazınız öz qaydasındadır. Buyurun, məsələnin həllini bizə göstərin.

Elə bil başıma qaynar su tökdülər. Çarəsiz halda lövhənin qarşısında dayanaraq bir sınıfə, bir də müəllimə baxıb kəkələdim:

– Artilleriya mərmisi... Topdan atılan artilleriya mərmisi...



Elşən müəllim mənə yaxınlaşış dedi:

– Zəhmət olmasa, ağzınızı açın, “a” deyin.

Sinifdə piqqıltı səsləri eşidildi. Çarə yox idi, mən ağızımı açıb “aaaa” dedim. Elşən müəllim diqqətlə boğazımı baxıb başını buladı:

– Vay-vay, yoldaş *artilleriyaçı*. Sən demə, mərmi *boğazınızda qalıbmış*. Deməli, buna görə öskürdüñünüz?

Sinifdəki gülüş partlayışından qulaqlarım cingildədi. Sifətim alışış yanındır. Necə qızardığımı özüm də hiss edirdim.

Bu hadisədən sonra mən bir şeyi dərk etdim: həyatda ən pis şey gülünc vəziyyətdə qalmaqdır. Bu vəziyyətə düşməmək üçün isə bəzi dəyərlərə malik olmalısan: yalan danışmamaq, məsuliyyətli və çalışqan olmaq, qəbul edilmiş qaydalara riayət etmək. O gündən qərara aldım ki, nə olur-olsun, bu qaydaları pozmayacağam.

(Fazıl İsgəndərin “Heraklin 13-cü qoçaqlığı” hekayəsinin motivləri əsasında işlənmişdir)

Oxu və söz ehtiyatı

6. İki hissədən ibarət olan bu mətnin hər bir hissəsini məzmununa uyğun başlıqla adlandırın.
7. “Boğazında qalmaq” ifadəsinin həqiqi və məcazi mənalarını izah edin.
- 8*. Mətndə işlənən “gülüş obyekti” ifadəsindəki *obyekt* sözünün mənasını izah edin. Əgər “gülüş subyekti” ifadəsini işlətsək, nəyi və ya kimi nəzərdə tutmuş olarıq? *Obyekt* və *subyekt* sözlərini cümlələrdə işlədin.

Yazı

9. Təsəvvür edin ki, Elşən müəllimin şagirdlərindən birisiniz. Ona məktub yazmaqla hərəkətlərinə münasibətinizi bildirin.

Dil qaydaları

10. Nəyə görə Elşən müəllim Zamanlıdan məhz “a” deməyi xahiş etdi? Bu səs saitlərin hansı növünə aiddir?
11. Mətndə altından xətt çəkilmiş sözlərə diqqət yetirin. Bu sözlərdə hansı saitlər uzun tələffüz olunur?

1. Bir çox qoşasaitli sözlərdə yanaşı gələn saitlərdən biri düşür, digəri uzun tələffüz olunur: *müəllim* [mə:llim], *saat* [sa:t].
2. Tərkibində “ov”, “öv” hərf birləşmələri olan bir çox sözlərin tələffüzü zamanı “v” samiti düşür “o”, “ö” saitləri isə uzun tələffüz olunur; məsələn: *dovğə* [do:ğə], *tövbə* [tö:bə].
3. Dilimizdə elə sözlər də var ki, tərkibindəki saitlərdən biri digərlərinə nisbətən uzun tələffüz olunur; məsələn: *elan* [e:lan], *qənimət* [qəni:mət].

12. Nümunələri təhlil etməklə yuxarıda verilmiş 2-ci qaydaya əlavə lər edin. Sözlərdəki hecaların sayına diqqət yetirin.
dovşan [do:şan], *plov* [plov], *lövbər* [lö:bər], *zövq* [zövq]

13. Verilmiş qoşasaitli sözləri saitlərin tələffüz formasına görə qruplaşdırın.

sual, *təbii*, *müalicə*, *təəccüb*, *səadət*, *maarif*, *fauna*

1. Yanaşı gələn saitlər bir uzun sait kimi tələffüz olunur.
2. Yanaşı gələn saitlər yazılılığı kimi tələffüz olunur.

14. Tələffüzü verilmiş sözləri müvafiq sütunlarda qruplaşdıraraq orfoqrafik normalara uyğun yazın.

[ma:vin], [mö:təbər], [tö:lə], [tə:til], [cama:t], [ma:sir], [sa:dət],
[ixəzi:nə], [ma:yinə], [qo:urma], [təva:zökar], [ço:ğun], [mə:tdəl]

Qoşa saitlərdən biri düşür, o biri uzun tələffüz olunur.	“V” samiti düşür, “o”, “ö” uzun tələffüz olunur.	Saitlərdən biri digərlərinə nisbətən uzun tələffüz olunur.

15. Aşağıdakı sözlüyü diqqət yetirin. Sözlərin birinci hecasındaki “ə” saitinin tələffüzü arasındaki oxşarlığı və fərqi izah edin.

Mədə – *insanda və heyvanlarda həzm orqanı*

Mədən – *faydalı qazıntıların çox olduğu yer*

Mədəni – *mədəniyyəti yüksək olan*

ALA-BƏZƏK TORBA

*Qorxu həmişə qorxdığun şeydən
daha çox ziyan vurur.*

Mariya Küri

Onun içinde həmişə bir qorxu var idi. İstənilən işə girişəndə ağlına gələn ilk fikir bu idi: “Alınmayacaq. Mən bacaran iş deyil”. Evdə də belə idi, həyətdə də, məktəbdə də. Qrup işləri, kollektiv müzakirələr zamanı növbə ona çatanda ağızına su alıb durdurdu. Ondan söz qoparmaq müşkül məsələ idi, çünki daim beynində bir fikir dolaşırdı: “Birdən səhv deyərəm, mənə gülərlər”. Artıq 5-ci sinifdə oxuyurdu, amma bu *müdhiş xof* onu tərk etmirdi.



Bir gün axşam dərslərini hazırlayırdı. Müəllim yaşadıqları şəhərdəki tarixi-mədəni abidələr haqqında məruzə hazırlamağı tapşırmışdı. Ramin internetdən tapdığı məlumatları dəftərində qeyd edə-edə düşünürdü: “Nə faydası?! Məndən məruzəçi olar? Dilim topuq vuracaq. Uşaqlar gülüşəcəklər”.

Birdən arxadan kimsə əlini onun çıynınə qoydu. Atası idi.

– Deyəsən, məruzə hazırlayırsan, – deyə atası dəftərdəki qeydlərə baxdı. – Maraqlıdır... Yəqin ki, hamının xoşuna gələcək.

– Hə, kaş məndən iki nəfər olaydı: biri məruzəni hazırlayaydı, o biri də çıxış edəydi.

– Niyə, özünə nə olub ki?..

– Nə bilim. Özümlə bacara bilmirəm.

Atası otaqdan çıxb əlində ala-bəzək torba geri qayıtdı.

– Gəl səninlə bir oyun oynayaq, – dedi, – bu torbanın içinde səkkiz dənə kiçik şar var. Dördü qırmızı, dördü də mavi rəngdədir. Torbaya baxmadan əlini salıb dörd şar çıxar. Əgər dördü də qırmızı rəngdə olsa, sabah dərs başlayan kimi əlini qaldırıb müəllimdən xahiş etməlisən ki, məruzə üçün sənə söz versin.

Oyunun şərtləri Ramini maraqlandırdı. Gülbən dedi:

– Ata, eyni rəngli dörd şarın çıxməq ehtimalı çox azdır ha!



1. Raminin torbadan dörd qırmızı şar çıxarmaq ehtimalını müəyyən etməyə çalışın.

– Düzdür, ancaq sənin dediyinə görə, xasiyyətini dəyişmək ehtimalı da çox azdır. Ona görə də, məncə, ədalətli şərt təklif etmişəm.

Ramin çəkinə-çəkinə əlini torbaya salıb bir şar çıxardı. Şar qırmızı rəngdə idi. Sonra iki şar çıxardı. Onların da rəngi qırmızı idi.

– Ola bilməz! – Raminin təəccübən ağızı açıla qaldı. – Yaxşı, beş şar qalır. Deməli, qırmızının şansı beşin birekdir.

O, bir də cəhd etdi və yenə də qırmızı şar çıxardı. Ramin yerindəcə donub-qalmışdı. Birdən onun sıfəti dəyişdi. Şübhə dolu nəzərlərlə əvvəlcə atasına, sonra torbaya baxdı.



2. Sizcə, Ramin nədən şübhələnmişdi?

Atası gülümsünüb dedi:

– Birdən elə bilərsən, səni aldatmışam ha!

O, əlini torbaya salıb bir az qurdalandı və oradan dörd mavi şar çıxardı:

– Gördün?

Həmin gecə, demək olar, səhərə qədər Raminin otağından səslər gəlirdi. Atası da yatmayıb bu səslərə qulaq asındı. O bilirdi ki, oğlu güzgü qarşısında sabahkı məruzəsini məşq edir.

Səhər yeməyini bir yerdə yedilər. Raminin sıfəti solğun görünürdü. Atası çay içə-icə ona göz vurdu:

– Sözümüz sözdür?

Ramin başı ilə təsdiqlədi.

– Sinifdə etibar etdiyin, güvəndiyin bir dostun var? – deyə atası soruşdu.

– Hə, Bəhruz.

– Məruzə eləyəndə yalnız onun üzünə bax. Başqaları ilə işin olmasın.



3. Atası nə üçün Raminə məruzə zamanı məhz dostu Bəhruzun üzünə baxıb danışmağı tapşırıdı?

...Həmin gün axşam Zərifə müəllimə Raminin anasına zəng etdi:

– Bu gün Ramin sinifdə hamını təəccübənləndirdi. Çox gözəl bir məruzə etdi. Siz onun jest və mimikalarını görəydiniz. Hələ məruzənin məzmununu demirəm. Sanki beynəlxalq *konfransda* danışındı. Mən çox, çox sevindim. Nəhayət ki, o, *natamamlıq kompleksinə* qalib gəldi...



4. Mətnin məzmunundan çıkış edərək “natamamlıq kompleksi” birləşməsini izah edin. Özünüzdə və ya sinif yoldaşınızda hər hansı bir kompleks hiss etmisinizmi?

...On dörd il sonra.

Nəhayət, hamı dağılışdı. Ramin divanda, anasının yanında oturub onun boynunu qocaqladı, ağarmış saçını sığalladı:

– Atamın yeri həmişə görünəcək. Amma sən də özünü çox sıxma, ana. Həyatdır, nə etmək olar?! İsteyirsən, ailə albomumuza baxaq, ikilikdə onu yad eləyək.

– Yaxşı olardı. Atanın dolabındadır. Gətir bura.

Ramin dolabı açıb albomu götürəndə gözü ala-bəzək bir torbaya sataşdı. Torba ona tanış gəldi. Əlinə alanda içində nə isə şaqqıldı.

– Ana, bu nə torbadır belə? Çox tanış gəlir.

Anası torbaya baxıb gülümsündü:

– Hə, yadına düşmədi? Bilsəydin, bu torba sənin həyatında necə rol oynayıb, sənin xarakterini necə dəyişdirib, onu unutmazdın.

– Dayan, dayan, – deyə Ramin uşaqlıq xatirələrini beynində canlandırmaga çalışdı. – Nə isə yadımı düşür... Qırmızı şar... mavi şar...

Ramin torbanın ağını açıb üzüasağı çevirdi. Divanın üstünə səkkiz qırmızı şar düşdü.

– Aaaa... Axı atam demişdi ki, torbada dörd qırmızı, dörd mavi şar var. Elə də var idi. O mənə mavi şarları göstərmişdi.

Anası torbanın astarını çevirib dibini göstərdi:

– Görürsən, torbanın ikinci dibi var. Bu balaca zənciri dartmaqla ikinci cibi açırıq və oradan nə çıxır? Dörd mavi şar. Bu oyunu sənilə oynamaq üçün o, bir ay çalışmışdı. Xüsusi torba tikdirmişdi. Bir fokusçu tanışı ilə xeyli məşq etmişdi. Hə, Ramin, sənin atan elə-belə adam deyildi...

Ramin mavi, qırmızı şarları ovcuna aldı. Anası göz yaşlarını görməsin deyə üzünü yana çevirdi.



Rafiq Ələkbəroğlu

Oxu və söz ehtiyatı

5. Lügətin köməyi ilə *müşkül, müdhiş, məruzə* və *konfrans* sözlərinin mənasını izah edin.

Danışma

6. Mətnindəki dialoji nitqi təhkiyə şəklində nəql edin.

Yazı

7. “Natamamlıq kompleksindən necə azad olmalı” mövzusunda inşa yazın.

Dil qaydaları

8. Hansı sözün 1-ci saiti fərqli tələffüz olunur?

- A) torba
- B) kompleks
- C) konfrans

Yadda saxla!

“O” SAİTİNİN “A” KİMİ TƏLƏFFÜZÜ

Bir sıra sözlərin tərkibindəki “o” saiti [a] kimi tələffüz olunur; məsələn: *Moskva* – [*Mask'va*], *konfet* – [*k'anfet*]. Bu sözlər dilimizə başqa dillərdən keçmişdir.

9. Hansı cümlədə “o” ilə yazılıb “a” kimi tələffüz olunan söz işlənib?

- A) Müğənnilər konsert verməyə hazırlaşırlar.
- B) Bütün dünyada olduğu kimi, Azərbaycanda da kosmosla bağlı tədqiqatlar aparılırlar.
- C) Meşədə azan uşaqlar kompasın köməyi ilə yolu tapdır.

10. Sözləri dəftərinizdə orfoqrafik normalara uyğun yazın.

[samavar]	[praqram]
[k'asmanaft]	[k'amandir]
[labaratoriya]	[manalok']

11. Aşağıdakı sözlərin tələffüz formalarını dəftərinizdə yazın.

portret, lovğa, pomidor, dövlət, musiqi, alim, inşaat, müşayiət, obyekt, şüar, məqalə, müəllif, orijinal, hekayə, təcili, omonim, mübarək

DÜNYANIN ƏN SÜRƏTLİ ADAMI

Uğursuzluq qismət deyil. Uğurun sonu yoxdur. Hər şeyi iradə həll edir.

Uinston Çörçill

Bir vaxtlar ABŞ-ın Kanzas ştatında Qlen adlı bir oğlan yaşayırırdı. Səkkiz-yاشlı Qlen Kaningem evlərinin yaxınlığındakı məktəbdə oxuyurdu.

O zamanlar qış aylarında məktəbi odun sobası ilə qızdırırdılar. Hər sinifdə növbətçi şagird hamidan əvvəl gəlib otaqdakı sobanı yandırırdı ki, dərs başlanana qədər sinif otağı işinsin.

1917-ci ilin soyuq qış günü idi. Həmin gün Qlen sinifdə növbətçi idi. O, səhər tezdən gəlib odunları sobaya yiğdi. İçində aq neft saxlanılan şüşəni götürüb oradakı mayenin yarısını odunların üstünə tökdü və kibriti çəkdi... Elə bu zaman dəhşətli partlayış baş verdi. Bir anın içində hər yeri alov bürüdü. Sonradan məlum oldu ki, şüşənin içindəki neft yox, benzinmiş.




? 1. Oxuduğunuz hissədə hansı suala cavab tapmaq mümkün deyil?

- A) Qlen Kaningem neçənci ildə anadan olmuşdur?
- B) Hadisə həftənin hansı günü baş vermişdir?
- C) Neftlə benzinin alışması arasında hansı fərq var?

Qlen özünə gələndə şəhər xəstəxanasında idи. Onun sağ qalması möcüzə idи. Amma Qlenin diz və baldır nahiyesində eti tamamilə yanmış, üstəlik, pəncə sümüyü də əzilmişdi.

Həkimlər Qlenin valideynlərinə deyirdilər ki, uşağın ayaqlarını mütləq kəsmək lazımdır, yoxsa o, sağ qalmaz. Lakin Qlenin necə *stress* keçirdiyini görən valideynləri buna razı olmurdular. Ruhi sarsıntı içində olan ata-ana hər gün həkimlərdən *amputasiyanı* təxirə salmağı xahiş edir və gecələr yatmadan Allaha dua edirdilər ki, Qlen sağalıb ayağa dursun. Beləcə, iki ay keçdi. Bu iki ay ərzində hər gün həkimlərlə valideynlər arasında mübahisə düşürdü. Qlen və valideynləri sağalmağa ümidilarını itirmirdilər.

! 2. Mətnin məzmununa əsasən *stress* və *amputasiya* sözlerinin mənalarını izah edin.



İki aydan sonra sarğılar açılan zaman məlum oldu ki, Qlenin ayaqları sağalmağa doğru gedir. Lakin onun bir ayağı digərindən 6 sm qısa idi və sol ayaqda, demək olar ki, barmaqlar qalmamışdı. Amma oğlan inadından dönmürdü. Ağrıdan qovrulmasına baxmayaraq, hər gün yataqda uzandığı halda idman hərəkətləri edirdi. Bir müddətdən sonra isə o, gündə iki-üç addım atmağa başladı. Xəstəxanadan çıxan Qlen bir neçə ay qoltuqagacları ilə gəzdi və fiziki məşğələləri davam etdirdi. Nəhayət, iki ildən sonra Qlen müstəqil yeriməyə, hətta qaçmağa başladı.

O qaçırmış, qaçırmış və qaçırdı. Sanki xəstəxanada çekdiyi açılardan mümkün qədər uzaqlaşmağa çalışırıdı. Az sonra məlum oldu ki, Qlen başqalarından daha sürətlə qaçırmış. Özündəki bu bacarığı hiss edən oğlan idman yarışlarında iştirak etməyə başladı. Qlen Kanzasın, sonra isə ABŞ-ın qaçış üzrə çempionu oldu.

! 3. Qlen Kaningemin xarakterinə uyğun gələn söz və ifadələri
seçin: *mehribanlıq, həyat eşqi, sədaqət, cəsarət, qələbə əzmi, tərslik, iradə, səbir, çalışqanlıq, inadkarlıq*.

X Yay Olimpiya Oyunlarında 23 yaşlı Qlen Kaningem 1500 metrlik məsafəyə qaçış üzrə 4-cü yeri tutdu.

1934-cü ildə Qlen 1 mil məsafəni 4:06 dəqiqəyə qaçaraq yeni dünya rekorduna imza atdı. Bir neçə il sonra isə o, 800 metrlik məsafə qaçışında rekord vurdu.

1940-cı ildə Qlen idmandan getdi. Onun qaçış üzrə rekordları çox sonralar başqa bir *atlet* tərəfindən təzələndi.

Beləliklə, vaxtilə kəsilməyə məhkum edilmiş ayaqları Qlen Kaningemə neçə-neçə dünya rekordu qazandırdı və onu məşhurlaşdırıldı. Bütün bunlar onun ağlaşılmaz iradəsi, özünə inamı nəticəsində baş verdi.

Hazırda Qlen Kaningemin anadan olduğu Elxart şəhərində onun adını daşıyan park var. Kaningemi hələ öz sağlığında "Elxart ekspres", "Kanzasın polad atı", "Dünyanın ən sürətli adamı" adlandırdılar. O, "XX əsrin idmançısı" adını qazanmış nadir atletlərdən biridir.

(Internet materialları əsasında işlənmişdir)

Söz ehtiyatı

4. "Mil" sözünün mənasını müəyyənləşdirin.

Düşün və cavab ver

5. 4:06 dəqiqə, XX əsr birləşmələrindəki rəqəmləri sözlə ifadə edin.

6. Hansı bənddəki ədəddə rəqəmlərlə sözlərin sayı bərabərdir?

- A) 1500 B) 1934 C) 800 D) 1940

7*. Mətndəki məlumatlardan istifadə etməklə suallara cavab verin:

- X Yay Olimpiya Oyunları neçənci ildə keçirilib?
- Qlen Kaningem idmandan gedəndə neçə yaşı var idi?

Dil qaydaları

8. Mətnin əvvəlində altından xətt çəkilmiş sözlərin tələffüz formalarını yazın. Onlar arasındakı fərqi izah edin.

Yadda saxla! SÖZ SONUNDA CİNGİLTİLİ SAMİTLƏRİN TƏLƏFFÜZÜ

Sözlərin sonunda gələn bəzi cingiltili samitlər tələffüz zamanı özlərinin kar qarşılığı ilə əvəz olunur: cora[p], bulu[t], nəhən[k]. Belə sözlərə saitlə başlanan şəkilçi və ya söz artırıldıqda söz sonundakı cingiltili samit yazılılığı kimi tələffüz olunur: cora[b]ın, bulu[d]a; gən[c] oğlan, palı[d] ağacı

9. Aşağıdakı söz birləşmələrini oxuyun. Kökü *b*, *c*, *d*, *g* samitləri ilə bitən sözlərin tələffüz formasını dəftərinizdə yazın.

tüfəng atmaq, nəhəng div, corab toxumaq, ağac kökü,
qanad çalmaq, kitab oxumaq, çələng hörmək,
dinc oturmaq, qutab bişirmək, kənd adamları

10. Orfoqrafiya normalarına görə nöqtələrin yerinə mötərizədəki hərflərdən uyğun gələnini əlavə edib köçürün.

əhən...(k, g), palı...(t,d), tura...(ç, c), ahən...(k, g),
kaba...(b, p), pələn...(k, g)

11. "Başına əlvan güllərdən çələng qoymuş gənc qız səhəngini su ilə doldurub kəndə sarı addımladı" cümləsində neçə sözdə "g" hərfi [k] kimi tələffüz olunur?

- A) 1 B) 2 C) 3

12*. [atlas] kimi tələffüz olunan sözləri cümlələrdə iki mənada işlədib yazın. Sözlərin tələffüzündəki fərqi müəyyənləşdirin.

1-ci məna: xəritələr toplusu

2-ci məna: parça növü

TƏCİLİ QAN LAZIMDIR

– Mustafa, özünü ələ al. Yaxşı deyil, müəllim bizə baxır. Bu, sadəcə, bir oyundur, ölüm-qalım mübarizəsi deyil ki!

Mustafa sinif yoldaşlarının sözlerinə əhəmiyyət vermirdi. O yalnız qalib gəlmək üçün oynayırdı. Qələbə əzmi onu bir an belə tərk etmirdi. Əl-verişli şəraitdə qol vurmayanlara, vaxtında topu ötürməyənlərə qarşı amansız idi. Hər bir səhvə görə komanda yoldaşlarını kobud sözlərlə acılayırdı.

Zəng çalınanda şagirdlər dərindən nəfəs aldılar. Nəhayət, Mustafanın danlağından canları qurtarmışdı.

Paltardəyişmə otağında uşaqlar gözlərinin ucu ilə yorğun-yorğun Mustafaya baxırdılar. Səlim də pərt halda küncdə oturmuşdu. Bu oyunda o, Mustafanın komandasında qapıcı idi. Elə oyun başlar-başlamaz bir qol buraxdı. Buna görə Mustafa çox hırslandı və hamının gözü qabağında onu açıladı. Səlim isə səsini çıxarmadı, kefi pozulsa da, oyuna davam etdi.

Onlar səkkizinci sinifdə oxuyurdular. Mustafa çox çalışqan, istedadlı, yaşıdları ilə müqayisədə cüssəli və qüvvətli idi. Hər işdə öndə olmağa can atındı. Qrup işləri zamanı çox vaxt o, **liderlik** edirdi. Çox zaman da onun rəhbərlik etdiyi qrup qalib çıxırdı. Amma vay o gündən ki, uduza idilər.

Səlim Mustafa ilə bir parti arxasında otururdu. Sakittəbiətli, başlaşağı, başqalarından heç nə ilə fərqlənməyən uşaq idi. Sinifdəki bir çox başqa uşaqlar kimi, o da Mustafanın **liderliyini** sözsüz qəbul edir, hətta ona bir qədər pərəstiş də edirdi. Səlim bugünkü oyunda məglubiyyətin əsas səbəbkəri sayılırdı. Ona görə də komanda yoldaşlarının, xüsusilə Mustafanın qarşısında özünü günahkar hiss edir, çox pərt görünürdü.



1. Mustafa və Səlim obrazlarına münasibətinizi bildirin.
Hansının xarakteri sizdə daha çox rəğbət doğurur? Nə üçün?

Həmin gün dərslər bitənə qədər Mustafa Səlimi dindirmədi. Məktəbdən çıxıb evə yollananda heç sahollaşmadı da.

Evə çatanda qapının zəngini basdı. Anası qapını açan kimi içəri keçib çantanı çiyindən atdı və dedi:

– Yaman yorulmuşam, ana. Yeməyə nə var?



Ana yeməyi qızdırmaq üçün mətbəxə keçdi. Mustafa isə paltarını dəyişib əlini yudu. Yemək masasının arxasına keçib pultla televizorun səsini qaldırdı. Diktoranın səsi otağa yayıldı:

— Bir elanı nəzərinizə çatdırmaq istəyirik. Şəhər klinik xəstəxanasına gətirilmiş ağır xəstə üçün 3-cü mənfi qan qrupundan olan donor qanına ehtiyac var. Qan vermək istəyənlərin təcili xəstəxanaya gəlməsi xahiş olunur. Təkrar edirəm...

“Deyəsən, mənim qan qrupum da 3-cü mənfi qan qrupudur, — Mustafa düşündü. — Həkim deyirdi ki, bu, nadir qan qrupudur. Bəlkə, gedim, mən də qan verim? Xəstəxana ləp yaxındadır. Xeyirxah iş görmüş olaram”. Sonra fikrindən daşındı: “Əshi, şəhərdə təkcə mənim qanım 3-cü mənfi qan qrupundan deyil ki... Bir də ki mən uşağam. Uşaqlardan qan götürmürler”.

2. Sizcə, televiziya ilə verilən xəbərin və Mustafanın düşüncələrinin mətnin məzmunu ilə nə əlaqəsi var?

Boşqaba yemək çəkən ana altdan-altdan Mustafaya baxıb dedi:

- Yaman fikirli görünürsən. Yenə kim qanını qaraldıb?
- Var da... Bir oyunda qapısından üç top buraxan fərsiz adamlar.
- Həəə, belə de. Deməli, futbolda uduzmusan?
- Səlim kimisi qapıda dayananda uduzaram da!
- Hansı Səlim? Gülnazın oğlunu deyirsən? Nə olub ki ona? Gül kimi oğlandır; tərbiyəli, qanacaqlı...
- Hə, çox tərbiyəlidir. O qədər tərbiyəlidir ki, üstünə gələn topdan da utanır. Topu görən kimi o dəqiqə kənara çekilib deyir: “Xoş gəlmisən, ay top, buyur, keç içəri. Gözüm üstə yerin var”.

Ana başını buladı:

- Oğlum, insana yalnız futbol oynamamaq bacarığına görə qiymət vermək düzgün deyil. Bəlkə, onun elə cəhətləri var ki, çoxlarından üstündür?

Mustafa ikrahla üz-gözünü turşutdu:

- Kimin? Səlimin? Ay-hay!

Bir az sonra telefon zəng çaldı. Ana telefonu cavab vermək üçün dəhlizə keçdi. Birdən oradan ananın həyecanlı qışqırığı eşidildi:

- Vay! Evin yixıldı!

Mustafa cəld dəhlizə qaçıdı:

- Nə olub, ana?!
- Atanı maşın vurub! Xəstəxanadadır...



Zəng edən Səlimin anası Gülnaz xala idi. O, Mustafa ilə anasını xəstəxananın qarşısında gözləyirdi. Onları çox *təlaşlı* görüb sakitləşdirməyə tələsdi:

– Kişi indi əməliyyatdadır. Daha təhlükə sovuşub, narahat olmayıñ.

– Gülnaz, bəs sən haradan bildin? – deyə Mustafanın anası soruşdu.

Gülnaz xala yanında sakitcə dayanmış oğlu Səlimi göstərib dedi:

– Səlim məktəbdən gəlib televizora baxırdı. Birdən qayıtdı ki, bəs deməzsənmi, xəstəxanada bir yaralının qana ehtiyacı var. Dedi ki, onda da həmin qan qrupudur. Əl çəkmədi ki, dur gedək, mən qan verim. Elə bil uşağın ürəyinə damılıbmış ki, dostunun atasıdır. Tez bura gəldik. Uşaq olduğuna görə Səlimdən qan götürmək istəmirdilər, amma o, iki ayağını bir başmağa dirədi ki, almalısınız, vəssalam. Başqa *donor* yox idi deyə həkimlər razılışdilar... Yaralının kim olduğunu bilmirdik. İçəridən çıxandan sonra Səlim dedi ki, Mustafanın atasıdır.

Mustafanın anası Səlimin avazımış üzündən öpdü və dedi:

– Allah ürəyince versin, oğul. Sən olmasaydın, dostun atasız qala bilərdi. Elə indicə Mustafa ilə sənin haqqında danışırıq. Ürəyimiz bir imiş.

Bunu deyib ana oğlunun üzünə baxdı. Mustafa başını aşağı saldı...

Rafiq Ələkbəroğlu

Oxu və söz ehtiyatı

3. Lügətin köməyi ilə *donor* sözünün mənasını izah edin.
4. *Pərəstiş, qibtə və paxilliq* sözləri arasındaki məna fərqini izah edin.
5. Mustafa və Səlimin hərəkətlərini qiymətləndirməklə əsərin ideyasını müəyyən edin.

Yazı

6. (Qruplarla iş)

I qrup: Mətndə oxuduğunuz məlumatlardan istifadə edərək televiziya ilə verilən elanın mətnini elə dəyişin ki, daha təsirli olsun.

II qrup: Mustafa ilə Səlimin gələcək münasibətləri haqqında kiçikhäcmli hekayə yazın.

III qrup: Səlim obrazını baş qəhrəman kimi təqdim etməklə mətni yenidən yazın. Yazdığınız hekayədə hadisələr Səlimin dili ilə verilməli, onun düşüncələri əks olunmalıdır.

IV qrup: “Dost dar gündə tanınar” mövzusunda inşa yazın.

Dil qaydaları

7. **Şeiri oxuyun.** Altından xətt çəkilmiş hansı sözdə “k” samiti [x'] kimi tələffüz olunur?

Gecənin ən uzaq dərinliyində

Bir işıq görünür.

Mayakdı, nədi?!

Ondan gözlərimi çəkdim, yenə də

Fikrimdən, yuxumdan o çəkilmədi. (*Məmməd Araz*)

8. Verilmiş sözləri “k” samitinin tələffüzüնə görə qruplaşdırıb yazın.

kabab, lələk, kobra, sakit, diktofon, şikar, səksən, saksofon,

çəki, dirək, kalkulyator, məhkəmə, kompüter, çəlik,

möhkəm, körpü

9. “Təcili qan lazımdır” mətnində göy rənglə verilmiş sözlərdə “k” hərfinin “y” ilə əvəzlənməsinə diqqət yetirin.

Yadda saxla!

SÖZLƏRİN SONUNDA K-Y ƏVƏZLƏNMƏSİ

Bir çox sözlərin sonunda “k” samiti “y” samitinin kar qarşılığı olan [x'] kimi səslənir: *çicək* [*çicəx'*], *ürək* [*ürəx'*]. Belə sözlərə saitlə başlanan şəkilçi artırıldıqda “k” samiti “y” samitinə keçir: *ürək* – *ürəyin*, *kəpənək* – *kəpənəyə*.

10. Hansı sözə saitlə başlanan şəkilçi artırıldıqda “k” samiti “y” samiti ilə əvəz olunur?

A) iştirak B) mühərrrik C) kürk D) kötük

11. Hansı sözlərə saitlə başlanan şəkilçi əlavə etdikdə *k-y* əvəzlənməsi baş vermir?

təbrik, park, ciyələk, mexanik, yük, bilik, türk, tank, köynək

12. *Çicək, dibçək, ələk* sözlərinə saitlə başlanan şəkilçi artıraraq cümlədə işlədin.

- 13*. Hansı sözdə *k-y* əvəzlənməsinin baş verdiyini əminliklə demək olar? Seçiminizi izah edin.

A) küləyə B) kürəyə C) kirpiyə D) dəliyə

XEYIRXAH ƏLİ

Cümə günü idi. Məktəbdə dərsin qurtarmağına az qalmışdı. Hamı evə getməyə tələsirdi. Zəng vurular-vurulmaz şagirdlər dəftər və kitablarını çantalarına qoyub sinifdən çıxmaga başladılar. Yalnız Əli tələsmirdi. Əksinə, yubanmağa çalışırdı. Buna görə zəng vurulduğdan sonra da yerindən qalxmır, ağır-ağır əşyalarını yiğirdi. Əli bir tərəfdən gözəcə müəlliminə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi.



1. Sizcə, Əlinin özünü belə aparmasının səbəbi nə idi?

Müəllimi onun bu halını hiss etdi:

- Əli, mənimlə işin var?
- Əli son yoldaşının da çıxdığını görünçə cavab verdi:
- Sizinlə danışmaq isteyirdim, müəllim.
- Yaxşı, buyur.
- Sinfimizdəki Əhməd haqqında danışmaq isteyirəm.
- Nə olub ki Əhmədə?
- Fikir vermişəm, çox vaxt yeməyi olmur. Deyəsən, ailənin vəziyyəti yaxşı deyil. Ona kömək etmək isteyirəm. Amma o məndən pul almayı özünə şikayırmaz. Siz isə bir bəhanə tapıb verə bilərsiniz.



2. Əli nə üçün bu barədə müəllimlə təklikdə danışmaq istədi?

Bunu deyib Əli cibindən qəpiklər çıxardı və müəllimin masasının üzərinə qoymayı başardı.

Müəllim Əlinin **məqsədini** başa düşdü, amma pula toxunmadı. O bilirdi ki, Əlinin də ailəsi zəngin deyil. Bu çalışqan, sevimli şagirdinin nə qədər böyük, xeyirxah ürəyi varmış! Allah bilir, anasının ona yemək üçün verdiyi puldan **qənaət** edib sinif yoldaşına yardım etmək istəyir. Hələ üstəlik, kömək etdiyinin bilinməsini də istəmir.

Müəllim:

- Qoy bir düşünək, götür-qoy edək, Əli, – dedi. – Bildiyimə görə, sizin də maddi vəziyyətiniz yaxşı deyil. Üstəlik, atan da xəstədir. Elə deyilmə?

– Doğrudur, müəllim. Bir müddət xəstəxanada yatası oldu. Amma indi, şükrür Allaha, yaxşıdır.

Müəllim dinməz dayanıb düşündü. Bu cür təmiz niyyət qarşısında deməyə söz tapmırdı. Əlinin nəcib hərəkətini bəyənirdi, amma bu böyük ürəkli kiçik uşağıın da vəziyyətini düşünürdü. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə tapmalı idi. Digər tərəfdən, sevimli şagirdinin hislərini başa düşüb onun ürəyini sindirmaq da istəmirdi.

Bir qədər düşünəndən sonra üzünü Əliyə tutub soruşdu:

– Böyüyəndə nəçi olmaq isteyirsən?

– Biznesmen.

– Nə üçün?

– İstəyirəm, pulum çox olsun ki, insanlara daha çox kömək edə bilim.

Müəllim sanki işıq ucu tapmış kimi sevindi:

– Lap yaxşı. Gəl belə danışaq. Əvvəla, sən düz deyirsən, Əhmədin, doğrudan da, Köməyə ehtiyacı var, amma sən tələsmə. Axı hələ balasasan. Bax zəngin iş adamı olarsan, onda insanlara kömək edərsən.

– Yox, – deyə Əli etiraz etdi. – Babam həmişə deyir ki, birinin yardımına ehtiyacı olanda ona düşünmədən bacardığın qədər kömək elə. Bir də deyir, elə yardım elə ki, o adam utanmasın. Əgər mən indidən insanlara kömək etməyi öyrənməsəm, zəngin adam olanda bunu bacarmayacağam.

Müəllimin gözləri dolmuşdu. Başını “bəli” mənasında tərpədərək masanın üzərindəki pulları bir-bir yiğdi...

Gülərə Xudiyeva

Düşün və cavab ver

3. Aşağıdakı mətni oxuyun və onun “Xeyirxah Əli” mətni ilə məzmun yaxınlığını müəyyən edin.

İSGƏNDƏRİN CAVABI

20 yaşında ikən dünyani fəth etmək fikrinə düşən Makedoniyalı İsgəndər hərbi yürüşə başlamazdan əvvəl müəllimi Aristotelin yanına gəldi. Böyük filosof şagirdini dinləyib dedi:

– İsgəndər, çox böyük işə başlayırsan. Ancaq sən çox cavansan. Bəlkə, bir az gözləyəsən, təcrübə toplayasan.

– Yox, – deyə İsgəndər cavab verdi. – İllər keçdikcə, bəlkə də, təcrübəm artacaq, ancaq qətiyyətim azalacaq.

Yazı

4. “Təcili qan lazımdır” və “Xeyirxah Əli” mətnlərindən istifadə etməklə aşağıdakı mövzuda inşa yazın:

“Kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər”.

Dil qaydaları

5. Mətndə göy rənglə verilmiş sözlərdə “q” samitinin tələffüzündəki fərqi müəyyən edin.
6. Altından xətt çəkilmiş sözün kökünü müəyyən edin.

Yadda saxla!

“Q” SAMİTİNİN YAZILISI VƏ TƏLƏFFÜZÜ

“Q” samiti sözdəki yerindən asılı olaraq müxtəlif cür tələffüz olunur:

- 1) yazılıdığı kimi: [q]ələm, əla[q]ə;
- 2) [x] kimi; uşa[x], bula[x];
- 3) [k'] kimi; nö[k']san, şəfə[k'].

Son samiti “q” ilə yazılan, lakin [x] kimi tələffüz olunan sözlərə saitlə başlanan şəkilçi artırıldıqda “q” samiti “ğ” samitinə keçir: bulaq – bulağın, yarpaq – yarpağ'a.

7. *Otaq, qoruq, qaçaq* sözlərinə saitlə başlanan şəkilçi artıraraq cümlədə işlədin.
8. Hansı sözlərə saitlə başlanan şəkilçi əlavə etdikdə *q-ğ* əvəzlənməsi baş vermir?

*xalq, balıq, bioloq, qulaq, üfüq, qoruq, əxlaq, dayaq,
natiq, barmaq, məntiq, bardaq, tapşırıq*

9. Verilmiş sözləri “q” samitinin tələffüzüne görə qruplaşdırıb yazın.
*dostluq, daşqın, rəqabət, varlıq, rəqs, qadir, açıq, qürbət, natiq,
yarpaq, sarmaşıq, maqnit, məqsəd, təqsir*

[q]	[x]	[k']

10. Hansı cərgədəki bütün sözlərin son samiti “q” ilə yazılmalıdır?
A) [çarx], [marax], [sağlıx]
B) [balıx], [məntik'], [sarıx]
C) [layik'], [yumşax], [rəng]
D) [otax], [qarışix], [park]

ORXAN VƏ TƏPƏL

Orxanda sümük xəstəliyi vardı. Böyüdükcə bu xəstəlik özünü daha kəskin şəkildə bürüzə verirdi. O, ayaq üstə çətinliklə durur, yeriyəndə axsayırdı. Həkimlər ayağına metal dayaq qoymuşdular ki, sümüyə çox güc düşməsin. Onların dediyinə görə, bu xəstəlikdən xilas olmağın ən yaxşı yolu dərmanlarla yanaşı, gündəlik masaj və fiziki məşğələlər idi. Lakin Orxan dərmanları qəbul etsə də, fiziki məşğələlərdən imtina edirdi. Hər dəfə ayağının ağrıdığını dedikdə ata-anasının ürəyi yumşalır, onu gəzməyə məcbur edə bilmirdilər.

Bir dəfə məktəbdən qayıdarkən Orxan yolda bir küçük gördü. Ağ-qara rəngli çox qəşəng bir küçük idi. Amma axsayırdı, bir ayağını qaldırıb üç ayağı üzərində gəzirdi. Orxan fit çalıb küçüğün çağırıldı. Yaxınlaşanda əyilib onu tumarladı. Küçük də təşəkkür əlaməti olaraq boynunu mehbibancasına Orxanın dəmir dayaqlı ayağına sürdü. Orxan itlə danışmağa başladı:

- Yeqin, acsan, hə?
- ...
- Bəs ayağını kim bu günə qoyub?
- ...
- Gəl mənimlə bizə gedək.



1. Sizcə, bu küçüğün Orxanın taleyində nə kimi rol olacaq?

Onlar parkla Orxangilin evinə doğru irəlilədilər. Parkda gəzişən qoca nənələr və babalar bir yerdə addımlayan axsaq uşaqla axsaq küçüyü görüb ayaq saxlayır, təəssüf dolu nəzərlərle onların arxasında baxırdılar.

Orxanın anası əvvəlcə küçüyü narazılıqla qarşılıdı. Lakin sonra özünün də bu mehbiban küçükdən xoşu gəldi. Orxana dedi:

- Gəl onu *baytara* aparaq. Görək ayağını sağalda bilirikmi?!

Baytar küçüğün ayağını *rentgen*ə saldıqdan sonra dedi:

- Sümüyü bir neçə yerdən sınır. İndi mən onları bitişdirib ayağını sariyaram. Amma çalışın, onu gəzdirəsiniz ki, əzələləri zəifləməsin. Əvvəlcə az-az, sonra gəzinti vaxtını çoxalda bilərsiniz.

O gündən Orxan hər gün axşam küçüyü ilə parka çıxb gəzirdi. O, sevimli dostu ilə söhbət edir, anasının verdiyi kolbasa-çörəyi onunla bölüşürdü. Ona ad da qoymuşdu: Təpəl.





2. Sizcə, nə üçün Orxan itinə “Təpəl” adı qoymuşdu? Bu sözün mənasını izah edin.

Təpəl artıq Orxanın bütün əmrlərini başa düşür, onları həvəslə yerinə yetirirdi. Əvvəlcə onlar bir-iki kilometr gəzir, evə qayídanda isə Orxan ayağının ağrısından ufuldayındı. Lakin bir aydan sonra özü də hiss etmədən Təpəllə rahatca üç-dörd kilometr gəzirdi.



3. Orxanın rahat gəzməsinin səbəbi nə idi?

Bir dəfə axşam onlar yenə də parkda gəzirdilər. Orxan balaca tennis topunu çəmənliyə atır, Təpəl hoppanaraq topu ağızı ilə götürür, Orxana gətirirdi. Birdən necə oldusa, top parkın yanından keçən maşın yoluna düşdü. Təpəl aramsız şütüyən avtomobilərə fikir vermədən yola doğru qaçı. Hədsiz dərəcədə həyəcanlanan Orxan:

– Dayan, Təpəl! – deyib onun arxasında yüyürdü.

Lakin ayağına bağlanmış dəmir dayaq çox getməyə imkan vermədi. Dörd-beş addım atmışdı ki, yerə yixildi. Ayağa qalxmağa çalışsa da, qalxa bilmədi. Deyəsən, metal dayaq qırılmışdı.

Orxanın qışqırığını eşidən Təpəl tez geri dönüb onun yanına geldi. Dostunun yanında həyəcanla ora-bura vurnuxaraq hürməyə başladı.

Parkda gəzişən tanış həyət uşaqları bu səhnəni görüb köməyə tələsdi. Biri isə Orxangilə qaçı ki, valideynlərinə xəbər versin.

...Yarım saat sonra Orxan, atası və anası həkimin otağında idilər. Təpəl də burada idi. Deyəsən, o özünü günahkar hiss edirdi. Bir küncü qisılıb gah həkimə, gah da çarpayıda uzanmış Orxana baxırdı.

Həkim ehmalca dəmir dayağı açdı və əli ilə Orxanın ayaqlarını yoxladı. Onun üzündə təəccüb ifadəsi var idi:

– Bir ayağa qalx görüm.

Orxan çarpayıdan düşüb ayaq üstə durdu.

– İndi qapıya tərəf get.

Orxan qapıya tərəf getdi. O axsamırdı, ayağında heç bir ağrı hiss etmirdi. Ata ilə ananın sevincinin həddi-hüdudu yox idi.

– Deyəsən, fiziki tərbiyə ilə məşğul olmağa başlamışan, – deyə həkim gülümsədi.

Orxan utancaq səslə:



- Yox, – dedi.
- Atası söhbətə qarışdı:
- Orxan Təpəlin ayağını sağaltmaq üçün hər gün onunla bir neçə kilometr gəzirdi.
- Təpəl kimdir?
- Ata otağın künçündə sakitcə oturmuş küçüyü göstərdi. Otaqdakılar çevrilib Təpələ baxdılar. Küçük nədənsə sarğılı ayağını qaldırıb həkimə sarı uzatdı. Hamı onun bu hərəkətinə gülüşdü. Həkim əlini Orxanın çıyninə qoyub dedi:
- Səni xeyirxahlığın sağaltdı.

Vüsalə Şəfiyeva

Oxu

- 4. Hekayənin ideyasını müəyyən edin. Mətnin hissələrini məzmununa uyğun başlıqlarla adlandırın.**

Dil qaydaları

- 5. Altından xətt çəkilmiş sözlərə diqqət yetirin. Sizcə, nə üçün onlardan biri tək, digəri qoşa “d” ilə yazılıb?**

Yadda saxla!

QOŞA SAMİTLƏ BİTƏN TƏKHECALI SÖZLƏR

İki eyni samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür; məsələn: *fənn* – *fənlər*, *xətt* – *xətsiz*.

Müxtəlifcinsli qoşa samitlə bitən bəzi təkhecalı sözlərin deyilişi zamanı qoşa samitlər arasında sait səs tələffüz olunur; məsələn: *hökm* [*höküm*], *üzr* [*üzür*], *dövr* [*dövür*].

- 6. Nöqtələrin yerinə lazım gəldikdə müvafiq hərfləri qoymaqla cümlələri köçürün.**

1. Sir...ini verməyir sir...daşa dünya. (*S. Vurğun*)
2. Məktəb fən...ləri arasında ən çox sevdiyim riyaziyyat fən...idir.
3. Keçmişdə torpaqları düşməndən qorumaq üçün sərhədboyu səd...lər tikilirdi. Bunlardan ən uzunu Çin səd...i idi.

- 7. Səhv yazılmış sözləri düzəldərək dəftərinizə yazın.**

1. Y.Səmədoğlunun “Qətil günü” romanı çox sevilir.
2. Uşaqlar sehirbazın göstərdiyi fokuslara maraqla baxırdılar.
3. 20 Yanvar Ümumxalq Hüzübü Günüdür.

HAMININ BİLDİYİ DİL

Dərs ilinin əvvəlində sinfimizə Zaur adlı təzə şagird gəlmışdı. O, ailəsi ilə birgə Gürçüstandan Bakıya köçmüdü. Bir dəfə tənəffüs də Zaurun telefonla bizim anلامıǵımız dildə danışdığını eşitdik. Ona təəccübə baxdıǵımızı görüb gülə-gülə dedi:

– Dostum Şota idi. Tbilisidən zəng etmişdi.

– Sən gürcü dilini bilirsən?

– Əlbəttə, axı mən anadan olandan Gürcüstanda yaşamışam.

– Yaxşı, gürcü dilində necə deyərsən: “İndi zəng vurulacaq”?

Zaur anlaşılmaz bir şey dedi və bu vaxt, doğrudan da, zəng vuruldu. Başımız elə qarışmışdı ki, Aydın müəllimin gəldiğini hiss etmədik. O, səhbətin nədən getdiyini biləndə dedi:

– Deməli, Zaur öz doğma dili ilə yanaşı, başqa bir dildə də danışa bilir. Bu çox yaxşıdır. İnsan nə qədər çox dil bilsə, bir o qədər çox adamlı sərbəst ünsiyyət də ola bilir. Ancaq bir dil də var ki, onu hamı bilir və istifadə edir. Bu, jestlər və mimikalar dilidir.

Uşaqlar təəccübə bir-birinin üzünə baxdırılar. Aydın müəllim gülümşə-yərək sözünə davam etdi:

– İndicə çoxunuz həmin dili işlətdiniz. Leyla qaşlarını qaldırmaqla təəccübəndiyini ifadə etdi. Zaur ciyinlərini çəkməklə tərəddüdünü bildirdi. Kərimin başını qaşımıası isə onun fikrə getdiyini göstərdi. Mimika – üz əzələlərinin hərəkətləridir. Onlar insanın hiss və həyəcanını əks etdirir. Fikir vermisinizmi, çox vaxt adamlar bir kəlmə belə deməsələr də, biz onların şad, kədərli, hırslı, fikirli olduğunu duyuruq. Bunları bizə həmin adamların üz cizgiləri – alın, qaş, göz, ağız, dodaqlar deyir.

Kərim əlini qaldırıb soruşdu:

– Bəs jest nədir, müəllim?

– Jest müəyyən duyu, istək, münasibət bildirən əl-qol hərəkətləridir. Elə indicə sən əlini yuxarı qaldırdın və mən başa düşdüm ki, söz demək üçün icazə istəyirsən.

Aytac soruşdu:

– Deməli, Yer üzündəki bütün insanlar jestlərin köməyi ilə bir-birini başa düşə bilərlər?



– Elə jestlər var ki, beynəlxalq aləmdə qəbul olunub və hamı üçün aydırındır; məsələn, millətindən asılı olmayaraq insanlar salamlasharkən bir-birinin əlini sıxırlar. Bundan əlavə, bir sıra peşəkar jestlər də var; məsələn, hərbi kəşfiyyatçıların və ya su altında işləyən dalğıcıların öz jestləri var. Bir çox idman növlərində də hamı tərəfindən qəbul olunmuş xüsusi jestlərdən istifadə olunur. Amma bir çox xalqların yalnız özlərinə məxsus jestləri də var; məsələn, qədim zamanlarda çinlilər görüşərkən öz əllərini sıxırlarmış. Bəzi xalqlarda isə görüşərkən adamlar burunlarını bir-birinə sürtürərlər.



1. Sizcə, nə üçün məhz kəşfiyyatçılar, dalğıcılar və idmançılar jestlərdən daha çox istifadə edirlər?



Bu zaman İlkin söz alıb dedi:

– Müəllim, keçən il atam məni özü ilə Bolqarıstana aparmışdı. Bolqarlar razılıq əlaməti olaraq başlarını bulayırlar, “yox” demək istəyəndə isə, əksinə, başlarını yuxarı-aşağı hərəkət etdirirlər.

– Tamamilə doğrudur, – Aydın müəllim dedi. – Yunanlar və makedoniyalılar da belə edirlər. Ümumiyyətlə, bir ölkəyə səfər edərkən yerli xalqın jestlərini öyrənmək heç də pis olmazdı. Əgər nə vaxtsa Tibetə getsəniz və orada rastlaşdığınıız adam sizə dilini göstərsə, qanınızı qaraltdı. Bu, sadəcə, o deməkdir ki, “sənə qarşı heç bir pis niyyətim yoxdur. Narahat olma”. Başqa xalqlarda isə bu jest cırnatmaq və ya təhqir kimi qəbul edilir.

Aydın müəllim sözünü kəsib saatına baxdı, sonra dedi:

– Hə, uşaqlar, mimika və jest dili çox maraqlı mövzudur. Ancaq mürəkkəb fikirləri ifadə etməkdə onlar acizdir. Bu mənada nitqi heç nə əvəz edə bilməz. Nitq isə o zaman təsirli olur ki, müvafiq jest, mimika və intonasiya ilə müşayiət edilir. İndi isə gəlin dərsimizin mövzusuna keçək...

Dilruba Nurəddinqizi

Düşün və cavab ver

2. Təsəvvür edin ki, valideynlərinizlə xarici ölkələrdən birinə səfər etmisiniz. *İzdihamlı* küçələrdən birində siz ata-ananızdan ayrı düşüb dilini bilmədiyiniz insanların arasında tək qalırsınız. Birdən bir polis görüb ona yaxınlaşırsınız. Siz jestlərin köməyi ilə polisə öz probleminizi necə başa salıb kömək istəyərsiniz?
- 3*. Bu əl jesti bir çox xalqlarda qələbə mənasını verir və qələbəyə ruhlandırmaq məqsədilə istifadə olunur. Sizcə, nə üçün qələbə işarəsini vermək üçün məhz bu jestdən istifadə olunur?



Dil qaydaları

4. Mətndə altından xətt çəkilmiş sözləri tələffüz edin. Hansı sözlərdə yanaşı gələn samitlərin tələffüzü yazılışından fərqlidir?

Yadda saxla!

QOŞASAMITLI SÖZLƏRİN TƏLƏFFÜZÜ

Bir çox qoşasamitli sözlərin deyilişi ilə yazılışı fərqlənir.

- Yanaşı gələn kar samitlərdən ikincisi cingiltili tələffüz olunur; məsələn: *əlbəttə* [əlbətdə], *səkkiz* [səkgiz], *tappılıtı* [tapbılıtı], *ixtira* [ixdirə], *bitki* [bitgi], *usta* [usda].
- Qoşa “q” ilə yazılan sözlərdə birinci samit özünün kar karşılığı kimi tələffüz olunur: *saqqal* [sak'qal].
- Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur: *sönməz* [sömməz], *tənbəl* [təmbəl].

5. Verilmiş sözlərin tələffüz formalarını yazın.

mütəkkə, saqqız, itki, mürəkkəb, anbar, hətta, döyüskən

6. Dörd sözdən biri iki “y” ilə yazılır.

A) [töfsiyə] B) [ehdiyat] C) [tərbiyə] D) [əhəmiyət]

7. Lügətin köməyi ilə sözlərin düzgün yazılışını müəyyən edin və dəftərinizdə yazın.

[zambax], [pambıx], [zəmbıl], [k'ambinat], [şəmbə], [kömbə]

ONLAR NECƏ DANIŞIR VƏ OXUYURLAR

Dil ünsiyət vasitəsidir. Bir-biri ilə ünsiyətdə olmaq üçün insanlar dörd nitq bacarığından istifadə edirlər: danışma, dinləmə, oxu və yazı. Danışma və dinləmə şifahi nitq bacarıqlarıdır, çünkü bu zaman nitq səslərlə ifadə olunur. Oxu və yazı isə yazılı nitq bacarıqlarıdır, çünkü burada sözlər hərflərlə işaret olunur. Danışmaq və yazmaqla biz öz fikir və duygularımızı ifadə edirik. Oxu və dinləmə bacarıqları isə başqalarının fikirlərini anlamaq üçündür.



! 1. Nümunəyə əsasən cədvəl çəkin və verilmiş sözləri cədvəlin müvafiq xanalarında yazın.


dinləmə, danışma, oxu, yazı

	şifahi nitq	yazılı nitq
anlama		
özünüifadə		


Bəs görmə və ya eşitmə qabiliyyətindən məhrum olan insanlar başqaları ilə necə ünsiyət qururlar? İnsan zəkası bu problemi həll etmiş, belə insanların ünsiyətini təmin etmək üçün vasitələr düşünüb tapmışdır.

1821-ci ildə fransalı Luis Brail qabarlıq nöqtəli əlifba icad etməklə görmə qabiliyyətindən məhrum olan milyonlarla insanın yazış-oxuma arzusunu gerçekləşdirdi.


Luis Brail uşaq yaşlarında bədbəxt hadisə nəticəsində görmə qabiliyyətini itirmişdi. 10 yaşında gözdən əlil uşaqlar üçün Kral İnstitutuna daxil olan Luis az müddətdə qabarlıq hərflərlə oxumağı, pianoda çalmağı öyrəndi. Lakin istedadlı uşaq bununla kifayətlənmədi. O özü kimi uşaqlara daha asan oxumaq və yazmaq imkanı verən xüsusi əlifba icad etdi. Bu əlifbada hərflər 6 qabarlıq nöqtənin müxtəlif kombinasiyalarından ibarət idi. İndi Brail əlifbasından bütün dünyada geniş istifadə olunur, kitablar, dərsliklər nəşr edilir, qəzet və jurnallar çıxır.




A



B




C



D

Eşitmə qabiliyyətindən məhrum olanların şifahi ünsiyyətini asanlaşdırmaq üçün jestlər dilindən istifadə olunur. Hər jest müəyyən bir anlayışı, yəni sözü ifadə edir. Lakin bu jestlərlə xüsusi isimləri, adları ifadə etmək mümkün deyil. Ona görə də belə insanlar üçün barmaq əlifbası icad edilmişdir. Burada barmaqların hər hərəkəti əlifbadakı müəyyən hərfi ifadə edir.



B



C



D

Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda görmə və eşitmə qabiliyyətindən məhrum olan insanlar üçün böyük işlər görülür: xüsusi məktəblər, kitabxanalar yaradılır. Bu insanların cəmiyyətin tamhüquqlu üzvü, fəal vətəndaş olması üçün dövlət onlara daim qayğı göstərir.

Düşün və cavab ver

2. Görmə qabiliyyətindən məhrum olanlar **Brayl əlifbası vasitəsilə ...**
A) danışırılar və dinləyirlər B) yazırlar və oxuyurlar

Dil qaydaları

3. Verilmiş cümlələri oxuyun, altından xətt çəkilmiş sözlərin tələffüzü arasındaki fərqi müəyyənləşdirin.
1. Ciynindəki bağlama sürətlə addımlamağa mane olurdu.
2. Üzünə açılan qapını heç vaxt bağlama.

Yadda saxla!

HECA VƏ VURĞU

Heca tələffüz zamanı sözün asanlıqla bölünən hissəsidir:
ki-tab-xa-na.

Hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır: *istedád, astronómiya*. Bəzən sözdə vurğunun yeri dəyişdikdə məna dəyişir: *soyutmá – soyútma; búrun – burún.*

4. Aşağıdakı sözləri tələffüz edin, hecaların sayını və vurğulu hecanı müəyyənləşdirin.

cəmiyyət, coğrafiya, fizika, televizor, etika, dünən

5. Aşağıdakı sözləri mənasına uyğun olaraq cümlədə işlədin.

qálın, qalín, súzmə, szúzmé, góz�, goz�é, gélín, gélín, dérin, dérin

6. Verilmiş sözlərin mənasına uyğun olaraq vurğulu hecanı müəy-yənləşdirin.

Şaxta – sıfırdan aşağı hava temperaturu, qış havası.

Şaxta – faydalı qazıntıların çıkarıldığı və yeraltı işlərin aparıldığı yer.

Dimdik – quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi.

Dimdik – çox dik, lap dik, tamam dik.

Yadda saxla!

SÖZÜN SƏS TƏRKİBİNƏ GÖRƏ TƏHLİLİ

Sözün səs tərkibini müəyyən edərkən onun tələffüzü əsas götürülür. Hecaların sayı və vurğunun yeri isə sözün yazılışı əsasında müəyyənləşdirilir; məsələn, “səadət” sözündə beş səs var. Onlardan ikisi sait, üçü samitdir: [sa:dət]. Bu söz üçhecalıdır, vurğu üçüncü hecaya düşür.

7. Yaşıl (doğru) və qırmızı (yanlış) kartları qaldırmaqla *məqsəd* sözünün səs tərkibi haqqında deyilənlərin doğru və ya yanlış olduğunu bildirin.

- | | |
|---|-----|
| 1. Sözdə üç cingiltili, bir kar samit var. | D Y |
| 2. [m] cingiltili samitdir, kar karşılığı yoxdur. | D Y |
| 3. [ə] qalın, dodaqlanmayan, açıq saitdir. | D Y |
| 4. [k'] – kar samitdir, cingiltili karşılığı “g” samitidir. | D Y |
| 5. [s] – kar samitdir, cingiltili karşılığı “z” samitidir. | D Y |
| 6. [t] – kar samitdir, cingiltili karşılığı “d” samitidir. | D Y |
| 7. İkihecalıdır, vurğu ikinci hecaya düşür. | D Y |

8. Verilmiş sözlərdə hecaların sayını və vurğusunu müəyyən edin.

cəmiyyət, Türkiyə, biologiya, artilleriya, filosof, diplomatiya, fəaliyyət, dostluq, İngiltərə, Fransa

9. Sözləri səs tərkibinə görə təhlil edin.

ünsiyyət, nöqtə, piano, barmaq, termometr

DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Hansı şeirdə ahəng qanununa tabe olmayan sözlər var?

Balama qurban alçalar,
Balam nə vaxt əl çalar?
Balama qurban inəklər,
Balam nə vaxt iməklər?
(nazlama)

Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başına bəla gəldi?
(bayatı)

2. Hər bir sözün əvvəlindəki samiti qarşılığı ilə əvəz edib yeni sözlər yaradın. Sait səsləri növlərinə görə təsnif edin.

gül, din, köz, küləş, dərs, boz, tanış

3. *Tappiltı, kombinat, dəftər, seçki, məntiq, təfəkkür, saqqal* sözlərində fərqli tələffüz olunan hərfi müəyyən edin.

4. Aşağıdakı sözləri cədvəlin müvafiq sütunlarında yazın.

kürk, qaşıq, aşıq, papaq, buruq, çıçək, istək, tük, kələk, məşq,
kəpənək, nitq, xalq, soyuq, müdrik

Saitlə başlayan şəkilçi artırdıqda son samiti dəyişən	Saitlə başlayan şəkilçi artırdıqda son samiti dəyişməyən

5. Tələffüz forması verilmiş sözləri dəftərinizdə orfoqrafik normalara uyğun yazın.

[payema], [pələnk], [çörəx'], [mürəkgəb], [kərpiç], [çanax]

6. Aşağıdakı sözləri səs tərkibinə görə təhlil edin.

evrika, caqqal, üfüq, zoologiya, təbii, konfrans

7. Verilmiş nümunəyə əsasən dəftərinizdə cədvəl çəkin və sözləri vurgulu hecanın yerinə görə müvafiq sütunlarda yazın.

Paris, aksiya, Volqa, Ankara, novator, İtaliya, Sumqayıt, Fransa,
London, Dunay, genosid, printer, Hindistan, Kiyev, aktual,
Latviya, Gəncə, Yenisey, Yaponiya, qalaktika, akvapark,
mesenat, bouling, Daşkənd, Aralıq

I heca	II heca	III heca

2-ci BÖLMƏ

NİYƏ BELƏ DEYİRİK



Çap İcra

LÜĞƏTLƏR

Dildə olan sözlərin hamısı birlikdə onun lügət tərkibini təşkil edir. Buna dilçilikdə *leksika* deyilir. Dilin lügət tərkibini öyrənən elm isə *leksikologiya* adlanır. *Lexis* yunan dilində söz deməkdir.

Dildə sözlərin sayını dəqiq müəyyən etmək mümkün deyil, çünki dilin lügət tərkibi daim dəyişir.

Dilin lügət tərkibi nə qədər zəngin olarsa, fikri ifadə etmək daha asan olar. Azərbaycan dili də lügət tərkibi zəngin olan dillərdəndir. Dilimizdəki saysız-hesabsız sözlər lügətlərdə öz əksini tapır. Türk dillərinin, o cümlədən Azərbaycan dilinin lügətçilik tarixi Mahmud Kaşgarinin "Divanü lügət-it-türk" əsəri ilə başlanır.



1. Oxuduğunuz hissədə hansı abzasdan sonra aşağıdakı cümle verilə bilər?

"Elmin inkişafı ve həyatımızda baş verən dəyişikliklərlə əlaqədar yeni anlayışlar meydana gelir və onlar yeni sözlərin yaranmasına səbəb olur".


Mahmud Kaşgari XI əsrin əvvəllərində Şərqi Türküstənin Kaşgar şəhərində doğulmuşdur. İlk təhsilini öz doğma şəhərində alan Mahmud gənc yaşlarında türk dillərinin lügətini yazmaq fikrinə düşmüştü. Bu məqsədlə o, türk tayfalarının yaşadıqları əraziləri gəzərək öz lügəti üçün zəngin material toplamışdı.

"Divanü lügət-it-türk"də 9222 türk sözü və söz birləşməsi, çoxlu miqdarda şeir parçası və atalar sözü verilmişdir. Lügətdə türk sözündən sonra həmin sözün ərəb dilində qarşılığı və izahı verilir. Kaşgari öz lügətində türk dillərinin müqayisəli qrammatikasına da yer ayırmışdır. Türk dillərində ahəng qanunu haqqında da ilk dəfə Mahmud Kaşgari bu əsərində yazmışdır. Əsərin sonunda müəllif möhtəşəm türk dünyasının ərazisini əks etdirən bir xəritə də çəkmişdir. Xəritədə adı "ərzi-Azərabadqan" kimi çəkilən Azərbaycanın coğrafi mövqeyi və qonşuları da öz əksini tapmışdır.

Son 100 ildə Azərbaycanda müxtəlif lügətlər tərtib olunmuş və nəşr edilərək oxucuların ixtiyarına verilmişdir. İzahlı lügətlərdə sözlərin leksik mənaları, orfoqrafiya lügətində düzgün yazı, orfoepiya lügətində isə düzgün tələffüz qaydaları verilir. Ensiklopedik lügətlər şəxslər, elmi anlayışlar, mühüm hadisələr haqqında məlumat verir.

Lügətlər əlifba sırası ilə tərtib olunur. Odur ki hərflərin əlifba sırasını yaxşı bilənlər lügətdən daha asan və səmərəli istifadə edə bilirlər.

İZAHLI LÜĞƏTİN QURULUŞU



2. Qruplar şəklində işləyərək aşağıdakı sözlərdən ibarət izahlı lügət tərtib edin.

söyüd, lətifə, virus, sabah, eksponat, nərdivan, dəyirmi, mərmi

Dil qaydaları

3. Mətnin 2-ci abzasında hansı sözün leksik mənası yoxdur? Həmin sözün cümlədə rolü nədən ibarətdir?

Yadda saxla!

SÖZÜN LEKSİK VƏ QRAMMATİK MƏNASI

Sözün ifadə etdiyi anlayışa sözün mənası, daha dəqiq desək, **leksik (lüğəvi)** mənası deyilir. Əsas nitq hissələrinə aid olan bütün sözlərin leksik mənası var; məsələn: *odun – yandırmaq üçün kəsilmiş ağac parçası*.

Bundan başqa, hər bir sözün qrammatik mənası da olur. **Qrammatik məna** dedikdə sözün hansı nitq hissəsinə aid olması, quruluşca növü, cümlədə rolü nəzərdə tutulur.

Dildə elə sözlər var ki, yalnız qrammatik mənaya malikdir; məsələn: *lakin, və, axı, məgər* və s. Bunlar köməkçi nitq hissələridir.

4. Verilmiş cümlələrdəki sözləri aşağıdakı kimi qruplaşdırın.

Leksik mənası olan sözlər	Leksik mənası olmayan sözlər

1. Bükür qanadını elə ki külək,
Meşə insan kimi sükuta dalır. (*M.Dilbazi*)
2. Vətən üçün önlənlər unudulmur.

5. Cümlələrə əsasən “bax” sözünün mənalarını müəyyənləşdirin.

- Bağa yaxşı bax, yoxsa ağaclar quruyar.
- Bax bir də belə iş tutmayasan!
- Pəncərədən bax, gör bizə kim gəlir?
- Atanın sözünə bax, o sənə pis məsləhət verməz.

QANADLI MISRALAR

Nitqi gözəl və təsirli edən mühüm xüsusiyyətlərdən biri də sözün qənaətlə işlədilməsi, fikrin yiğcam ifadə edilməsidir. Dahi şairimiz **Nizami Gəncəvi** bu haqda belə demişdir:

*Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.*



1. Şeir parçasının ikinci misrasını izah edin. Burada “bir”, “yüz” sözləri nəyə aiddir?

Bəzən insanlar öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu zaman onların köməyinə görkəmli söz ustalarının, *mütəfəkkirlerin* vaxtilə söylədikləri, yazdıqları “qanadlı misralar” gəlir. Bu misralar müəllifin geniş dünyagörüşünün və böyük həyat təcrübəsinin nəticəsi olmaqla yanaşı, bədii təsvir vasitələri ilə zəngin olur. Məhz buna görə də onlar yaddaşlarda qalır və yerində işləndikdə nitqi təsirli və inandırıcı edir.

İnsanın özündən razı olmağı yaxşı keyfiyyət deyil. Özündənrazı insanlara elə gəlir ki, həyatda hər şeyə nail olublar. Halbuki kamilliyyin sonu yoxdur. Bu fikri görkəmli şairimiz **Bəxtiyar Vahabzadə** aşağıdakı misralarla çox gözəl ifadə etmişdir:

*Bircə ondan razıyam ki,
Özümdən narazıyam.*

Başqa bir şeirində isə mütəfəkkir şair insanları xeyirxah işlərə, mübarizliyə səsləyir:

*Yaşamaq yanmaqdır, yanasan gərək!
Həyatın mənası yalnız ondadır.
Şəm əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.*



2. Şeirin hansı misrasında “yanmaq” sözü “alovlanmaq” mənasında işlənməyib?

Bu cür misralar dildən-dilə düşür, bəzən atalar sözü səviyyəsinə yüksəlir. Hətta elə atalar sözləri də var ki, vaxtilə kiminsə şeirindən bir parça olmuş, sonradan dillərdə əzbər olaraq atalar sözü kimi işlənməyə başlamışdır; məsələn, “El bir olsa, dağ oynadar yerindən” atalar sözünü,

yəqin ki, hamı bilir. Bəlkə də, bu atalar sözünün davamını bilənlər də var: "Söz bir olsa, zərbi kərən sindirar". Lakin az adam bilir ki, bu sözlər ilk dəfə XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaşamış **Tufarqanlı Aşıq Abbasın** şeirində işlənmişdir:

*Abbas bu sözləri deyər sərindən,
Arxi vurdur, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sindirar.*

Xalqın, birliyin gücünə olan inamı bundan gözəl ifadə etmək olmaz.

! 3. "Kərən" sözünün və "dağı yerindən oynatmaq" ifadəsinin mənasını izah edin.

Vətənimiz, doğma yurdumuz, ana dilimiz haqqında biz böyük qürur və məhəbbət hissi ilə danışır, ən gözəl sözləri işlədirik. Hər bir insan öz vətənini sevir və hər bir azərbaycanlı bu sevgisindən danışarkən çox vaxt **Abbas Səhətin** şeirini yada salır:

*Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxs də vicdan olmaz.*

İnsanın vətənə münasibəti haqqında belə qısa, amma tutarlı deyim olduğu halda, başqa bir söz, ya ifadə axtarmağa ehtiyac varmı?! Elə şairimiz yoxdur ki, yaradıcılığında vətən, xalq, ana dili mövzusuna toxunmasın. Onların şeirlərdə səslənib dillərə düşən misralarının isə sayı hesabı yoxdur:

*Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.*

Məmməd Araz

! 4. "Mamır" sözünün mənasını izah edin.

Doğma vətənə, xalqa, ana dilinə məhəbbətdən yoqrulmuş bu misralar milyonların qəlbinə yol tapır, onların fikir və hislərinin ifadəcisinə çevrilir. Ancaq vətəni sevmək azdır. Onu uca tutmayı, müdafiə etməyi, lazım gələrsə, uğrunda canından keçməyi bacarmalısan. **Böyük** türk şairi **Midhat Camal Kuntayın** artıq şüara çevrilmiş şeirində deyildiyi kimi:

*Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölü varsa əgər, vatandır.*

Doğrudan da, qara torpağı vətənə çevirən onun üzərinə tökülen şəhid qanıdır. Məhz buna görə paytaxtimızın ən uca nöqtələrindən birində yerləşən Şəhidlər xiyabanı müqəddəs ziyanətgahımız, and yerimizdir. Bu

xiyabandakı 40-cı məzarın üzərində yaraşıqlı bir gəncin şəkli var. Şəklin altında həkk olunmuşdur:

Ülvi Bünyadzadə

23 sentyabr 1969-cu il – 20 yanvar 1990-cı il

20 Yanvar gecəsi vətənimizin azadlığı uğrunda canından keçmiş Ülvi Bünyadzadənin on üç yaşında ikən yazdığı bir şeir belə misralarla bitir:

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik.

Bu misralar qəlbində vətən məhəbbəti daşıyan bütün gənclərin həyat **kredosu** ola bilər. Axi insan yaşamaq üçün doğulur, arzular, **xeyallar** qu-rur, bunlara çatmağa çalışır, həyatdan **zövq** almaq istəyir. Ancaq vətənə gərək olarsa, düşünmədən, tərəddüd etmədən hamisindən imtina edir. Vətən uğrunda canından keçir. Bu fikri altıca sözlə ifadə edən balaca şairin böyük **amalı** və onun müqəddəs **ruhu** qarşısında yalnız baş əymək olar.

Dilruba Nurəddinqızı

Söz ehtiyatı

5. Sonuncu abzasda verilmiş *kredo* sözünün mənasını izah edin. Onu həmin abzasda göy rənglə verilmiş hansı sözlə əvəz etmək olar?

Araşdırma

6. Mənbələrdən Ülvi Bünyadzadə haqqında məlumat toplayıb məruzə hazırlayın.

Düşün və cavab ver

7. Mətndə verilmiş şeir parçalarından aldığınız təəssürat, gəldiyiniz nəticələr barədə danışın. Sizcə, bu misraları təsirli edən nədir?

8. İndiyə qədər oxuduğunuz, dinlədiyiniz əsərlərdə hansı misraları “qanadlı” adlandırırdınız? Seçiminizi izah edin.

9. Aşağıdakı mətni diqqətlə oxuyun və orada əks olunmuş fikri **yığcam və təsirli ifadə etməyə** çalışın.

İnsan danışarkən hər sözünü götür-qoy etməli, yüz ölçüb bir biçməlidir. Hərdən ehtiyatsız, uğursuz deyilmiş söz böyük faciələrə, qan tökülməsinə səbəb olur. Dərindən düşünülmüş söz isə bəzən münaqişələrə son qoya, tərəfləri barışığa gətirə bilər.

İndi isə kitabı tərsinə tutun və klassik ədəbiyyatımızda bu fikri əks etdirən misraları oxuyun. Öz variantınızla müqayisə edin.

Söz Var, Kəsər Savaş!... (Ş.J.Xatə)

Söz Var, Kəsdi-rə bası!

Dil qaydaları

10. “Qanadlı” sözünün mənasını izah edin. Onu oxuduğunuz mətnin adındakı eyni sözün mənası ilə müqayisə edin.
11. Mətndə altından xətt çəkilmiş “böyük” sözünü həmin cümlədə hansı sözlə əvəz etmək olar?
- A) iri B) görkəmli C) nəhəng D) yekə

Yadda saxla!

SÖZÜN MƏCAZİ MƏNASI NECƏ YARANIR

Hər bir sözün ilkin mənası onun həqiqi mənası adlanır; məsələn: *qızıl – sarı rəngli qiymətli metal*.

Bəzən sözün həqiqi mənasındaki əlamətlər başqa bir anlayış üzərinə keçirilir və beləliklə, məcazi mənalı söz yaranır; məsələn:

1. Yurdumuza *qızıl payız gəldi*.

2. *Afərin, qızıl sözlər dedin!*

Birinci cümlədə “qızıl” sözü “sarı”, ikinci cümlədə isə “qiymətli” mənasında işlənir. Hər iki əlamət qızılıın ilkin mənasında var.

12. “Dəmir” sözü hansı cümlədə həqiqi, hansında məcazi mənada işlənmişdir? Bu iki məna arasındakı əlaqəni izah edin.
1. Onun dəmir iradəsinə heyran olmuşam.
2. Dəmiri isti-isti döyərlər.

13. Rəsul Rzanın şeirindən aşağıdakı parçanı oxuyun və suallara cavab verin.

Mən isteyirəm:
Buludlar ağlaşın,
Uşaqlar ağlamasın;
Analı, ya anasız...
Mən isteyirəm:
Qapılar qapansın

Soyuq olanda hava;
Gözlər qapanmasın,
Sözlər qapanmasın.
Mən isteyirəm:
Yanğınlar sönsün,
Ümidlər sönməsin...

- Şeirdəki *ağlamaq, qapanmaq, sönmək* feilləri hansı mənalarda həqiqi, hansılarında məcazi mənada işlənmişdir?
- Bu sözlərin həqiqi mənasındaki hansı əlamət onların məcazi mənasına keçmişdir?

14. Aşağıdakı sözləri cümlələrdə həm həqiqi, həm də məcazi mənada işlədin.

soyuq, iti, təmiz, ağ, qara, böyük

RƏVAYƏTLİ İFADƏLƏR

Dilimizdə elə ifadələr var ki, onların mənası ilə həmin ifadəyə daxil olan söz-lərin mənası arasında əlaqə olmur; məsələn, “dağı dağ üstə qoymaq” ifadəsi “hünər göstərmək” mənasında işlənir. Bu ifadənin “dağ” sözü ilə birbaşa məna əlaqəsi yoxdur. Bir çox belə ifadələr müəyyən rəvayət və ya lətifə ilə bağlıdır.



Şeirin qol-qabırğasını sindirma!

Kimsə hər hansı bir şeiri yarımcıq, *təhrif olunmuş* şəkildə deyərkən onu qınayaraq deyirlər: “Şeirin qol-qabırğasını sindirdin”. Bu ifadənin **meydana çıxması** maraqlı bir rəvayətlə bağlıdır.

Rəvayətə görə, məşhur fars-tacik şairi Sədi Shirazi bir gün yol ilə gedmiş. Birdən yol kənarında bir kərpickəsən kişinin onun şeirlərini ala-yarımçıq, necə gəldi zümrümə etdiyini eşidir. Şair bir söz deməyib kişinin qurutmaq üçün yol qıraqına düzdüyü ciy kərpiclərin üstünə çıxır və onları tapdalamağa başlayır.



1. Sizcə, şair bu hərəkəti ilə nə demək istəyirdi?

Kərpickəsən bunu görüb hay-həşir salır:

– A kişi, dəli olmusan?! Bu yazıq kərpiclərin günahı nədir ki, onların qol-qabırğasını sindirirsən?! Axı mən bunlara xeyli zəhmət çəkmışəm!

Sədi cavabında deyir:

– Bəs mənim o yazıq şeirlərimin təqsiri nədir ki, sən onların qol-qabırğasını elə sindirirsən? Məgər mən onların üzərində zəhmət çəkməmişəm?!

Karın könlündəki...

Bəzən insan söhbət zamanı mövzudan asılı olmayaraq öz fikrində tutduğunu deyəndə “karın könlündəki” ifadəsi işlənir. Bu ifadə ilə bağlı belə bir əhvalat var.

Ağır eşidən bir adam xəstə qohumunu yoluxmağa gedilmiş. O, yolla gedə-gedə xəstəyə verəcəyi sualları və alacağı cavabları götür-qoy edir. Öz-özünə düşünür: “Mən xəstənin yanına gedib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında “Şükür Allaha” deyəcəyəm və

xəbər alacağam ki, onu hansı həkim müalicə edir. Sözsüz ki, o, həkimin adını çəkəcək. Onda mən “Qədəmi xoş olsun, əli yüngül olsun!” deyəcəyəm. Sonra iştahasından söhbət salıb nə yedyini soruşaram. O, xörəyin adını çəkən kimi “Nuş canın olsun” deyib söhbəti qurtararam, xudahafizləşib evə qayıdaram”.

Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur:

– Ay qardaş, olmasın azar, necəsən?

Xəstə ağrından inildəyərək deyir:

– Ölürəm, ay dost, deyəsən, vaxtım çatıb!

Kar üzünə şadlıq ifadəsi verib tez deyir:

– Bıy, Allaha şükür. Bəs yanına hansı həkim gəlib-gedir?

Xəstə gözləmədiyi bu sözlərdən acıqlanıb deyir:

– Kim gələcək?! Əzraiil!

– Ayağı yüngül olsun, – deyə kar çıçırrı, – bəs nə yeyirsən?

Əsəbiləşib özündən çıxmış xəstə cavab verir:

– Zəhrimar! Nə yeyəcəyəm?!

Kar: “Nuş canın olsun!” – deyib öz vəzifəsini bitmiş hesab edir. Tez xudahafizləşib xəstənin yanından çıxır.



2. Dialoqda hansı nitq etiketlərinə rast gəldiniz?

Süleymana qalmayan dünya...

Əfsanəyə görə, Süleyman peyğəmbər təbiətin bütün qüvvələrinə hökm edir, hətta heyvanların dilini bilirmiş. Bir sözlə, Yer üzündə onun hakimiyətinin həddi-hüdudu yox imiş. Lakin hamı kimi o da bir gün **dünyasını dəyişir**. Vəfatından əvvəl Süleyman peyğəmbər tuncdan uca bir qəsr tikdirir. Həmin qalanı görmək çox az adama nəsib olub. Çünkü o, yaşayış yerlərindən uzaq, **insan ayağı dəyməyen** bir səhralıqda tikilmişdi. Lakin onu görmək üçün uzaq yol qət edən insanlar qala divarlarında peyğəmbərin həkk etdirdiyi bir yazını oxuya bilərlər: “Ey yenilməz qüvvətinə və ömrə uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Əgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyə idi. Bu qalanı tikdirdim ki, dünya malının kimsəyə qalmayacağıni biləsiniz...” Məhz bu son cümlədən də “Süleymana qalmayan dünya” ifadəsinin yarandığı ehtimal olunur.



3. “Süleymana qalmayan dünya” ifadəsi hansı hallarda işlədir?

Rəvayətlə ifadələrin çoxluğu xalqın qədimliyinə, mədəniyyətinin və dilinin zənginliyinə dəlalət edir. Dilimizdə işlənən belə ifadələrin çoxu

müəyyən tarixi hadisə, rəvayət və ya milli adət-ənənələrlə bağlıdır. Onların tarixçəsini, yəni mənşeyini bilsək, daha dərindən dərk edər, həmin ifadələri düzgün və yerində işlədərik.

Aysel Xanalıyeva

Dil qaydaları

4. Mətnində göy rənglə verilmiş söz birləşmələrini bir sözlə əvəz etməyə çalışın.
5. *Çəkmək* və *salmaq* sözlərinin mənalarını izah edin. Sonra isə mətnində altından xətt çəkilmiş ifadələrə diqqət yetirin. Sözün mənası ilə ifadənin mənası arasında bağlılıq varmı?

Yadda saxla! ➤ FRAZEOLOJİ BİRLƏŞMƏLƏR

Bəzən sözlər birləşrək öz ilkin mənalarını itirir və birlikdə yeni, vahid məna ifadə edir. **Sabit söz birləşmələri** və ya **frazeoloji birləşmələr** adlanan bu söz birləşmələri cümlənin bir üzvü kimi çıxış edir. Frazeoloji birləşmələrin əksəriyyəti hərəkət bildirir.

Nümunə:

Söz	Sərbəst söz birləşməsi	Sabit söz birləşməsi
<i>asmaq</i>	<i>dəsmalı asmaq</i>	<i>qulaq asmaq</i>
<i>vurmaq</i>	<i>mismar vurmaq</i>	<i>göz vurmaq</i>
<i>düşmək</i>	<i>dərəyə düşmək</i>	<i>başa düşmək</i>

Eyni söz birləşməsi həm sərbəst söz birləşməsi kimi, həm də frazeoloji birləşmə (sabit söz birləşməsi) kimi işlənə bilər:

1. *Top yola düşdü* – həqiqi məna
2. *Qatar yola düşdü* – frazeoloji birləşmə

6. Yaxınmənalı frazeoloji birləşmələri müəyyən edin.

- 1) kefinə soğan doğramaq
 - 2) taleyi üzünə gülmək
 - 3) hövsələdən çıxməq
 - 4) gen dünyani başına dar eləmək
 - 5) cin atına minmək
- A) səbir kasası dolmaq
 - B) qanını qaraltmaq
 - C) hirsi təpəsinə vurmaq
 - D) bəxti açılmaq
 - E) göz verib işiq verməmək

7. Əksmənalı frazeoloji birləşmələri müəyyən edin.

- 1) özündən çıxməq
 - 2) daşı ətəyindən tökmək
 - 3) ağızına su almaq
 - 4) ipini yiğmaq
 - 5) dan yeri sökülmək
- A) yüyənini boş buraxmaq
 - B) şər qarışmaq
 - C) iki ayağını bir başmağa dirəmək
 - D) hirsi soyumaq
 - E) dilotu yemək



DÜZMÜ DEYİRİK

Hər birimiz fikrimizi əsaslandırmaq üçün tez-tez atalar sözlerinə, məsəllərə müraciət edirik. Lakin araşdırımlar göstərir ki, dilimizdə işlənən bir çox ifadələr müasir dövrümüzə dəyişmiş, təhrif olunmuş şəkildə gəlib çatmışdır.

Məsələn, dilimizdə belə bir ifadə var: "İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağızında bitər". Xoşumuz gəlməyən bir varlıq daim qarşımıza çıxanda bəzən bu məsəli işlədirik. Mahmud Kaşgarinin məşhur "Divanü lügət-it-türk" əsərində bu ifadə belə işlənmişdir: "Yılan yarbzdan qaçar, qança barsa, yarbz ötrü gəlir" ("İlan yarpızdan qaçar, hara getsə, yarpız qarşısına çıxar").

Məlum olduğu kimi, ilan quru, susuz yerlərdə yaşayır, yarpız isə, adətən, rütubətli yerlərdə bitir. Belə olduqda sual yaranır: ilanla yarpızın nə əlaqəsi? Doğrudanmı, ilanın yuvası qarşısında yarpız bitir?

Məsələ burasındadır ki, qədimdə "yarbz" sözü heyvan adı bildirirdi. Hazırda həmin heyvan manqust adlanır. Bu yırtıcı heyvan quş, ilan və xırda gəmiricilərlə qidalanır. O, saatlarla ilanın yuvası ağızında sakitcə durur və ilan yuvadan çıxan kimi onu tutub yeyir. Buna görə də manqust ilanın qənimi sayılır. Kaşgari də öz lügətində "yarbz" sözünü məhz manqust mənasında işlətmışdır. Zaman keçdikcə bu söz köhnələrək leksi-kamızdan çıxmışdır. İfadədəki "bitmək" feili isə bəzən "durmaq" mənasında da işlənir: "Nə bitmişən gözümün qabağında?" Qədim "yarbz" (heyvan) sözünün "yarpız" (bitki) sözü ilə oxşarlığı məsəlin təhrif olunmasına gətirib çıxarmışdır.

Birisi nitqində tez-tez "bəlkə" sözü işlədəndə bəzən ona deyirlər: "Bəlkəni əkiblər, bitməyib", yəni "bəsdir ehtimallarla danışdın, şübhə etmək vaxtı deyil". Bu qəribə məsəl maraqlı bir "söz oyunu" əsasında yaranmışdır. Burada, əslində, "bəlkə" sözü "bəlgə" sözü ilə qarışdırılmışdır. Bəlgə əkinlərin arasında boş qalan, əkilməyən yerdir. Bu yer əkilsə də, çox tapdandığı üçün heç nə bitməz. "Bəlgəni (bəlgə yerini) əkiblər, bitməyib" ifadəsindəki "bəlgə" sözü sonradan "bəlkə" ilə əvəzlənmişdir.

(Musa Adilovun "Niyə belə deyirik" kitabından)

Söz ehtiyatı

- İlanla bağlı atalar sözləri tapın və bu atalar sözlərində ifadə olunmuş müdrik fikri izah edin.

Düşün və cavab ver

- Mətnin tərkib hissələri haqqında suallara cavab verin.

- Girişdə nə haqda danışılır?
- Əsas hissəni neçə bitkin hissəyə ayırmaq olar?
- Həmin hissələri hansı başlıqlarla adlandırırdınız?
- Mətnin sonluğunu yazın.

Dil qaydaları

- “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağızında bitər” məsəlində ağız sözünün mənasını izah edin.

Yadda saxla!

ÇOXMƏNALI SÖZLƏR

Elə sözlər var ki, məcazi mənada işlənərək çoxmənalı sözlərə çevrilir. Çoxmənalı sözlər oxşar əşya, əlamət və ya hərəkəti bildirir. Belə sözlərin bir çoxu bədən üzvlərinin adları ilə bağlıdır; məsələn: *ayaq* (*adamın ayağı, stolun ayağı*), *ağız* (*insanın ağızı, qazanın ağızı*), *qol* (*insanın qolu, çayın qolu*), *dil* (*insanın dili, pi-anonun dili*) və s.

- Mətni oxuyun və suallara cavab verin.

Səlim kişinin başı ağıryırdı. Tənbəllik eləməyib evi kəndin başında olan Vahid həkimgilə yollandı. Evə çatanda qapının ağızında həkimin oğluna rast gəldi. Oğlan, deyəsən, atasının köynəyini geyinmişdi: köynəyin qolları az qala usağın dizinə çatırdı.

- A bala, dədən haradadır? – Səlim kişi soruşdu.
- Baş həkim dedi ki, dağın başına getsin, çobanlardan kimsə xəstə-lənib, – deyə oğlan cavab verdi.

Səlim kişi kor-peşman kəndin ayağına, öz evinə qayıtdı.

- Mətndə insanın bədən üzvlərini bildirən neçə sözə rast gəldiniz? Bu mətndə onlar hansı mənada işlənilir?
- Həmin sözlərin həqiqi mənalarındakı hansı əlamətlər yeni mənada istifadə olunmuşdur?

LAKONİZM NƏDİR

Qədim Yunanıstanın bir hissəsi olan Sparta da müdrik və eyni zamanda sərt *qanunlar* hökm sürürdü. Spartalılar hesab edirdilər ki, bərabərlik olmayan yerdə nizam-intizam da olmaz. Ona görə də bu məmləkətdə bütün torpaqlar və torpaqdan əldə edilən gelir Sparta ailələri arasında bərabər bölünürdü. İnsanlar arasında paxılıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeyirdilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Onlar yeddi yaşından etibarən böyükəldən ayrı yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılinc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Bu yolla uşaqlarda iradə, *səbir* və dözüm tərbiyə edilirdi.



Çox keçmədi ki, "spartalı" sözünün özü rəmzi məna daşımağa başladı. Bu gün bir çox xalqların dillerində aza qane olan, fiziki cəhətdən güclü, bütün məhrumiyyətlərə mətinliklə dözən adamları belə adlandırırlar.

Spartalı qadınlar da güclü iradələri və təmkinli davranışları ilə seçilirdilər. Oğlunu müharibəyə yola salan ana qalxanı ona uzadaraq deyirdi: "Qalxanla, ya da qalxan üstə", yəni "ya qalib ol və əlində qalxan qayıt, ya da döyüsdə həlak ol və səni qalxanın üstündə gətirsinlər". (O dövrdə döyüsdə yaralananları və ölenləri daşımaq üçün qalxandan xərək kimi istifadə edirdilər.) Yüksək bədii obrazlılığı ilə seçilən bu *ifadə* indi də bir çox dillerdə işlədirilir.

Yeri gəlmışkən, "yığcam danışq tərzi" mənasını verən "lakonizm" sözü də Sparta ilə əlaqədardır. O dövrdə Spartada insanlar yaşadıqları kimi də danışındılar. Uzunçuluğa və boşboğazlığa ikrahla yanaşan spartalıların nitqi qısa və qəti olurdu. Sonralar belə danışq tərzini Spartanın yerləşdiyi Lakoniya əyalətinin adı ilə "lakonizm" adlandırmağa başladılar.



1. Lakonizm şifahi xalq ədəbiyyatının hansı janrına xasdır?

Spartalıların lakonizminə ən gözəl nümunə onların Makedoniya kralı II Filippə cavabı olmuşdur.

Demək olar ki, bütün Yunanıstanı ələ keçirmiş II Filipp indi də Spartaya hücum etməyə hazırlaşındı. Lakin o, spartalıların döyüskənlilikindən çəkinirdi. Buna görə də əvvəlcə onlara hədə-qorxu dolu bir məktub gön-

dərdi: "Əgər təslim olmasanız, ölkənizi işğal edəcəyəm. Əgər ölkənizi işğal etsəm, hər şeyinizi əlinizdən alacağam". Bir neçə gündən sonra spartalılardan cavab gəldi. Cavab bu xalqın bütün əzmini və cəsarətini ifadə edirdi və cəmi bir sözdən ibarət idi: "Əgər..."



2. Bu cavabla spartalılar nə demək istəyirdilər?

Yunanıstanın İranla uzunsürən müharibəsində spartalılar igidliklə döyüşmiş, qəhrəmanlıqlar göstərmişdilər. İran hökmdarı Kserks spartalıların igidliyindən xəbərdar idi. Güclü orduya malik olsa da, bilirdi ki, bu kiçik xalqla döyüşdə böyük itkilər verə bilər. Buna görə də o, hücumdan əvvəl öz elçisini Sparta sərkərdəsi Leonidin yanına göndərdi. Elçi Leonidin qarşısında uzun-uzadı nitq söyləyib öz hökmdarının və İran ordusunun qüdrətindən söz açdı və sonda dedi:

– Bizim ordumuz o qədər böyükdür ki, əsgərlərimiz ox atsalar, Günəşin qarşısı tutular və Yer üzünə qaranlıq çökər.



3. Sizcə, Leonid İran elçisinə necə cavab verdi? Öz cavab variantınızı düşündükdən sonra kitabı tərsinə tutun və Leonidin cavabını oxuyun. Öz variantınızla müqayisə edin.

– Eyi! Yox, dərənlidə döyüşərik.

cümədə dədi:

Leonid İran elçisinin uzun və bələğətli nitq dərəsiində birçə

Düşün və cavab ver

4. Mətni bitkin hissələrə bölün. Hər bir hissəni adlandırın.
5. Mətnə sonluq yazın.

Söz ehtiyatı

6. "Xərək" sözünün və "bələğətli nitq" ifadəsinin mənasını izah edin.
7. "Sparta", "spartalı", "qalxanla, ya da qalxan üstə", "lakonik danışçıq" söz və ifadələrindən istifadə etməklə kiçik mətn tərtib edin.

Dil qaydaları

- 8*. Göt rənglə verilmiş sözlərin mənalarını mətnə əsasən izah edin. Daha sonra həmin sözlərin digər mənalarını müəyyənləşdirin. Bu mənalar arasında yaxınlıq varmı? Bu sözlərə çoxmənalı söz demək olarmı?

9*. “Biz bize “biz” deyirik. Siz bize nə deyirsiniz?” sualına cavab verməyə çalışın. Nə üçün bu sualın birmənalı cavabı yoxdur?

Yadda saxla!

OMONİMLƏR

Deyilişi və yazılışı eyni, leksik mənası isə fərqli olan sözlərə **omonimlər** deyilir; məsələn:

Kök¹ – *bitkinin torpaq altında olan və onu qidalandıran hissəsi*
Kök² – *dolubədənli*

Omonim sözlərlə çoxmənalı sözlər oxşar olsa da, onların bəzi fərqli xüsusiyyətləri var:

1. Omonim sözlərin mənaları tamamilə fərqləndiyi halda, çoxmənalı sözlərin mənaları arasında müəyyən yaxınlıq olur.

2. Digər fərq ondadır ki, çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olduğu halda, omonim sözlər müxtəlif nitq hissələrinə də aid ola bilər.

10. Şeiri oxuyun, “sarı” sözünün leksik və qrammatik mənaları arasındaki fərqi izah edin.

Köynəyi sarı,	Tikanı yox eylə,
Gəl mənə sarı.	Yaramı sarı.

11. Rəsul Rzanın şeirindən parçanı oxuyun və suallara cavab verin.

Bir səs gəlir ürəyimdən –

Rza, yaz!

Qarşı gündən gülümsəyən
yaza yaz!

Mətndə necə “yaz” sözü var? Bu sözlərin leksik və qrammatik mənaları arasındaki fərqi izah edin.

12. “Qol” sözünün omonim, yoxsa çoxmənalı söz olduğunu müəy-yənləşdirin.

13. Omonimlərin və çoxmənalı sözlərin izahlı lügətlərdə necə əks olunduğu barədə təqdimat hazırlayın.

14*. “Satirik” və “elektrik” sözlərinin müxtəlif mənalarını və mənadan asılı olaraq vurğunun yerini müəyyənləşdirin. Bu sözlərin omonim olub-olmaması ilə bağlı debat keçirin.

DƏYİRMİ MASA CƏNGAVƏRLƏRİ

Qoca kralın ölümündən sonra qədim Britaniya ölkəsi başsız qalmışdı. Özlərini kral elan edən *hersoqlar*, *baronlar* bir-birinin torpaqlarına hücum edir, şəhərləri, kəndləri dağdırıldılar. Bunlara son qoymaq üçün kral seçmək lazım idi. Bu məqsədə ölkənin hər yerindən adlı-sanlı adamlar Londona axışır gəlmışdilər. Onlar əvvəl şəhər kənarında təşkil olunmuş *turnirdə* öz döyüş məharətlərini göstərəcək, sonra isə şəhər meydanına gəlib bəxtlərini sınayacaqdılar. Burada – meydanın mərkəzində nəhəng bir daşa qılınc sancılmışdı. Qılıncın **dəstəyində** qızılı hərflərlə yazılmışdı:

*Qılıncı bu daşdan çıxaran qoçaq
Hökmdar adına layiq olacaq.*



1. *Hersoq, baron, ...*

Hansı söz bu ardıcılılığı davam etdirə bilər?

- A) prezident B) kral C) qraf D) professor

Turnirə gələnlər arasında qoca cəngavər ser Ektor və onun iki oğlu da var idi. Büyük oğul Key yenicə cəngavər adına layiq görülmüşdü. Kiçik oğul Artur isə qardaşının silahdaşlığını idti.

Key özü ilə döyüş qılıncı və *tiyəsi* sıniq bir qılınc da gətirmişdi ki, onu şəhərdə təmir etdirsin.

Nəhayət, turnir günü gəlib çatdı. Döyüşlərə baxmaq üçün camaat şəhər kənarına gəlmişdi. Elə bu vaxt Key gördü ki, döyüş qılıncı mehmanxanada qalıb, səhvən tiyəsi sıniq qılıncı götürüb. O, qardaşına yalvardı:

– Artur, mənə kömək et! Qaldığımız mehmanxanaya get, qılıncımı gətir! Hələ vaxt var. Biz əvvəlcə nizələrlə döyüşəcəyik.

Artur atını dördnala çaparaq özünü mehmanxanaya yetirdi, amma bütün qapılar bağlı idi. O, başqa bir qılınc əldə etmək üçün yaxınlıqdakı silah dükənlərinə qaçıdı. Hər yer bağlı idi.



2. Nəyə görə şəhərdə hər yer bağlı idi?

Artur dükənlərə baxa-baxa heç özü də bilmədi necə oldu ki, şəhər meydanına gəlib çıxdı. Gənc oğlan çox fikirləşmədən dəmirə sancılmış qılıncın dəstəyindən tutub var gücü ilə dartdı və onu daşdan çıxartdı.

Artur özünü şəhər kənarına çatdıranda artıq turnir iştirakçıları nizə döyüşünü bitirmişdilər. İndi qılınc döyüşü başlayacaqdı. Artur əlindəki möhtəşəm qılıncı Keyə uzadaraq dedi:

– Al, qardaş, qoy bu qılınc sənə qələbə gətirsin!

Key qılıncın dəstəyindəki yazını görəndə döyüş meydanını tərk edib atasının yanına qaçıdı. Ser Ektor narahatlıqla soruşdu:

– Nə oldu, Key, turniri niyə tərk etdin, yoxsa yaralanmışan?

– Yox, ata, artıq döyüşə getməyə ehtiyac yoxdur! Bax, mən Britaniya kralıyam!

Bu sözlərlə Key qılıncı atasına uzatdı. Ser Etorun qaşları çatıldı:

– Sən bayaqdan döyüş meydanında idin. Bu qılıncı nə vaxt əldə etmişən? Düzünü de!

Key həqiqəti açmalı oldu:

– Onu mənə Artur gətirdi.

Ser Ektor fikrə getdi:

– Belə de! Mən bunu öz gözlərimlə görməliyəm.



3. Qardaşların xarakteri haqqında nə deyə bilərsiniz?

Bu xəbər bir andaca hər yana yayıldı. Hamı meydana axışdı. Qılıncı yerinə sancılar. Cəngavərlər bir-bir yaxınlaşıb qılıncı daşdan çıxarmağa çalışdılar. Lakin heç biri bunu edə bilmədi. Lap axırda Artur yaxınlaşdı, əlini atıb dəstəyi tutdu və qılıncı yerindən çıxartdı.

Beləliklə, Artur Britaniyanın kralı oldu. Bundan sonra ölkədə əmin-amanlıq, xoşbəxtlik hökm sürməyə başladı. Artur güclü, qüdrətli olduğu qədər də ədalətli hökmdar idi. Onun ətrafına topladığı cəngavərlər də özü kimi rəşadətli və alicənab idilər.

Arturun **qəsrindəki** ən **böyük** otaqda **nəhəng** dəyirmi masa var idi. Kral başda olmaqla cəngavərlər vaxtaşırı bu masa arxasında yiğisirdilər. Masa dəyirmi olduğuna görə burada nə birinci, nə də sonuncu yer var idi, bütün yerlər eyni dərəcədə şərəflə idi. Beləliklə, Arturun **sarayındakı** masa sanki ölkədə bərabərlik **simvoluna** çevrilmişdi.

İndi də dövlət **başçılarının** yüksək səviyyədə görüşlərində söhbət gedərkən çox zaman görüşün dəyirmi masa arxasında keçirildiyi qeyd olunur. Əlbəttə, söhbət masanın, həqiqətən, dəyirmi olmasından yox, bu ifadənin daşıdığı **rəmzi** mənadan gedir. Dəyirmi masa arxasında görüş keçirməklə dövlət **rəhbərləri** göstərmək isteyirlər ki ...



4. Mətnin sonuncu cümləsini tamamlayın.

Dilruba Nurəddinqizi

(*Kral Artur haqqında rəvayətlər əsasında işlənmişdir*)

Dil qaydaları

5. "Turnir" sözünü yaxınmənali sözlə əvəz edin.
6. "Dəstək" sözünü hansı cümlədə "kömək" sözü ilə əvəz etmək olar?
A) Baltanın dəstəyi qırıldıgına görə Toğrul odunları yara bilmədi.
B) Özünü çox *təkəbbürlü* apardığına görə o, dostlarının dəstəyindən məhrum oldu.
- 7*. **Debat.** "Dəstək" sözünün omonim, yoxsa çoxmənali söz olduğunu müəyyənləşdirin.
8. "Zindan" sözünü hansı cümlədə "həbsxana" sözü ilə əvəz etmək olar?
A) Padşah əmr elədi ki, dərvişi zindana salsınlar.
B) Dəmirçi qılınçı kürədən çıxarıb zindana qoydu.
9. Mətnin son iki abzasında göy rənglə verilmiş yaxınmənali sözləri müəyyənləşdirin.

Yadda saxla!

SİNONİMLƏR

Dilimizdə elə sözlər var ki, onlar mənaca eyni və ya yaxın olur və çox zaman cümlələrdə bir-birini əvəz edə bilir; məsələn: *xırda*, *kiçik*, *balaca* sözləri səs və hərf tərkibinə görə bir-birindən fərqlənsə də, mənaca yaxındır.

Yazılışı və deyilişi fərqli, mənası isə eyni və ya yaxın olan sözlərə *sinonimlər* deyilir. Sinonim sözlər eyni nitq hissəsinə aid olur.

10. Çərçivədə verilmiş sözlərdən uyğun gələnini seçməklə A və B sinonim sıralarını tamamlayın.

məktəb, beyin, tərəf, qələm, yekə, istiqamət, çiçək, nəhəng

- A) iri, böyük, ...
B) səmt, yan, ...

11. Dördündən biri mənasına görə fərqlidir:

- | | | | |
|-----------|-----------|-------------|-----------|
| A) doğru | B) düzgün | C) yenilməz | D) dürüst |
| A) hörmət | B) abır | C) ar | D) həya |
| A) qat | B) məkan | C) lay | D) təbəqə |

RƏMZƏ ÇEVRİLMİŞ ADLAR

Yəqin ki, çoxunuz nə vaxtsa "Filankəs Hacı Qaradır" ifadəsini eşitmisiniz. Həmin adamın adı **Hacı Qara** olmadığı halda, görəsən, onu niyə belə adlandırırlar? Bəs bu Hacı Qara özü kimdir? Niyə onun adını başqalarına qoyurlar? Əgər siz dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin məşhur "Sərgüzəsti-mərdi-xəsis" komediyası ilə tanışsanız, bu suallara cavab tapa bilərsiniz. Hacı Qara həmin komedyanın baş qəhrəmanıdır. O çox xəsis, acgöz və tamahkar bir tacirdir. Müəllif əsərində onun bu xüsusiyyətlərini məharətlə açıb göstərmişdir. Hacı Qara varlı adamdır. Arvadı Tükəzin dediyi kimi, yüz il ömrü olsa, pulu tükənməz, amma öz malını nə özü yeyir, nə də ailəsinə xərcləyir. Bu adamın fikri, arzusu, məqsədi ancaq var-dövlətini artırmaqdır. Pula olan hərislik sanki onu bütün insani keyfiyyətlərdən məhrum edib, xarakterinin əsas, bəlkə də, yeganə keyfiyyətinə çevrilib. Beləliklə, Hacı Qara adı hamı tərəfindən ... rəmzi kimi qəbul olunur.



? 1. Oxuduğunuz abzasın son cümləsində nöqtələrin yerinə hansı söz uyğun gəlir?

Bədii ədəbiyyatda hər hansı bir keyfiyyəti özündə qabarıq şəkildə eks etdirən obrazlar çox zaman həmin keyfiyyətin rəmzinə çevrilir; məsələn, savadsız, həyatdan geri qalmış adam haqqında bəzən: "Lap Novruzəlidir ki..." – deyirlər. Ətrafdakılar da Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini oxumamış olsalar belə, o dəqiqə başa düşürlər ki, bu **Novruzəli** kimdirse, çox avam adamdır. Həmin əsərin qəhrəmanı olan sadəlövh kəndlə o qədər avamdır ki, hətta poçt qutusunun nə olduğunu da bilmir. Şəhərə, ağasına sovgat gətirən Novruzəli heç gözləmədiyi halda çox çətin vəziyyətə düşür. Ağası ona poçt qutusunun harada yerləşdiyini deyir və bir məktub verir ki, aparıb yola salsın. Novruzəli məktubu poçt qutusuna atrı, amma sonra nə edəcəyini bilmir; burada durub gözləsin, ya çıxıb getsin? Axi ağası ona bu barədə heç nə deməmişdi. Bir qədər tərəddüddən sonra qərara gəlir ki, ağasının məktubunu beləcə başlı-başına qoyub gedə bilməz. Odur ki ağacın altında oturub gözləyir. Poçt işçisi gəlib məktubları qutudan çıxaranda...



2. Sizcə, bu anda Novruzəli nə edir?

C.Məmmədquluzadənin başqa bir qəhrəmanı da keyfiyyət bildirən ada çevrilib. Bu, **Qurbanəli bəy** adlı bir obrazdır. Hər hansı bir adam nə isə söz verib yerinə yetirməyəndə, adətən, bu obrazı xatırlayırlar. Təsəvvür edin ki, dostunuz sizi evinə qonaq çağırıb, siz də həvəslə dəvəti qəbul edib gedirsiniz və görürsünüz ki, o özü evdə yoxdur. Siz həmin dostunuzu cəsarətlə Qurbanəli bəy adlandırma bilərsiniz. Çünkü yazıcıının eyniadlı əsərinin qəhrəmanı Qurbanəli bəy də məhz belə hərəkət edir: böyük bir məclisdə içib keflənir və qonaqların hamısını evinə dəvət edir. O, tayıbərabəri olmayan atını da göstərəcəyinə söz verir. ERTESİ gün qonaqlar Qurbanəli bəyin evinə təşrif buyururlar. Qulluqçu bunu Qurbanəli bəyə xəbər verəndə o, dünənki məclisdə verdiyi sözü xatırlayıb təşvişə düşür. Bəy vəziyyətdən çıxış yolunu tövləyə qaçıb *axurda* gizlənməkdə tapır. Qurbanəli bəyin evdə olmadığını eşidən qonaqlar, əlbəttə, çox təəccübənlər. Onlar gəlmmişkən, heç olmasa, bəyin tərifli atına baxmaq üçün tövləyə yollanırlar. Təsəvvür edirsiniz, onlar başabəla ev sahibini burada, *axurda* uzanmış görəndə necə mat qalırlar?..

Dilruba Nurəddinqızı

Düşün və cavab ver

3. Mətndə hansı əsərlərin adı çəkilir? Bu əsərlərin müəlliflərinin və baş qəhrəmanlarının adlarını sadalayın.
4. İndiyə qədər oxuduğunuz əsərlərin, baxdığınız cizgi və bədii filmlərin qəhrəmanlarını yadınıza salın. Onların əsas xüsusiyyətlərini xatırlamağa çalışın. Sizcə, onların hər biri nəyin rəmzi ola bilər?
5. Heyvanlar haqqında nağillarda ayrı-ayrı heyvanlar hansı keyfiyyətlərin daşıyıcılarıdır?

Yazı

- 6*. Mətnə elə bir giriş yazmağa çalışın ki, oxucunu bu mətni oxumağa sövq etsin.
7. Mətndən çıxan nəticəni bir neçə cümlə ilə ifadə edin.

Araşdırma

8. Yəqin ki, Don Kixot adını eşitmisiniz. Bu obraz, onun təcəssüm etdirdiyi keyfiyyətlər haqqında məlumat toplayıb təqdimat hazırlayıın.

Dil qaydaları

9. Aşağıdakı atalar sözlərində mənaca bir-birinin əksi olan sözləri tapın.

Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir.

...

Sən işi başlamağa çalış, iş özü qurtaracaq.

...

Qocadan demək, cavandan əmək.

Yadda saxla!

ANTONİMLƏR

Əksmənalı sözlərə **antonimlər** deyilir. Antonimlər eyni nitq hissəsinə aid olur: *açıq – bağlı, almaq – vermək*.

Antonimlərə bədii ədəbiyyatda, xüsusilə də şifahi xalq ədəbiyyatında tez-tez rast gəlmək olur. Onlar ifadə olunan fikrin bədii təsir gücünü artırır.

10. Müxtəlif sütunlardakı sözlər arasındaki uyğunluğu müəyyən edin.

Söz	Sinonim	Antonim
xəsis	nadan	müharibə
ağ	iri	əliaçıq
avam	simic	qara
böyük	barış	savadlı
sülh	bəyaz	kiçik

- 11*. Aşağıdakı atalar sözlərinin bəzilərində antonim sözlərin yerləri dəyişdirilib. Onları tapın və atalar sözlərini düzgün ifadə edin.

Yaman gündə düşmən gələr dost olar,
İgid odur yaxşı gündə dayansın.

...

Acın toxdan xəbəri olmaz.

...

Qələm əyri yonulsa da, düz yazar.

...

İgid gündə yüz yol olər, qorxaq ömründə bir yol.

...

Çox yemək adamı az yeməkdən də qoyar.

AXİLLESİN DABANI

Qədim yunanların *inancına* görə, bütün dünyani uca Olimp dağında yaşayan *ilahlar* və *ilahələr* idarə edirdi. Onların arasında Fetida adlı su ilahəsi də vardi. Fetidanın oğlunun adı Axilles idi. O, uşaqlıqdan gücünə və qamətinə görə hamidan seçilirdi. Fetida oğlunun ilahlar kimi ölümsüz olmasını istəyirdi, ona görə də onu hələ körpə ikən *yeraltı səltənətdən* keçən çayın sularına salmışdı. Bu çayın suyu insanın hansı yerinə dəyərdi, bədənin həmin hissəsinə heç bir qılınc və ya ox təsir etməzdi.



? 1. Mətnə çəkilmiş illüstrasiyaya baxın. Sizcə, balaca Axillesin bədəninin hansı hissəsinə çayın suyu dəymirdi?

Axilles ən cəsur yunan qəhrəmanlarından biri idi. Onu bütün Yunanlığında məşhur edən isə Troya müharibəsində iştirakı oldu.

Yunanlarla troyalıların müharibəsi on il davam etdi. Büyük yunan şairi Homer bu müharibəni "İliada" əsərində təsvir edib.

Troya ordusunun başında Hektor durdurdu. Yunanlarda isə ən güclü sərkərdə Axilles sayılırdı. Döyüşlərdən birində Hektor Axillesin yaxın dos-tunu qətlə yetirdi. Bundan qəzəblənən Axilles silahlanıb Hektorla təkbətək döyüşə çıxdı və onu məglub etdi. Hektorun ölümündən sonra onun qardaşı Paris intiqam hissi ilə alışib-yanır, Axillesi öldürmək üçün fürsət axtarırdı.

Axilles bir müddət sonra yenidən döyüşə girdi və öz nizəsi ilə yüzlərlə troyalının həyatına son qoydu. Döyüş zamanı Paris yayını çəkib Axillesin dabanını nişan aldı. O bilirdi ki, Axillesin bədəni istənilən ölümçül yaraya davam gətirə bilər, yalnız bir yerindən başqa. Bu da onun dabanı idi. Axı ilahə Fetida oğlunu suya salarkən onun dabanından tutmuşdu və Axillesin bədəninin bu yerinə su dəyməmişdi. Buna görə də Paris oxunu düz Axillesin dabanına yönəltdi. Beləliklə, Axilles aldığı yaradan həlak oldu.

Məhz bu rəvayət əsasında "Axilles dabanı" ifadəsi meydana gəlib. Bu ifadə bir çox xalqların dillərində "insanın zəif yeri" mənasında işlənir.

Rafiq Ələkbəroğlu

Oxu

2. Mətndə altından xətt çəkilmiş sözləri düzgün vurğu ilə tələffüz edin.

Şıfahi nitq

3. Tanıdığınız adamlardan birinin xarakterindəki zəif cəhəti – "Axiles dabarı" ni müəyyən edin və bu haqda danışın.

Dil qaydaları

4. İndiyə kimi oxuduğunuz mətnlər əsasında "karın könlündəki", "Süleymana qalmayan dünya", "lakonik ifadə", "dəyirmi masa", "spar-talı həyat tərzi" ifadələrinin mənşəyi haqqında bildiklərinizi danışın.

Yadda saxla!

ETİMOLOGİYA NƏDİR?

Etimologiya (yunan dilində *etymon* – "həqiqət" sözündəndir) hər hansı bir sözün mənşəyi, ilkin mənası deməkdir. Söz və ifadələrin mənşəyini araşdırın elm sahəsi də etimologiya adlanır; məsələn: "güzgü" sözü "görmək" feilindən yaranmışdır. Əvvəlcə *görgü*, sonra *gözgü*, nəhayət, *güzgü* şəklinə düşmüşdür.

Araşdırma

5. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

İndiki Qarabağın qədim adı "Arsak"dır. Hazırkı bu söz dilimizdə işlənmir və onu tarixi toponim hesab etmək olar. Etimoloji təhlil göstərir ki, bu yer adı iki sözdən ibarətdir: *ar* və *sak*. "Sak" qədim türk tayfalarından birinin adıdır. "Ar" isə ər sözünün dəyişmiş formasıdır. "Ər" sözü qədim dilimizdə "igid, cəngavər, qoçaq" mənalarını daşımışdır. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə məşhur olduğu üçün bu yer Ərsak, sonralar isə Arsak adlanmışdır.

- "Toponim" sözünün mənşəini araşdırın.
- "Qarabağ" adının etimologiyası ilə bağlı araştırma aparın.

6. Troya müharibəsi ilə bağlı olan "nifaq alması" ifadəsinin etimologyasını araşdırın və mənşəini izah edin.

- 7*. Müxtəlif mənbələrdən istifadə etməklə "kenquru" sözünün etimologiyası barədə məruzə hazırlayın.

SƏRHƏDSİZ INTERNET



İnternet – kompüter vasitəsilə beynəlxalq əlaqə şəbəkəsidir. Bu söz ingilis dilindəki “international” (beynəlxalq) və “network” (şəbəkə) sözlərinin birləşməsindən yaranıb. Interneti nəhəng bir məlumat okeanına bənzətmək olar. Lakin bu okeanda hərəkət etmək, istədiyin məlumatı tapmaq və öz məlumatını bölüşmək çox rahatdır. Uzun illər ərzində minlərlə programçı internet istifadəçiləri üçün məlumatı saxlamaq, paylaşmaq və əldə etməyin çox əlverişli texnologiyasını hazırlanmışdır. Bu gün internet dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı durmadan artır.

Virtual məlumat və əlaqə şəbəkəsi texnologiyası ilk dəfə 1969-cu ildə Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanmışdır. Həmin dövrdə dünyanın iki böyük dövləti – SSRİ ilə ABŞ arasında soyuq müharibə gedirdi. Rusiya öz süni peykini orbitə göndərərək ABŞ-dan üstün olduğunu gösterdi. Buna cavab olaraq ABŞ hökumətinin qərarı ilə orduda kompüter şəbəkəsi yaradıldı. Bu şəbəkə müasir internetin atasi hesab olunur. Həmin şəbəkə vasitəsilə ilk mesaj 29 oktyabr 1969-cu ildə, saat 22:30-da göndərildi. Mesaj yalnız "Log in" kəlməsindən ibarət idi. Bu ifadə ingilis dilində "daxil ol, birləş" mənasını verir.



1. Mətndə işlənmiş “soyuq” və “ata” sözlərini leksik məna baxımdan təhlil edin.

Beləliklə, indi hamiya yaxşı tanış olan e-mail (elektron poçt) yarandı. Bu gün “*login*” sözü termin kimi istifadə edilir və istifadəçinin e-mail ünvanının 1-ci hissəsini bildirir; məsələn, zeynalov@yahoo.com ünvanında “zeynalov” logindir. Burada @ işarəsi “ət” (ing. *at*) kimi oxunur və ingilis dilindən tərcümədə “da, də” yerlik hal şəkilcisini bildirir. Ünvanın ikinci hissəsi isə (yahoo.com, hotmail.com, rambler.ru və s.) internetdəki əlaqə-axtarış sisteminin – portalın adını bildirir.

İlk kompüter şəbəkəsi ABŞ-ın təhlükəsizlik məqsədilə yaratdığı virtual şəbəkə olduğuna görə ondan kütləvi şəkildə istifadə mümkün deyildi. Lakin 1991-ci il mayın 17-də bu şəbəkə ictimailəşdi və internet şəbəkəsi ilə əvəz olundu. Həmin vaxtdan bütün dünyada informasiya mübadiləsi sahəsində yeni *era* – internet erası başlandı. Artıq hər bir şəxs və ya təşkilat internetdə öz səhifəsini aça bilərdi. Belə səhifələrə *sayıt* deyilir. Saytların adı WWW hərfələri ilə başlayır. Bu da ingilis dilindəki World Wide Web (dünyaya yayılmış şəbəkə) sözlərinin baş hərfələridir. Bu ifadə bəzən “dünya hörümçək toru” kimi də tərcümə olunur. W hərfinin adı ingilis dilində “dablyu” olduğundan saytların adı şifahi nitqdə “dablyu, dablyu, dablyu” ifadəsi ilə başlayır.



2. Siz Internet Günü kimi hansı tarixi seçərdiniz: 29 oktyabrı, yoxsa 17 mayı? Cavabınızı əsaslandırın.

Sayıt adlarına müəyyən ixtisar edilmiş sözlər əlavə olunur ki, bunlara *domen* deyilir. Bəzi domenlər sayıt sahibinin hansı sahədə fəaliyyət göstərdiyini bildirir; məsələn, dövlət təşkilatları “gov” (ing. government – dövlət), təhsil təşkilatları “edu” (ing. education – təhsil), ictimai təşkilatlar “org” (ing. organization – təşkilat), *kommersiya* təşkilatları “com” (ing. commercial – kommersiya) ixtisarından istifadə edir.

Hazırda iki milyarddan çox internet istifadəçisi hər gün bu şəbəkədəki müxtəlif saytlara daxil olaraq dünyanın istənilən yerinə məktub göndərir, *multimedia* jurnallarını oxuyur, istədiyi adamlı söhbətləşir, araşdırmaalar aparır, müxtəlif kliplərə baxır, internetdən götürdüyü *faylları* öz kompüterinə köçürür.

İstifadəçilərinin sayının 50 milyona çatması üçün radioya 38 il, televiziyaya 13 il, internetə isə 4 il vaxt kifayət edib. Bu nəticə internetin informasiya mübadiləsində əvəzsiz vasitə olduğunu təsdiqləyir.

Arif Aslanoğlu

Oxu və söz ehtiyatı

3. Aşağıdakı abzası mətndə hansı abzasdan sonra yerləşdirmək olar?

Fəaliyyət sahəsini göstərən domenlərlə yanaşı, coğrafi domenlər də var; məsələn, “az” domeni sayıt sahibinin Azərbaycanda, “tr” – Türkiyədə, “de” – Almaniyada, “ru” – Rusiyada, “us” – Amerika Birleşmiş Ştatlarında fəaliyyət göstərdiyini bildirir.

- 4. Mətndə altından xətt çəkilmiş sözlərin etimoloji-izahlı lügətini tərtib edin.**

Nümunə:

multimedia (lat. *multum* – çox + ing. *media* < lat. *medium* – vasitəçi) – mətni, qrafik təsvirləri, video və səsi özündə birləşdirən informasiya sistemisi.

Dil qaydaları

- 5. Mətndə işlənmiş “virtual”, “multimedia”, “fayl” sözlərinə keçdiyiniz hansı fəndə daha çox rast gəlirsiniz?**

Yadda saxla!

TERMINLƏR

Başqa dillərdən keçmiş sözlərə alınma sözlər deyilir. Bu sözlərin əksəriyyəti elmin müxtəlif sahələrinə aid olan terminlardır.

Elmin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Elmi anlayış harada meydana gəlirsə, onu bildirən termin də həmin xalqın dilində yaranır və sonradan başqa dillərə keçir.

Vaxtilə Qədim Roma və Yunanistan elm və mədəniyyətin mərkəzi olduğundan bir çox terminlər yunan və latin mənşəlidir.

- 6. Debat. Dilimizə başqa dillərdən sözlərin keçməsi yaxşı haldır, yoxsa pis?**

- 7. Sizcə, aşağıdakı saylardan hansılar alınma sözlərdir? Cavabınızı əsaslandırın.**

iyirmi, milyon, səksən, əlli, milyard, doqquz, trilyon, yeddi

- 8. Sizcə, aşağıdakı söz qruplarının hansında alınma sözlər daha çoxdur?**

- A) qohumluq bildirən sözlər
- B) heyvan adları
- C) bədən üzvlərini bildirən sözlər

- 9. Qruplarla iş. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, musiqi fənlərinin hərəsinə aid 5 termin tapıb onların etimologiyası və izahına dair təqdimat hazırlayıın.**

Nümunə:

Omonim: yunan sözüdür. *Omos* – eyni, *onyma* – ad deməkdir. Deyişi və yazılışı eyni, mənası fərqli olan sözlərə *omonim* deyilir.

BİRGÜNLÜK XƏLİFƏ

Xəlifə Harun ər-Rəşidin dövründə Bağdad şəhərində Əbül Həsən adlı bir gənc yaşayırırdı. Çox xeyir-xah və qonaqpərvər adam idi.

Əbül Həsənin qəribə bir şakəri vardı. Hərdən şəhər darvazasının qarşısına çıxar, şəhərə daxil olan qəribləri evinə dəvət edər, onları doyunca yedirib-içizdirərdi.

Bir gün *libasını* dəyişmiş Harun ər-Rəşid öz qulu ilə birgə şəhərə daxil olurdu. O, vaxtaşırı məmləkətini beləcə gəzər, ölkədə baş verənlərdən *hali olardı*. Əbül Həsən *tacir qiyafəsində* olan xəlifəni tanımayıb onu evinə dəvət etdi. Bu qəribə təklif xəlifəni maraqlandırdı və o razılaşdı. Əbül Həsən qonaqları evinə gətirdi. Burada onlar ləziz *teamlərdən* yeyə-yeyə şirin söhbət etməyə başladılar. Ev sahibindən çox razı qalan Harun ər-Rəşid üzünü ona tutub dedi:

– Ey Əbül Həsən, mənə etdiyin hörmətdən çox məmnun qaldım. Amma istərdim ki, sən də məni xoş sözlərlə xatırlayasan. Buna görə də, rica edirəm, mənə ən böyük arzunu söyle. Onu da bil ki, sənin istənilən arzunu yerinə yetirməyə imkanım çatar.

Əbül Həsən dedi:

– Ömrün uzun olsun, əziz qonağım. Mən sadə bir adamam. *Lütfkarlıq* edib evimə gəlməyin, süfrəmdə çörək kəsməyin mənim üçün ən böyük mükafatdır. Amma indi ki *israr edirsən*, deyim. Bizim şəhər bazarının bir *darğası* var. Hələ yer üzü onun kimi *əzazıl* adam görməyib. Bütün bazar əhlinin gününü qara edib. Bax mən də Allahdan bircə şey istəyirəm: bircə gün Harun ər-Rəşidin yerinə xəlifə olaydım, o darğanı tutdurub yüz *şallaq* vurdurardım ki, ağlı başına gəlsin.

Bunu eşidən Harun ər-Rəşid gizlice Əbül Həsənin badəsinə yuxu dərmanı tökdü. Ev sahibi badədən bir qurtum içən kimi elə həmin



dəqiqə dərin yuxuya getdi. Xəlifənin əmri ilə onun qulu oğlanı çıyninə aldı və onlar saraya yollandılar.

Sarayda xəlifə hamını çağırıb əhvalatı danışdı və tapşırdı:

– Sabah səhərdən özünü elə aparmalısınız ki, guya bu gənc Harun ər-Rəşiddir.

Səhər oğlan yuxudan oyanıb özünü sarayda, şahanə bir yataqda görüb mat qaldı, elə bildi ki, hələ də yatır, yuxu görür. Amma ətrafındakı adamların – *nökərlərin*, *kənizlərin* ona “Ya *əmirəlmöminin*” deyə müraciət etdiyini eşidəndə fikirləşdi ki, Allah onun arzusunu eşidib, o, doğrudan da, xəlifədir.

Səhər yeməyindən sonra baş vəzir içəri girib Əbü'l Həsənin qarşısında *təzim* etdi:

– Ya əmirəlmöminin! *Vəzirlər, vəkillər, əyanlar divanxanada* toplaşıb sənin təşrif buyurmağınızı gözləyirlər.

Əbü'l Həsən divanxanaya daxil olub əsl xəlifə kimi şikayetlərə baxmağa, hökmlər çıxarmağa başladı. Sonra səhər valisinə əmr etdi ki, darğanı tutub camaata zülm etdiyinə görə yüz şallaq vurdursun.

Nəhayət, divanxanadakı işlər başa çatdı və Əbü'l Həsən saraya qayıtdı. Burada onu səhərkindən də təmtəraqlı nahar *dəsgahı* gözləyirdi. *Əmrə müntəzir* nökərlərin, kənizlərin əhatəsində Əbü'l Həsən özünü göyün yeddinci qatında hiss edirdi.

Bütün bu müddət ərzində Harun ər-Rəşid gizləcə Əbü'l Həsənə göz qoyurdu. Artıq tamaşaşa son qoymaq vaxtı idi. Xəlifənin əmri ilə yenə də Əbü'l Həsənin badəsinə yuxu dərmanı töküb yatırıldılar və öz evinə apardılar. Səhər yuxudan öz yatağında oyanan oğlan başına gələnlərin həqiqət, ya röya olduğunu uzun müddət başa düşə bilmədi.

Vüsalə Şəfiyeva

Düşün və cavab ver

1. Mətnin məzmununa əsasən cümlələrin ardıcılığını müəyyən edin.

- A. Əbü'l Həsən yuxudan oyanıb özünü şah sarayında gördü.
- B. Əbü'l Həsən Harun ər-Rəşidi öz evinə dəvət etdi.
- C. Əbü'l Həsəni yenidən yuxuya verib öz evinə apardılar.
- Ç. Yuxuya getmiş Əbü'l Həsəni xəlifənin sarayına apardılar.
- D. Bir gün Harun ər-Rəşid qiyafəsini dəyişib məmləkəti gəzirdi.
- E. Xəlifə Əbü'l Həsənin qonaqlığından razı qalıb təşəkkür etdi.

Şifahi nitq

2. Qruplarla iş. Aşağıdakı mövzularda təqdimat hazırlayın.

- Birgünlük məktəb direktoru olsanız, nə edərsiniz?
- Birgünlük təhsil naziri olsanız, nə edərsiniz?
- Birgünlük şəhər meri olsanız, nə edərsiniz?
- Birgünlük ölkə başçısı olsanız, nə edərsiniz?

Dil qaydaları

3. Mətndə göy rənglə verilmiş söz və ifadələrə diqqət yetirin. Müasir dilimizdə onları hansı sözlərlə əvəz edirik? Bu sözlərdən hansılarının hazırda qarşılığı yoxdur? Səbəbini izah edin.

Yadda saxla!

ARXAİZMLƏR

Keçmişdə dilimizdə elə sözlər olmuşdur ki, onlar müasir dilimizdə ya heç işlədilmir, ya da az işlənir. Ona görə də belə sözlərə *köhnəlmış sözlər* və ya *arxaizmlər* deyilir. Klassik ədəbiyyatda, şifahi xalq ədəbiyyatında, eləcə də tarixə aid əsərlərdə belə sözlərə rast gəlinir.

Bu sözlərin bəzisi başqa sözlərlə əvəz olunduğuundan, digərləri isə bildirdiyi anlayışınitməsi səbəbindən indi işlədilmir.

4*. Mətndə göy rənglə verilmiş söz və ifadələri iki qrupa ayırın:

- Başqa sözlə əvəz olunan köhnəlmış sözlər
- Anlayışınitməsi nəticəsində köhnələn sözlər

1-ci qrup sözlər müasir dilimizdə hansı sözlərlə əvəz olunmuşdur?

2-ci qrup sözlərin mənasını izah edin.

5. Cümlələri diqqətlə oxuyun. Dilimizdə azişlənən sözlərin mənasını müəyyənləşdirin.

1. *Kəndxuda* camaati kəndin mərkəzindəki meydana yığdı.
2. Ağır otur, *batman* gəl.
3. Məşədi İbadın *baqqal* dükanı bazarın ən izdihamlı yerində idi.

SÖZÜN QÜDRƏTİ

Gözəl bir gündə dünya işığından məhrum olmuş bir adam diləncilik edirdi. O, yanına bir lövhə qoymuşdu. Lövhənin üzərində yazılmışdı: "Gözlərim görmür, xahiş edirəm, yardım edin". Hamı diləncinin qarşısından keçib-gedir, çox az adam ona pul verirdi.

Yolla gedən bir yazıçı bunu görür, lövhəni götürür və arxasına nə isə yazır. Bu yazını yazarkən dilənci yanında kiminsə dayandığını hiss edir və əlini onun ayaqqabılara vurur. Sonra yazıçı lövhəni çevirərək öz yerinə qoyur ki, hamı onun yazdığını oxusun. Bundan sonra o, yoluna davam edir.

Birdən vəziyyət dəyişir. Lövhədəki yazını oxuyan hər kəs diləncinin qarşısındaki qaba pul atmağa başlayır.

Bir müddət keçir. Yenə həmin yazıçı diləncinin qarşısında dayanır. Dilənci əli ilə ayaqqabılara toxunub onu tanıyır və soruşur:

– Sən ora nə yazdırın?

Yazıçı cavab verir:

– Eynisini yazdım, amma fərqli kəlmələrlə: "Gözəl gündür. Heyif ki, mən bunu görə bilmirəm".

Arif Əliyev

Düşün və cavab ver

1. Yazıçının yazdığı diləncinin yazdığınıdan nə ilə fərqlənirdi? Sizcə, nə üçün bu yazıdan sonra insanlar dilənciyə pul verməyə başladılar?

Yazı (qruplarla iş)

2. Təsəvvür edin ki, sizin sinif şəhərdəki uşaq evlərindən birini, qocalar evini, şəhid ailəsini və ya mühəribə əlilini himayəyə götürmüsdü. Siz məktəbinizdəki başqa sinifləri də bu təşəbbüsə qoşulmağa çağırırsınız. Bununla bağlı elan hazırlayın.

I qrup uşaq evinə, II qrup qocalar evinə, III qrup şəhid ailəsinə, IV qrup Qarabağ mühəribəsi əlilinə yardımla bağlı elan hazırlasın.



DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Aşağıdakı mətndən leksik mənası olmayan sözləri seçin.

Deyirlər ki, evdə əkilmış gülü başqasına verməzlər. Çünkü gül sevincdir. Əgər onu versən, evin sevinci azalar. Bir də deyirlər ki, yuxuda sənə qənd, yaxud qoğal versələr, deməli, şadlıq olacaq. Axı qənd, qoğal şirinlikdir. Ancaq yuxunu gecə nağıl etməzlər. Eləyəndə də deyərlər ki, xeyir olsun, ay çıraq, yuxumu sənə deyirəm.

2. Nümunəyə uyğun olaraq verilmiş sözləri həqiqi və məcazi mənada işlətməklə söz birləşmələri düzəldin.

daş, şirin, soyuq, böyük, isti, boş

Nümunə: ağır yük (həqiqi məna)
ağır iş (məcazi məna)

3. Hansı cümlədə nöqtələrin yerinə *ürək*, *könül*, *qəlb* sözlərinin hər üçünü yazmaq olar?

1. O, çox sevdiyi dostunun ... qırmaq istəmədi.
2. Son vaxtlar özünü əziyyətə saldığından ... çox ağıryırdı.

4. Bayatını oxuyun və suallara cavab verin.

Əzizinəm, din barı,

Danış barı, din barı.

İgidə tab gətirməz,

Yağı tikə min barı.

- Bayatında qara hərflərlə verilmiş sözlərin mənasını izah edin.
Onları omonim adlandırmış olarmı?
- Altından xətt çəkilmiş sözlərin hər birini müxtəlif mənada cümlədə işlədin. Bu sözlərin omonim olduğunu əsaslandırın.
- Qırmızı rənglə verilmiş sözlərin sinonimini tapın.

5. Hansı bənddə eyni nitq hissəsinə aid olan omonim verilmişdir?

- A) yaş B) sarı C) əqrəb D) sağ

6. Hansı alınma söz həm də termindir?

- A) biznesmen B) süjet C) market D) ofis

7. Hansı söz yalnız termin kimi işlənir?

- A) xəbər B) zərf C) sifət D) samit

8. Atalar sözlerini oxuyun və suallara cavab verin.

- A) Su kiçiyindir, yol böyüyün.
- B) Abbasını bəyənməyən beş şahı çıxardar.
- C) Doşab almışam, bal çıxıb.

Hansı atalar sözündə omonim işlənmişdir? A B C

Hansı atalar sözündə antonim sözlər işlənmişdir? A B C

Hansı atalar sözündə arxaizm işlənmişdir? A B C

9. Sol sütunda verilmiş sinonim sifətlərdən hər biri qarşidakı isimlərdən hansı ilə işlənə bilər?

şad, şən	uşaqlar, xəbər
qaynar, qızmar	su, günəş
qədim, köhnə	abidə, palto

10. Aşağıdakı frazeoloji birləşmələri bir sözlə ifadə edin.

aranan çıxməq, sınığa çəkmək, ürəyinə xal düşmək,
baş sindırmaq, külünü göyə sovurmaq, yada salmaq,
canına vəlvələ salmaq

11. *Qeyd edin.* Nümunəyə baxaraq müvafiq xanalarda işarə qoyun.

Cədvəldə hər rəqəmə bir neçə hərf uyğun gələ bilər.

- 1) Sonuncu sözü feil olan misra
- 2) Sonuncu sözü isim olan misra
- 3) Sonuncu sözü köməkçi nitq hissəsi olan misra
- 4) Sonuncu sözü sifət olan misra
- 5) Hansı misralarda tünd hərflərlə verilmiş sözlər omonimdir?

- A) Qızım, götür qələm, yaz,
- B) Ölkəmizə **gəldi** yaz.
- C) İndi də **çırçıram** tut,
- D) Açı ağzını, göyə tut.
- E) Gedirəm **bağa** sarı,
- F) Almalar var al, sarı.
- G) Yüyəni tez mənə at,
- H) Çəmənə **qaçacaq** at.
- I) Neçə rəngə **çalır** göy,
- J) Qırmızı, al, yaşıl, göy!

	1	2	3	4	5
A	✓				
B					
C					
D		✓			
E					
F					
G			✓		
H					
I					
J					

“Sarı” sözünün hansı mənası şeirdə öz əksini tapmayıb?

3-cü BÖLME

MƏNƏVİ DƏYƏRLƏR



Çap İcini

BİLİRDİM Kİ, GƏLƏCƏKSƏN

Qarabağ uğrunda gedən qanlı döyüşlərdən biri idi. Mənfur düşmən gülə-mərmiyə qənaət etmirdi. Aram-sız yağan gülə yağışı əsgərlərimizə bir an belə olsun başlarını səngərdən çıxarmağa imkan vermirdi.

Abbasla Rəhim səngərdə diz üstə dayanıb bir-birinə qışıldılardı. Başları üstündə torpağı yalayan düşmən gülələri vahiməli fit səsləri çıxarırdı. Rəhim gülümsünüb dedi:

– Abbas, yadindadır uşaqlıqda “dava-dava” oynamamıız? Mən səni nişan alıb atanda qışqırırdım: “Tuf, tuf! Öldün!” Sən də başını sağa-sola eləyirdin: “Viyy, viyy, dəymədi”. Sən Allah, bir də “viyy, viyy” de, görüm oxşada bilirsən?

– Sən də zarafata vaxt tapdın, – deyə Abbas incik dilləndi.



1. Oxuduğunuz hissəyə əsasən Abbasla Rəhimin xarakteri haqqında nə deyə bilərsiniz?

Bir az susdular. Xasiyyətləri müxtəlif olsa da, onlar uşaqlıqdan dost idilər. Birinin məhəllə uşağı ilə davası düşəndə o biri həmin dəqiqə haradansa peyda olub ona **qahmar çıxardı**. Həmişə belə olmuşdu. Ona görə də hər biri ürəklə davaya girişirdi. Bir dəfə Rəhimin özündən iki yaş böyük bir yekəpərlə sözü düz gəlməmişdi. Onlar dalaşan vaxt Abbas həmişəki kimi özünü yetirib dostuna kömək etmişdi. Sonra o, Rəhimə demişdi:

– Sənin başın xarab olub?! Görmürsən, nə boydadır?! Adam tapmırsan dalaşmağa!?

O zaman Rəhim sakitcə cavab vermişdi:

– Bilirdim ki, gələcəksən...



2. Bu hissəni oxuduqdan sonra dostların xarakteri və münasibətləri haqqında fikirlərinizə nə əlavə edərdiniz?

...Gülə yağışı **səngimək** bilmirdi. Ermənilər nəyin bahasına olursa olsun, bu kəndi ələ keçirmək isteyirdilər. Rəhim əlindəki qumbaranı sıxıb qeyzlə dedi:



– Alçaqlar, deyəsən, əl çəkməyəcəklər. Bir az yaxın gedə bilsəydim, qumbaranı başlarına çaxardım.

– Otur oturduğun yerdə! Bu sənin üçün “dava-dava” oyunu deyil ki, “viy, viy” eləyəsən, – Abbas dostuna təpindi.

– Yox, daha səbrim çatmır.

Bunu deyib Rəhim əlində qumbara səngərdən sıçradı. On-on beş addım qaçıb qumbaranı var gücü ilə düşmənə tərəf atdı. Elə həmin an əsgərlər onun kürəyini deşib çıxan güllələri gördülər. Rəhim yerə sərildi.

– Rəhiiim!!! – Abbasın səsi atəş səslərini batırdı.

O, irəli atılmaq istəyəndə yanındakı *gizir* qolundan yapışdı:

– Dəyməz. O güllələrdən heç kim sağ çıxmaz.



3. Sizcə, Abbas bu vəziyyətdə nə edəcək? Hadisələrin davamını təxmin edin.

Lakin Abbas gizirin əlini itələyib səngərdən çıxdı. Düşmən güllələri qulağının dibində viyildayırdı. Amma Abbas heç nəyə fikir vermirdi. Özünü Rəhimə çatdırıb onun başını qaldırdı və üzünə baxdı. Sonra dostunu bağrına basdı. Sanki gec də olsa, onu düşmən güllələrindən qorumaq istəyirdi.

Birdən atəş səsləri kəsildi. Üz-üzə dayanmış əsgərlər qeyri-ixtiyari barmaqlarını avtomatların *tətiyindən* çəkib bu mənzərəni seyr edirdilər. Ortaya çökmüş bu sükut sanki əsgər qardaşlığına ehtiram sükütu idi.

Abbas dostunu çiyninə qaldırib *səngərə* doğru irəlilədi. Düşmən özünə gəlib yenidən atəş açmağa başlayanda o artıq səngərdə idi.

Gizir əlini hərəkətsiz qalmış Rəhimin boğazına qoydu. Başını bulayıb Abbasa dedi:

– Keçinib. Sənə dedim ki, özünü boş yerə təhlükəyə atmağa dəyməz.

– Boş yerə deyildi. Onun son sözlərini eşitmək üçün ölümə də getməyə dəyərdi.

– O nə dedi ki?

– “Bilirdim ki, gələcəksən”...

Rafiq Ələkbəroğlu

Söz ehtiyatı

4. “Qahmar çıxmamaq” ifadəsini izah edin. Onu hansı sözlə əvəz etmək olar?

5. Göt rənglə verilmiş “yalayan” sözü haqqında deyilənlərdən biri səhvdir:

A) Cümlədə məcazi mənada işlənmişdir.

B) Hərəkət bildirən sözdür.

C) Arxaizmdir.

Düşün və cavab ver

6. Hekayədə hansı *epizod* sizə daha çox təsir etdi? Səbəbini izah etməyə çalışın.

Yazı

7. Təsəvvür edin ki, qardaşınız cəbhədədir. Ona məktub yazın.

Dil qaydaları

8. Adınızı, soyadınızı və atanızın adını deyin. Sizcə, onlardan hansı bütün ailənizə aiddir? “Soykökü” sözünü xatırlayın və onun mənasını izah edin.

- 9*. “Ağacın kökü”, “problemin kökü”, “kök uşaq” ifadələrindən hansında “kök” sözü omonim, hansında çoxmənalı söz kimi işlənir? Fikrinizi əsaslandırın.

Yadda saxla!

KÖK VƏ ŞƏKİLCİ

Sözün kökü dedikdə onun ayrılıqda işlənə bilən və leksik məna ifadə edən hissəsi nəzərdə tutulur. Sözün kökünə əlavə olunan şəkilçilər isə ayrılıqda leksik mənaya malik olmur və nitqdə sözdən ayrı işlənə bilmir.

10. Mətnin 1-ci abzasında xətt çəkilmiş sözləri kök və şəkilçilərə ayırin.

- 11*. Verilmiş sözləri kök və şəkilciyə ayırin. Hansı sözdə şəkilçilərin sayı daha çoxdur?

əkinçilik, qüsursuz, yağılı, quruculuq

12. Verilmiş şəkilçiləri “dost” sözünə düzgün ardıcılıqla artırın.

-di, -laş, -lar, -miş

13. Verilmiş sözlərin kökünə başqa şəkilçilər artırmaqla onları cümlələrdə işlədin.

təmizlə, qaralmaq, ağıllı, birləşmək, qaçış

14. Hansı cümlədəki “yazdır” sözündə “-dır” şəkilçisi vurğu qəbul edir?

1. Məktubu qızına **yazdır**, onun səliqəli xətti var.
2. Artıq **yazdır**, havalar istiləşib.

SUYUN HAQQI SUYA ...

Bir gün süd satmaqla məşğul olan bir adam gəmi ilə səyahətə çıxır. O, uzun müddət topladığı qızılları bir kisəyə yiğib özü ilə götürdü. Tez-tez göyərtədə sakit bir yerə çəkilib dönə-dönə qızıllarını sayırdı.


Gəmi *bosmanı* meymununu da özü ilə götürdü. Meymun *göyərtədə* gəzir, *yelkənin* dirəklərinə dırmaşır, məzəli hərəkətləri ilə sərnişinləri əyləndirirdi. Birdən o, dirəkdən tullanıb südsatanın qızıl kisəsini götürdü və dərhal *dorağacına* dırmaşdı... Südsatan özünə əl qatıb həyəcanla qışqırmağa başladı. Bütün dənizçilər və sərnişinlər göyərtəyə toplaşdırılar. Hərə bacardığı kimi meymunu dilə tutur, onu aşağı düşürməyə çalışırı. Meymuna ən sevdiyi yeməkləri göstərsələr də, xeyri olmurdu...



? 1. Sizcə, meymun niyə belə hərəkət edirdi? Hadisələrin davamını təxmin edin.

Meymununun hərəkətinə görə xəcalət çəkən bosman onun dalınca dorağacına dırmaşmaq istədi. Lakin bunu görən meymun əlindəki qızıl kisəsini dənizə doğru salladı. Sanki demək istəyirdi ki, yaxınlaşsan, qızılları dənizə ataram.

Hamının gözü meymunda idi, maraqla onu müşahidə edirdilər... Elə bu əsnada hamının təəccübünə səbəb olan bir hadisə baş verdi. Meymun kisənin ağını açdı və bir qızıl çıxarıb dənizə atdı. Sonra ikinci qızılı çıxarıb göyərtəyə atdı. Südsatan dərhal qızılı götürdü və yalvarıcı nəzərlərlə yenidən meymuna baxdı. Meymun üçüncü qızılı dənizə, dördüncüyü yenə də göyərtəyə atdı... Beləcə, o, növbə ilə bir qızıl dənizə, birini də göyərtəyə atmaqdə davam etdi...



Belə çətin bir vəziyyətlə üzləşən gəmi əhli dedi:

– Meymunu gülle ilə vurmaq lazımdır. Yoxsa o, qızılların axırına çıxacaq.

Dənizçilərdən biri tūfəng gətirib meymunu nişan aldı. Lakin südsatan ona yaxınlaşıb tūfəngin lüləsini aşağı saldı və dedi:

– Qızılların yarısını gəmiyə atacaqsə, mən digər yarısını itirməyə hazırlam.



2. Sizcə, südsatan nə üçün bu vəziyyətlə barışdı?

Gəmidəkilər elə bildilər ki, o, çarəsizlikdən belə deyir. Lakin südsatan sözünə davam edəndə hər şeyi başa düşüb meymunu dinc buraxdırılar.

Südçü məsələni belə açıqladı:

— Mən bu qızılları süd satmaqla qazanmışam. Ancaq satdığınım südə yarı-yarıya su qatırdım. İndi baxıram ki, meymun Tanrıının *rızası* ilə hərəkət edir: sudan qazandığımı suya atır, süddən qazandığımı özümə qaytarır...

Dil qaydaları

3. “Dənizçilərdən” sözünü kök və şəkilçilərə ayırin. Bu sözdə hansı şəkilçi onun leksik mənasını dəyişir?

Yadda saxla!

LEKSİK VƏ QRAMMATİK ŞƏKİLÇİLƏR

Sözün kökünə qoşulmaqla yeni söz yaradan şəkilçilərə *leksik şəkilçilər* deyilir. Leksik şəkilçilər sözün leksik mənasını dəyişir; məsələn: *boş* – içində heç nə olmayan, *boşal(maq)* – boş qalmaq.

Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişmir, sözlər arasında əlaqə yaratmağa xidmət edir; məsələn: *Bakınının küçələri*, *otaqdan çıxməq*.

4. Verilmiş sözləri kök və şəkilçiyə ayırin. Yaranmış sözlə sözün kökü arasındaki leksik və qrammatik məna fərqini izah edin.

dostluq, birlik, şahlıq, gözəlləş(mək), baxış, vergi, otluq

5. Aşağıda verilən müvafiq söz köklərinə *-ıçı (-ici, -ucu, -ücü)* və *-çı (-çi, -cu, -üyü)* şəkilçilərini artırın.

iş, sür, dəniz, bil, gəmi, gəmir, müdafiə, ötür

● Şəkilçilərin qoşulduğu nitq hissələrinə diqqət yetirin. Burada bir qanuna uyğunluq varmı?

6. Qrammatik şəkilçilər vasitəsilə söz cütlüklerindən söz birləşmələri düzəldib yazın.

mənzil, dəhliz
şəhər, get

uşaq, paltar
küçə, keç

stadion, oyna
dəniz, üz

7. Verilmiş şəkilçilərin köməyi ilə yeni sözlər düzəldin. Sözün kökü ilə düzəltmə söz arasındaki məna fərqini izah edin.

-ça², -inc⁴, -lıq⁴, -çı⁴, -lı⁴

ƏDALƏTLİ SEÇİM

Qədim zamanlarda ədalətlə bir padşah var idi. Artıq qocalmışdı, ancaq öz yerinə qoymağə bir övladı yox idi. Bir gün padşah vəzirinə tapşırır ki, **halallığı**



ilə tanınan 40 nəfəri saraya yiğsin. Onlardan birini özünə *varis* seçəcək. Vəzir 40 nəfəri çağırır. Padşah onlara deyir:

– Hərənizə bir gül toxumu verəcəyəm. Kim qırx günə o toxumu əkib gözəl gül yetişdirə, mənim varisim olacaq.

Bunu deyib padşah vəzirinə tapşırır ki, toxumları paylaşın. Hərə öz toxum payını alıb evinə yollanır.

Bu adamların arasında kasib bir oğlan var idi. **Zəhmətkeşliyi**, halallığı ilə hamının hörmətini qazanmışdı. Heç kimin malına göz dikməz, zəhmətlə öz *ruzisini* qazanardı. O qədər halal adam idi ki, tacirlər səfərə gedəndə pullarını gətirib onun evində *əmanət* qoyurdular.

Oğlan evə gəlib əhvalatı anasına danışır və gül toxumunu dibçəyə basdırıb bir az su tökür. Beş gün keçir, on gün keçir, bir ay keçir, toxum cürcəmir ki, cürcəmir.

Nəhayət, vaxt tamam olur. Vəzirin seçdiyi adamlar, hərəsi qoltuğunda bir dibçək gül, saraya üz tuturlar.



1. Sizcə, nə üçün oğlanın əkdiyi toxum cürcərmədi?

Oğlan məyus halda öz dibçəyinə baxıb anasına deyir:

– Ay ana, məndən padşah olmadı. Gedib biabır olmaqdansa, heç getməsəm, yaxşıdır.

Anası deyir:

– Qəm yemə, oğlum. Allahın hökmü belə imiş. Amma saraya getməyin məsləhətdir. Yoxsa padşah bunu **hörmətsizlik** kimi başa düşər. Həm də getsən, heç olmasa, bilərik ki, gələcək padşahımız kim olacaq.



Ananın sözleri oğlanın beyninə batır. Dibçəyi götürüb saraya doğru yollanır. Gəlib saraya girəndə görür ki, 39 nəfər bir-birindən gözəl gül dibçəkləri ilə artıq buradadır. Oğlan utandığından lap arxada dayanır.

Hər kəs öz gül dibçəyini növbə ilə padşaha göstərir. Nəhayət, növbə çatır oğlana. Padşah boş dibçəyi görüb soruşur:

- Bəs sənin gülün hanı?
- Şah sağ olsun, nə qədər çalışdım, bitmədi.
- Padşah rahat nəfəs alıb deyir:
- Ay camaat, mən artıq varisimi tapdım. Bax o boş dibçəkli oğlan mənim varisimdir.



2. Sizcə, padşah nə üçün məhz bu oğlanı varis seçir? Öz cavab variantınızı düşündükdən sonra kitabı tərsinə tutun və əsl səbəbi müəyyən edin.

Şan demə, padşah həmçən bilsəm təxum veribmiş. Eslinə, bu toxumlar bitməməli idi.

Düşün və cavab ver

- 3. "Suyun haqqı suya..." və "Ədalətli seçim" mətnləri arasındaki ideya yaxınlığını müəyyən edin.**

Dil qaydaları

- 4. Mətndə göy rənglə verilmiş sözlər lügətlərdə necə əks olunur?**

- A) Yalnız sözün kökü verilir.
- B) Leksik şəkilçilərlə birlikdə verilir.
- C) Leksik və qrammatik şəkilçilərlə birlikdə verilir.

Yadda saxla!

SÖZÜN BAŞLANĞIC FORMASI

Sözün başlangıç formasına qrammatik şəkilçiyə qədər olan hissə daxildir. Sadə sözlərdə sözün kökü ilə başlangıç forması üst-üstə düşür. Düzəltmə sözlərdə isə başlangıç formaya sözün kökü və leksik şəkilçi(lər) daxildir; məsələn:

sadə söz: bayraqların

düzəltmə söz: bayraqdarın

- 5. Nümunəyə uyğun cədvəl qurun və boş xanaları doldurun.**

Söz	Sözün kökü	Sözün başlangıç forması
göyərdi		
otluqda		
biliklidir		
gözəlləşib		

FIRTINADA YATAN ADAM

İllər önce bir kəndli dənizə yaxın yerdə ev və torpaq sahəsi almışdı. O, burada əkinçiliklə məşğul olmaq istəyirdi. Amma evi aldıqdan bir neçə gün sonra yaman peşman oldu. Sən demə, bu yerlərdə tez-tez fırtına olurmuş. Güclü külək ot tayalarını dağıdır, açıq pəncərələri vurub sindirirdi. Amma nə etmək olardı, olan olmuş, keçən keçmişdi, kəndli bu yerə bir ətək pul vermişdi.

Kəndlının əkin sahəsi geniş olduğu üçün ilk işi özünə muzdlu köməkçi axtarmaq oldu. Ancaq heç kim onun əkin sahəsində işləmək istəmirdi.



?

1. Sizcə, nə üçün heç kim kəndlinin sahəsində işləmək istəmirdi?

Nəhayət, ortayaşlı, çəlimsiz bir adam ev sahibinin burada işləmək təklifini qəbul etdi. Kəndli bu adamı başdan-ayağa süzüb soruşdu:

– Əkin işlərində səriştən var?

– Hə, – deyə çəlimsiz adam cavab verdi, – fırtına qopanda yata bilirəm.

Adamın laqeyd və müəmmalı cavabı ev sahibini bir az düşündürdü, ancaq çarəsiz qalıb onu işə götürdü.

Bir neçə gün keçdi, kəndli başa düşdü ki, narahatlığı əbəs imiş. *Muzdur* çox zəhmətkeş və ağıllı adam idi, hər işi də yerli-yerində görürdü.

Bir gün bərk fırtına qopdu. Ev sahibi gecənin bir yarısı fırtınanın uğultusuna yuxudan oyandı. Elə bil evin divarları çatlayırdı. Tez muzdurun otağına qaçıdı:

– Qalx, qalx! Fırtına başladı. Nə qədər ki hər şeyi dağıdır-bökəməyib, bacardığımızı eləyək.

Amma muzdur yerindən tərpənmədən təmkinlə dedi:

– Fikir verməyin, cənab, gedin, yatin. Axı işə girəndə sizə demişdim ki, fırtına qopanda yata bilirəm.

?

2. Muzdurun sözlərini necə izah edərdiniz? Onun xarakteri haqqında nə deyə bilərsiniz?

Ev sahibi işçinin bu hərəkətinə çox hırslındı. Düşündü ki, səhər duran kimi onu işdən qovacaq. Amma indi fırtınadan qorunmaq lazımdı.

Kəndli həyətə çıxdı, saman tayasının yanına qaçıdı. Gördü ki, tayanın üstü çadır parçası ilə örtülüb, üstünə da ağır dirəklər qoyulub. Tövləyə qaçıdı. Mal-qaranın hamısı örüşdən gətirilib tövləyə bağlanmışdı. Evə

qayıtdı, baxdı ki, bütün pəncərələr bağlanıb. Kəndləi rahat-rahat otağına gəldi və yerinə girdi. Fırtına isə hələ də uguldayırdı. Ev sahibi öz-özünə gülümsədi və rahatca gözlərini yumdu: "Belə işçi ilə mən də fırtına qopanda yata bilərəm!"

Vüsalə Şəfiyeva

Düşün və cavab ver

3. Hansı atalar sözü mətnin məzmununa uyğun gəlmir?

- A) Çörəyi ver çörəkçiyə, birini də üstəlik.
- B) Ağılı kişi qışın qeydinə yayda qalar.
- C) Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.

Dil qaydaları

4. Sol sütunda verilmiş hər bir sözdəki şəkilçini qarşidakı sözə əlavə edin və şəkilçinin necə dəyişdiyini müəyyənləşdirin.

- pəncərələr → qapı
fırtınada → külək
kəndlının → muzdur
baxdı → gör

Yadda saxla!

ŞƏKİLÇİLƏRİN VARIANTLARI

Dilimizdəki leksik şəkilçilərin bir çoxu və qrammatik şəkilçilərin hamısı ahəng qanununa tabe olaraq iki və ya dörd cür yazılır. Buna görə də onlara *ikivariantlı* və ya *dördvariantlı şəkilçilər* deyilir. Şəkilçilər kökə sözün son hecasındakı saitə uyğun olaraq əlavə edilir.

İkivariantlı şəkilçilərin tərkibində ya *a*, ya da *e* saiti olur. Əgər sözün son saiti qalındırsa, ona qoşulan şəkilçi *a* saiti ilə, incədirse, *e* saiti ilə işlənir: *otaqdən*, *pəncərədən*.

Dördvariantlı şəkilçilərin tərkibində *i*, *i*, *u*, *ü* saitlərindən biri iştirak edir. Lakin burada son saitin yalnız qalın və ya incə olması deyil, həm də dodaqlanan və ya dodaqlanmayan olması da nəzərə alınır: *odunçu*, *təyyarəçi*, *üzgüçü*, *qapıcı*.

5. Verilmiş isimlərə hal şəkilçiləri artırın. Bu şəkilçilərdən hər birinin neçə variantı var?

şəhər, kitab, üzüm, dəniz, qala, odun

6. Verilmiş şeir parçasında ikivariantlı və dördvariantlı şəkilçiləri olan sözləri seçib dəftərinizdə ayrı-ayrı sütunlarda yazın.

Bulud qondu dağlara,
Yatdı dağlar, təpələr,
Nağıl dedi nənələr,
Yatdı bütün körpələr.
Yat, ətirli gülüm, yat,
Balaca bülbülüm, yat!

(İ.Tapdıq)

Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırdıqda:

- ♦ ya şəkilçinin saiti düşür: *kitab-im* – *ana-m*;
- ♦ ya da iki saitin arasına bitişdirici samit (y, n, s) əlavə olunur: *kitab-in* – *ana-nın*; *kitab-i* – *ana-sı*; *kitab-a* – *ana-ya*.

7. Sözlərə uyğun gələn şəkilçiləri artırın. Baş verən dəyişikliyi izah edin.

-aq ² (-q, -k)	-ı ⁴ (-sı ⁴)	-ıñ ⁴ (-níñ ⁴)	-ış ⁴ (-ş)
yat...	otaq...	bostan...	bax...
dara...	bibi...	təyyarə...	tanı...
döşə...	qələm...	ailə...	düzəl...
qaç...	bala...	bağ...	yeri...

8*. Mətndə fərqləndirilmiş sözlərin başlangıç formasını müəyyən edin.

Paxilliq *bacarıqsızlıq* əlamətidir. Öz hünərinə inananlar *başqalarından* çox müvəffəqiyyət əldə edərlər. *Hünərsiz* adam tərəqqiyə çatmağı bacarmadığı üçün başqalarının tənəzzülüünü arzulayar ki, onunla *bərabərləşsin*. Paxıl adam heç vaxt rahat yaşaya bilməz. Onun öz *dərdi* və başqalarının *şadlığı* – hər ikisi ona müsibət olar.

(A.Bakıxanov)

9. Doğru, yoxsa yanlış?

Dördvariantlı şəkilçilərin tərkibində qapalı saitlər olur.

D Y

İkivariantlı şəkilçilərin tərkibində qalın saitlər olur.

D Y

Qrammatik şəkilçilərin hamısı dördvariantlıdır.

D Y

Cəm şəkilçisi ikivariantlı şəkilcidir.

D Y

Sözə həm ikivariantlı, həm də dördvariantlı şəkilçi qoşula bilər.

D Y



YOLLA GÖZƏL GEDƏN ADAM

Bir məmləkətdə **xeyirxah** və ədalətli **hökmdar** var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O, **vətənpərvərliyi** və **fədakarlığı** ilə hamının hörmətini qazanmışdı.

Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çekilib qurtardı. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolla əvvəldən axıra kimi ən gözəl gedən insan mükafat alacaqdı.

1. Sizcə, “yolla gözəl getmək” nə deməkdir?

Ertəsi gün insanlar hökmdar sarayının qarşısına yiğişdilər. Bir çoxları gözəl *faytonda* gəlmış, ən bahalı paltarlarını geymişdilər. Qiymətli daş-qasıqlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlanmasını intizarla gözləyirdilər.

Nəhayət, yola çıxməq işarəsi verildi. Hamı qalib olmaq ümidi ilə yola çıxdı. Yolun sonunda – şəhərin çıxacağındakı yüksəklikdə hökmdar *kəcavədə* əyləşib *durbinlə* yarış iştirakçılarını izləyirdi. O gəlib çatanları salamlayıv və hər kəsdən soruşdurdu:

– Yol necədir?


Yolcuların bir çoxu eyni sözləri deyirdi:

– Hökmdar sağ olsun, yol geniş və hamardır, lakin bəzi yerlərdə yiğilmiş daş və çinqıl qalaqları hərəkət etməyimizə mane olurdu.

Nəhayət, hamı gəlib keçdi. Qalibi müəyyən etmək vaxtı idı. Lakin hökmdardan səs çıxmırıldı. Birdən yolda bir atlı da göründü. Hökmdar dilləndi:

– Gəlin onu da gözləyək.

Axır ki, sonuncu yolcu gəlib çıxdı. Onun üst-başı toz-torpaq içinde idı. Atdan düşüb hökmdarın qarşısında hörmətlə baş əydi.



- Niyə belə gecikmişən? – deyə hökmdar soruşdu.
- Bağışlayın, gələ-gələ qarşıma çıxan daş ve çinqıl parçalarını kənara atır, yolu təmizləməyə çalışırdım. Bu qızıl kisəsini həmin daş qalaqlarından birinin altından tapdım. Bu qızıllar, yəqin ki, sizə çatmalıdır.

Bunu deyib yolcu əlindəki qızıl kisəsini hökmdara uzatdı. Hökmdar gülümşəyərək cavab verdi:

- O qızılların sahibi sənsən.

Yolcu təəccübəndi:

- Ey hökmdar, mənim heç vaxt bu qədər sərvətim olmayıb.
- Əlindəki qızıllar yolla ən gözəl gedən insan üçün elan etdiyim mükafatdır. Bu qızılları mənim göstərişimlə daş qalaqlarının altına qoymuşdular. Mənim fikrimcə, yolla gözəl gedən adam arxasında gələnlər üçün maneələri aradan qaldıran insandır. Sən bunu etdin. Deməli, yarışın qalibi sənsən. Mükafat da sənə çatır.

Xanım Qasımovaya

Söz ehtiyatı

2. Dördündən biri mənasına görə fərqlidir:

- | | |
|------------------|---------------------|
| A) yola düzəlmək | C) yolu əlinə almaq |
| B) yola gəlmək | D) yola düşmək |

Dil qaydaları

3. Göt rəngli sözlərdə altından xətt çəkilmiş şəkilçiləri müvafiq olaraq *bəd*, *ev*, *insan*, *peşə* sözlərinə artırın. Bu şəkilçiləri iki və ya dörd-variantlı şəkilçi adlandırmaq olarmı?

Yadda saxla!

BİR CÜR YAZILAN ŞƏKİLÇİLƏR

Dilimizdə elə şəkilçilər var ki, qoşulduğu sözün son saitindən asılı olmayaraq həmişə eyni cür yazılırlar: *zəhmətkes*, *azarkes*. Bu şəkilçilərin çoxu dilimizə başqa dillərdən keçmişdir. Bir cür yazılan şəkilçilər leksik şəkilçilərdir.

4. Əməkdar, ədəbiyyatşunas, vətəndaş, saatsaz, xəstəxana sözlərinənəki şəkilçilərin köməyi ilə yeni sözlər yaradın.

5. Verilmiş cümlələrdə nöqtələrin yerinə uyğun şəkilçilər artırın. Şəkilçilərin yaratdığı məna çalarını izah edin.

1. Müasir dövrdə virtual kitab...lar daha populyardır.

2. Sənət... sağlığında qiymətləndirilmədir.

3. Qazax... Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlətdir.

İKİ LİMON AĞACI

(təmsil)

Bir bağbanın həyətində yanaşı əkilmış iki limon ağacı vardı. Bu ağaclarlardan biri cılız və biçimsiz, digəri şax budaqlı və qamətli idi. Büyük ağac həmişə kiçiyə lağ edir, ona yuxarıdan aşağı baxırıdı. Ev sahibi də sanki balaca ağacdan **naümid** idi. Düşünürdü ki, bu gedişlə ağac tezliklə quruyub məhv olacaq. Məhz bu səbəbdən də kiçik ağacı çox sulamaz, ona qulluq etməzdı.



Bir gün əsən sərt külək qarlı dağların yamacındakı bir topa çiçək toxumunu bu həyətə gətirdi. Çiçək toxumları limon ağacılarının yanına gəlib onların dibində bitmək üçün icazə istədi.

Büyük ağac özündən razı halda dedi:

— Bu, mümkin deyil. Biz susuz qalmağı xoşlamırıq. Əgər siz mənim dibimdə bitsəniz, oradakı bütün suyu özünüzə çəkib məni qurudarsınız.

Əslində, büyük ağac başqa şeydən qorxurdu. Özündən gözəl olanları onun gözü götürmürdü. Düşünürdü ki, rəngarəng çiçəklər açılında özünün sarımtıl çiçəkləri onların yanında sönük görünəcək və bağbanın gözündə düşəcək. **Naəlac** qalan çiçəklər üzlerini balaca limon ağacına tutdular.

Kiçik ağac tərəddüd etmədən toxumların təklifini qəbul etdi.

Beləcə, kiçik limon ağacının yan-yörəsində cücerən toxumlar bir neçə həftə ərzində cənnət çiçəkləri kimi açıb hər tərəfə gözəllik verdi, onların ətri bütün həyəti bürüdü. Bağban hər səhər tezdən durub çiçəkləri bol-bol sulayırdı. Onların hesabına kiçik limon ağacı da bolluca su içir və sürətlə böyüyürdü.

Bir müddət keçdi. Çiçəkləri böyük məhəbbətlə qarşılıyan, onlara kömək edən ağac xeyli böyüdü. Mayın sonlarında onun bolluca çiçək açmış budaqları rəngarəng kəpənəklərin məskəninə çevrildi. Kiçilərək tənha qalan digər limon ağacı isə qonşusunun paxillliğindən yavaş-yavaş quruyurdu.

Söz ehtiyatı

- “Yuxarıdan aşağı baxmaq”, “gözü götürməmək” ifadələrinin mənalarını açıqlayın. Bu ifadələri hansı adamlar haqqında işlədirlər?

Düşün və cavab ver

2. Mətnə əsasən limon bitkisi haqqında nəyi demək olmaz?

- A) Susevən bitkidir.
- B) Yarpaqları tünd-qırmızı rəngdədir.
- C) Çiçəkləri sarıya çalır.
- D) May ayında çiçək açır.

3. Əsərin ideyasını bir sözlə ifadə edin.

4. Mətnin giriş, əsas və nəticə hissələrini müəyyən edin.

Yazı

5. Təmsildəki ağaç və çiçək obrazlarını insan obrazları ilə əvəz edərək eyni mövzuda hekayə yazın.

Dil qaydaları

6. Göt rənglə verilmiş sözlərin kökünü müəyyən edin.

- -na şəkilçisi söz kökünün mənasını necə dəyişdirir?
- Bu sözlərin kökünə hansı şəkilçi artırılsa, eynimənalı söz alınar?
A) -*l¹* B) -*lar²* C) -*in⁴* D) -*sız⁴*
- -na şəkilçisini başqa hansı sözlərə artırmaq olar?
xoş, kiçik, təmiz, razı, sarı, şükür

Yadda saxla!

SÖZÖNÜ ŞƏKİLÇİLƏR

Şəkilçilərin çoxu sözün sonuna artırılır. Lakin elə şəkilçilər də var ki, söz kökünün əvvəlinə artırılır. Bu şəkilçilər dilimizə başqa dillərdən keçmiş leksik şəkilçilərdir və ahəng qanununa tabe olmadan bir cür yazılırlar; məsələn: *bixəbər*, *antivirus*.

7. Uyğunluğu müəyyən edin.

bi-	<i>məzə</i>
na-	<i>normal</i>
ba-	<i>faşist</i>
anti-	<i>ədəb</i>
a-	<i>layiq</i>

8*. Müzakirə. Azərbaycan dilində soyadları müxtəlif şəkilçilər vəsi-təsilə düzəlir: -ov (-yev), -lı (-li, -lu, -lü), -zadə: Əkbərov, Tanrı-verdiyev, Qaraxanlı, Dəmirli, Hüseynzadə.

Bu soyad şəkilçilərindən hansı türk mənşəlidir? Fikrinizi əsas-landırın.

YOXSULLUQ NƏDİR

Seymurun atası Bilal əmi tikinti biznesi ilə məşgul idi. Onun şirkəti çoxmərtəbəli evlər tikirdi. Bu ailə çox zəngin idi. Heç nəyə ehtiyacları yox idi. Büyük həyət evləri, içində hovuzu, saunası, bilyard salonu var idi. Seymuru məktəbə aparıb-gətirmək üçün Bilal əmi xüsusi sürəcü tutmuşdu. Amma bu, uşağın heç xoşuna gəlmirdi. O, söhbət edə-edə, oynaya-oynaya məktəbə gedib-gələn uşaqlara həsrətlə baxırdı, onlara qoşulmaq istəyirdi.

Seymur dərslərini yaxşı oxuyurdu. Amma şəkil çəkməyə həvəsi daha çox idi. Rəsm dərnəyinə gedir, evdə də vaxtinin çox hissəsini təsviri incəsənətə ayırırırdı. Hətta məktəbdə fərdi sərgisi də təşkil olunmuşdu. Seymuran bu həvəsi, deyəsən, Bilal əminin xoşuna gəlmirdi. Oğlunun üzünə vurmasa da, Nigar xalaya tez-tez deyirdi:

— Axı nə tapıb bu şəkillərdə?! Onun yerinə qoy riyaziyyat oxusun, xarici dilləri öyrənsin, kompüteri dərindən mənimsin. Rəssam olub neylə-yəcək?! Rəssamlıqla ailə dolandırmaq olar?



1. Sizcə, Bilal əmi haqlı idimi?


Bu yay Bilal əmi ailəsini bir neçə günlüyü öz doğma kəndinə aparmaq qərarına gəldi. Bilal əminin gizli məqsədi var idi. O istəyirdi ki, Seymur bir neçə gün yoxsul ailədə yaşasın. Kasıb həyatın nə qədər acınacaqlı olduğunu öz gözləri ilə görsün. Zəngin olmayıq, qayğısız yaşamaqın qədrini bilsin və onda da zənginliyə, var-dövlətə həvəs yaransın.

Maşını Bilal əmi özü süründü. Yolboyu doğma kəndi, orada yaşayan qohumları haqqında danışırırdı:

— Rəhmətlik atam bənnə olub. Kənddə sayılıb-seçilən ustalardan biri idi. Onun qardaşı isə çoban idi. Biz indi onun oğlu Rəşidgilə – mənim əmioğlumun evinə gedirik. Mən də, Rəşid də yuxarı siniflərdə oxuyanda atalarımıza kömək edirdik. Amma mən sonra ali məktəbə daxil olub atamın sənətini dərindən öyrəndim. Rəşid də atasının yolu ilə getdi. Amma elə həmin səviyyədə də qaldı... İndiyə kimi kəndin goyun-quzusunu otarır...



2. Uşaqların öz valideynlərinin sənətini davam etdirməsinə necə baxırsınız?



Kəndə çatanda şər qarışırdı. Rəşid əmi onları doqqazda qarşılıdı. Qollarını geniş açıb əmioğlusuna tərəf getdi:

– Ayə, ay Bilal, nə yaxşı şeytanın ayağını sindirə bildin?! Ayə, nə tapmışınız o şəhərin tüstüsündə? Niyə bu tərəflərə çıxmırıınız?

Rəşid əmi kimi, onun bütün ailə üzvləri də çox xoşsifət, mehriban və səmimi idilər. Adamayovuşmaz hesab edilən Seymour onun uşaqları ilə çox tez ünsiyyət qurdu.

Onların balaca evi kəndin ayağında, füsunkar bir gölün kənarında idi. Göl üç tərəfdən meşə ilə əhatə olunmuşdu. Həyətin hasarı yox idi. Evdən çıxıb kolların, ağacların arası ilə gölə enmək olurdu. Evlə gölün arasındaki talada iki böyük ağıl var idi. Rəşid əmi burada qoyun-quzularını saxlayırdı. Sürünü dörd yekəper çobaniti mühafizə edirdi. Rəşid əminin arvadı hər səhər itlərə yal verirdi.



3. İzahlı lügətdən istifadə etməklə göy rənglə verilmiş söz və ifadələrin mənalarını izah edin.

Onlar burada bir həftə qaldılar. Seymour heç vaxt özünü belə xoşbəxt hiss etməmişdi. Bu yerlərin təbiəti onun balaca rəssam qəlbini riqqətə gətirirdi. Səhərlər özü ilə gətirdiyi etüd qutusunu götürüb göl sahilinə düşür, saatlarla meşələrə, dağlara baxıb şəkil çəkirdi.

Nəhayət, bir həftə tamam oldu. Seymurgil maşına minib şəhərə döndülər. Bu səfərdən oğlunun çıxardığı nəticə Bilal əmini çox düşündürdü. O, əmioğlusunun evinin köhnə, uşaqlarının paltarının yamaklı olmasından söhbət saldı və Seymourdan soruşdu:

- İnsanların nə qədər yoxsul ola biləcəklərini gördünmü?
- Hə, ata, gördüm.
- Nə nəticə çıxardin?

Oğlan cavab verdi:

– Gördüm ki, bizim evdə bir itimiz var, onlarda dörd. Bizim kiçik hovuzumuz var, onların isə böyük gölləri. Bizim həyəti elektrik lampaları ışığılandırır, onlارını göydəki ilduzlar. Biz həyətdə başımızı qaldıranda hasarımızı görürük, onlar isə meşələri, dağları, ucsuz-bucagsız üfüqləri. Onların içdiyi süd daha dadlı, yorğanları daha yumşaqdır...

Bilal əmi Seymuru dirlədikcə düşüncələrə dalırdı: "Mən oğlumun gözünü açmaq istəyirdim. Ancaq hər şey tersinə oldu – oğlum mənim gözü açdı".

Nəhayət, Seymour sözünü bitirdi:

- Nə qədər yoxsul olduğumuzu bizə göstərdiyin üçün çox sağ ol, ata.

Aysel Xanalıyeva

Oxu və söz ehtiyatı

4. "Bilyard", "sauna" sözlərini lügətin köməyi ilə izah edin. Onların etimologiyasını araşdırın.
5. Seymourun və onun atasının yoxsulluq və zənginlik haqqında düşüncələrini təhlil edin və hər ikisinə münasibətinizi bildirin.

Dil qaydaları

6. Hansı sözdə leksik şəkilçi var?

A) nəticənin B) düşüncə C) sərçələr D) parçaya

Yadda saxla!

SÖZ YARADICILIĞI

Yalnız bir söz kökündən, yaxud söz kökü və qrammatik şəkilidən ibarət olan sözlər **sadə sözlərdir**: *tarix, evlər*. Sadə sözə leksik şəkilçi qoşulduqda düzəltmə söz, başqa bir söz qoşulduqda isə **mürəkkəb söz** yaranır; məsələn: *azlıq* (düzəltmə), *az-çox* (mürəkkəb).

7. Dəftərinizdə nümunəyə uyğun cədvəl yaradın. Mətndə altından xətt çəkilmiş sözləri cədvəlin müvafiq sütunlarında yazın.

Sadə zəngin	Düzəltmə tikinti	Mürəkkəb çoxmərtəbəli

8. Sütunlarda verilmiş sözlərin köməyi ilə mürəkkəb sözlər düzəldib yazın. Həmin sözlərin vurğusunu müəyyən edin.

qızıl	iti
dəvə	pozu
dərə	tikanı
su	qus
yazı	budaq
günə	sevər
qol	təpə
sülh	baxan

- 9*. Dördündən biri quruluşuna görə fərqlidir.

- | | | | |
|-------------|-------------|-------------|--------------|
| 1) natamam | 2) nalayıq | 3) nağara | 4) nadinc |
| 1) başlamaq | 2) otlamaq | 3) ağlamaq | 4) qaralamaq |
| 1) bəsləmək | 2) bizləmək | 3) gözləmək | 4) belləmək |
| 1) sıxıntı | 2) qırıntı | 3) çıxıntı | 4) dağıntı |
| 1) parıltı | 2) yeraltı | 3) qaraltı | 4) ağartı |

SÖZ VERMİŞƏM

Bir yay axşamı şəhər bağında skamyada oturub kitab oxuyurdum. Hava qaralanda bir-dən qulağıma ağlamaq səsi gəldi. Yaxınlıqda, kolların arasında balaca daş ev ağarırdı. Evin yanında yeddi-səkkiz yaşlı bir oğlan başını aşağı dikərək bərkdən, acı-acı ağlayındı.

Oğlandan niyə ağladığını soruşdum. Cavab vermədi. Mən ona dedim:

- Gəl gedək. Hava qaralır, artıq gecdir.
- Oğlanın əlindən tutmaq istədim, lakin o, tez əlini çəkib dedi:
- Gedə bilmərəm.
- Niyə? Özünü pis hiss edirsən?
- Yox, – dedi, – mən sağlamam.
- Bəs onda niyə gedə bilmirsən?
- Mən qarovulçuyam.
- Necə yəni qarovulçusan?
- Siz başa düşmürsünüz? Biz oynayıraq.



Uşaq içini çəkə-çəkə danışmağa başladı. O, skamyada oturubmuş. Tanımadığı böyük oğlanlar ona yanaşıb “dava-dava” oynaması təklif ediblər. Uşaq razılaşıb. Oynamaya başlayıblar. Onun çavuş olduğunu deyiblər, özünü *marşal* adlandıran oğlan uşağı bu evin qarşısına gətirib, qarovulçu qoyub. Deyib ki, burası silah anbarıdır, onu əvəz edənə kimi burada dayansın. *Postu* buraxıb getməsin. Uşaq da söz verib. O vaxtdan da burada durub. Oğlanlar isə gəlib çıxmırlar.

? 1. Oğlanın xarakteri haqqında nə deyə bilərsiniz? Onun hərəkətinə münasibətinizi bildirin.

Uşaq sözünü qurtarıb susdu. Məni gülmək tutsa da, özümü saxlayıb ciddi səslə dedim:

- Belə... Onlar çoxdan səni buraya qarovulçu qoyublar?
- Hava hələ işıqlı idi.
- Bəs özləri haradadır?
- Yəqin, gediblər. Yadlarından çıxıb, gediblər.
- Bəs onda sən niyə durmusan?
- Mən söz vermişəm...
- Həə... Vəziyyət pisdir!.. Bəs indi sən nə edəcəksən?
- Bilmirəm, – deyə oğlan cavab verdi və yenidən ağladı.

Mən ona kömək etmək istəyirdim. Bir qədər fikirləşib dedim:

– Gəl belə edək: sən evə qaç, yeməyini ye, mən isə hələlik burada sənin yerinə duraram.

Oğlan tərəddüdlə soruşdu:

– Məgər belə olar? Axı siz hərbçi deyilsiniz.

Mən duruxub qaldım: “Düz deyir də. Axı o, çavuşdur. Mənim isə heç hərbçi rütbəm də yoxdur. Onu yalnız zabit postdan çıxara bilər”. Oğlana: “Bir dəqiqə gözlə”, – dedim və vaxt itirmədən parkın çıxışına sarı qaçdım.

Mən küçədə durub əsgər geyimli bir adam axtarırdım. Amma tərslikdən küçədə bir nəfər də olsun hərbçi görünmürdü. Artıq əlimi üzərək bağa qayıtmak istəyirdim ki, birdən döngədə, avtobus dayanacağında duran zabiti gördüm. Sevincək dayanacağa tərəf qaçdım. Təngnəfəs halda özümü ora yetirəndə hərbçinin mayor olduğunu gördüm.



2. Sizcə, o, hərbçinin mayor olduğunu haradan bildi?

– Yoldaş mayor! – deyə ona müraciət etdim. – Sizin köməyiniz lazımdır.

O, təəccübə mənə baxdı. Mən məsələnin nə yerdə olduğunu izah edəndə zabit gülümsədi və heç fikirləşmədən mənimlə parka sarı yollandı. Biz parka girib daş evi tapdıq. Oğlan həminki yerdə durmuşdu və hələ də ağlayırdı. Mən komandırı gətirdiyimi deyəndə o sevindi, qamətini düzəldib farağat dayandı.

– Yoldaş qarovalı, – mayor ona dedi, – sizin rütbəniz nədir?

– Mən çavuşam.

– Yoldaş çavuş, sizə tutduğunuz postu tərk etməyi əmr edirəm.

Oğlan bir qədər susdu, sonra dedi:

– Bəs sizin rütbəniz nədir? *Poqonunuzdakı* ulduzları görə bilmirəm.

– Mən mayoram.

Onda oğlan əlini göy rəngli kepkasının enli günlüğünə apardı və dedi:

– Oldu, yoldaş mayor.

O bunu əsl hərbçilər kimi elə cingiltili səslə dedi ki, biz ikimiz də özümüzü saxlaya bilməyib qəhqəhə çəkdik. Oğlan da bizə qoşularaq şənşən güldü.

Biz üçlükdə bağdan çıxanda mayor əlini oğlana uzadıb:

– Afərin, yoldaş çavuş, – dedi, – səndən əsl döyüşü çıxacaq. Sağ ol.

Sonra o, əlini alınına apararaq hər ikimizlə hərbçisayağı sağollaşıb getdi.

Mən onun balaca, cilli burnuna baxdım və düşündüm ki, belə möhkəm sözü olan oğlanı heç bir təhlükə qorxuda bilməz. Böyükəndə isə ... Hələ məlum deyil, böyükəndə o kim olacaq, amma tam əminəm ki, əsl insan olacaq.

(L.Panteleyevin eyniadlı hekayəsi əsasında işlənmişdir)

Düşün və cavab ver

3. Hansı mənəvi dəyər hekayənin əsas ideyasını təşkil edir?
4. Hansı hallarda cümlənin sonunda üç nöqtə qoyulur? Mətnin sonuncu abzasında “Böyüyəndə isə” sözlərindən sonra qoyulmuş üç nöqtəni necə izah edərdiniz? Siz nöqtələrin yerinə nə yazardınız?

Araşdırma

5. Azərbaycan Milli Ordusunda mövcud olan hərbi rütbələr və onların nişanları ilə bağlı araştırma aparın və bu mövzuda məruzə hazırlayın.

Dil qaydaları

6. Mətndə altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırin. Bu sözlərin kökü və başlangıç forması hansı nitq hissələrinə aiddir?

Yadda saxla!

DÜZƏLTMƏ SÖZLƏR

Düzəltmə sözün kökü ilə başlangıç forması müxtəlif nitq hissələrinə aid ola bilər. Lakin onların arasında həmişə məna yaxınlığı olur; məsələn: *əla – əlaçı, dünən – dünənki*.

7. Sözləri cədvəl üzrə qruplaşdırın.

əlcək, yoldaş, məktəblər, yoxuş, çıxış, yağıntı, çiçəklər, döşək, əsgər, misgər, süpürgə, çeyirtkənin, toxucu, gəmidə, quldarlar

Sadə sözlər	Düzəltmə sözlər

8*. Dördündən biri quruluşuna görə fərqlidir:

- | | | | |
|-------------|-----------|-----------|------------|
| 1) kömək | 2) dirək | 3) bələk | 4) dilək |
| 1) vətəndaş | 2) sirdaş | 3) beşdaş | 4) əməkdaş |
| 1) baxış | 2) çıxış | 3) yağış | 4) barış |

9. Verilmiş cümlələrdən düzəltmə sözləri seçib yazın.

1. Anam döşəməyə çox gözəl xalça salmışdı.
2. Gəmiçilər göyərtəyə qalxdılar.
3. Çəməndə qoyun sürünləri otlayırdı.
4. Döyüşçülərimiz qəhrəmanlıqla vuruşurdular.

XOŞBƏXTLİK

(hekayət)

O, yoxsul bir daşyonan idi. İşi çox ağır, qazancı isə çox az idi. Buna görə də həyatından narazı idi. "Mən hamıdan çox işləyirəm, – deyə düşünürdü. – Qazancım isə azdır. İnsanı güclü edən puldur. Hamıdan güclü olmaq, gözəl həyat sürmək istəyirəm". Bu vaxt göydən bir mələk gəldi, "Sən varlı olacaqsan", – dedi. Daşyonan dönüb varlı adam oldu. İndi onun hər şeyi var idi, işləməyə ehtiyacı yox idi. Yeyib-içib kef edirdi.



Çox isti bir gün idi. Günəş şəfəq saçır, yer üzü sanki od tutub yanındı. Varlanmış daşyonan istidən özünə yer tapmırı. Hirsindən qışqırdı: "Mən zənginəm, heç nədən korluq çəkmirəm, amma günəş məndən güclüdür. Günəş olmaq istəyirəm", – dedi. Mələk onu bu dəfə də günəşə döndərdi.



1. Bu cür adamları necə adlandırırlar?

Günəş öz isti şüalarını yer üzünə səpələyirdi. Birdən bir bulud gəlib yerlə onun arasına girdi. Günəşin şəfəqləri artıq yerə çatmırı. Günəş hirslənib: "Bu necə olur? Mən buluda heç nə edə bilmirəm. Bulud olmaq istəyirəm", – deyəndə mələk onu bu dəfə də buluda çevirdi.

Bir az sonra bulud yağışa döndü. Yağış torpağa, oradan da çaylara axdı. Çayların suyu artdı. Evləri, tarlaları su basdı, heyvanları sel apardı.

Lakin **sular** qayalara heç nə edə bilmədi. Bulud əsəbiləşdi: "Qaya məndən güclüdür?! Qaya olmaq istəyirəm". Mələk gəldi, onu qaya elədi.



Qaya dörd bir tərəfə nəzər salıb öz əzəmətindən həzz alındı. Amma bu, çox çəkmədi. Bir daşyonan əlində külüng gəlib ondan daş parçaları qoparmağa başladı. "Bu nədir belə, – deyə qaya hiddətləndi, – mən daşyonandan zəifəm?!"

Hayqıraraq: "İnsan olmaq istəyirəm!" – dedi. Mələk onun bu arzusunu da yerinə yetirdi. Qaya insana çevrildi. İndi o, yenə qayalardan daş yonur. İşi ağırdır, qazancı isə az. Amma həyatı sevir və özünü çox güclü sayır.

Düşün və cavab ver

2. Hekayənin giriş, əsas və nəticə hissələrini müəyyənləşdirin.
Əsas hissənin əvvəlində edilmiş aşağıdakı dəyişikliyə əsasən nəticə hissəsini müvafiq şəkildə dəyişdirin.
“Bir mələk daşyananın yanında peyda olub dedi:
– Mən sənin dörd arzunu yerinə yetirə bilərəm...”

Dil qaydaları


3. Goy rənglə verilmiş sözlərin kökünə leksik şəkilçilər artırmaqla yeni sözlər düzəldin.

Yadda saxla!


EYNİKÖKLÜ SÖZLƏR

Bir söz kökünə bir neçə leksik şəkilçi qoşula bilər. Bu zaman müxtəlif düzəltmə sözlər yaranır. Eyni söz kökündən əmələ gələn düzəltmə sözlərə **eyniköklü sözlər** deyilir.

Eyniköklü sözlər eyni nitq hissəsinə aid ola bilər:



Eyniköklü sözlər müxtəlif nitq hissələrinə aid ola bilər:



Eyniköklü sözlə eyni sözün müxtəlif formalarını qarışdırmaq olmaz. Eyni sözün müxtəlif formaları bir sözə müxtəlif qrammatik şəkilçilər artırmaqla yaranır.

Eyniköklü sözlər
bağban, bağlıq, bağça

Eyni sözün müxtəlif formaları
bağda, bağlar, bağımız

4. Debat. “Yağış” və “yağılı” sözlərini eyniköklü saymaq olarmı?

- 5*. Dördündən biri fərqlidir:

- A) sağıcı B) sağlıq C) sağalmaq D) sağlam
A) daşqın B) daşlı C) daşlamaq D) daşlıq
A) başsız B) başçı C) başlangıç D) başmaq

- 6*. Eyniköklü sözləri seçin.

daşqın, daşlı, köklük, daşlıq, kökəlmək, köklü, daşıyıcı,
daşlaşmaq, köksüz, daştdırma, daşdırmaq, daşsız, kökcük, kökəldici

7. Aşağıdakı sözlərə şəkilçilər artırmaqla eyniköklü sözlər düzəldin.
yol, dil, bax, kömək, ov, kəs

BALACA QARA BALIQ

Keçmiş zamanlarda kiçik çaylardan birində balaca bir balıq yaşayırıdı. Bu çayda minlərlə başqa balıq da vardı. Amma bizim balıq onlardan fərqli idi. Onun rəngi qara idi. Ona görə də hamı ona Balaca Qara Balıq deyirdi.

O çox ağıllı və dərrakəli idi. Daim sual verir, araşdırır, düşünürdü. Düşüñürdü ki, görəsən, bu çay hara axır, həmin yerlərdə həyat necədir, oradakı balıqlar necə olur? Amma heç kim onun bu suallarına cavab verə bilmirdi.

Bir gecə Balaca Qara Balıq anasını yuxudan oyatdı:

– Anacan, dur! Sənə sözüm var.

Balasının səsini eşidən Ana Balıq gözlerini açdı:

– Nə olub, mənim balam? Bu gecə vaxtı niyə yatmırsan?

– Anacan, mən artıq eyni yerdə yaşamaqdan, eyni şeyləri görməkdən bezmişəm. Buradan getmək istəyirəm. Bilmək istəyirəm, bu çayın suları hara axır. Gedib yeni yerlər görmək, yeni canlılarla tanış olmaq istəyirəm. Xahiş edirəm, ana, izin ver, çıxmı gedim.

Balasını dinləyən Ana Balıq çox təəccübəndi. Dedi:

– Bala, bu kiçik çay bizim taleyimizdir. Sən də zaman keçdikcə bu tale ilə barışacaqsan.



1. Ana ilə balanın söhbətində siz kimə haqq qazandırırsınız?

Ana Balıq öz balasını çox dilə tutmağa çalışdı. Lakin nə qədər danışdışa da, Balaca Qara Balıq qərarından dönmədi. Axırda ana soruşdu:

– Yaxşı, bala, de görüm, hara getmək fikrindəsən?

– Çayın axarı ilə getmək istəyirəm. Eşitdiyimə görə, uzaqlarda dəniz deyilən bir yer var. Bizim çay axıb ora töküür. Orada çoxlu qəribə canlılar var. Deyilənə görə, dənizdə həyat çox maraqlıdır.

Ana ilə bala söhbətdə ikən qonşuluqda yaşayan qoca balıqlardan biri onlara yaxınlaşdı və söhbətə qarışdı:

– Qonşu, nə olub gecənin bu vaxtı? Səsinizdən yatmaq olmur.

Ana Balıq qonşusuna öz balasından gileyəndi:

– Bağışla, ay qonşu. Bizim Balaca Qara Balığa buralar dar gəlir. Çıxb



getmək istəyir. Çayın hara axdığını bilmək istəyir. Başqa canlılarla tanış olmaq istəyir. Nə qədər çalışdım, onu bu fikirdən daşındırıım, amma nə fayda, elə “gedəcəyəm” deyib durur.

– Demək, bizim çay ona darlıq edir. Nə qoçaq balan varmış.

Balaca Qara Balıq dözməyib söhbətə qarışdı:

– Bəli, mən burada qalmaq istəmirəm. Hər gün bu kiçik gölməçədə dolaşmaqdan təngə gəlmişəm. Yeni yerlər görmək, yeni şeylər öyrənmək istəyirəm. Yaşa dolanda hər şeydən xəbərsiz bir qocaya çevriləmək istəmirəm.

?

2. Balaca Qara Balığın son sözlerinə münasibət bildirin. Sizcə, özündən yaşılırlarla belə danışmaqdə o, haqlı idimi?

Qara Balığın bu sözləri yaşlı qonşunun xoşuna gəlmədi. Ona elə gəldi ki, bu balaca balıq onu təhqir edir. Anasına dedi:

– Məncə, kimsə onu yoldan çıxarıb. Ağlına gələni danışır.

Səs-küyə gələn başqa balıqlar da dilləndilər:

– Onun ağlı çəşib. Yəqin, bu, ilbizin işidir.

– Heç də elə deyil, – deyə Balaca Qara Balıq qışqırkı, – ilbiz mənim dostumdur.

– Necə?! Sən ilbizlə dostluq edirsən?! – balıqlar təəccübləndilər. – Heç balıq da ilbizlə dostluq edər?

– Burada nə var ki?! Sizcə, balıqlar yalnız balıqlarla dostluq edə bilər? Əgər yadınızdadırsa, mənim bacı-qardaşlarımı ilbizlər yox, böyük balıqlar yeyiblər.

Balaca Qara Balığın bu sözləri bir çox yaşlı balıqları lap hövsələdən çıxardı. Onlar yerbəyerdən qışqırıldalar:

– Sən bir buna bax! Bizə ağıl öyrədir! Özündənrazi dikbaş!

Balıqlar qorxunc görkəm alıb Balaca Qara Balığın üzərinə cumdular. Bu zaman Ana Balıq onların qarşısını kəsdi:

– Qoymaram, balama toxunasınız!

Balaca Qara Balığı sevən hər kəs dil töküb onu fikrindən daşındırmaq istəyirdi. Lakin onun qərarı qəti idi. Nə olur-olsun, gedəcəkdi. Bu yerləri tərk edəcəkdi.

Yola çıxməq vaxtı gəlib çatdı. Balaca Qara Balıq dostları ilə görüşüb vidalaşdı. Anası artıq onu yoldan saxlamaq üçün heç nə söyləmirdi. Sözü qurtarmışdı. Qara Balıq ayrılanda dedi:

– Sizdən ayrıldığım üçün mən də çox üzgünəm. Ümid eləyirəm, nə vaxtsa bu yerlərə dönəcəyəm.

Bunu deyib Balaca Qara Balıq yuxarıya – çayın gur axan yerinə qalxdı və köpüklerin arasında gözdən itdi...

(Səməd Behrənginin eyniadlı əsəri əsasında işlənmişdir)

Yazı

3. Balaca Qara Balıq obrazını heç vaxt yaşıdığı məkandan kənara çıxmayan balaca uşaq obrazı ilə əvəz edib eyni mövzuda hekayə yazın.
4. "İnsan daim yeniliyə can atmalıdır" mövzusunda inşa yazın.

Dil qaydaları

5*. Dilimizdə bir söz var ki, aşağıdakı sözlərdən hər biri həmin sözlə birləşib mürəkkəb söz yarada bilər. Bu sözü tapın və mürəkkəb sözlər düzəldin.

Həmin sözdən sonra artırılır: muncuq, tox, bağlı, kölgəli, uc, açıq, aydınlıq, alt, bağlayıcı, qaş, görünməz, qulaq, yaşardıcı, yumulu
Həmin sözdən əvvəl artırılır: çəp, ala, ac, qara

Yadda saxla!

MÜRƏKKƏB SÖZLƏR

İki və daha artıq sözün birləşməsindən əmələ gələn sözlərə *mürəkkəb sözlər* deyilir; məsələn: *ağacdələn, qohum-qardaş, gec-tez*.

Elə mürəkkəb sözlər var ki, tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik şəkilçi ilə işlənir; məsələn: *dördbucaqlı, güllü-çiçəklə, acgözlük*. Bununla belə, həmin sözlər də düzəltmə deyil, mürəkkəb söz sayılır.

Mürəkkəb sözlər bitişik və ya defislə yazılır.

6. Dördündən biri fərqlidir.

- | | | | |
|--------------|-------------|-------------|--------------|
| A) əliuzun | B) əliyalın | C) əlvan | D) əlbir |
| A) gözütox | B) gözlük | C) qaragöz | D) gözüəçıq |
| A) beşguşeli | B) beşlik | C) beşbucaq | D) beşbarmaq |

7*. **Debat.** Topla oynanılan bir çox oyun adları – futbol, basketbol, həndbol ingilis dilindən alınmışdır. "Fut" (ing. *foot*) – ayaq, "basket" (ing. *basket*) – səbət, "hənd" (ing. *hand*) – əl, "bol" (ing. *ball*) isə top deməkdir. Sizcə, Azərbaycan dilində bu sözlərə mürəkkəb söz demək olarmı?

8. Sözləri cədvəl üzrə qruplaşdırıb yazın.

gözəl, bəstəkar, Ağdaş, vətənpərvər, çayxana, yeyə-yeyə, nəşriyyat, adlı-sanlı, ürəyiaçıq, yadelli, dünya, böyürtkən, qaranlıq

sadə	düzəltmə	mürəkkəb

KƏNDXUDA VƏ MUZDUR

Qədim zamanlarda bir varlı *kəndxuda* var idi. Onun əkin sahələrinin, otlaq yerlərinin ucu-bucağı görünmürdü. O qədər zəngin idi ki, **var-dövləti** haqqında əfsanələr gəzirdi.

Həmin kənddə bir gənc yaşayırıdı. Gənc o qədər yoxsul idi ki, bir dəri, bir sümük qalmışdı. Bir qarın çörək üçün səhərdən axşama kimi kəndxudanın torpağında *rəncbərlik* edir, qaranlıq düşəndə **uçuq-sökük** komasına gedirdi.

Qızmar yay günlərindən birində bu cavan oğlan taxıl biçirdi. Günəşin istisi onu haldan salmışdı. Axırda dözməyib bir ağacın kölgəsində uzandı. Bir azdan dərin yuxuya getdi. Nə qədər yatdığını bilmirdi, birdən ayağına dəyən təpik onu yuxudan oyatdı. Oğlan başını qaldırıb qarşısında kəndxudanın *heybətli* cüssəsini gördü. Kəndxuda zəhmlı səslə dedi:

– Qalx ayağa! İşcimə bax mənim! Biçinin qızğıın vaxtında ayağını uzadıb kef eləyir. Onu yaxşı bil ki, ...



1. Sizcə, kəndxuda nitqini tamamlamaq üçün hansı atalar söyündən istifadə etdi?

- A) Pisliyi torpağa əkdilər, göyərmədi.
- B) Cox istəyən azdan da olar.
- C) İsləməyən dişləməz.
- D) Ağacı qurd içindən yeyər.

Gənc gözünü ovuştura-ovuştura ayağa qalxıb dedi:

– Qurbanın olum, ay kəndxuda, bir *hovur* dincəlmək istəyirdim. Niyə oyatdın məni? Gözəl yuxu gördürüm. Görürdüm ki, böyük evim var. Var-dövlətim başımdan aşır. Yuxuda **saysız-hesabsız qoyun-quzum**, mal-qaram, **ucsuz-bucaqsız** tarlalarım var idi. Onlarla xidmətçi qulluğumda dururdu... Qoymadın, heç olmasa, yuxuda bir az kef çəkim.

Kəndxuda kinayeli gülüşlə dedi:

– Ay yazıq! Sən belə şeyləri ancaq yuxuda görə bilərsən. Mənə isə bunun üçün yuxu görmək lazım deyil. Bu həyatda hər şeyim var.

Gənc oğlan mənalı bir ifadə ilə kəndxudaya baxıb dedi:

– Ağa, bilirsənmi, əslində, ikimiz də yuxu görürük. Fərqimiz odur ki, mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini yumanda bitəcək...



Söz ehtiyatı

2. *Kəndxuda, rəncbər, heybətli, hovur* sözlərini lügətin köməyi ilə izah edin.

Düşün və cavab ver

3. Gənc rəncbərin son sözlərini izah edin.

Dil qaydaları

4. Mətnədə göy rənglə verilmiş mürəkkəb sözlərin tərkib hissələri:

- A) yaxınmənalı sözlərdir.
- B) əksmənalı sözlərdir.
- C) müxtəlifmənalı sözlərdir.

Hansı mürəkkəb sözlər düzəltmə sözlərin birləşməsindən əmələ gəlmişdir?

Yadda saxla!

DEFİSLƏ YAZILAN MÜRƏKKƏB SÖZLƏR

Aşağıdakı hallarda mürəkkəb sözlər defislə yazılırlar:

1. Yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: *adət-ənənə, gec-tez*.
2. Sözlərin təkrarından yarandıqda: *qaça-qaça, az-az*.
3. Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: *tör-töküntü, kağız-kuğuz, kələ-kötür*.
4. Birinci tərəfi “qeyri”, “əks” və s. bu kimi sözlərdən ibarət olduqda: *qeyri-müəyyən, əks-təsir*.

5. Cədvəlin xanalarında verilmiş sözləri birləşdirərək mürəkkəb sözlər yaradın və dəftərinizdə yazın.

it, burun	dil, ağız	yavaş, yavaş	söz, söhbət	get, gel
tez, tez	toyuq, cüçə	az, çox	video, kamera	yarım, ada
mal, davar	böyük, kiçik	axşam, səhər	adda, budda	iki, üç
qara, qura	dil, uc	cənub, şərq	alış, veriş	qeyri, adı

- 6*. Söz cütlüklerindən istifadə edərək mürəkkəb sözlər düzəldin və aşağıdakı kimi qruplaşdırın.

dili, acı; ev, eşik; al, əlvan; gözə, görünməz; hərbə, zorba; əl, üstü; künc, bucaq; tez, tez; gecə, gündüz; qara, dinməz; iki, üzlü

Bitişik yazılınlar:

Defislə yazılınlar:

Yadda saxla!

SÖZÜN TƏRKİBİNƏ GÖRƏ TƏHLİLİ

Yazında sözü tərkibinə görə təhlil edərkən müəyyən şərti işaretlərdən istifadə edilir:

Nümunə:

yırtıcılardan

- sözün kökü;
- ^ leksik şəkilçi;
- grammatik şəkilçi;
- sözün başlanğıc forması

7*. Verilmiş sözləri müvafiq sxemlərlə uyğunlaşdırıb yazın.

burulğan, güllüklərdə, zərbəçilər, içərişəhərlinin, sevginin,
susuzluq, bədxərclik, zavodların, böyüklərə,
dağıstanlı, fotostudiyada, əməkdaşlar

1. — — ^
2. — — —
3. — — —
4. — ^ —
5. — — — —
6. — ^ — —
7. — ^ —

8. Verilmiş sözləri tərkibinə görə təhlil edin.

zəhmətkeşlərimizin, kitabşunaslar, yüksəklikdəyik, çalğıdan

9. Düzəltmə sözləri seçib tərkibinə görə yazılı təhlil edin.

1. Gözəllik ondur, doqquzu dondur.
2. Ağılılı öyrənməyi xoşlar, axmaq öyrətməyi.
3. Tikanlıqda gül bitməz.
4. Atlı ilə piyadanın yoldaşlığı tutmaz.

10. Hansı cümlədə fərqləndirilmiş söz kök və şəkilcidən ibarətdir?

- A) Kəndimizdə çox qədim bir *qala* var.
B) Gərək o, payızadək kənddə *qala*.
C) Bir ocaq *qala*, kabab çəkək.

11. Dördündən biri fərqlidir.

- A) başla(maq) B) başlıq C) başqa D) başçı
A) əzil(mək) B) əzgin C) əzik D) əzir
A)* ovçu B) ovlaq C) ovla(maq) D) ovuntu

DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Hər bir mənaya uyğun çay sözü ilə eyniköklü olan sözlər tapın.

çay adamların çay içdiyi yer – ...
çay üçün suyun qaynadıldığı qab – ...
çay hazırlayıb satan adam – ...
çay içməyi çox sevən adam – ...

2. Verilmiş sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın.

qorxaq, çomçəquyruq, qoçaq, çürük, çevik, alt-üst, giləmeyvə,
qonaqpərvər, yeməkxana, diribaş, qaçaqaç, qayğanaq, qəpik-quruş
Sadə _____

Düzəltmə _____

Mürəkkəb _____

3. Ön şəkilçi qəbul etmiş sözləri müəyyən edin.

baməzə, bayatı, bəşər, bilək, bikef, bilici
nadir, nabələd, nahamar, nadan, nazik, narın, nasaz

4. Verilmiş söz cütlərindən mürəkkəb sözlər yaradıb dəftərinizdə yazın.

ev, eşik; dünya, görüşü; dəymə, düşər; stol, üstü; hər, tərəfli;
hazır, cavab; məqsədə, uyğun; dava, dalaş; qayda, qanun;
alış, veriş; dəvə, dabani; gediş, gəliş

5. Tərkibində leksik şəkilçi olan sözləri seçin.

əzizlə, bəslə, tövlə, əylən, gizlə, danla, yağıla

6. Şəkilçilərin variantlılığına görə ardıcılılığı tamamlayın.

kömürlü, dəyərli, tozlu, ...
hücumçu, qapıcı, dənizçi, ...
ömürlük, təmizlik, qayalıq, ...
baxış, döyüş, toxunuş, ...

7. Verilmiş sözləri tərkibinə görə təhlil edin.

solğunlaşış, yazılılığın, çökəklikdə, dözümsüzlük, bivəfaliqdır

4-cü BÖLME


TARİXİ-MƏDƏNİ ABİDƏLƏR



Çap iicim

ATƏŞGAH

Torpağımız tarixən “Odlar diyarı” adlandırılılb. Qədimdə Azərbaycanın bir çox yerlərində qaz ehtiyatları torpağın üst qatına çox yaxın yerləşirdi. Bu səbəbdən qaz yerin üzünə çıxaraq öz-özünə yanırdı. Qədim səyyahlar-dan biri yazırkı ki, Xəzər dənizi sahilindəki qayalardan daim alov yüksəlirdi. Abşeron **yarım-adasının** bir çox başqa yerlərində yanar qazların yer səthinə çıxmاسını başqa müəlliflər də qeyd etmişlər. Bu günün özündə də Bakının yaxınlığındakı Yanardağ deyilən yerdə bu təbiət hadisəsinin şahidi oluruq.



Qədimdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəst idi və oda *sitayış edirdi*. Ölkə ərazisində çoxlu məqdarda atəşpərəstlik *məbədləri* var idi. Onlardan biri indiyə qədər də qalmaqdadır. “Atəşgah” adlanan bu tarixi abidə Suraxanıdadır. “Suraxanı” sözü mənşə etibarilə iki sözdən ibarətdir: “surax” – fars və tat dillərində çala, cuxur, oyuq, deşik, “xani” isə mənbə, qaynaq, çeşmə deməkdir. Alımlərin fikrincə, Suraxanı “oyuqdan qaynayıb daşan, fəvvərə vuran” deməkdir.



1. Nə üçün atəşpərəstlik dininə həm də zərdüştilik deyilir?

Suraxanı Atəşgahı atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilirdi. Zəvvvarlar dünyanın müxtəlif ölkələrindən ocağa ziyarətə gəlirdilər. Məbədin *kahinləri* müqəddəs alovu gün ərzində tez-tez yoxlayıb onu sönməyə qoymurdular. Bu ənənə ərəb *istilasına* qədər davam etdi. Azərbaycanın əhalisi islami qəbul etdikdən sonra atəşpərəstlərin *ibadətgahı* unuduldu. Öz dinindən dönmək istəməyənlər isə təqib olunduğundan ölkəni tərk etdilər. Nəticədə ibadətgah baxımsızlıqdan uçub dağıldı.



2. Lügətdən istifadə etməklə zəvvvar sözünü izah edin.

Mətndə *ocaq* sözü hansı mənada işlənmişdir?

Orta əsrlərdə Böyük İpək yolu ilə müxtəlif ölkələrdən Abşerona tacirlər gəlirdilər. Onların arasında hind tacirləri də var idi. Hindistanda atəşpərəstlik dini geniş yayılmışdı. Suraxanı məbədi möcüzəli od-alovu ilə hind atəşpərəstlərini cəlb edirdi. Atəşpərəstlərin davamlı şəkildə buraya gəlməsi daha böyük məbədin tikilməsi ilə nəticələndi. Beləliklə, XVII–XIX əsrlər arasında Suraxanıda Atəşgah tikildi.

Zəvvarların burada qalması və ibadət etməsi üçün 24 hücrə və karvansara tikilmişdi. Buraya ibadətə gələn atəşpərəstlər 3-4 nəfər bir hücrədə qalmaqla ibadət edər, uzun müddət hücrələrdən çıxmaz, yalnız su və düyü ilə **qidalanardılar**. Məbədin mərkəzində 4 tərəfdən girişi olan əsas ibadətgah yerləşir. Bu tərəflər dörd ünsürün – od, su, torpaq və havanın rəmziidir. Hücrələrdəki hind dilində yazılmış daş kitabələr sübut edir ki, vaxtilə Suraxanı Atəşgahı hind zəvvarları tərəfindən ən çox ziyarət edilən atəşpərəstlik məbədi olmuşdur.

Hazırda buradakı ocaq süni şəkildə – borularla ötürülən qaz vasitəsilə yandırılır. Çünkü vaxtilə Atəşgahın lap **yaxınlığında** tikilmiş neft mədənlərinin fəaliyyəti nəticəsində bu ərazidəki təbii qaz ehtiyatları tükenmişdir.

! 3. Suraxanı Atəşgahının tarixini mərhələlərə bölrək nəql edin.

Bir çox səyyahlar, **yazıcılar**, rəssamlar Suraxanı Atəşgahında olmuş, öz xatırılardında bu möcüzə ilə bağlı təəssüratlarını yazmışlar. Məşhur fransız yazılıçısı Aleksandr Duma özünün "Qafqaz səfəri" adlı əsərində Suraxanıdakı Atəşgahı çox gözəl təsvir edib: "Bakıdan **atəşpərəstlərin** mühəddəs məbədi Atəşgaha gedəndə yoluñ yarıdan çoxu dəniz qıraqı ilə uzanırdı. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Külək əsdikcə alov dilləri sanki qəribə rəqsler edir, gah bulaq kimi qaynayırlar, gah dalğatək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözənlənilmədən ucalırırdı. Elə təsəvvür yaranırdı ki, külək alovla oynayırlar, onlar bir-birinə sarılırlar, sonra bir-biri ilə əlbəyaxa olur. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi".

Hazırda Atəşgahın yerləşdiyi ərazidə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu fəaliyyət göstərir.

Oxu və söz ehtiyatı

- 4. Aleksandr Dümanın əsərindən verilmiş parçada məcazi mənada işlənən sözləri seçin. Bu sözləri cümlələrdə həqiqi mənada işlədin.**

Araşdırma

- 5. Zərdüşt və onun yazdığı "Avesta" kitabı haqqında məlumat toplayıb məruzə hazırlayın.**

Dil qaydaları

- 6*. Sizcə, nə üçün göy rənglə verilmiş "yarımada" sözü sətirdən-sətrə heca bölgüsünə görə keçirilməyib?**

7. Altından xətt çəkilmiş hansı sözlər quruluşuna görə düzəltmədir?
8. Tünd hərflərlə verilmiş *qidalanardılar*, *yaxınlığında*, *yazıcılar*, *atəşpərəstlərin* sözlərini kök və şəkilçilərə ayırın. Bu sözlərin başlanğıc formasını göstərin.
9. *İbadətgah*, *atəşpərəst*, *fəaliyyət* sözlərindəki şəkilçilərin hamısına xas olan ümumi cəhati müəyyənləşdirin.
10. Aşağıdakı sözlərdən hansına *-lıq⁴* şəkilçisi artırısaq, yeni yaranan sözü şəkildə təsvir etmək mümkündür?
bir, dərs, razı, yazılıçı

Yadda saxla!

KONKRET VƏ MÜCƏRRƏD İSİMLƏR

Həyatda rast gəldiyimiz, haqqında düşündüyüümüz hər bir varlığın öz adı var. Varlığın adını bildirən sözlərə qrammatikada *isim* deyilir. Varlıqlar *konkret* və ya *mütərrəd* ola bilər.

Konkret varlığı gözlə görmək, şəklini çəkmək mümkündür: *yarpaq*, *ağac*, *məktəb*.

Mütərrəd varlıqlar isə yalnız təsəvvürdə, fikirdə, düşüncələrdə mövcuddur: *sevgi*, *yaxşılıq*, *kömək*, *zaman*.

11. Mətndən beş konkret və beş mütərrəd mənalı isim seçib dəftərinizdə qruplaşdırın.
12. Verilmiş mütərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlər düzəldin.
iştirak, *əmək*, *ixtira*, *sirr*, *ziyarət*
13. *Dənizçi*, *sənətkar*, *tarixşünas* sözlərinə hansı leksik şəkilçi artırılsa, mütərrəd isimlər yaranar?
14. Uyğunluğu müəyyən edin.
- | | |
|-------------|------------|
| cəsarət | göyərçin |
| vüqar | tülkü |
| hiyləgərlik | tovuz quşu |
| gözəllik | şir |
| sülh | qartal |

AZƏRBAYCAN QALALARI

Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkmişlər. Buna misal olaraq köçəri türklərin hücumlarının qarşısını almaq üçün çəkilmiş 4450 km uzunluğunда Böyük Çin səddini göstərmək olar.

Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə – *istehkam* qalalarına və ya onların qalıqlarına rast gəlmək olar. Dağ və qaya zirvələrində yerləşən bu qalalar düşməni uzaqdan görə bilmək üçün inşa edilirdi.

Şuşa qalası

Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarları uzun müddət bu şəhəri yadelli basqınlarından qorumuş, alınmazlıq simvolu olmuşdur.

Şuşa qalasının nə zaman tikildiyi barədə dəqiq məlumat yoxdur. Mənbələrdə bildirilir ki, monqol-tatarların Azərbaycana ikinci yürüşü zamanı (XIV əsr) bu qala dağıdılmışdı.

Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan bu ərazinin hərbi-müdafiə baxımından çox əlverişli olduğunu nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qala bərpa olunduqdan sonra Qarabağ xanlığının mərkəzi buraya köçürürlər. Bundan sonra qala uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Bərpadan sonra Şuşanın müdafiə gücü xeyli artır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü zamanı qala uzun müddət mühəsirədə saxlanılsa da, onu ələ keçirmək mümkün olmur.


Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikilməsində, əsasən, yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dairəvi mühafizə bürcləri, üç qapısı və şəhəri xarici ələmlə əlaqələndirən körpüsü var.

- ! 1. Qarabağ xanlığının tarixi və mədəniyyəti ilə bağlı bildik-lərinizi danışın.



Çıraqqala

VI əsrдə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün "Gilgilçay səddi" adlanan sədd tikdirmişdi. Xəzər dənizindən Babadağa qədər məsafəni əhatə edən bu di-varlar 60 km uzunluğunda idi. Sədd boyu bir neçə qala tikilmişdi. Onlardan biri də Çıraqqala idi.



Çıraqqala Şabran rayonunun 20-25 kilometrliyin-də Çanaqqaya adlanan sıldırıım qayanın zirvəsində yerləşir. Bu qalanın adını izah etmək üçün "Dədə Qorqud" filmini yada salmaq kifayətdir. Filmin sonunda Dədə Qorqud deyir: "Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa yişir, üç tonqal görəndə hamı xış-kotanla işləməyə gəlir". Beləliklə, Çıraqqala bu ərazidə ən hündür nöqtədə yerləşdiyindən tonqallar da onun üstündə yandırılırdı ki, ətrafdə yaşayan hər kəs onu görsün.

Çıraqqala o zamanlar 12 bürcdən ibarət idi, lakin günümüzə onlardan cəmi üçü gəlib çatmışdır.



2. Qala niyə məhz Çıraqqala adlandırılmışdır?

Pəri qalası

Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndinin yaxınlığında yerləşən Pəri qalası Azərbaycanın qeyri-adi qalalarından biridir. Bu qalanı eramızın IV əsrində qaya daşlarını çaparaq tikmişlər.

Qala elə bir mövqedə yerləşir ki, əraziyə gələn bütün yollar oradan aydın görünür. Düşmən ordusu yaxınlaşanda kənd camaatı elin gəlin və qızlarını bu qalada gizlədərdi. *Müləhizələrə* görə, qalanın adı da elə bununla bağlı olmuşdur: elin pərilərini – qızlarını qoruyan qala.

Müasir dövrдə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir. Əlamətdar hadisələr zamanı kəndin cavanları qalaya qalxaraq onun divarına qırmızı parça bağlayır və ya tonqal qalayırlar.



3. Şuşa qalası, Çıraqqala və Pəri qalası üçün həm ortaq, həm də fərqli cəhətləri müəyyənləşdirin.

Azərbaycanda yalnız dağlıq ərazilərdə deyil, həm də dənizə yaxın yerlərdə tikilmiş qalalar vardır. Belə qalalara misal olaraq XII–XIV əsrlərdə Abşeronun kəndlərində tikilən Mərdəkan qalasını, Nardaran qalasını, Şağan qalasını, XVI əsrə aid Ramana qalasını göstərmək olar. Bu qalalar Xəzər dənizi tərəfdən hücumların qarşısını almaq üçün tikilirdi. Vaxtılı Bakı yaxınlığında Bayıl qalası da mövcud olmuşdur. Lakin dəniz səviyyəsinin qalxması ilə əlaqədar bu qala suyun altında qalmışdır.

Əsrlərboyu bir çox yadelli basqınlarına sinə gərən qalalar tariximizin gözəl yadigarları, qan yaddaşımızdır. Təsadüfi deyil ki, qala mövzusuna şifahi xalq ədəbiyyatımızda tez-tez rast gəlinir. Bir çox folklor nümunələrində qalalar qeyrət, namus, azadlıq, əbədiyyət rəmzi kimi təqdim olunur.

Söz ehtiyatı

4. “Həmlə” sözünü yaxınmənalı sözlə əvəz edin.
5. Qala memarlığı ilə bağlı olan “bürc” sözünün mənasını müəyyən edin.

Düşün və cavab ver

6. Aşağıda verilmiş bayatının “Azərbaycan qalaları” mətninin hansı hissəsi ilə məzmun yaxınlığı var?

*Apardı tatar məni,
Qul edib satar məni.
Vəfali yarım olsa,
Axtarıb tapar məni.*

Araşdırma

7. Şuşanın erməni *qəsbkarları* tərəfindən ələ keçirilməsi ilə bağlı məlumat toplayıb təqdim edin.

Dil qaydaları

8. Aşağıda verilmiş bayatida “qala” sözünün mənalarına diqqət yetirin. Hansı misrada “qala” sözü hərəkət bildirmir? Hansı misrada “qala” sözünü həm isim, həm də feil kimi qəbul etmək olar?

*Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala.*

9. Mətndən yer və insan adı bildirən isimləri seçin. Bu sözlərin baş hərflərinin böyük yazılışının səbəbini müəyyənləşdirməyə çalışın.

Yadda saxla!

ÜMUMİ VƏ XÜSUSI İSIMLƏR

Eynitipli varlıqların hər biri ümumi bir sözlə adlandırılır; məsələn: *qız, şəhər, çay, dağ, ölkə* və s. Bu adlara *ümumi isimlər* deyilir.

Hər hansı bir varlığı digər eynitipli varlıqlardan fərqləndirmək üçün istifadə olunan ada *xüsusi isim* deyilir: *Rəna (qız), Türkiyə (ölkə), Gəncə (şəhər)* və s. Xüsusi isimlər böyük hərflə yazılırlar.

Ümumi isimlər xüsusi isimə çevrilə bilər; məsələn: *aslan – Aslan, sevinc – Sevinc, bahar – Bahar* və s.

10. Aşağıdakı isimləri cümlədə əvvəlcə ümumi, sonra isə xüsusi isim kimi işlədib dəftərinizə yazın.

vüsal, xanım, yasəmən, bayram

11. Cümlələrdə altından xətt çəkilmiş hansı sözlər böyük hərflə yazılımalıdır?

1. Şuşa qalasında tezliklə zəfər bayrağı ucalacaq.
2. Alpinist zəfər dağ zirvələrinə məharətlə qalxır.
3. Qonşumuz bənövşə cicəyin qohumudur.
4. Vətənimizdə bənövşə cicəyinin 22 növü bitir.

12. “Camal gedər, kamal qalar” atalar sözündə altından xətt çəkilmiş sözlərə diqqət edin. Həmin isimlər xüsusi isim kimi düşünülə bilərmi? Cavabınızı əsaslandırın.

13. Sözləri boşluqlara uyğun olaraq böyük, yaxud kiçik hərflə yazın.

yer

Tezliklə təyyarə ... enməlidir.

Günəşdən uzaqlığına görə ... üçüncü planetdir.

günəş

Biz ... qızmar şüalarından gizlənmək üçün kölgəyə qaçıdıq.

Bütün planetlər ... ətrafında fırlanır.

ay

Yerin yeganə təbii peyki

O, nənəsini bir neçə ... görmədi.

DƏRBƏND QALASI

Dərbənd qalası Azərbaycandan şimalda, Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşir. Tarixi mənbələrdə onun adı müxtəlif cür verilir: "Alban qapıları", "Hun keçidi", "Qafqaz qapısı"...

Ulu babalarımızın "Dəmirqapı" adlanlığı Dərbənd qədimdə Azərbaycan şəhəri olmuşdur. Onun adı "Kitabi-Dədə Qorqud"da, "Koroğlu" dastanında çəkilir. Qədim səyyahların yazdıqlarına görə, Dədə Qorqud Dərbənddə dəfn edilmişdir.

Bu şəhər tarixboyu bir çox fatehlərin arzularını üreyində, qoşunlarını qapı arxasında qoymuşdur. Dəmirqapı Dərbəndin tarixində ən şanlı səhifələrdən biri Fətəli xan Qubalı və onun vəfali həyat yoldaşı Tuti Bikənin adı ilə bağlıdır.

Azərbaycanın birləşməsi uğrunda mübarizə aparan Fətəli xan bu mübarizədə qan tökmək istəmirdi. O, kiçik xanlıqlara parçalanmış Azərbaycanı sülh yolu ilə birləşdirməyə, güclü dövlət yaratmağa çalışırdı. Bir çoxları onu dəstəkləyirdilər. Amma Fətəli xana qarşı çıxanlar da az deyildi. Onlardan biri xanın yaxın qohumu – qaynı Əmir Həmzə idi.

Əmir Həmzə Dağıstan hakimləri ilə sazişə girərək böyük bir ordu topayıb Fətəli xanın üzərinə yeridi. Qoşunlar Xudat yaxınlığındakı çöllükdə qarşılaşdırıldılar. Ağır döyüsdə Fətəli xan məğlubiyyətə uğrayıb geri çekilməli oldu. Fürsətdən istifadə edən düşmənərlər cəld Dərbəndə yol aldılar. Onların əsas məqsədi Dərbəndi ələ keçirmək idi.

Fətəli xan Dərbənddə olmayanda şəhəri Tuti Bikə idarə edirdi. Qala divarlarına yaxınlaşan Əmir Həmzə bacısına xəbər göndərdi ki, Fətəli xan döyüsdə həlak olub. Onun tapşırığı ilə əsgərlər həlak olmuş bir döyüşünü tabuta qoyub təmtəraqla şəhərə tərəf aparmağa başladılar. Qala divarlarından bu məzhəkəni seyr edən Tuti Bikə xəbərə inanmadı. O, qardaşına belə bir cavab ismarladı: "Sən düz-əməlli yalan da danişa bilmirsən. Fətəli xan sənin düzəltdiyin bu kiçik tabuta siğışa bilməz". Bunu deyib Tuti Bikə əyninə hərbi paltar geyindi, qalanı döyüşə hazır vəziyyətə getirdi. Onun cəsurluğu Dərbənd əhalisini ruhlandırdı. Hamı bir nəfər kimi şəhərin müdafiəsinə qalxdı.

Düşmənərlər Dərbəndi doqquz ay mühasirədə saxladılar. Lakin Tuti Bikənin başçılığı ilə Dərbənd camaatı bütün çətinliklərə mərdliklə sinə gərdi və Fətəli xan gələnə kimi şəhəri qoruyub saxladı.



Tuti Bikə 1785-ci ildə dünyasını dəyişdi. O, Fətəli xanın tikdirdiyi səkkizgushəli türbədə dəfn edildi.

Tale elə gətirdi ki, Fətəli xan özü Dərbənddən uzaqda, Bakıda vəfat etdi. Bakı əhli onu böyük ehtiramla müqəddəs Bibiheybət ziyarətgahı yanındakı qəbiristanlıqda dəfn etdi. Sonralar, sovet hakimiyəti dövründə Bibiheybət məscidi də, məzarlıq da məhv edildi.

Beləliklə, bütün ömrünü Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə həsr etmiş xanın məzəri itdi. Dərbənddə isə Tuti Bikə türbəsi bu gün də ziyarət olunmaqdadır. Bu türbə Fətəli xanın da xatirəsini özündə yaşadır...

Düşün və cavab ver

1. “Aslanın erkəyi, dişisi olmaz” atalar sözünü mətnlə əlaqələndirin.

Dil qaydaları

2. Mətndə altından xətt çəkilmiş sözlərə diqqət yetirin. İsimlərə qoşulan -lar² şəkilçisinin rolunu müəyyən edin. Hansı sözlər -lar² şəkilçisi qəbul etməsə də, çoxluq bildirir?

Yadda saxla!

TƏK VƏ CƏM İSIMLƏR. TOPLU İSIMLƏR

İsimlər iki və ya daha artıq varlığı bildirdikdə -lar² şəkilçisi qəbul edir və cəmdə olur; məsələn: *əsgər* – *əsgərlər*.

Elə isimlər var ki, onlar -lar² şəkilçisi qəbul etmədən də çoxluq bildirir; məsələn: *ordu*, *camaat*, *dəstə* və s. Belə isimlər *toplu isimlər* adlanır. “Camaat” və “əhali” sözlərindən başqa, digər toplu isimlər -lar² şəkilçisi qəbul edə bilər; məsələn: *sürülər*, *qoşunlar*.

3. Boşluqlara uyğun gələn toplu isimləri yazın.

- Kəndlilər qoyun ... yaylağa apardılar.
- Qəhrəman türk ... müharibədə qələbə qazandı.
- Azərbaycan ... tarixi çox qədimdir.

4*. Hansı cümlədə grammatik səhvə yol verilib?

- A) Camaat yiğisib padşahın yanına şikayətə getdi.
- B) Quldur dəstəsi gəlib mağaranın önündə dayandılar.
- C) Zülm ilə düzələn bu dağa əhali indi də Dadməlik dağı deyir.
- D) Səhər açılan kimi qoşunlar yenidən döyüşə girdilər.


5. Verilmiş sözləri cəmdə işlədin və onların tələffüz formasını yazın.

düşmən, qız, şəhər, təkər, şagird, çinar, ulduz, məktəb

KİŞ ALBAN MƏBƏDİ

Azərbaycanın tarixi-mədəni abidələri bu ölkənin nə qədər qədim və maraqlı tarixə malik olduğunu göstərir. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndində yerləşən Kiş Alban məbədidir.

Məlumdur ki, islamdan əvvəl Azərbaycanda yerli əhalinin böyük hissəsi oda sitayış edir və atəşpərest sayılırdı. Lakin Azərbaycanın bəzi bölgələrində digər səmavi din olan xristianlıq da yayılmışdı.



1. Səmavi din dedikdə nə nəzərdə tutulur?

Mənbələrdə göstərilir ki, xristianlıq ölkəmizin ərazisinə müqəddəs Yelisey vasitəsilə gətirilib. Xristianlığın əsasını qoymuş İsa peyğəmbərin ardıcıllarına *həvari* deyirdilər. Müqəddəs Yelisey də bu həvarilərdən biri idi. O, İsanın din qardaşı Yakovun tapşırığı ilə bizim eranın 50-ci illərində Uti vilayətinin Kiş kəndinə gəlir və burada *kilsə* tikdirir. Beləliklə, ehtimal olunur ki, eramızın I-II əsrlərində Kiş Alban məbədi bu bölgədə xristianlığı qəbul edənlər üçün ibadətgah olmuşdur.

Müqayisə üçün demək lazımdır ki, bədxah erməni qonşularımızın ilk xristian məbədləri IV əsrə tikilməyə başlamışdır. Lakin onlar Azərbaycan ərazisində mövcud olan alban abidələrini erməni kilsəsi kimi qələmə verməyə çalışmışlar. Görkəmlı Azərbaycan dramaturqu və pedaqoqu, əslən şəkili olan Rəşid bəy Əfəndiyev yazdı ki, Nuxa (Şəki) şəhərinə köçmüş ermənilər "kilsəni mənimsemişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalla kilsənin zahirini tarixi abidə halından çıxarmışlər". Rəşid bəy bu kilsənin "həvarilər zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki, abidənin ətrafında qazıntılar aparıllarsa, "**gözəl nəticələr verməyi şübhəsizdir**". Doğrudan da, sonralar aparılan arxeoloji tədqiqatlar Kiş kilsəsinin albanlara məxsus olduğunu sübut etdi.



2. Tünd hərflərlə verilmiş ifadənin mənasını izah edin.

Məbəddə eramızdan önceki dövrlərə aid qəbirlər tapılmışdır. Qəbirlərdəki insan sümüklərini öyrənən alımların qeydlərinə görə, ozamankı

insanların boyu iki metr və daha çox olub. Kilsənin qapısı bilərəkdən insan boyundan alçaq düzəldilmişdir ki, içəri daxil olmaq istəyən hər kəs **məbədə** baş əyərək girsin. **Məbədin** daxili zalında müxtəlif daşlara rast gəlmək olar. Daşların üzərində o zaman albanların müqəddəs saydıqları tovuz quşunun təsvirini görmək olar. Bundan başqa, *günbəz* formasında olan tavanda daha bir alban simvolu – dörd tərəfi də bərabər ölçüdə olan xaç gözə çarpir. Xaçın tərəfləri dörd ünsürü – hava, od, su və torpağı simvolizə edirdi. Belə xaçlar **məbədi** digər xristian kilsələrindən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bu da onu göstərir ki, yerli əhali təkallahlı dini qəbul etməsinə baxmayaraq, özünə aid xüsusi simvolları da qorumuşdur.

Hazırda Kiş Alban məbədi abidə-muzey kimi fəaliyyət göstərir. Muzeyin həyatında ölkəmizin Büyük Qafqaz ərazisində yerləşən alban məbədlərinin *maketlərini* görmək və muzey bələdçi'lərindən onların hər biri barəsində məlumat almaq olar.

Düşün və cavab ver

3. Mətnindən ən vacib sayığınız üç əsas məlumatı seçin və təqdim edin.

Söz ehtiyatı

4. Verilmiş sözlərin mənasını lügətin köməyi ilə izah edin.

maket, günbəz, məbəd, kilsə, abidə

5. Mətnindən çıxış edərək “qələmə vermək” ifadəsinin mənasını müəyyənləşdirin.

- A) təqdim etmək
- B) nişan vermək
- C) yazıya salmaq

Araşdırma

6. Tarixən xalqımızın qəbul etdiyi dinlər haqqında məruzə hazırlayın.

7. Araşdırma aparın: erməni *millətçiləri* Azərbaycan xalqının başqa hansı mədəniyyət və incəsənət nümunələrini öz adlarına çıxmışa çalışmışlar?

Dil qaydaları

8. Müxtəlif cümlələrdə göy rənglə verilmiş “məbəd” sözünə diqqət yetirin. Bu sözün qəbul etdiyi şəkilçiləri, onların leksik, yoxsa qrammatik şəkilçi olduğunu müəyyənləşdirin.

İsimlər başqa sözlərlə əlaqəyə girərkən çox zaman qrammatik şəkilçilər qəbul edərək formaca dəyişir. Bu qrammatik formalara *ismin halları* deyilir. İsmən altı hali, hər bir halın müvafiq şəkilçisi (adlıq hal istisna olmaqla) və sualı var.

İsmin halları	Şəkilçiləri	Sualları
Adlıq hal		kim? nə? hara?
Yiyəlik hal	-in ⁴	kimin? nəyin? haranın?
Yönlük hal	-a ²	kimə? nəyə? haraya?
Təsirlilik hal	-ı ⁴	kimi? nəyi? haranı?
Yerlik hal	-da ²	kimdə? nədə? harada?
Çıxışlıq hal	-dan ²	kimdən? nədən? haradan?

9. “Dünya” sözünə müvafiq hal şəkilçiləri artırmaqla cümlələri təmamlayın, ismin hansı halında olduğunu müəyyənləşdirin.

Dünya... əliboş gəlib, əliboş da gedəcəyik.

Dünya... bir pislik qalır, bir də yaxşılıq.

Dünya... gözəllik xilas edəcək.

Dünya... işlərini bilmək olmaz.

Dünya... xəbəri yoxdur.

10. *İpək, qayıq* sözlərini dəftərinizdə hallandırın. Həmin sözlərin sonundakı “k” və “q” samitlərinin hansı hallarda və necə dəyişdiyini izah edin.

11*. Verilmiş sözləri ismin müvafiq halında işlətməklə atalar sözlərini tamamlayın.

yalançı, ağılli, at, axmaq, çəpər, gün, əzab

1. İgid odur ... düşə, atlana, igid odur hər ... qatlana.

2. Dövlət ... nökəridir, ... ağası.

3. Qonşunun xətrini istə, amma ... arada saxla.

4. Yaman ... görməyən yaxşı ... qədrini bilməz.

5. ... evi yandı, heç kəs ona inanmadı.

12. Verilmiş mətndən isimləri seçin və ismin hansı halında olduğunu müəyyənləşdirin.

Ədədin ifadə etdiyi miqdardan onu təşkil edən rəqəmlərin sırasından asılıdır. Yəni rəqəmlərin yerini dəyişsək, başqa ədəd alınar.

İÇƏRİŞƏHƏR

Vaxtilə Bakı şəhəri yalnız İçərişəhərdən ibarət olmuşdur. Burada təxminən on min adam yaşayırıd.

İçərişəhər Azərbaycanın qədim şəhər **memarlığını** əks etdirən **tarixi** abidələr kompleksidir. O hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərə daxil olan kimi insan sanki yüz illər əvvələ qayıdır. Dar küçələr, **balaca dalanlar**, qədim daş evlər *labirint* xatırladır.

! **1. Lügətdən istifadə etməklə *labirint* sözünü izah edin, mətndə hansı mənada işləndiyini müəyyənləşdirin.**



Ticarət yollarının kəsişməsində yerləşən bu şəhərə bir çox **yadəlli** göz dikmişdi. Ona görə də şəhərin müdafiə gücünü artırmaq lazımdı. Bu məqsədlə XII əsrдə bayır tərəfdən ikinci qala divarı tikildi. Bu iki divar arasında 15-20 metr məsafə var idi. Hükum edən düşmən bayır divarlarını keçsə də, şəhərə daxil ola bilmirdi. Əhali daxili divardakı *novlar* vasitəsilə bayıra neft axıdır və məşəllər atıb neft gölməçələrini yandırırdı. Beləliklə, düşmən iki divar arasında **odlu** tələyə düşündü. Bütün bu maneələrdən keçib şəhərə daxil olan düşmən əsgərləri **dar** küçə və dalanlarda növbəti tələyə düşürdülər. Burada *süvarılərin* çevik hərəkəti mümkün deyildi. Evlərin damlarından şəhər saknləri düşmənin başına qaynar *qatran* tökür, daş yağıdırırdı. Beləliklə, əhali **dar** gündə yumruq kimi birləşir, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.

? **2. Düşmən İçərişəhəri tutmaq üçün hansı maneələrdən kecməli idi?**

Lakin zaman keçdikcə çoxsaylı hücumlar nəticəsində şəhərin bayır divarları dağıdıldı. Hazırda mövcud olan qala divarları İçərişəhərin daha qədim olan daxili divarlarıdır.

Şəhərə Şamaxı və Salyan darvazalarından daxil olmaq mümkün idi. Lakin arxeoloqlar İçərişəhərdə tarixi abidələrin altından keçən və şəhərdən kənara çıxan **yeraltı** keçidlər də aşkar etmişlər. Bu yeraltı yollar mühərbiələr zamanı şəhərin **uzunmüddətli** mühəsirələrə davam gətirməsinə kömək etmişdir.



3. Sizcə, yeraltı yollardan hansı məqsədlə istifadə olunurdu?

1806-ci ildə şəhər əhalisi çoxsaylı rus ordusunun Bakıya hücumu qarşısında tab gətirə bilmədi və rus generalı Sisianovun qarşısına **düz-çörəklə** çıxdı. Knyaz Sisianov ona təqdim olunan düz-çörəyi qəbul etdi. Amma onun fikri bakılıları alçaltmaq idi. Ona görə də tələb etdi ki, şəhər açarını Bakının hakimi **Hüseynqulu** xan şəxsən özü ona təslim etsin. Bunu özünə təhqir bilən xan açarı təslim etmək adı ilə Sisianova yaxınlaşaraq qılınıcı ilə onu qətlə yetirdi, sonra isə yeraltı yollarla dəniz sahilinə çıxaraq qaçıdı.



4. Düşmən qarşısına düz-çörəklə çıxmak nə bildirir?

İçərişəhərin ən **möhtəşəm** abidəsi Şirvanşahlar sarayıdır. Bu saray kompleksi 1420-ci ildə tikilməyə başlamış və 30 ilə hissə-hissə tikilib başa çatdırılmışdır. Kompleks onlarla otaq, **divanxana**, məscid, türbə, **ovdan** və hamamdan ibarətdir.

Dəniz sahilinə yaxın yerləşən Qız qalasının da tarixi şəhər qədər qədimdir. Bu yaxınlara qədər qalanın XII əsrde tikildiyi iddia edilirdi. Lakin **tarixçilərin** və arxeoloqların araşdırılmaları nəticəsində məlum oldu ki, qalanın tarixi daha qədim dövrə gedib çıxır. İndi bəzi alımlar onun V–VI əsrlərə aid olduğunu deyr.

Qız qalası yaxınlığında yerləşən Məhəmməd məscidi dövrümüzə qədər gəlib çatmış ən **qədim** məscidimizdir. Məscidin daşlarına həkk olunmuş yazidan bəlli olur ki, o, XI əsrde tikilmişdir. Məhəmməd məscidinə xalq arasında Sınıq qala məscidi də deyirlər. 1723-cü ildə Bakı şəhəri rus ordusu tərəfindən top atəşinə tutularkən mərmi məscidin minarəsini zədələmişdi. Lakin zədəyə baxmayaraq, minarə uçmamışdı. Məscidin möhkəmliyini nümayiş etdirmək məqsədilə şəhər əhalisi uzun müddət minarəni təmir etməmiş və məscidi "Sınıq qala" adlandırmışdı.

Tarixi abidələrlə **zəngin** olan İçərişəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu **statusu** almışdır.

Düşün və cavab ver

5. Sizcə, nəyə görə İçərişəhərin daha qədim olan daxili qala divarları bu günə kimi qalmış, bayır divarları isə uçub-dağıllaraq məhv olmuşdur?
6. Bakını əcnəbilərə tanıtmaq üçün simvol olaraq nəyi seçərdiniz?
- 7*. İçərişəhərin qala divarlarının şəklindən fragməntə diqqət yetirin. Mətndəki məlumatlardan istifadə etməklə izah edin: divardakı bu oyuq hansı məqsədlə açılmışdı? Nəzərə alın ki, şəkil bayır tərəfdən çəkilmişdir.



Söz ehtiyatı

8. Lügətin köməyi ilə “divanxana”, “türbə”, “ovdan” sözlərinin mənalarını izah edin. “Status” sözünü cümlədə işlədin.

Yazı

9. Bakı şəhərinin tarixi ilə bağlı əlavə məlumat toplayıb yazılı təqdimat hazırlayın.

Dil qaydaları

10. Mətndə göy rənglə verilmiş sözlərin quruluşca növünü müəyyənləşdirin. Bu sözlərdən hansılar isimdir?

- 11*. -*l*⁴ şəkilçisi ilə yaranan düzəltmə isimləri seçin.

*şəkili, ehtiyatlı, kəndlə, bahalı, kədərlə,
məktəbli, qorxulu, şəkilli*

12. -*lıq*⁴ şəkilcisinindən düzələn isimləri dəftərinizdə qruplaşdırın.

*yaxşılıq, lovğalıq, daşlıq, igidlilik, kolluq, boşluq, sarılıq,
gözlük, baytarlıq, uzunluq, əsirlilik, güllük*

1. Isimdən düzələn isimlər –

2. Sifətdən düzələn isimlər –

- 13*. Dördündən biri quruluşuna görə fərqlidir.

- A) səlahiyyət B) fəaliyyət C) nailiyyət D) məğlubiyyət
A) çətin B) mətin C) səpin D) təyin
A) tavakababı B) xəngəl C) plov D) ayran
A) Bazardüzü B) Qaraçuxur C) İslmayıllı D) Şahdağ

14. Debat. Sənətkar, yoldaş, kitabxana sözlərində *daş, kar, xana* müstəqil sözdür, yoxsa şəkilçi?

15. Mətndə altından xətt çəkilmiş hansı sifətlər varlığın zahiri xüsusiyyətlərini əks etdirir? Bəs o biri sifətlər nə bildirir?

Yadda saxla!

ƏLAMƏT VƏ KEYFİYYƏT BİLDİRƏN SİFƏTLƏR

Əlamət dedikdə hər hansı bir varlığın zahiri görünüşündəki xüsusiyyətlər nəzərdə tutulur. Bura əşyanın ölçüsü, rəngi, forması və gözlə görünə bilən digər xüsusiyyətləri aiddir; məsələn: *uzun, yaşıl, arıq*.

Lakin əşyanın elə xüsusiyyətləri də ola bilər ki, onu gözlə görmək mümkün olmur; məsələn: *ağıllı, mərhəmətli, paxıl*. Bunlar varlığın keyfiyyəti, yəni daxili xüsusiyyətləridir.

16. Qırmızı rənglə verilmiş söz hansı cümlədə ismin əlamətini, hansı cümlədə isə keyfiyyətini bildirir?

17. Əlamət və keyfiyyət bildirən sifətləri qruplaşdırın.

istedadlı, müdrik, qayğıkeş, uzun, sadıq, armudu, qarabuğdayı, iradəli, yumru, enli, dəyirmi, mərd, bənövşəyi, möhkəm

18. Müqayisə edin. *Qara, açıq, geniş* sözləri hansı birləşmədə əlamət, hansında keyfiyyət bildirir?

qara xəbər – qara paltar

açıq fikir – açıq qapı

geniş otaq – geniş ürək

19. Verilmiş isimlərə əvvəlcə əlamət, sonra isə keyfiyyət bildirən sifətlər əlavə edin.

oğlan, həkim, kitab, şair, it, daş

20. Hansı birləşmələrdəki sözlər arasında məna uyğunsuzluğu var?

səmimi söhbət, uğursuz nailiyyət, sərt xasiyyət, dərin zirvə

21. Sifətlərdən istifadə etməklə cümlələrdə buraxılmış sözləri əlavə edib yazın.

kamil, tamahkar, yaxşı, qorxaq, yaman

1. ... dost ... gündə məlum olar.

2. ... insan kələmından bəlli olar.

3. ... adam həmişə igidlikdən danışar.

4. ... adamın gözü doymaz.

MEMAR ƏCƏMİ

XI-XII əsrlər Azərbaycanda mədəniyyətin çiçəklənmə dövrü idi. Şəhərlər böyük, saraylar, məscidlər, qalalar tikilir, elm, incəsənət, poeziya inkişaf edirdi. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin adları tarixə qızıl hərflərlə yazılıb: Qətran Təbrizi, Bəhmənyar, Xəbib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani...

Bu sənət ulduzları arasında parlaq işıq saçanlardan biri də Əcəmi ibn Əbü-bəkr Naxçıvani idi. O, Yaxın və Orta Şərgin dahi memarı kimi şöhrət qazanmışdır. Memar Əcəmini "şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) adlandırdılar. Bu da təsadüfi deyildi. Əcəmi həm inşaatçı-mühəndis, həm də memar olmuşdur. Dahi sənətkar çox böyük ustalıqla həndəsi fiqurlardan naxışlar yaratmış, onları daş üzərinə həkk etmişdir.



1. Sizcə, altından xətt çəkilmiş sözlər nə üçün böyük hərfə yazılib?

Əcəmi Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamışdır. Hökmdar Şəmsəddin Eldəgizin birinci arvadı Möminə xatun vəfali xanım, **gözel** ana kimi hamının hörmətini qazanmışdı. O, Azərbaycan Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi üçün böyük işlər görmüşdü. 1175-ci ildə Möminə xatunun ölümü ərini çox sarsıdır. Deyilənə görə, xanımının məzarı üstünə gələn Şəmsəddin Eldəgiz üzünü başdaşına söykəyərək demişdi: "Bir bax, nə qədər güclüyəm, varım-dövlətim başımdan aşır... Amma dünya-aləm sənsiz nəyə gərək imiş? Qoy sənin adın yaşasın. Sənin kimi bir ömür yoldaşının, sənin kimi bir ananın adı yaddaşlarda həmişəlik qalsın. Sən yox olub getməyəcəksən, sən burada, bu yerdə kök atacaqsan".

Möminə xatunun vəfatından dərhal sonra Şəmsəddin Eldəgizin tapşırığı ilə şeyx-ül-mühəndis Əcəmi türbənin tikintisinə başlayır. Lakin az sonra Eldəgiz özü də rəhmətə gedir. Tikinti yalnız 1186-ci ildə başa çatır.

2. Möminə xatun türbəsinin tikintisi neçə il davam etmişdir?

Bu məqbərə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəyə xatunun məzarı, yuxarı hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz

formasına görə onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş *fasadı* çıxməq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində **gözel** xətlə Qurandan ayələr həkk olunmuş haşıyə yerləşdirilib. Təqribən bir metr hündürlükdə olan bu yazı məqbərənin bəzəyi sayılır. Türbənin memarlıq üslubu zərifliyi ilə diqqəti cəlb edir. Bu da abidənin qadın şərəfinə ucaldılmasından xəbər verir.

Tədqiqatçı memarlar Möminə xatun türbəsini Hindistan memarlığının ölməz incisi Tac-Mahalla müqayisə edirlər. Dünyanın 8-ci möcüzəsi sayılan bu kompleks də türk hökmdarı Cahan şahın vəfat etmiş xanımı – Mümtaz Mahalın şərəfinə tikilmişdir (1648-ci il) .

Əcəminin yaradıcılığı uzun əsrlərboyu Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış böyük türk memarı Sinanın əsərlərində də dahi ustadın təsiri hiss olunur.



Söz ehtiyatı

3. Dördündən biri fərqlidir:

- A) məqbərə B) türbə C) minarə D) mavzoley

Araşdırma

4. Tac-Mahal və Möminə xatun türbələrinin oxşar cəhətlərini müəyyən edin.

Dil qaydaları

5. Mavi rənglə verilmiş “gözel” sözü hansı cümlədə keyfiyyət bildirir?

6. Verilmiş isimlərə uyğun gəlməyən sifətləri müəyyənləşdirin.

sənətkar: A) dahi B) maraqlı C) hündür D) böyük

nailiyyət – A) ilk B) son C) elmi D) iri

xəzəl – A) quru B) gözəl C) sarı D) yaşıl

dağ – A) uca B) acı C) əzəmətli D) vüqarlı

xörək – A) ciy B) dadlı C) duzlu D) yağlı

7. Verilmiş sifətləri nümunəyə uyğun olaraq söz birləşmələrində həqiqi və məcazi mənada işlədin.


Nümunə: *böyük liman, böyük ürək*

incə, şirin, iri, acı, geniş, uzaq, dərin

İSMAILİYYƏ

XX əsrin əvvellərində Bakıda neft milyonçularının sıfarişi ilə bir çox gözəl binalar ucaldılmışdı. Onların arasında İsmailiyə binası yüksək memarlıq baxımından özü-nəməxsus yer tutur. Binanı 1907-ci ildə məşhur Azərbaycan milyonçusu Musa Nağıyev tikdirmişdir.

Ağa Musanın oğlu İsmayııl ağır xəstəliyə tutulmuşdu. Onu müayinə edən həkim Musa Nağıyevə təklif etmişdi ki, İsmayıılı İsvəçrəyə aparıb müalicə etdirsin. Amma bunun üçün 50 min manata qədər pul lazım idi. Nağıyev bu qədər pulu verməkdən imtina edir. İsmayıılın səhhəti günü-gündən pisləşir. Bir müddət sonra o, gənc yaşında dünyasını dəyişir.



1. Sizcə, 2-ci abzasda danışılan əhvalatın memarlıq abidəsi ilə nə əlaqəsi ola bilər?

Özünü oğlunun ölümündə günahkar sayan milyonçu ata çox əzab çəkirdi. Nəhayət, bir gün o, Hacı Zeynalabdin Tağıyevdən təklif alır...

Zeynalabdin Tağıyev Bakı milyonçusu Musa Nağıyevdən soruşur:

– Ağa Musa, Allah rəhmət eləsin oğluñ Ağa İsmayıila. Onun əziz xatirə-sini əbədiləşdirmək isteyirsən?

– Əlbəttə, istəyirəm.

– Odur, mənim açdığım qız məktəbinin alt tərəfi **bomboşdur**. Orada gözəl bir mülk tikdir, adını qoyaq İsmailiyə. Heç olmasa, yazıq uşağın adı yaddan çıxmasın. Hə, nə deyirsən, Ağa Musa?

– Nə deyirəm, sən deyən olsun.

Səhəri Ağa Musa *başılıqlı* gəlir Tağıyevin evinə, başlayır giley-güzara:

– Ay Hacı, bu nə işdir, sən mənim başıma gətirdin?! Məni müflis edib küçələrə salmaq isteyirsən?!

– Ay kişi, kəmhövsələ olma. Açıq danış görək, nə olub axı?

– Atam, atam, daha nə olacaq, o bina bir neçə yüz min manata başa gələcək! Məndə o qədər pul haradan?

- Ağa Musa, varidatına iki milyon verirəm. Sat, alım.
- Atam, atam, mənim əlli milyon manatlıq varidatımı iki milyona almaq istəyirsən?! – deyə Ağa Musa hırsınır, sonra birdən dediyi sözə peşman olub Hacının evini tərk edir.



2. Niyə Ağa Musa dediyi sözə peşman oldu?

Bir müddət sonra Musa Nağıyevin sıfarişi ilə Bakının qala divarlarının qərb tərəfində möhtəşəm bir bina ucaldıldı.

İsmailiyyə xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olmuşdur. Bina ictimai məqsədlər üçün tikilmişdi. O zaman bu, böyük hadisə idi. Ölkədə ilk dəfə olaraq xeyriyyə təşkilatları, ədiblər və ictimai xadimlər üçün bina tikilib istifadəyə verilmişdi. Bu bina o dövrdə Azərbaycan ziyalılarının mədəniyyət mərkəzi idi. Azərbaycanın müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənmişdi.

Binanın layihəsi əslən polyak olan Ploşko tərəfindən hazırlanmışdı. Polşalı memar Bakıda milyonçuların sıfarişi ilə bir çox binaların layihəsini vermişdi. Onun ən böyük arzusu şəhərin mərkəzində Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli bina tikmək idi. Musa Nağıyevin sıfarişi bu arzunu gerçəkləşdirdi. Binanın divarlarına vurulmuş milli naxışlar öz gözəlliyi ilə indi də hamını heyran edir.

1918-ci il martın 31-də bina ermənilər tərəfindən yandırıldı. İsmailiyyənin yandırılması Musa Nağıyevin ağır iztirablarına səbəb oldu. Oğlu İsmayılin şərəfinə sarayın foyesində ucaldırdığı möhtəşəm heykəl ermənilər tərəfindən məhv edilmiş, divarların yuxarı hissəsində həkk edilmiş Qurani-Kərimdən ayələr silinmişdi.

Sonralar bina bərpa olundu. Bu gün İstiqlaliyyət küçəsində yerləşən Elmlər Akademiyasının binasına bir çox bakılılar indi də Köhne adı ilə "İsmailiyyə" deyirlər. Milyonçu Musa Nağıyev erkən vəfat etmiş oğlu İsmayıli xalqın yaddaşında məhz bu əzəmətli bina ilə əbədiləşdirdi.

Düşün və cavab ver

- Nə üçün Hacı Zeynalabdin Musa Nağıyevin əlli milyonluq mülkiyyətinə iki milyon manat təklif etdi?

Araşdırma

- "Mənim aćığım qız məktəbi" dedikdə Hacı Zeynalabdin hansı binanı nəzərdə tuturdu? Bu binanın tarixi ilə bağlı təqdimat hazırlayın.

Söz ehtiyatı

5. Lügətin köməyi ilə *foye* sözünün mənasını və etimologiyasını müəyyən edin.
6. *Başlıovlu* sözünü başqa sözlərlə ifadə edin.

Dil qaydaları

7. Mətnində altından xətt çəkilmiş sıfətlərə diqqət yetirin. Mavi rənglə verilmiş sıfət digərlərindən nə ilə fərqlənir? “Bomboş” sözünü “bos” sözü ilə müqayisə edin.

Yadda saxla!

SİFƏTİN DƏRƏCƏLƏRİ

Bir çox sıfətlər qrammatik formasını dəyişməklə əlamət və keyfiyyətin daha az və ya daha çox olduğunu bildirir. Buna *sifətin dərəcələri* deyilir; məsələn:

sarı – adı dərəcə

sarımtıl – azaltma dərəcəsi

sapsarı – çoxaltma dərəcəsi

Açıq, ala, tünd sözləri vasitəsilə əlamət və ya keyfiyyətin dərəcəsi dəyişdikdə yaranan sıfətlər defislə, *təhər, kəm* və *düm* hissəciyi ilə yaranan sıfətlər isə bitişik yazılırlar: *açıq-sarı, şirintəhər*.

M, p, r, s samitlərindən istifadə olunmaqla dərəcəsi dəyişən sıfətlər bitişik yazılırlar: *yamyaşıl, qupquru, tərtəmiz, dosdoğma*.

8. Adı, azaltma və çoxaltma dərəcəsində olan sıfətləri qruplaşdırıb dəftərinizdə yazın.

qırmızımtıl, şirin, uzunsov, açıq-yaşıl, ala-çiy, göytəhər, savadlı, kəmturş, gömgöy, tünd-qırmızı, dümdüz, doğru, maraqlı

9. Sıfətlərin yazılışında yol verilən səhvəleri düzəldin.

1. Onun gözləri tündqəhvəyi rəngdə idi.
2. Elşən kəm-şirin çay içməyi xoşlayırdı.
3. Bu sözdən sonra qızın yanaqları qıp-qırmızı oldu.
4. Səbinə alayarımçıq iş görməyi xoşlamır.
5. Gecə qar yağmışdı, ətraf düm ağ idi.

XUDAFƏRİN KÖRPÜSÜ

Artıq 200 ilə yaxındır ki, Xudafərin körpüsü Cənubi və Şimali Azərbaycanı **birləşdirən** rəmzi abidə kimi **anılır**. Həqiqətən də, Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldıqdan sonra ikiyə **ayrılan** torpağımızı birləşdirən yeganə ad "Xudafərin" idi. Lakin sovet imperiyası dövründə körpü ilə Arazın o tayına **keçmək** yasaq idi, çünki bu çay iki dövlətin: İran və SSRİ-nin sərhədində **yerləşirdi**.



1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Sonralar ulu öndər Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında fərman imzaladı.



1. Xudafərin körpüsü nəyin rəmzi kimi qəbul edilir?

Araz çayı üzərində "Xudafərin körpüsü" adı ilə iki körpü mövcuddur. Onların hər ikisi Cəbrayıl rayonu ərazisindədir. "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6 metrdir. İkinci körpü isə 15 aşırımlıdır. Onun uzunluğu 200, eni 4,5 metrdir. Hər iki körpünün dayaqları çayın ortasında olan təbii *sal* daşlar üzərində qurulmuşdur.



2. Xudafərin körpülərinin ölçülərini cədvəl şəklində təqdim edin.

Körpülərin tarixi barəsində bir-birinə zidd fikirlər var. Baş Xudafərin körpüsünün daha qədim olduğu ehtimal edilir. Alimlərin fikrincə, bu körpü Əhəmənilər dövründə ağacdan tikilmiş, sonralar Eldəgizlər dövləti zamanında daş və kərpicə üzənlənmişdir. Güman edilir ki, körpü 736-cı ildə Bəkir ibn Abdulla adlı bir şəxs tərəfindən inşa edilmişdir.

Qəzvini öz əsərlərində körpünün adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfində yaradılmış" mənasını verir.

Söz ehtiyatı

3. Bu məndə hansı yeni memarlıq termini ilə rastlaşdırınız? Həmin termini izah edin.
4. *Sal* sözünün məndə işlənən mənasını izah edin.
5. *Yasaq* sözünü hansı sözlə əvəz etmək olar?

Dil qaydaları

6. 1-ci abzasda göy rənglə verilmiş hansı feil *nə?* sualına da cavab verə bilər?

Yadda saxla! ➤ FEİLİN MƏSDƏR FORMASI

Məsdər feilin ilkin formasıdır, yəni hərəkətin adıdır. Feilin bu forması *-maq²* şəkilçisi vasitəsilə yaranır: *yazmaq, görmək*.

Məsdər isim kimi hallana bilir; məsələn: *oxumaq, oxumağın, oxumağa* və s.

Lügətlərdə feillər məsdər formasında verilir.

7. Hansı atalar sözlərində məsdər var?

1. Dostla su iç, düşmənlə bal yeməyə oturma.
2. Ağlamayan uşağa süd verməzlər.
3. Bilməmək eyib deyil, soruşturmaq eyibdir.
4. Vura bilməyən daşın böyüyündən yapışar.
5. Halva-halva deməklə ağız şirin olmaz.

8. Feilləri məsdər formasında cümlələrdə işlədin.

danişır, görmüş, baxdı, yazıb, gülür

9. Verilmiş sözlərdən istifadə edərək atalar sözlərində boşluqlara uyğun məsdərləri yazın.

*öyrənmək, soruşturmaq, tutmaq, xərcləmək,
axmaq, öyrətmək, baxmaq, bilməmək*

1. Ağıllı ... xoşlar, axmaq ...
2. ... eyib deyil, ... eyibdir.
3. Kasıb pul tapdı, ... yer tapmadı.
4. Su yaranıb ..., göz yaranıb ...
5. Bir əldə iki qarpez ... olmaz.

10*. Dördündən biri fərqlidir.

- | | | | |
|------------|-----------|-----------|------------|
| A) başmaq | B) yarmaq | C) qarmaq | D) barmaq |
| A) daramaq | B) atmaq | C) yamaq | D) yamamaq |

OPERA TEATRI

1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi *qastrola* gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayilov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa: "Heç vaxt *gəlməyəcəyəm!*" – deyə cavab verir. Milyonçu bu cavanın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.

Gələcək teatr binası üçün Qubernski-Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsleri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Mərc gəlirlər ki, əgər opera binası vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.

Beləliklə, 1910-11-ci illərdə, cəmi on ay ərzində memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur və Mayilov teatrı kimi tanınır. Sonralar teatra M.F.Axundovun adı verilir.

Ölkəmizin ən böyük musiqili teatrı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1920-ci ildən indiyədək bu yaraşıqlı binada fəaliyyət göstərir.

Söz ehtiyatı

1. İzahlı lüğətin köməyi ilə *qastrol* sözünün mənasını izah edin.

Düşün və cavab ver

2. Tağıyev nə üçün Mayilovla mərc gəldi? Sizcə, o, mərci uduzduğuna peşman oldumu?

3. Araşdırma. Opera və Balet Teatrının tarixi və teatrda qoyulmuş tamaşalar haqqında əlavə məlumatlar toplayın və bu məlumatları qrafik informasiya (cədvəllər) şəklində təqdim edin.



Dil qaydaları

4. *Dəniz və milyon* sözlərinə artırılmış -ci, -cu şəkilçiləri söz köklərinin mənasında hansı dəyişikliyi yaradır? Bu sözlərdəki şəkilçilərin rolunu “yazıcı” və “əlaçı” sözlərindəki şəkilçilərlə müqayisə edin.
- 5*. **Araşdırma.** İzahlı lügətlərdə verilən feillər qrammatik formasına görə digər nitq hissələrindən nə ilə fərqlənir?
6. Mətnəndən xətt çəkilmiş sözü kök və şəkilçiyə ayırin. Buradakı -mə şəkilçisi nə bildirir? Bu şəkilçini sözdən çıxarın və müqayisə edin.

Yadda saxla! ➤ TƏSDİQ VƏ İNKAR FEİLLƏR

Hərəkətin icra edilmədiyini bildirmək üçün feilin kökünə və ya başlangıç formasına -ma, -mə şəkilçisi artırılır. Bu zaman feil inkarda olur; məsələn: *oxumaq* (təsdiq) – *oxumamaq* (inkar).

7. Hansı cümlələrdə inkar formasında işlənən feil var?

1. Sən əziyyət çəkməyəsən deyə bütün işləri görmüşəm.
2. Təzə aldığım çəkmə hamının xoşuna gəldi.
3. Əti soyuducuda saxlayıb dondurma.
4. Yenicə aldığımız dondurma əriyirdi.
5. Uşaq vurma cədvəlini yaxşı əzbərləmişdi.
6. Muzeydəki eksponatlara əl vurma.

8. *Yoxlama, süzmə, bağlama, qızdırma, bölmə* sözlərini cümlədə həm inkar feil, həm də isim kimi işlədin.

9. Atalar sözlərində tamamlanmamış feillərin təsdiq, yoxsa inkarda işləndiyini müəyyən edin.

1. Yalançının evi yandı, heç kəs inan...
2. Örtülü bazar dostluğu poz...
3. Yaxşı ığidin adını eşit, üzünü gör...
4. Yıxılana balta çal...
5. Qələm əyri yonulsa da, düz yaz...
6. Sırrini dosta de..., dostun da dostu var.
7. Çox yaşayan çox bil..., çox gəzən çox bil...
8. Ağlılı düşməndən qorx..., dəli dostdan qorx...

GƏLƏRSƏN- GÖRƏRSƏN QALASI

Şəki şəhərinin yuxarı hissəsində, Kiş kəndinin qarşı tərəfindəki Qaratəpə dağının üzərində Gələrsən-görərsən adlı bir qala yerləşir. Qala barəsində müxtəlif rəvayətlər, əfsanələr var. Tarixi mənbələrə görə, bu qala 1551-ci ildə Səfəvi hökmdarı Şah Təhmasibin hücumlarından qorunmaq məqsədilə tikilmiş müdafiə qalasıdır. Qalanı Təhmasibə qarşı üsyana başçılıq etmiş Dərviş Məhəmməd xan **tikdirmişdir**. Lakin o zamanlar bu qala, bir çox başqa qalalar kimi, "Qız qalası" **adlanıb**. Bu da onun alınmazlığına işaret idi.

Qalanın inşasından 200 il sonra onu "Gələrsən-görərsən" adlandırmağa **başladılar**. Bu adı isə Nadir şahın Şəkiyə hücumu ilə əlaqələndirirlər.

Nadir şah Əfşar 1736-ci ildə hakimiyyətə gəldikdən sonra tabeliyində olan bölgələrə, eləcə də Şəkiyə sərt vergilər tətbiq edirdi. Bu vilayəti idarə etmək üçün Nadir şah Məlik Nəcəf adlı bir şəxsi oraya vali təyin etmişdi. Bu şəxs Şəki camaatını çox incitdiyindən şəkililər Nadir şaha şikayət edirlər. Xalqın qiyama qalxdığını görən Nadir şah camaata təklif edir ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət etmək üçün bir səlahiyyətli şəxs seçsinlər. Beləliklə, 1741-ci ilin sonunda Şəki camaatı bu bölgədə varlı və nüfuzlu bir şəxs kimi tanınmış Hacı Çələbini nümayəndə seçir.

Çox keçmir ki, Hacı Çələbi hətta Məlik Nəcəfin səlahiyyətində olan vəzifələri də öz əlinə alır. Hadisələrin belə döndüyünü görən Məlik Nəcəf Nadir şahın yanına gəlib Çələbidən şikayət edir: "Çələbi sənin tapşırıqlarını yerinə yetirməyimə imkan vermir. Nə özü mənə qulaq asır, nə də camaatın tabe olmasına imkan verir. Onları sənə qarşı qaldırır".

Şəki kimi zəngin bir mahalı əldən vermək istəməyən Nadir şah Hacı Çələbini öz düşərgəsinə çağırtdır. Çələbi gələn kimi onu dar ağacından asmaq əmri verir. Lakin boynuna kəndir keçirilmiş Hacı Çələbi öz cəsarəti ilə Nadir şahı heyrətləndirir. Ölümlə üz-üzə olsa da, o, gözəl natiqliyi



sayəsində Nadir şahı inandırma bilir ki, Məlik Nəcəf ona *iftira* atır və şahı aldadır. O deyir: “Məliyin Şəkidə yiğdiyi vergilərin heç də hamısı şahın xəzinəsinə **getmir**. O, şahdan aldığı tapşırıqlara öz istəklərini də qatib Şəki camaatına zülm edir”. Nadir şah boynu kəndirdə olan Çələbiyə inanaraq onu bağışlayır və yenidən səlahiyyətlər verir. Öz əyanlarına acıqlanaraq **deyir**: “Hamınız Nəcəfin saxtakarlığını bilə-bilə səsinizi çıxara bilmədiyiniz halda, boynu kəndirdə olan Çələbi məndən **qorxmadı**, öz xalqının rəyini mənə bildirdi. Səbir edin, bu Çələbinin adını biz hələ çox **eşidəcəyik**”.

- 1. Hacı Çələbinin dar ağacı altında söylədiyi nitqi genişləndirərək üç dəqiqlik çıkış hazırlayın. Jest və mimikalardan istifadə etməklə elə bir nitq söyləyin ki, bu, Nadir şah kimi sərt və qəddar hökmdara təsir etsin.**

Nadir şah zənnində yanılmırıdı. 1743-cü ildə Hacı Çələbi ərtafındakı sadiq adamlarla birlikdə Nadir şahın *canışını* Məlik Nəcəfə hücum çəkərək onu **öldürür**. Beləliklə, Hacı Çələbi şəkililərin Nadir şahın hakimiyyətini qəbul etmədiklərini göstərir və ondan çəkinmədən Şəkinin müstəqilliyini elan edir. Bundan bərk qəzəblənən Nadir şah 1744-cü ildə Şəkiyə **goşunlarını yeridir**. Lakin Çələbi xan daha ağıllı tərpənərək Şəki camaatını qalaya toplayır və oradan mübarizəyə başlayır. Bu dəfə qalanı almağa müvəffəq olmayan Nadir şah bir də 1745-ci ilin əvvəlində buraya hücum edir, lakin yenə də qalanı almaq ona qismət olmur. Şəkililər şaha qarşı böyük qəhrəmanlıqla vuruşur, hətta qaladan çıxaraq dəfələrlə şah orduşuna zərbələr endirirlər.

Rəvayət edirlər ki, gecələrin birində Nadir şah öz adamları ilə qalaya yaxın gələrək bərkdən qəzəblə səslənir: “Bu necə qaladır ki, onu almaq olmur? Məgər bu qalanı almağa bizim gücümüz **çatmayacaq**?” Bu zaman qaladan səs gəlir: “**Gələrsən, görərsən!**”

Söz ehtiyatı

- 2. Altından xətt çəkilmiş birləşməni başqa cür necə ifadə etmək olar?**
3. “İftira” sözünü hansı sözlə əvəz etmək olar?

Düşün və cavab ver

- 4. Qalanın birinci və ikinci adları arasındaki məna yaxınlığını və fərqini izah edin.**

Araşdırma

5. Tarix dərsliyindən və digər mənbələrdən istifadə etməklə XVIII-XIX əsrlərdə mövcud olmuş Azərbaycan xanlıqları barədə məlumat toplayıb təqdim edin.

Dil qaydaları

6. Götərən rənglə verilmiş feilləri müqayisə edin. Bu feillərin işləndiyi cümlələrdə hərəkət hansı zamanda baş verir?

Yadda saxla!

FEİLİN ZAMANA GÖRƏ DƏYİŞMƏSİ

İndiki zaman. Hərəkətin indiki zamanda baş verdiyini bilmək üçün feilin kökünə və ya başlangıç formasına *-ır* (-ir, -ur, -ür) şəkilçisi artırılır; məsələn: *baxır*, *gəlir*, *qoruyur*, *ütülləyir*.

Keçmiş zaman. Hərəkətin keçmiş zamanda baş verdiyini bilmək üçün feilin kökünə və ya başlangıç formasına *-dı* (-di, -du, -dü), *-mış* (-miş, -muş, -müş), *-ib* (-ib, -ub, -üb) şəkilçilərdən biri artırılır; məsələn: *yazdı*, *gəlmışəm*, *görüşəcək*, *danişər*.

Gələcək zaman. Hərəkətin gələcək zamanda baş verəcəyini bilmək üçün feilin kökünə və ya başlangıç formasına *-acaq* (-əcək), *-ar* (-ər) şəkilçilərindən biri artırılır; məsələn: *görüşəcək*, *danişər*.

7. Mətnindən indiki zamanda olan feilləri seçib dəftərinizə yazın.
- 8*. Qırmızı rənglə verilmiş sözü kök və şəkilciyə ayırin. Bu feil təsdiq dədir, yoxsa inkarda? Burada “-m” nə bildirir?
9. Narıncı rənglə verilmiş sözlərin ortaq və fərqli cəhətlərini müəyyən edin.
10. Gördüyüiniz, eşitdiyiniz hər hansı bir hadisə haqqında danışın (feilləri keçmiş zamanda işlədin).
11. Tünd hərflərlə verilmiş feillərdə altından xətt çəkilmiş şəkilçilər hansı zamanı bildirir?
12. Verilmiş feilləri zamanına görə qruplaşdırıb dəftərinizə yazın.
saralır, sakitləşəcək, görmüşük, dincəldi, dərdləşir,
barışmayacaq, oxuyar, yaraşır, axışdı, keçdi, gəzər,
görüb, çalışacaq, getmişdir

SƏADƏT SARAYI

Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində bir bina var. Bakı-İlilar arasında "Səadət sarayı" kimi tanınan bu binanın yaranma tarixçəsinin əsasında da elə məhəbbət əhvalatı durur.

Məşhur milyonçu Murtuza Muxtarov həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə aparırmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yarışlı və əzəmətli bir bina görürərlər.

"Biz necə də gözəl bir yerə gəldik. Mən buraları çox bəyəndim. Belə binada yaşayanlar necə də xoşbəxtirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir.

Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın *layihəsini* əks etdirən *çertyojları* gətirdir. 1912-ci ildə binanın tikintisi başa çatır.

Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidəndə çox sevinir.

Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray artıq bir əsrdir ki, bakılıları və paytaxtın qonaqlarını valeh etməkdədir.



Düşün və cavab ver

1. Mətndə əks olunmuş əhvalatdan çıxış edərək "Səadət sarayı"nın adının mənasını izah edin.

Söz ehtiyatı

2. Lügətin köməyi ilə "layihə", "çertyoj" sözlərinin mənalarını araşdırın.

3. Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?

- A) qədim B) vüqarlı C) möhtəşəm D) hündür

Yazı

4. **İnşa.** “Tikdim ki, izim qala” mövzusunda inşa yazın.
5. **Araşdırma.** Bu bölmədə oxuduğunuz mətnlərdən və başqa mənbələrdən istifadə etməklə XX əsrin əvvəllərində Bakıda tikilmiş məşhur binalar haqqında məlumat toplayıb məruzə hazırlayın.

Dil qaydaları

6. Liza xanımın dediyi cümlələrə diqqət yetirin. Nə üçün feillərdən biri -k, digəri -m şəkilçisi ilə bitib?

Yadda saxla!

FEİLİN ŞƏXSƏ GÖRƏ DƏYİŞMƏSİ

Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək üçün feilə müxtəlif şəxs şəkilçiləri artırılır.

Şəxs		zaman		
		indiki	keçmiş	gələcək
I şəxs	tək	gəl-ir-əm	gəl-di-m	gəl-əcəy-əm
	cəm	gəl-ir-ik	gəl-di-k	gəl-əcəy-ik
II şəxs	tək	gəl-ir-sən	gəl-di-n	gəl-əcək-sən
	cəm	gəl-ir-siniz	gəl-di-niz	gəl-əcək-siniz
III şəxs	tək	gəl-ir	gəl-di	gəl-əcək
	cəm	gəl-ir-lər	gəl-di-lər	gəl-əcək-lər

7. Verilmiş feilləri müvafiq zamanda şəxsə görə dəyişib dəftərinizə yazın. Artırığınız şəxs şəkilçilərinin altından xətt çəkin.
başla(*maq*) feilini indiki zamanda
eşit(*mək*) feilini keçmiş zamanda
qalx(*maq*) feilini gələcək zamanda
8. Baxma(*maq*) feilini hər üç zamanda şəxsə görə dəyişib dəftərinizə yazın.
9. Gör(*mək*) feilini keçmiş zamanın -ib^t şəkilçisi ilə şəxsə görə dəyişin. Feil hansı şəxsə aid olduqda bu şəkilçini qəbul etmir?
10. Nöqtələrin yerinə uyğun gələn şəxs şəkilçisini artırın.
- Mən və Səlim həyətdə futbol oynayırdı.... .
 - Bu işi Kamillə sən yerinə yetirməli.... .
 - Həsənlə Samir bu il əlaçı olacaqlarına söz vermişdi.... .

ƏLİNCE QALASI

Əlincə qalası xalqımızın qurrur duyduğu tarixi abidələrdən biridir. Bu qala Naxçıvan Muxtar Respublikasının Culfa rayonu yaxlığında, Əlincəçayın sağ sahilində yerləşmişdir. Geniş düzənliyin ortasında yüksələn sildirim qaya üzərində qərar tutmuş bu qalaya üç yandan dar cığırla qalxmaq olarmış. Qalanın yüksəklikdə yerləşməsi onun müdafiə məqsədilə tikilməsindən xəbər verir. Təəssüf ki, qaladan günümüzə yalnız dağııntılar qalmışdır.



XIV əsrin sonlarında Əlincə qalasını öz gözləri ilə görmüş bir ispan diplomatı qalanı belə təsvir etmişdir: "Əlincə qalası yüksək və sildirim bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr özü isə dağın zirvəsində yerləşir".

! 1. Əlincə qalasının yerləşdiyi coğrafi ərazini öz sözlərinizle təsvir edin və xəritədə göstərin.

"Əlincə" adının qədim türk dilindəki "alan" (düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin "dağın təpəsi" anlamını verən "alın" və "qənimət" mənasında işlənən "alinc" sözləri də olmuşdur. Beləliklə, "Əlincə" adının etimologiyası barədə dəqiq fikir söyləmək çətindir.

Tədqiqatçıların fikrincə, Əlincə qalasının yaşı 2000 ildən çoxdur. Xalqımızın qədim eposu olan "Kitabi-Dədə Qorqud"da bu qalanın adı çəkilir.

XII əsrдə, Azərbaycanda Eldənizlərin hakimiyyəti dövründə Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, bu qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün **siğınacaq** yerinə çevrilmişdi. O zamanlar Eldənizlərin xəzinəsi Əlincə qalasında yerləşirdi.

Əlincə qalası tarixinin bizə məlum olan ən şanlı səhifələri XIV əsrin sonuna təsadüf edir. Bu dövrdə bütün Şərqi dünyasını lərzəyə salan Əmir Teymur bir-birinin ardınca şəhərləri, qalaları alsa da, Əlincə qalasını uzun müddət fəth edə bilməmişdi.

Teymurun ordusu dörd dəfə Əlincə qalasını tutmağa cəhd edir. Qala uğrunda gedən ən qanlı döyuşlərdən biri 1393-cü ildə baş verir. Teymurun

40000 nəfərlik qoşunu Əlincə qalasına hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi Əmir Altunun başçılığı ilə qaladan çıxmışdı. Geri qayıdanda onlar qala qapıları qarşısında teymurilərlə qarşılaşır və döyüşə girirlər. Büyük çətinliklə düşmən səddini yaran Əmir Altunun dəstəsi qalaya girərək qapıları bağlayır və qalanın müdafiəsini təşkil edir.

! 2. Qalın hərflərlə verilmiş sayı sözlə ifadə edin. Həmin sözləri feil kimi işlədin.

Əmir Teymur qalanı almaq üçün çox çalışıb-vuruşmuş, lakin istədiyinə nail ola bilməmişdi. O əmr etmişdi ki, qala mühasirədə saxlansın. Bütün bunlara baxmayaraq qala sakinləri tez-tez gizli yollarla qaladan çıxır, qida və su gətirirmişlər. Qaladan çıxan yollardan biri düz Əlincəçaya aparılmış və qızmar yay günlərində belə qala susuz qalmazmış.

Düşmən qoşunu ehtimal edir ki, qala müdafiəçiləri gec-tez aclıqdan məğlub olacaqlar, lakin bu baş vermir. Hətta günlərin birində düşməni təəccübləndirən bir hadisə də baş verir. Qala sakinləri qayalardan ağ əhəngə oxşayan daşları yonaraq unabənzər ovuntu hazırlayırlar. Düşməni qıcıqlandırmaq üçün həmin ağ rəngli ovuntunu qala divarlarından bayırə səpələyirlər. Bununla da onlar un ehtiyatının bol olduğunu və hələ uzun müddətə bəs edəcəyini nümayiş etdirirlər. Bunu görən düşmən ordusunun başçısı Əmir Teymura məktub yazır ki, qalada qida bitib-tükənmir, Əlincə qalasının mühasirəsi mənasızdır. O, hökmdardan xahiş edir ki, qalanın alınmasından vaz keçsin. Lakin heç bir zaman məglubiyyətə uğramayan Teymur bunu qəbul etmir. Nəhayət, 1399-cu ildən başlayan uzunmüddətli mühasirə qala müdafiəçiləri arasında münaqışəyə səbəb olur. Birlik olmayan yerdə isə alınmaz qala da zəifləyir. Beləliklə, teymurilərin növbəti həmləsindən sonra qala məğlub olur.

Düşün və cavab ver

- 3. Mətnə əsasən Əlincə qalasının Teymur ordusunun hücumlarına uzun müddət davam gətirməsinin səbəblərini izah edin.**
- 4. Mətndə Əlincə qalası ilə bağlı belə bir məlumat yoxdur:**
 - A) “Əlincə” sözünün etimologiyası
 - B) Əlincə qalasının tarixi keçmişsi
 - C) Əlincə qalasının memarı
 - D) Qalanın yerləşdiyi təbii-coğrafi şərait

Araşdırma

5. Nümunəyə uyğun olaraq dəftərinizdə cədvəl tərtib edin. Yaşadığınız ərazidə tanığınız tarixi-mədəni abidə haqqında məlumat toplayaraq cədvəlin müvafiq xanalarında yazın.

Abidənin adı	
Yaranma tarixi	
Yerləşdiyi ərazi	
Təyinatı	
Əlavə məlumatlar	

Dil qaydaları

6. Mətndə göy rənglə verilmiş “sığınacaq” sözü isimdir, yoxsa feil? Bu sözdə -acaq şəkilçisinin leksik, yoxsa qrammatik şəkilçi olduğunu müəyyən edin.

- 7*. Altından xətt çəkilmiş sözlərdən hansının tərkibində leksik şəkilçi yoxdur?

8. Sözlərdəki nöqtələrin yerinə müvafiq şəkilçilər artırın.

Oğru elə bağır..., doğrunun bağrı yar.... .

Dost dostu dar gündə sına.... .

Yaxşılıq elə, minnət qoy.... .

Keçi can hayında, qəssab piy axtar.... .

Tək əldən səs çıx.... .

El igidləri ilə tanı.... .

9. Verilmiş cümlələrdən feilləri seçib cədvəli doldurun.

Feil	Zamanı	Şəxsi	Təsdiq və inkar

1. Afərin, olimpiadada əla nəticələr göstərdin.

2. Ağaclar dakı bütün meyvələri səbətlərə yiğarıq.

3. Bütün işləri vaxtında çatdırı bilirəm.

4. Təəssüf ki, görüş yerinə vaxtında çatmadınız.

5. Son zamanlar səni tez-tez

yuxuda görürəm, Təbrizim!

Yuxuma qəmli gəlirsən

hər gecə. (R.Rza)

DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Altından xətt çəkilmiş sözlər haqqında hansı fikir yanlışdır?

*Paxıllıq eyləsə dostuna hər kəs,
Onun yoldaşlığı toza da dəyməz.*

(Nizami Gəncəvi)

- A) Düzəltmə isimlərdir.
- B) Mücərrəd isimlərdir.
- C) Hər iki sözün kökü sıfətdır.
- D) Birinin tərkibində bir cür yazılan şəkilçi var.

2. Hansı atalar sözü yalnız sıfətlərdən ibarətdir?

- A) Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
- B) Yaxşı ığidin adını eşit, üzünü görmə.
- C) Qərib quşun yuvası olmaz.
- D) Yaxşı at özünə qamçı vurdurmaz.

3. Nümunədə işlənən feillərin zamanını müəyyən edin.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

4. Hansı sözlər bitişik yazılmalıdır?

*açıq-sarı, şirin-təhər, kəm-şirin, düm-düz, qap-qara,
tünd-yaşıl, yup-yumru*

5. Azaltma və ya çoxaltma dərəcəsində işlənə bilməyən sıfətləri seçin.

qərib, qəmgin, çəhrayı, yarımcıq, kasıb, mərd, uzun, hamar

6. Hansı cümlədəki sıfəti azaltma və ya çoxaltma dərəcəsində işlətmək *mümkün* deyil?

- A) Ana xörəyi yenicə asmışdı, ət hələ çiy idi.
- B) Bulaq suyu göz yaşı kimi duru idi.
- C) Alma hələ yetişməmişdi, turş dadı var idi.
- D) Məktəbimizdə xarici qonaqlarla görüş keçirildi.

7. Hansı sifətləri xüsusi isim kimi işlətmək olar?

nadir, gözəl, mirvari, yaşıł, maral, mehriban, dəyanətli, sadıq, köhnə, qara, doğma, xatırə, şirin, kamil, güllü

8. Cavabların hansı atalar sözlərinə uyğun gəldiyini müəyyən edin.

- A) Yayda işlə, qışda dişlə.
- B) Şər deməsən, xeyir gəlməz.
- C) Danışmaq gümüşdür, susmaq qızıldır.
- D) Əkiblər, yemişik, əkərik, yeyərlər.

Hansı atalar sözündə:

- 1) hər iki feil düzəltmədir? A B C D
- 2) məsdər formasında olan feil var? A B C D
- 3) feil inkardadır? A B C D
- 4) eyni feil həm keçmiş, həm də gələcək zamanda işlənib? A B C D

9. Feillərin hansı şəxsə aid olduğunu müəyyən edin və şəxs şəkilçisini göstərin.

- 1. Təzə çıxan tər otlara istəmirəm ayaq basım.
- 2. Çox keçmişəm bu dağlardan.
- 3. Yağışdan çıxdıq, yaqmura düşdük.
- 4. Nə tökərsən aşına, o da çıxar qaşığına.
- 5. Qalib gələcəkdir cahanda kamal.
- 6. Siz də görərsiniz bu gözəl eli.

10. Verilmiş sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın.

six, al, dolu, düz, yaşı, döyüş, daş, yol, kök, qaz, qala

feil və sifət kimi işlənə bilən –
isim və feil kimi işlənə bilən –
isim və sifət kimi işlənə bilən –
isim, sifət və feil kimi işlənə bilən –

11*. Hansı cümlələrdə toplu ismə aid olan feil cəm şəkilçisi qəbul etməməli idi?

- 1. Xəbəri eşidən camaat meydana axışdırılar.
- 2. Düşmən qoşunları hücuma keçdirər.
- 3. Ordu üç gün idi ki, qalanı mühəsirədə saxlayırdılar.
- 4. Novruz bayramını başqa xalqlar da qeyd edirlər.
- 5. Böyük bir dəstə bayraqın önündən keçdirər.

5-ci BÖLME

ANA TƏBİƏT



Çapucin

XOCALIDAN YADİGAR

Ailəmiz babamın ad gününə hazırlaşırıdı. Mən bu günü səbir-sizliklə gözləyirdim. Babamı çox sevirəm. O mənim təkcə babam deyil, həm də ən yaxın dostumdur. Uşaqlıqdan vaxtımın çoxunu onunla keçirməyə adət etmişəm. Babam gülərüz, xoşxasiyyət adamdır. Elə şirin söhbətləri var ki! Eşitdiyi, şahidi olduğu əhvalatları elə maraqla danışır ki, dinlədikcə dinləmək isteyirsən.

Babam Xocalını tərk edəndən bəri bizimlə yaşayır. Bu müddət ərzində bir dəfə də olsun ad gününü qeyd etməyə razı olmayıb. Deyirdi ki, ad günü keçirmək ona yaraşmaz. Bu dəfə *yubileyi* – 70 yaşı olduğu üçün atam və anam qərara gəldilər ki, babama *sürpriz* etsinlər. Onun xəbəri olmadan hazırlıq görməyə başladılar. Mən də babama onun zövqünə uyğun hədiyyə hazırlamaq isteyirdim. Özü də elə bir şey ki, onu bütün başqa hədiyyələrdən çox sevindirsin. Amma nə? Bir qərara gələ bilmirdim. Köməyimə babam özü gəldi.



1. Sizcə, baba nə üçün hesab edirdi ki, ad günü keçirmək ona yaraşmaz?

Bir axşam babam yenə vaxtilə yaşadığı el-obadan, dost-tanışlarından, danışmağa başladı. Danışdıqca da gözü yol çəkir, səsi titrəyirdi. Babam Xocalıda həkim işləyib, yüzlərlə insana şəfa verib, neçə insanın həyatını xilas edib. İndi təqaüddədir. İşi üçün, Xocalı üçün çox darıxır.

Babam danışır, mən isə hələ də hədiyyə haqqında düşünürdüm. Birdən babama xoş gələcək ən yaxşı hədiyyənin nə olduğunu anladım. Neçə il önce, hələ Xocalı soyqırımdan əvvəl babamgilə getməyimiz yadına düşdü. Onun evi dağın ətəyində yerləşirdi. Evin eyvanından baxanda qoy-nunda yaşıl meşəlik olan uca dağlar görünürdü. Mən bu gözəl, qeyri-adi mənzərəyə baxmaqdan doymurdum. Bir gün yenə mən dağları seyr edərkən babam əlində rəsm albomu və rəngli boyanın yaxınlaşdı. O

bilirdi ki, rəssamlığa həvəsim var. Dedi ki, dağların rəsmini çəkim. Mən bu təklifə çox sevindim. Həvəslə işə başladım. Rəsmi bitirəndən sonra bəbama göstərdim. Çox bəyəndi və qürurla söylədi:

– Bala, bu dağlar, meşələr vətənimizin bir parçasıdır. Onların dəyərini böyüdükcə daha yaxşı dərk edəcəksən. Bu rəsmi gözəl çəkmisən. Onu bu yay mövsümündən yadigar saxla.



2. Hekayə qəhrəmanının çəkdiyi rəsmi hansı janra aid etmək olar?

- A) *natürmort* B) *peyzaj* C) *portret*

Otağıma gedib yazı stolumun ən aşağı siyirməsində saxladığım köhnə rəsm albomlarımı çıxardım. Həmin albomu tapdım. İllər önce çəkdiyim şəklə baxdım. Əlbəttə, ali savadlı gənc rəssam kimi indi mən bu işin sənətkarlıq baxımından güclü olmadığını başa düşürdüm. Amma şəkil məndə o qədər xatırələr oyadı ki...

Axşam bütün ailə süfrə başına toplaşmışdı. Babamın yaxın dostu Adil əmi də qonağımız idи. Xocalıdakı xəstəxanada uzun müddət bir yerdə işləmişdilər. İndi oturub söhbət edir, olub-keçənləri xatırlayırdılar.

Atam, anam, Adil əmi babamı təbrik edir, xoş sözlər söyləyirdilər. Mən də öz növbəmdə babama yaxınlaşış ad günü münasibətilə onu təbrik etdim, albomu ona verdim. Babam albomu açıb içindəki rəsmə baxdı. Hiss etdim ki, birdən-birə əhvalı dəyişdi. Qəhərləndiyi üçün əvvəlcə danışa bilmədi. Bir neçə dəqiqə susduqdan sonra sözə başladı:

– Bu dağların rəsmini qoruyub saxladığın üçün sağ ol, oğlum. İndi Xocalı düşmən işğalı altındadır. O soyuq fevral gecəsində nə qədər günahsız körpə, qadın, qoca vəhşicəsinə öldürülüdü. Bura gələn illi o dəhşətləri görən nənən də dözə bilməyib dünyasını dəyişdi. İndi bu dağlara baxıqca Xocalımı – doğma yurdumu bir daha xatırladım. İnanıram ki, vaxt gələcək, sən Xocalıya gedəcəksən, oranın mənzərəsi ilə bağlı gözəl əsərlər yaradacaqsan.

Mən babamı qucaqlayıb dedim:

– Əlbəttə, baba, mütləq yaradacağam.

Xanım Qasımovaya

Düşün və cavab ver

3. Siz öz babanızı ad gündündə necə təəccübləndirərdiniz?

4. Mətnin birinci abzasını III şəxsin dilindən danışın.

Söz ehtiyatı

5. Izahlı lügətin köməyi ilə *sürpriz*, *yubiley* sözlərinin mənasını izah edin.

Dil qaydaları

6. Mətnində altından xətt çəkilmiş mürəkkəb isimlərdən hansı müxtəlif mənalı sözlərin birləşməsindən yaranmışdır?

Yadda saxla!

MÜRƏKKƏB İSİMLƏR VƏ ONLARIN YAZILISI

Mürəkkəb isimlər müxtəlif üsullarla yaranır. Yaranma üsulundan asılı olaraq mürəkkəb isimlər bitişik və ya defislə yazılırlar: *istiot, adət-ənənə, mer-meyvə, vurhavur.*

7. Nümunəyə uyğun olaraq mürəkkəb isimləri qruplaşdırıb dəftərinizə yazın. Hansı mürəkkəb isimlərin bitişik, hansıların defislə yazılıması barədə yuxarıdakı qaydaya əlavələr edin.

söz-söhbət, qaçaqaç, dərə-təpə, çör-çöp, yarımadə, dağkeçisi, qab-qacaq, gəlhagəl, gəl-get

Mürəkkəb isimlərin yaranma yolları	İsimlər
müxtəlifmənalı sözlərin birləşməsi	
yaxınmənalı sözlərin birləşməsi	
əksmənalı sözlərin birləşməsi	
müstəqil mənası olmayan sözlərin iştirakı	
a, ha bitişdiriciləri vasitəsilə eyni feilin təkrarı	

8. Uyğunluğu müəyyən edin.

həyət	-uşaq	Göy	daş
dost	-bucaq	Ağ	dağ
qohum	-baca	Ceyran	ağac
oğul	-qardaş	Baba	çay
üç	-tanış	Altı	çöl

9. Səhv yazılmış isimləri seçib dəftərinizdə düzgün yazın.

malqara, qoyun-quzu, mermeyvə, quzu-qulağı, kağız-kuğuz, istiot, bağa-yarpağı, dedi-qodu, sualcavab, dəmir-dümür, alış-veriş, xəmiraşı

10. Mürəkkəb isimlərin yazılışındakı səhvi müəyyən edib düzgün yazın.

1. Uşaq ayağa qalxıb üst başını qaydaya saldı.
2. Meşə bəyi ehtiyatsız davranan gəncləri tənbeh etdi.
3. Usta paltar yuyan maşını təmir etdi.
4. Bu ərazidə xeyli ağca qayın ağacı var idi.

ANA MARAL



Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi çox kədərli halda meşədən evlərinə qayıtdı. Əliboş geri dönən ovçunun halı pərişan idi, gəm dəryasına qərq olmuşdu. Arvadı Fatimə, oğlu Bəhrüz onu qarşılamağa çıxdılar. Nurəli kişi onlara məhəl qoymadan ağır addımlarla evin arxasına keçdi. Tüfəngi ciyindən aşırıdı. Arvadının və oğlunun gözləri qarşısında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub onu daşa çaxdı.

– Daha günaha batmaq istəmirəm!... Oğlum, Bəhrüz, indi növbə sənindir. Bundan sonra sənin qazancını yeməli olacaqıq. Mən isə bir də əlimə tüfəng almaram. Sən isə, a bala, çörəyi tüfəngdən yox, torpaqdan çıxarmalısan. Təkcə torpaq onu öldürənlərdən razi qalır.



1. Sonuncu cümlənin mənasını izah edin. Bu cümlə hansı atalar sözü ilə bağlıdır?

Bəhrüz atasının dərdinə şərik olmaq istədi:

– Atacan, sənin qərarın səbəbsiz deyil. De görək, nə baş verib?

Ata dərindən nəfəs alıb başına gələn əhvalatı danışmağa başladı:

– Qırx ildir, ovçuluq eləyirəm. Qırx ildir, marala, ceyrana, turaca, kəkliyə – meşənin sərvətinə, dövlətinə güllə atram. Bu qırx ildə bir dəfə də olsun meşə mənim xətrimə dəyməyib. Məni əliboş qaytarmayıb. Bu gün isə...



2. Hadisələrin davamını təxmin edin və təxəyyülünüzə əsasən hekayə qurun.

Bu gün bir xallı bəbir ana maralı qova-qova mənə tuş etdi. Bəbirə güllə atdım, aralandı. Onun ovuna özüm yiyələndim. Maral qaçıdı, mən atdım, nişangahdan yayındı. Yalnız bir səmtə can atırdı. Hiss edirdim ki, balaları var. Özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən düşmüsdük. Nə o qacıb canını qurtara bilirdi, nə mən əl çekirdim. Axırda yazılıq qovub çıxılmaz bir qayalığa saldım. Yaxına gəlib tüfəngi gözümün tuşuna qaldırdım. Niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə yalvardı. Bu mələrtidən dünya gözlərimdə zülmətə döndü. Gözümü nişangahdan ayırdım.

İllərin qəflət yuxusundan ayıldım. Tüfəngi ciyinimə keçirib marala yol göstərdim. Yaziq heyvan məni anladı. Amma gözlərindəki tələş getmirdi.



Bilirdim ki, xallı bəbirin qorxusu onu titrədir. Birdən bir şaqqılıt qopdu. Qayanın arasında duran xallı bəbir ox kimi sözüb marala tərəf atıldı. Tüfəngin nə vaxt açılmasından xəbərim olmadı. Onu gördüm ki, xallı bəbir qorxunc bir nərilti ilə yerə sərilib, maralın ayaqları altında qırılır. Ana maralı düz balalarının yanına qədər ötürüb geri döndüm. Bundan sonra acıñdan ölsəm də, ovçuluq eləmərəm, nahaq qan tökmərəm.

Fatimə ərinə təsəlli verdi:

– Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, daha niyə qəm dəryasına batırsan?

– Bəs indiyə kimi?..

Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü. Nə qədər dava-dərman elədilər, xeyri olmadı. Qoca günü-gündən əriyirdi. Bir gün oğlu Bəhruz bir loğman tapıb gətirdi. Həkim qoca ovçuya baxan kimi dərdindən hali oldu. Bəhruba dedi:

– Ay bala, bilmirəm necə deyim, xəstənin davası əlacsız yerdədir. O, bir kasa maral qatığı içsə, anadangəlmə olar.

– Həkim, axı maralın südünü tapmaq müşkül məsələdir...

Həkim hamını ümidsiz vəziyyətdə qoyub çıxıb getdi. Ana-bala xəstənin yanından çəkilmirdilər. Gecənin bir vaxtı qoca yuxudan oyanıb dedi:

– Arvad, qab götür, eşiye çıx, maral mənə süd gətirib.

Fatimə elə bildi, ərinin son nəfəsidir, sayıqlayır. Ancaq özünü o yerə qoymadı, mis sərnici götürüb bayırı çıxdı. Təəccübündən yerində dondu. Qumral gözülü bir maral astanada dayanıb ona baxırdı. Onun yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan südün altına tutdu. Sərnici ağappaq köpüklü südlə doldu.

Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral ona mane oldu. Hər gözündən bir damla yaş isti südün içində saldı. Süd o saat uyuşub qatıq oldu. Fatimə maralın üzünü, gözünü tumarlayıb yola saldı.

Deyirlər, qoca ovçu qatığı başına çəkən kimi sağaldı. Etdiyi yaxşılıq itmədi, onu yenidən yaşıatdı.

Söz ehtiyatı

3. Altından xətt çəkilmiş frazeoloji ifadələri yaxınmənalı söz və ifadələrlə əvəz edin.

Düşün və cavab ver

4. **Debat.** Ovçuluqla məşğul olmaq və heyvanları öldürmək nə dərəcədə düzgündür?

Dil qaydaları

Yadda saxla!

MÜRƏKKƏB SİFƏTLƏR VƏ ONLARIN YAZILISI

Mürəkkəb sifətlər bitişik və ya defislə yazılırlar: *cansıxıcı, iri-iri, soyuqqanlı, irili-xırdalı, kələ-kötür, qeyri-sabit, növbənöv*.

Müxtəlifmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sifətlər bitişik, digərləri isə defislə yazılırlar.

5. Mürəkkəb sifətləri yaranma yollarına görə qruplaşdırıb dəftərinizə yazın:

*açıqürəkli, əzik-üzük, qalaq-qalaq, güllü-çiçəkli,
qeyri-qanuni, ağlı-qaralı*

Mürəkkəb sifətlərin yaranma yolları	sifətlər
müxtəlifmənalı sözlərin birləşməsi	
eyni sözün təkrarı	
yaxınmənalı sözlərin birləşməsi	
əksmənalı sözlərin birləşməsi	
müstəqil mənası olmayan sözlərin iştirakı	
“qeyri” sözü ilə sifətin birləşməsi	

6. Cütləri müəyyən etməklə mürəkkəb sifətlər düzəldib cümlədə işlədin.

ala	şirin	isti	sanlı
dili	bucaqsız	gözəl	qanlı
ucsuz	adi	adlı	yani
qeyri	göz	həyət	göyçək

HEYDƏRBABA SALAM


Heydərbaba, ildirimlər çaxanda,
Sellər, sular şaqqıdayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun **şövkətüzə, elüzə**,
Mənim də bir adım gəlsin **dilüzə**.

Bayram yeli çardaqları yışanda,
Novruzgülü, qarçıçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, dağın-daşın **sərəsi**,
Kəklik oxur, dalısında **fərəsi**,
Quzuların ağı, bozu, **qərəsi**,
Bir gedeydim dağ-dərələr uzunu,
Oxuyaydım: "Çoban, qaytar quzunu".

Biçin üstü sünbülbül biçən oraqlar,
Elə bil ki zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara **qıssə** de,
Qıssəmizdə çoxluca qəm-qüssə de.



1. "Çoban, qaytar quzunu" sözləri hansı mahnıdandır?
2. Tünd rənglə verilmiş sözlərin mənasını izah edin.

3. *Bihuşlanıb* sözünü kök və şəkilçilərə ayırın.
4. *Biç* sözündən yaranmış eyni-köklü sözləri müəyyən edin.

5. İzahlı lüğətin köməyi ilə *qıssə* sözünün mənasını izah edin.
6. *Çoxluca* sözündəki *ca* hissəciyi sözün mənasına necə təsir edir?

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsun yeyəndə
Mən qayıdır bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Heydərbaba, göylər bütün **dumandı**,
Günlərimiz bir-birindən **yamandı**,
Bir-birüzdən ayrılmayın, **amandı**,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!

Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağızın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Denən, mənim şair oğlum Şəhriyar
Bir ömürdür qəm üstünə qəm qalar.

M.Şəhriyar

Düşün ve cavab ver

14. Sizcə, şeirdə hansı fəsildən söhbət gedir?
15. Şair nələrdən giley-güzar edir?
16. Altından xətt çəkilmiş misraları izah edin. Bu ifadələri hansı xüsusiyyət birləşdirir?

Araşdırma

17. Heydərbaba dağlı haqqında məlumat toplayın.

Dil qaydaları

18. Götərilməmiş sözləri orfoqrafik normalara uyğun yazın.
19. Şeirdə işlənən mürəkkəb sözləri seçin, onların yaranma yollarını izah edin.

7. Şeirin bu bəndində hansı nağıldan danışılır?

8. Bəndin sonuncu misrasını izah edin.

9. Bu bənddə hansı bayram adətindən söz açılır?

10. Həmin mərasim indi necə adlanır?

11. Şeirin bu bəndi məzmununa görə əvvəlki bəndlərdən nə ilə fərqlənir?


12. Şair hansı tarixi ədalətsizliyə işaret edir?

13. Sonuncu iki misrann mənasını izah edin.

MEŞƏ SİMFONİYASI

Yaz gələndə atam tez-tez yaxın dostları ilə təbiət qoynuna çıxırdı. Onlar tilov, fotoaparat, çadır və başqa lazımi əşyaları yiğib maşınlarla yola düzəlir, iki-üç gün səyahətdə olurdular. Mən həmişə atamın qayıtmasını səbirszizliklə gözləyirdim. Çünkü o heç vaxt belə səfərlərdən əliboş qayıtmırıldı. Zənbillərlə dolu göbələk, balıq, müxtəlif otlar, güllər gətirirdi. Nənəm onun gətirdiklərinə baxıb deyərdi:

– A bala, lap babana çekmisən. ..., rəhmətlik də əsl çöl adamı idi. Günlərlə meşədə, dağda qalardı, heç vaxt da əliboş qayıtmazdı.



1. Nöqtələrin yerinə hansı nitq etiketi uyğun gəlir?

- A) Duz-çörəkli olasan.
- B) Yaxşılığın balalarının qabağına çıxsın.
- C) Torpağı sanı yaşayasan.
- D) Ocağının tüstüsü düşmən gözünü kor eləsin.

Mən atamın təbiet qoynunda dostları ilə çəkdiridiyi şəkillərə baxdıqca onlara həsəd aparırdım. Düşünürdüm ki, kaş mən də tez böyüyəydim, atam məni özü ilə səyahətə aparaydı. Hərdən ehmalca onun yanında bu haqda söz salırdım. O isə zarafatla qolumdan yapışib əzələlərimi yoxlayır və deyirdi:

– Təbiətdə yaşamaq fiziki güc tələb edir. Bütün günü ayaq üstə işləməli olursan. Yemək tapmaq, odun daşımaq, ocaq qalamaq, çadır qurmaq elə də asan deyil. Sən hələ bir az da əzələ yiğmalısan. Cırdan deyilsən ki, sənin odun şələni biz daşıyaq.

Bu sözlərdən sonra mən gündə idman edirdim. Hər dəfə də güzgü qarşısında dayanıb əzələlərimə baxırdım. Mənə elə gəlirdi ki, onlar getdikcə böyükür. Ancaq atam nədənsə bunu hiss etmirdi. Hərdən o, evdə olanda mən köynəyimi çıxarıb əzələlərimi işişdərək saymazyana otaqda gəzişirdim. Atam isə gözucu mənə baxıb gülümsünürdü.

Nəhayət, bir gün, deyəsən, atam mənim böyüdüyümü hiss etdi. Axşam səfər çantasını yiğisidirək kən dedi:

– Dur kömək elə. Sabah bizimlə gedəcəksən.

Mənim sevincimin həddi-hüdudu yox idi...

...Biz meşənin içi ilə maşın yolu qurtarana qədər getdik. Burada kiçik bir tala var idi. Atamgil çadırları bu talada qurmayı qərara aldılar. Biz yükleri boşaltmağa başladıq.

Buralar füsunkar idi. Ağacların yarpaqları yavaşça xışidayır, quşlar cəhcəh vurur, yaxından axan çayın şırıltısı eşidilirdi. Mənim atama çoxlu sualıım var idi: “Bərkən səsi gələn o quşun adı nədir? Bu meşədə hansı heyvanlar var? Burada ilan olurmu? Çay uzaqdadır mı?..” Amma heç nə soruştadım. Böyükler ətrafa fikir vermədən elə ciddi görkəmlə işləyirdilər ki, sanki gündəlik işlərini görürdürlər. Mən də onlara mane olmaq istəmədim.

Axşamayaxın işləməkdən, ora-bura qaçmaqdan ayaqlarım və qollarım ağrıydırdı. Həsrətlə çadırda uzanacağım anı gözləyirdim.

Birdən-birə göyün üzünü qara buludlar aldı, meşəyə garanlıq çökdü. Qatı zülməti yalnız ildirim öz parlaq işığı ilə arabir yarırdı. Bir azdan yağış başladı və hərə öz çadırına dağılışdı...

Gecənin bir vaxtı atam ildirim səsinə yuxudan oyanıb mənə baxdı:

– Sən niyə yatmırısan? – deyə yavaşdan soruşdu.

– Ona görə ki ildirim çaxır, külək viyıldayı, ağaclar cırıldayı, yağış çadırı döyəcləyir. Mən qorxuram, ata.

– Nə danışırsan, oğlum?! Bütün bunlar yalnız təbiətin *simfoniyasıdır*.

Bu səsləri başqa cür adlandırsan, mütləq onu eşidərsən.

– Başqa cür, necə? – deyə təəccübələ soruşdum.

– Bir diqqətlə qulaq as! İldirim sanki səma təbilləridir. Ağaclar böyük skripkalar kimi çalışır. Külək min cür müxtəlif səslə oxuyur. Yağış öz simlərini göydən yerəcən uzatmış nəhəng *arfaya* bənzəyir. Otlar da bu qəribə konsertə valeh olaraq xışıldayı. Bütün bunlardan isə mənim sənə dediyim təbiət simfoniyası yaranır.

Mən meşənin sehrlili simfoniyasını heyranlıqla dinləyərək yavaş-yavaş yuxuya getdim.

Rafiq Ələkbəroğlu

Söz ehtiyatı

2. Lügətin köməyi ilə *arfa*, *simfoniya* sözlərini izah edin.

Düşün və cavab ver

3. Sizcə, günəşli bir yay səhərində meşə simfoniyası necə səslənə bilər? Dəniz simfoniyası, səhra simfoniyası, dağ simfoniyası da ola bilərmi? Onları necə təsəvvür edirsiniz?

BOZLAR

Aşqabadda Nuryağdı adlı bir rəssamın qonağı idik. Cəmi 26 yaşı olmasına baxmayaraq, Nuryağdı çox istedadlı idi. Onun emalatxanasında gördüyüüm bir itin portretini hələ də unuda bilmirəm. Bu portret emalatxananın ən görkəmli yerində asılmışdı. Qulaqları kəsik, boz rəngli nəhəng köpəyin qeyri-adi dərəcədə canlı çəkilmiş mənalı baxışları var idi...

Sonra mən Nuryağdıgildə həmin itin divardan asılmış fotoşəklinə rast gəldim. Marağım daha da artdı. Düşündüm ki, görəsən, şəkildəki it hansı xidmətlərinə görə bu evin sevimlisinə çəvrilib? Nə qədər ora-bura boylangsam da, it özü gözümə dəymirdi. Axırda dözməyib şəklə işarə ilə Nuryağdıdan soruştum:

– Sizin itinizdir?

– Bizim idi, – rəssam dostum dedi, – on ildir ölüb. Qocalıb əldən düşmüşdü... Hə, yeri gəlmışkən deyim ki, o məni ölümən xilas edib...

Bu zaman qapının ağızında qəddi azca əyilmiş ariq, qoca bir kişi göründü. Qısa vurulmuş, seyrək, ağappaq saqqalı vardi. Türkmənlərə məxsus **qayıq** gözləri gülürdü. Əllərini sinəsində cütləyərək bizi salamladı.

Nuryağdı kişini bize təqdim etdi:

– Tanış olun, atamdır. Yaxşısı budur, Bozlar haqqında o özü danışsin. Qoca bize belə bir əhvalat söylədi.

! 1. Əhvalatı təxmin edin və təxəyyülünüzə əsasən hekayə qurun.

O vaxt biz şəhərin ucqar, **gözdən-könüldən iraq** bir məhəlləsində yaşayırırdıq. Nuryağdı yenicə anadan olmuşdu. Evimizdə şənlik idi, körpə Nuryağdı da qonşu otaqda yatırdı. Şər qarışanda qonaqlar dağıldı. Sonuncu qonağı yenicə yola salmışdım ki, birdən arvadım başılovlu özünü mənə yetirdi. Əsə-əsə dedi ki, uşaq beşikdən yoxa çıxıb. Mən tez körpə yatan otağa cumdum. Doğrudan da, **beşik** boş idi. Çəşib-qalmışdım. Doğrudanmı, uşağı oğurlayıblar? Axi Bozlar **sayıq** it idi, evə gecə-gündüz **keşik** çəkirdi. Düzdür, o vaxt cəmi 3 yaşı var idi, amma onun qorxusundan quş quşluğu ilə bu **həndəvərdən** uçmazdı. Bu qədər adamın yanında uşağı evdən qaçırmışdılar. Belə çıxır ki, it sayıqlığını itirib?



! 2. Mətnə əsasən itlərin təxminən neçə il yaşadığını müəyyəyən edin.

Tez Bozları harayladım. İt səsimi eşidən kimi qaçıb gəldi. Bərk ləhləyirdi. Nədənsə həyəcanlı idi. Gözlərini məhəlləmizin qabağındakı təpədən çəkmirdi. İti evə salıb uşağın boş beşiyini göstərdim, dönə-dönə beşikdəki uşağı, onun necə ağlamasını yamsıladım, sonra da əmr etdim:

— Axtar, Bozlar, axtar, tap uşağı. Tez tərpən!..

Bozlar hürərək məni arxasında apardı. Uşağı evimizin qabağındakı təpənin başında tapdım. Sağ-salamat idi. Mışıl-mışıl yatırıldı. Onu qucağıma alıb evə gətirəndə it zingildəməyə, hürməyə başladı. Ayaqlarımı dolaşır, yeriməyə imkan vermirdi. Əvvəl bunu hədsiz sevinməsi kimi qəbul etdim.

Öz-özümə elə hey fikirləşirdim ki, görəsən, bu kimin işidir? Kimdir mənə sataşan?..

Aradan heç yarım saat keçmədi, uşaq bir də yoxa çıxdı. Küçəyə çıxanda gördüm ki, təpəyə doğru bir qaraltı sürüñür. Bu, Bozlar idi. Ağzında da bizim bu Nuryağdı. İtin hərəkətinə lap mat qalmışdım. İndiyə qədər kandardan içəri qədəm basmayan itdə bu cürət hardandı?..

Nə başınızı ağırdıdım, körpəni gətirib beşiyə qoydum. Qapını da bərk-bərk bağladım ki, it içəri girə bilməsin. Öz-özümə fikirləşdim ki, gərək sabah Bozları *baytarə* aparıım. Bəlkə, yazıq qudurub?!

? 3. Hansı peşə sahibi *baytar* adlanır?

4. Quduzluq xəstəliyi haqqında nə bilirsiniz?

Bütün gecəni itin səsindən yata bilmədik. Qapının ağızını kotan kimi eşib dağıdırıcı. Dəhşətli ulartısı adamın iliyinə işləyir, beynini yerindən oy纳dırıcı. Axır ki, gecədən xeyli keçmiş balışı qulağıma tutub yuxuya getdim.

Bir zaman təpəmə dəyən tırın müdhiş ağrısına oyandıdım. Əlimi başıma apardım. Al qan içində idi. Elə bu vaxt gördüm, nəsə köynəyimi dərtlişdirir. Bozlar idi, mənə kömək etmək istəyirdi. Bir az aralıda, tırların altında arvadım zarıydırdı. Ətrafda, qonum-qonşuda arvad-uşağın çıçırtısı ərşə çıxmışdı. Əvvəl heç nə başa düşmədim.

Yavaş-yavaş özümü toplayıb ayağa durdum, arvadımı tırların arasından çıxdım. Şükür, salamat idi. Ev işə tamam dağılmışdı.

Birdən körpəmizi xatırlayıb öz dərdimizi unutduq. Arvad şivən qopardı. Evin altını üstünə çevirsem də, uşağı tapmadım. Bayaqdan bəri kənardan



mənə göz qoyan Bozlar nəsə axtardığımızı sanki birdən başa düşdü. Zingildəyib təpəyə sarı qaçıdı. Onun arxasında qaçıb oğlumu təpənin üstündə, bir kolun altında dünyadan xəbərsiz müşil-mışıl yatan gördüm.

Dönüb məhəlləmizə baxanda məni dəhşət bürdü. Evlər uçmuş, hər şey yerləyeksən olmuşdu. Məşhur Aşqabad zəlzəlesi məhəlləmizi xarabaliğa çevirmişdi. Demə, Bozlar bu dəhşətli fəlakəti qabaqcadan duyubmuş...

Eyvaz Zeynalov

Söz ehtiyatı

5. Altından xətt çəkilmiş ifadəni bir sözlə əvəz edin.
6. Mətndən frazeoloji birləşmələri tapıb mənalarını izah edin.
7. “Müdhiş” sözünün və “yerləyeksən olmaq” ifadəsinin mənasını müəyyən edin.

Düşün və cavab ver

8. İtlər haqqında hansı əsərləri oxumuş, hansı filmlərə baxmışınız?
9. Türkmənlərin salamlaşma jestini nümayiş etdirin.

Araşdırma

10. Müxtəlif mənbələrdən təbii fəlakətlər haqqında məlumat toplayıb təqdim edin.

Dil qaydaları

- 11*. Göy rənglə verilmiş sözlərə diqqət yetirin. Hansı sözlər quruluşca sadə, hansı düzəltmədir?

12. Dördündən biri fərqlidir.

- A) qoruq B) donuq C) toyuq D) soyuq
A) daraq B) oqlaq C) dayaq D) sınaq

13. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın.

qorxaq, qənaətcil, qoçaq, əzik, əziz, qonaqpərvər, qonaqpərvər, yeməkxana, şirin-şəkər, diribaş, qacaqaç, qayğanaq, qəpik-qurus

Nitq hissəsi	Sadə	Düzəltmə	Mürəkkəb
İsim			
Sifət			

GÖYGÖL

Çıskınlı bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl.
Tənha qayalara, **lal** meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.

Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyrantək yorulub yatır,
Daş atdım, **diksinib oyandı** Göygöl.

Döşünü qayıqlar düymətək bəzər,
Dedim, bu görkəmlə Xəzərə bənzər,
Qızını yaylağa **köçürüb** Xəzər;
Baxdı, **cılveləndi, nazlandı** Göygöl.

Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd-sarı gülər tikildi...
Buludla **ağladı**, günəşlə **guldü**,
Deyəsən, bir kövrək insandı Göygöl...


Məmməd Araz

Düşün və cavab ver

- Şair Göygölü ilin hansı fəslində təsvir edir?
- Şair niyə Xəzəri Göygölün anası hesab edir?

Söz ehtiyatı

- 2-ci bənddə *durulub, burulub, yorulub* sözlərindən hansı məcazi mənada işlənib?
- Mavi rənglə verilmiş söz və ifadələr üçün ortaq xüsusiyyəti müəy-yən edin.
 - Eyni nitq hissəsinə aid olması
 - Məcazi məna daşımıası
 - Quruluşca eyni olması
- Altından xətt çəkilmiş misranı necə başa düşürsünüz?





NAFTALAN

Günlərin bir günü tacirlər indiki Naftalan ərazisindən keçirdilər. Burada çoxlu bulanıq sulu göllər vardı.

Karvandakı dəvələrdən biri xəstə idi; həddindən artıq arıqlamış, yük götürməyə gücü qalmamışdı. Karvanbaşı çox düşünüb-daşındıqdan sonra onu karvandan çıxarmağı əmr edir:

– Belə heyvanın əzab-əziyyətlə yaşamağındansa, gölün suyundan zəhərlənib biryolluq tələf olması yaxşıdır. Onu elə burada qoyub gedək.

Tacirlər belə də edirlər, dəvənin yükünü başqa dəvələrə yükləyib yollarına davam edirlər.

Bir müddətdən sonra geri dönən tacirlər həmin çöldə qoyub getdikləri dəvə ilə qarşılaşırlar. Görürler ki, dəvə tamamilə dəyişib: kökəlib, gümrahlaşıb. Mat-məəttəl qalırlar. Maraqlanıb dəvəni izləyirlər. Baxırlar ki, dəvə gölün sahilində gəzinir, tez-tez gölə girib-çixır, sonra da kənarında yatır.

Onlar gölə el vurarkən suyun yağlı olduğunu görürler. Məlum olur ki, xəstə dəvəyə şəfa verən bu yağın hikməti imiş.

Sonradan məlum olur ki, bu yerlərin camaatı “naftalan” adlanan bu yağıdan bir dərman kimi istifadə edirlər.

Naftalan – neft olan, başqa sözlə, neftlə çox zəngin yer deməkdir. Müalicəvi əhəmiyyəti olan Naftalan nefti əsl təbiət möcüzəsidir. Onun haqqında ilk məlumat XII əsrə aiddir. Dünyada yeganə təbii neft müalicəxanası sayılan bu yer Gəncədən 45 kilometr aralı, Goranboy rayonu ərazisində yerləşir.

Lap qədim zamanlardan naftalan yağı nəinki Cənubi Qafqazda, eləcə də Kiçik Asiyada, İranda və uzaq Hindistanda minlərlə xəstəyə şəfa verib.

XIX əsrin ikinci yarısında Naftalan xarici sahibkarların diqqətini cəlb edir. Alman mühəndisi Yeger 1887-ci ildə buraya gelir. O, böyük bir sahə alıb bir neçə quyu qazdırır. Çıxarılan neftin bir hissəsi naftalan dərmanı hazırlamaq üçün Almaniyaya aparılır. Tezliklə Berlində məşhur "Naftalan-Yeger" firması yaradılır. Naftalanın şöhrəti hər yana yayılır.

Rus-yapon müharibəsində yapon əsgərlərinin çantalarında daim naftalan dərmanı olarmış. Həmin qabların üstündə bu sözər yazılmışdı: "Kimin əlində bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".

Düşün və cavab ver

1. Mətni məzmunca bitkin iki hissəyə bölün. Hansı hissəni bədii, hansını elmi-kütləvi mətn adlandırmaq olar?

Araşdırma

2. Müasir Naftalan şəhəri haqqında məlumat toplayıb mətn hazırlayın.

Dil qaydaları

3. Qırmızı rənglə verilmiş cümlədə hansı qrammatik səhvə yol verilib?
4. Nəyə görə mavi rənglə verilmiş “naftalan” sözü kiçik hərfə yazılıb?
5. Mətndə altından xətt çəkilmiş feillərin tərkibini müəyyən edin.

Yadda saxla! ➤ MÜRƏKKƏB FEİLLƏR VƏ ONLARIN YAZILISI

Mürəkkəb feillər, əsasən, yaxın və ya əksmənalı feillərin bir-ləşməsindən yaranır və defislə yazılırlar; məsələn: *arayıb-axtarmaq, oturub-durmaq*.

6. Cütləri müəyyən etməklə mürəkkəb feillər yaradın.

atılmaq	gülmək
çalışmaq	süpürmək
demək	vuruşmaq
ölçmək	düşmək
silmək	bıçmək

- 7*. Hansı cümlədə altından xətt çəkilmiş sözlər arasında defis işarəsi qoyulmamalıdır?

- A. Arif dayı kənd camaati arasında sayılıb seçildirdi.
B. Düşmənlər kəndi çapib taladılar.
C. Qardaşım evə çatan kimi uzanıb dincəldi.
D. Çox düşündü, ölçüb biçdi, belə bir qərar verdi.

- 8*. Altından xətt çəkilmiş hansı feillər özündən əvvəl gələn sözlə bir-ləşib bir leksik məna ifadə edir?

1. Ana uzun müddət düşünməyə məcbur oldu.
2. Səməd artıq bir neçə ildir ki, kənddə olur.
3. Səsi titrədi, qapını çırpıb getdi.
4. Kimsə zəng vurdu, o da tələsik çıxıb getdi.

XARİBÜLBÜL

Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada belə bir gül var, adına xarıbülbül deyirlər. Bu gül haqqında maraqlı əfsanə danışırlar.

Deyilənə görə, bir gülə bülbül dostluq edirdilər. Çox vaxt bir yerdə olur, bir-birinə ilham verirdilər. Bülbül cəh-cəh vurub səs salır, gül də xoş ***rayihəsinı*** ətrafa yayırıdı. Onların bu dostluğu hamını heyran edir, ***riqqətə gətirirdi***. Yalnız küləkdən başqa. Külək öz viylitlisəna aşiq idi, gücü, qüvvəti ilə qürrələnirdi.



! 1. "Rayihə" və "riqqətə gətirmək" sözlərini izah edin. Bu sözlərin sinonimlərini tapın.

Bir gün bülbül çəmənlilikdə olmayan vaxt külək əsib-coşdu, aləmi toza-naq bürdü. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında əyilirdi. Külək ona müqavimət göstərmək istəyənlərin qol-budağını sindirib yerleyeksan edirdi. Yalnız zərif, gözəl ətirli gül küləyin azgınlığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

– Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?

Gül inamla cavab verdi:

- Dostluqdan! Bülbül gəlib çıxar, məni əyilməyə qoymaz.
- Baxarıqlı!.. Sən dostunu sına, mən də gücümü...

Külək bu sözləri deyib kükrədi. Zərif otlardan tutmuş fil gövdəli ağaclarla qədər hamı ona baş əyirdi, gül isə əyilmirdi. Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünkü o, tək qalmışdı. Əgər bülbül yanında olsayıdı...

Nəhayət, gülün bir yarpağı əyildi, ləçəkləri titrədi. Külək qələbəsindən cuşa gələrək daha bərkdən uğuldadı. Bir az da keçəcək, gül təslim olacaq, boynu büküləcək, qaməti əyiləcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırıldı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi, onun əyilən qamətini düzəltdi. Ancaq gülün xarı – tikanı onun sinəsinə sancıldı. Bülbül geri çəkilmədi, gülü əyilməyə qoymadı. Dostu uğrunda özünü fəda edən bülbül gülün ləçəyində donub-qaldı. O gündən bu gül "xarıbülbül" adlanır.

! 2. “Xarıbülbül əfsanəsi” ilə “Bilirdim ki, gələcəksən” hekayəsinin ideya yaxınlığını müəyyən edin.

Xarıbülbüllə bağlı başqa bir rəvayət də var. Deyirlər ki, Qarabağ xanı öz qızını İran şahına ərə verir. Qərib diyarda ömür-gün sürən, naz-nemət içində yaşayan Xan qızı vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir.

Xan qızı İranda darixir, sıxılır və şah onun ürəyini açmaq üçün gözəl bir gülüstan salınmasını əmr edir. Xankəndində, Şuşada bitən bütün ağaclarlardan, gül-çiçəklərdən buraya gətizdirir ki, Xan qızı doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Salınan gülüstanın adını "Vətən bağı" qoyurlar. Burada bitkilərin hamısı kök atıb gül açır, bircə xarıbülbül yad torpaqda bitmir, solur. Xan qızı bağı seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çekərək ağlayır. Üzünü bağda susub durmuş bülbü'lə tutaraq bu nəgməni söyləyir:

“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Bu nə əzablı dövrəndir,
Səsin gəlsin **barı**, bülbü'l.

Söz ehtiyatı

3. “Xar” sözünün lügətdə verilmiş mənalarını araşdırın.

4. “Kükremək” sözünün mənasını izah edin.

Araşdırma

5. Xarıbülbül gülü haqqında məlumat toplayıb təqdim edin.

Dil qaydaları

6. Hansı cümlədə altından xətt çəkilmiş söz şeirdəki mənasında işlənib?

- A) Həyətin axırına qədər uzanan barı yenicə rənglənmişdi.
- B) Bu həyətin barı bütün kəndə bəs edirdi.
- C) Evə girmirsən, barı həyətə gəl.

7. Sinonim cütlükleri seçin.

- | | | |
|------------------|----------------|-----------------|
| 1) güc, qüvvət | 2) nəhəng, uca | 3) zərif, gözəl |
| 4) yarpaq, ləçək | 5) boy, qamət | 6) sinə, köks |

8. Buraxılmış orfoqrafik səhv'ləri düzəltməklə cümlələri dəftərinizə köçürün.

1. Rasim işdən vaxtında çıxıb-getdi.
2. Xəstənin vəziyyəti qeyrisabit idi.
3. Paho, dövlətin gəl-hagəlidir ki...
4. Maşın əyriüyrü yollarla yavaş-yavaş gedirdi.
5. Elşən çox ölçüb biçdi, amma bir qərar verə bilmədi.
6. Payızın soyuq nəfəsi ilə gullər artıq saralıb solmuşdu.

9. Altından xətt çəkilmiş frazeoloji birləşmələri qarşılığı ilə əvəz edin.

Nümunə: O mənə yolu necə gedəcəyimi başa saldı.

O mənə yolu necə gedəcəyimi izah etdi.

1. Yadına düşdü ki, bu gün görüləcək işi çoxdur.
2. Xalq mahnilarına qulaq asmağı xoşlayırdı.
3. Onun bu hərəkətinə hamı məəttəl qaldı.
4. Uşaqlara əl qaldırmaq olmaz.
5. Bu dəhşətli hadisəni xatırladıqca hər dəfə göz yaşı axıdırdı.
6. Aygünün bu şeirdən xoşu gəlirdi.

10*. “Yoldaşlarında” sözündəki şəkilçiləri ayırib müvafiq sütunda qruplaşdırın. Sözün başlangıç formasını müəyyən edin.

birvariantlı –

ikivariantlı –

dördvariantlı –

11. 1-ci sıradakı sözləri 2-ci sıradakı müvafiq sözlərlə birləşdirib mürəkkəb sözlər düzəldin.

- 1) dərə, çöl, yer, toz, daş
- 2) yurd, kəsək, təpə, çəmən, torpaq

12. Hansı atalar sözü ancaq sadə sözlərdən ibarətdir?

- A) Evin yarasığı uşaqdır, süfrənin yarasığı – qonaq.
- B) Dovşana “qaç” deyir, taziya “tut”.
- C) Kasıblıq eyib deyil, oğurluq eyibdir.
- D) Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.

13. Verilmiş mürəkkəb sözləri cədvələ uyğun qruplaşdırın.

ağrıkəsici, aşib-daşmaq, qeyri-dəqiq, ev-eşik, yaxasıaçıq, küsüb-başrımaq, şəhərlərarası, dinib-danışmaq, qayda-qaynun

Mürəkkəb isim	Mürəkkəb sifət	Mürəkkəb feil

DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Hansı bənddə verilmiş sözlər defislə yazılın mürəkkəb söz əmələ gətirir?

- A) aş, süz(mək)
- B) künc, bucaq
- C) ayaq, qab
- D) kəklik, ot

2. "Qeyri" sözü hansı sifətlə birləşib mürəkkəb sifət əmələ gətirə bilməz?

- A) adı
- B) məlum
- C) sadə
- D) ciddi

3. Ardıcılığı davam etdirin.

qəm-qüssə, toy-büsət, qorxu-ürkü, ...

- A) xeyir-şər
- B) dost-düşmən
- C) gül-çiçək
- C) çör-çöp

4. Uyğunluğu müəyyən etməklə mürəkkəb feillər yaradın.

çapıb	yığışdırmaq
saralıb	dolaşmaq
yığılb	götürmək
görüb	qızarmaq
utanıb	pozmaq
yazıb	talamaq
gəzib	solmaq

5. Uyğunluğu müəyyən etməklə mürəkkəb isimlər yaradın.

çoban	iti
dəvə	yastığı
it	üzümü
ayaq	burnu
qus	dabanı
su	qabı

6. Defislə və bitişik yazılın mürəkkəb sözləri qruplaşdırıb yazın.

*Çənli, bel; Qırx, bulaq; qara, gözlü; dağ, üstü; gözəl, göyçək;
uzun, uzadı; qalaq, qalaq; dil, ucu; acı, dil; barama, qurdu;
qarma, qarışiq; günə, baxan; gündən, günə; üzü, yumşaq*

7. Şeir parçalarında işlənən mürəkkəb sözləri seçin, hansı nitq hissəsinə aid olduğunu və yaranma yolunu müəyyən edin.

Oğul, bu dünyada şan-şöhrət, ad-san
Hünərlər göstərən qəhrəmanındır.

Süleyman Rüstəm

Köməyi dəyməyən şirindil insan
Yaxşıdır acıdıl əl tutanlardan.

Nizami Gəncəvi

8. Fərqli əsrlərə verilmiş hansı sözlər məcazi mənada işlənmişdir?

Quş qanadla uçar, insan diləklə.
Açıdı qanadını sabah yelləri,
Meşənin səsinə günəş oyandı.
Qız qapının səsinə yuxudan oyandı.
Açıր piyalətək ağızını zanbaq.
Heyvan ac olsa da, ağızını ota uzatmadı.
Qızın gözündə sevinc yaşları parladı.
Səhərin gözü açılmamış qonaqlar gəldi.

9. Hansı sözlər bitişik yazılmalıdır?

*açıq-ürəkli, qeyri-müəyyən, açıq-yaşıl, tünd-sarı, tünd-xasiyyət,
isti-soyuq, qoşa-nağara, isti-ot, qeyri-mümkün, qoşa-qoşa,
qəlbi-qara, bər-bəzək, qonum-qonşu, kəm-kəsir, ala-göz, ala-çiy,
kəm-savad, tünd-xasiyyət*

10. Dördündən biri tərkibinə görə fərqlidir.

- A) yazqabağı
- B) stolüstü
- C) şəhərlərarası
- D) sualtı

11. Məcazi məna bildirən feilləri müəyyən edin və başqa cümlələrdə həqiqi mənada işlədib yازın.

Fırtına hələ də balıqçı gəmisini dalğaların arasında oynadırdı. Bir azdan külək yatdı. Ay buludların arxasından boylandı. Çoşqun dalğalar birdən-birə yumşaldı. Dənizin hirsi soyudu.

6-CI BÖLMƏ

TARIİXDƏ İZ QOYANLAR



Çap işçisi

ROMUL VƏ REM

Qədim Roma dövləti 1000 ildən artıq mövcud olmuşdur. Maraqlıdır ki, onun birinci hakiminin də, sonuncu imperatorunun da adı Romul olmuşdur. Qədim tarixçilərin yazdığını görə, Roma şəhəri iki qardaş – Romul və Rem tərəfindən salınmışdır. Bu qardaşlar haqqında rəvayət-də də Romanın necə yaranmasından bəhs olunur.

Deyilənə görə, Tibr çayı sahilindəki Latsium düzənliyində bir şəhər var imiş. Bu şəhərin sakinləri latinlar, dilləri isə latin dili adlanırmış. Şəhərin ədalətli və müdrik bir hökmdarı var imiş. Lakin kiçik qardaşı onu devirib hökmranlığı ələ keçirir. Yeni hökmdar qardaşını zindana salır, onun oğlunu isə qətlə yetirir. Keçmiş hökmdarın yalnız bir qızı qalır.

Çox keçmir ki, qızın əkiz oğlu olur. Hökmdar öz qullarından birinə emr edir ki, körpələri zənbilə qoyub Tibr çayına atsın. Qul belə də edir. Zənbil çayla xeyli axdıqdan sonra sahildə ağaca ilışır. Körpələrin səsinə bir canavar gəlir. O, körpələri zənbildən çıxarıb əmizdirir. Körpələr bir müddət canavarın yanında qalırlar.

Bu yerlərdə bir çoban öz arvadı ilə yaşayırımış. Onların uşaqları yox imiş. Bir gün çoban sürüyə hücum etmiş canavarı yaralayıp və özünü yuvasına yetirmək istəyən qurdun dalınca düşür. Çoban qurdun yuvasına çatanda burada nə görsə yaxşıdır?! İki balaca oğlan uşağı.

Çobanla arvadı bu təsadüfə çox sevinirlər və uşaqları öz balaları kimi böyütməyə başlayırlar. Onlardan birinə Romul, o birinə Rem adı qoyurlar.

Romul və Rem böyüüb əsl cəngavər olurlar. Günlərin bir günü hökmdarın zülmündən baş götürüb qaçan bir qoca onların daxmasında gecələməli olur. O, çobana və qardaşlara hökmdarın zülmündən danışır və bu cavanların əvvəlki ədalətli hökmdara oxşadıqlarını deyir.

Qoca ilə söhbətdən sonra qardaşlara məlum olur ki, onlar həmin hökmdarın nəvələridir. Qardaşlar birlikdə doğma şəhərlərinə yollanırlar və hökmdarı taxtdan devirib öz babalarını yenidən hökmdar edirlər. Lakin Romul və Rem bu şəhərdə qalmaq istəmirler. Onlar yaxınlıqdakı yeddi təpənin üzərində öz şəhərlərini salırlar. Qardaşlardan hər biri yeni yaranmış şəhərə öz adını qoymaq istəyir, odur ki onların arasında mübahisə



düşür. Əlbəyaxa savaşda Romul Remi öldürür və şəhəri öz adı ilə Roma adlandırır. Bu şəhərin dəqiq yaradılma tarixi də məlumdur – e.ə. 753-cü il, 21 aprel. Uzun müddət ərzində Romada tarix bu şəhərin yaradılma gündündən hesablanıb.

Yeni yaranmış Romada adam çox az idi. Ona görə də Romul hamını öz himayəsi altına alır. Öz ağasından qacmış qullar, ata-anasından inciyən cavanlar, yaşadığı şəhərin hökmdarından narazı olan şəxslər və hətta yoldan ötən avaralar bu azad şəhərə pənah gətirirlər.

Romul şəhər sakinlərini iki təbəqəyə bölmər – patrisilərə və plebeylərə. Latınca “patrio” – ata, “plebs” – kütlə, rəiyyət deməkdir. Öz ata-anasını tanıyanlara və əcdadları məlum olanlara patrisi, digərlərinə isə plebey deyirdilər. Ən hörmətli patrisilər ağsaqqallar şurasına – *senata* seçilirdilər. Senatın vəzifəsi öz məsləhətləri ilə hökmdara kömək etmək idi.

Romul qoşun yaradıb onu dəstələrə – *legionlara* bölmər. Beləliklə, o, güclü bir şəhər-dövlətin əsasını qoyur. Sonralar “əbədi şəhər” adlandırılaraq Roma belə yaranır.

Söz ehtiyatı

1. Mətndən hansı yeni sözlər öyrəndiniz? Bu sözlərin izahlı lüğətini tərtib edin.

Araşdırma

2. Qruplara bölünərək kollektiv araştırma aparın.

I qrup: Daha hansı əsərlərdə baş qəhrəman bir müddət vəhşi heyvanın himayəsində qalır?

II qrup: Müasir dilimizdə istifadə etdiyimiz ay adları (yanvar, fevral və s.) latın mənşəlidir. Həmin sözlərin etimologiyasını araşdırın.

III qrup: Qədim Roma dövləti, onun tarixi şəxsiyyətləri haqqında məlumat toplayıb təqdim edin.

IV qrup: Roma il hesabını miladi və hicri təqvimlərindəki il hesabı ilə müqayisə edin.

V qrup: Dilimizdə işlənən latın mənşəli sözlər tapın və mənalarını araşdırın.

Dil qaydaları

3. Mətnin ikinci və üçüncü abzaslarından yazılışı və tələffüzü fərqlə-nən sözləri seçib yazın.

HƏZRƏT ƏLİ

Həzrət Əlini sınağa çəkmək istəyən bir neçə şəxs sözü bir yerə qoyur ki, bir-bir gedib Əliyə "Nəyə görə elm maldan üstündür?" – deyə sual etsinlər. Əgər Əli hamiya eyni cür cavab versə, deməli, o, bir o qədər də elmlı deyil. Belə də edirlər. Bir-bir onun hüzuruna gedirlər.

Həzrət Əli birinciə belə cavab verir:

– Elm üstündür, çünkü o, peyğəmberlərdən mirasdır, mal isə hökmdarlardan.

İkinciə deyir:

– Elm daha önemlidir, çünkü elm sahibini qoruyur, malı isə sahibi qoruyur.

Üçüncüyə cavab verir:

– Elm daha böyük ləyaqətdir, çünkü mal sahibinin düşmənləri çoxdur, elm sahibinin isə dostları.

Dördüncüyə belə deyir:

– Elm daha üstündür, çünkü malı payladıqca azalır, elmi payladıqca çoxalır.

Beşinciə cavabı belə olur:

– Mal sahibinə "xəsis" deyərlər, elm sahibinə isə hörmətlə xıtab edərlər.

Altıncını:

– Mal qəlbə qaraldır, elm isə nurlandırır, – deyə yola salır.

Yedinciə cavab verir:

– Elmə çatan istəsə, mala da çatar. Mala can atan isə elmdən uzaqlaşar.

Həzrət Əlinin biliyini yoxlamaq istəyən şəxslər onun elmin yüksək zirvəsində olduğunu başa düşüb "Allahın aslanı"nı rahat buraxırlar.



Düşün və cavab ver

1. Mətndə elmin üstünlüyü barədə deyilmiş bütün fikirlərlə razılık nızmı? Fikrinizi əsaslandırın.
2. Oxuduğunuz mətn elm və maddi dəyərlər barədə fikirlərinizdə hər hansı dəyişiklik etdimi? Həzrət Əlinin argumentləri bu gün də öz aktuallığını saxlayır mı? Bununla bağlı debat keçirin.

İslami dəyərləri dərindən mənimsəmiş həzrət Əli insanlar arasında *irqi ayri-seçkiliyə* yol verməzdi.

Bir gün azad etdiyi qullardan iki qadın onun yanına gəlib kömək istədi:

– Bir qarın çörəyə möhtacıq. Allah eşqinə, bizə bir az yardım et!

"Comərdliyin atası" ləqəbini qazanmış həzrət Əli bu iki qadının hər birinə bərabər miqdarda buğda və pul verdi.

Bu iki qadından biri ərəb, digəri əcəm, yəni başqa xalqın nümayəndəsi idi. Onların ikisinə də **eyni dərəcədə kömək etməyindən** xoşlanmayan ərəb qadın öz narazılığını bildirdi:

- Ey əmirəlmöminin, bu hərəkətinizə mat qaldım.
- Mənim hərəkətimdə nə xəta gördün, ey qadın?
- Mən bir ərəb qadınıyam. Bu qadın isə əcəmdir. Necə olur ki, bizim ikimizi **eyni tərəziyə qoyursan?**

Həzrət Əli hırsınlı, sadəcə, dedi:

– Dinlə, ey qadın! **Mən Qurani yaxşı bilirəm.** Orada hətta həzrət İsmayılla həzrət İshaqın soyundan gələnlər arasında bir fərq olduğunu göstərən aya yoxdursa, mən niyə sizin aranızda fərq qoymalıyam?!

Söz ehtiyatı

4. Lügətin köməyi ilə “irqi ayrı-seçkilik”, “comərdlik”, “əmirəlmöminin”, “soy”, “ayə” söz və ifadələrin mənalarını izah edin.
5. Mətnin göy rənglə verilmiş ifadələrdən hansı məcazi mənada işlənib?

Dil qaydaları

6. Altından xətt çəkilmiş cümlələri sondakı durğu işaretinin tələbinə uyğun olaraq düzgün intonasiya ilə oxuyun.

Yadda saxla! CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASIYAYA GÖRƏ NÖVLƏRİ

Cümlənin məqsəd və intonasiyaya görə dörd növü var:

Nəqli cümlə müəyyən bir iş, hadisə və s. haqqında məlumat vermək məqsədilə işlədir, adı intonasiya ilə deyilir, sonunda nöqtə qoyulur; məsələn: *Sabah məktəbdə tədbir keçiriləcək.*

Sual cümləsi cavab almaq məqsədilə işlədir, yüksələn intonasiya ilə deyilir, sonunda sual işaretisi qoyulur; məsələn: *Məktəbiniz nə vaxt tikilib?*

Əmr cümləsi istək, arzu, xahiş, məsləhət və s. bildirir, sonunda nöqtə qoyulur; məsələn: *Gəlin gəzməyə gedək.*

Nida cümləsi yüksək hiss və həyəcanla deyilir, sonunda nida işaretisi qoyulur; məsələn: *Ah, nə gözəl gündür!*

7. Cümlələrin məqsəd və intonasiyaya görə növünü müəyyənləşdirin.
Fikrinizi əsaslandırın.

1. Qurdla dostluq et, çomağını yerə qoyma.
2. Dayanın, mən sizə göstərərəm, onda məni tanıyarsınız!
3. Bu layihəni nə vaxt bitirmək lazımdır?
4. Nigar gələn qonaqları mehriban qarşılıdı.

İBN SİNA

Avropada “Avisenna” adı ile tanınan büyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyin ibn Abdulla ibn Sina (980-1037) dünya mədəniyəti xəzinəsini zənginləşdirən bir irlə qoymuşdur. O, müxtəlif elm sahələrini əhatə edən yüzlərlə əsər yazmışdır ki, bunlardan bir çoxu dövrümüzə gəlib çatmışdır. Azərbaycan nağıllarında Loğman adı ilə təqdim olunan qəhrəmanın prototipinin İbn Sina olduğu güman edilir.

Deyilənə görə, balaca Hüseynin ən sevimli sözü “Nə üçün?” imiş. Uşaq ikən o, güclü yaddaşı, dərin **müşahidəçilik** qabiliyyəti, məntiqi təfəkkürü ilə hamını heyrətə getirirmiş. Hələ on yaşı olanda Hüseyn artıq Qurani-Kərimi əzbər bilir, məşhur alimlərin əsərlərini oxuyurmuş. Sinifdə hamidan balaca olsa da, şagirdlər ondan məsləhət alırmışlar.

Belə rəvayət edirlər ki, Hüseyngilin sinifdə Ömər adlı bir uşaq oxuyurmuş. Onun **zəngin** atası Ömərin təhsili üçün pul əsirgəməzmiş.

Bir dəfə müəllim sinifdə Ömərin atası ilə səhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərir. Ömərin atası etiraz edir: “Axı onlar eyni məktəbə, eyni müəllimin yanına gəlirlər. Bu necə ola bilər?”

Müəllim uşaqları sinifdən çıxarıb onların döşəkçələrinin altına dəftər qoyur. Sinfə qayidian uşaqlar öz yerlərində əyləşirlər. Ömər heç nə hiss etmir, İbn Sina isə narahat görünür. Müəllim soruşur:

– Uşaqlar, bir dəyişiklik hiss etdinizmi?

Ömər deyir:

– Yox, müəllim, nə olub ki?

İbn Sina isə cavab verir:

– Bilmirəm, ya mən böyüdüm, ya da tavan aşağı gəldi.



1. Bu hadisə İbn Sinanın hansı bacarığından xəbər verir?

Yaşıdları arasında İbn Sinanı barmagla göstərirdilər. Necə çalışması barədə o, xatırılardırda belə yazır: “On altı yaşım olanda gecələr və gündüzlər elm öyrənməkdən, oxumaqdan başqa heç nə ilə məşğul olmur-dum. Kitabxanalarda işimi qurtarıb evə qayıdanandan sonra da şamı yandırıb çalışmalarımı davam etdirirdim. Bəzən yuxu aparır, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm”.



On yeddi yaşı olanda **elmi** dairələrdə İbn Sinanı nüfuzlu alim kimi qəbul edirdilər. Böyük **hökmdarlar** onu öz saraylarına **şəxsi** həkim kimi dəvət edirdilər. Lakin müdrik alim saraydan uzaq durmağa çalışır, elmi araşdırırmalarla məşgul olmağa üstünlük verirdi. Buna görə də o, hökmdarların təqiblərinə məruz qalırdı.

Deyilənə görə, İbn Sina xəstəliyə düşcar olmuş Həmədan əmirini sağaldığına görə vəzir vəzifəsinə təyin olunmuşdu. Lakin paxıl əyanların böhtənlərinə inanan əmir İbn Sinanı Həmədandan sürgün etdirir. Bundan 40 gün sonra Həmədan əmirinin xəstəliyi yenidən şiddətlənir və o, İbn Sinanı tapıb xahiş edir ki, saraya qayıdır onun müalicəsini sona çatdırırsın.

İyirmi yaşı olanda artıq İbn Sina bir neçə kitabın müəllifi idi: "Təbiət elmlərinə aid geniş ensiklopediya", "Etikaya dair kitab" və s. Ən məşhur kitabı isə "Qanun ət-tibb" adlanır. Bu kitab qısa müddətdə "Qanun" adı ilə məşhurlaşaraq bütün dünyada tibb ensiklopediyası kimi qəbul edilir. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr edilən kitab "İncil", ikincisi isə "Qanun" olub. Avropada beş əsrən artıq bir müddətdə **tibbi** bu kitabdan öyrəniblər.

Söz ehtiyatı

- 2.** Altından xətt çəkilmiş ifadəni cümlələrdə sərbəst və frazeoloji söz birləşməsi kimi işlədin.

Yazı

- 3.** Loğman obrazının iştirak etdiyi Azərbaycan nağıllarını araşdırıb yazılı məruzə hazırlayın.

Dil qaydaları

- 4***. Göy rənglə verilmiş hansı söz quruluşca sadədir?
- 5.** Tünd hərflərlə verilmiş hansı söz:
- quruluşca sadədir?
 - iki leksik şəkilçi qəbul edib?
 - bir cür yazılan şəkilçi qəbul edib?
- 6.** Nümunəyə əsasən cümləni elə dəyişdirin ki, onun mənası dəyişməsin.

Nümunə: O qız vəfali deyilmiş. O qız vəfasız imiş.

1. Onun hərəkətləri normal deyildi.
2. O özünü ədəbli aparmırdı.
3. Dərsə gecikən Fəridin kefi yox idi.

SİRLİ HƏRFLƏR

Çox qədim zamanlarda Yunanistanda Ezop adlı müdrik, hazırlıqçı bir insan yaşayırırmış. Qul olsa da, ağılı, fərasəti ilə seçilirmiş. Onun qələmininə məxsus 426 təmsil bu günümüze qədər gəlib çatmışdır. İndi "Ezop dili" dedikdə heyvan və ya cansız əşya obrazları vasitəsilə insanların müsbət və mənfi keyfiyyətlərindən danışmaq nəzərdə tutulur. Ezopla əlaqədar çoxlu maraqlı və qəribə əhvalatlar söylənilir.



Bir gün Ezop ağası ilə qəbiristanlığının yanından keçərkən gözü hasarın üstündə yazılmış hərflərə **sataşır**: H. D. T. Q. V. Ezop soruşur:

– Ağa, əgər mən sənin üçün xəzinə tapsam, mənə nə verərsən?

Ağası deyir:

– Xəzinənin yarısını və azadlıq!

Bunu eşidən Ezop bir saxsı parçası götürüb hasarın dibini qazmağa başlayır və qızıl dolu xəzinə çıxarıır.

– Hə, ağa, indi verdiyin sözə əməl et!

– Yox, əvvəl sən mənə xəzinənin yerini necə öyrəndiyini deməlisən.

Ezop deyir:

– Qulaq as, ağa. Xəzinəni burada basdırın, görünür, ağıllı adam olub və xəzinənin yerini də bu hərflər vasitəsilə göstərib. Bax, burada hər sözün baş hərfi yazılıb: H – hasarın, D – dibindəki, T – torpaqda, Q – qızıl, V – var. Hə, indi qızılın yarısını ver, burax məni, gedim.

Ağası deyir:

– Allaha and olsun, mən axmaq deyiləm ki, sənin kimi ağıllı və *fəhmlı* qulu azadlığa buraxım!

Ezop görür ki, ağası verdiyi sözün üstündə durmaq istəmir, deyir:

– İndi ki belə oldu, ağa, səni bəri başdan xəbərdar edirəm: qızılı sahibinə vermək lazımdır.

– Nə sahib? Sahib kimdir?

– Bizans hökməarı Dionis.

Ağası təəccüblənir:

– Sən bunu haradan bildin?

– Elə həmin bu hərflərdən, – deyə Ezop cavab verir. – Qulaq as: H – hökmədar, D – Dionis, T – tapdığının, Q – qanuni, V – varisidir.

Ağası qorxuya düşür:

– Yaxşı, Ezop, qızılın yarısını götür, amma səsini çıxarma.

Ezop deyir:

– Minnət qoyma, ağa! Mənə onsuz da qızıldan pay düşür, amma sənin mərhəmətinə görə yox, xəzinəni burada basdırının iradəsinə görə.

– Sən, deyəsən, mənə **sataşırsan!** Bunu haradan çıxarddın? – deyə Ezopun ağası özündən çıxır.

– Yenə elə bu hərflərdən, – deyə Ezop cavab verir. – Qulaq as: H – həllinqəla, D – davranıb, T – tapdığından, Q – quluna, V – ver.

Ağa deyir:

– Sən dahisən, Ezop! Tez evə gedək və qızılı bölək, sonra mən səni azadlığa buraxaram...

Dilruba Nurəddinqızı
(“Ezopun həyatı” kitabı əsasında işlənmişdir)

Söz ehtiyatı

1. Mətndə iki cümlədə “sataşmaq” sözü işlənib. Bu sözün həmin cümlələrdə ifadə etdiyi mənaları izah edin.
2. Altından xətt çəkilmiş ifadədə iki frazeoloji birləşmə “gizlənib”. Onları müəyyən edin.

Dil qaydaları

Yadda saxla! > DİALOQDA DURĞU İŞARƏLƏRİNİN İŞLƏNMƏSİ

İki və daha çox şəxs arasında aparılan danışışq dialoq adlanır:
məsələn:

- Dərslərini necə oxuyursan?
- Yaxşı.

Yazında dialoq şəklində verilən nitqi göstərərkən hər şəxsin dilindən deyilən fikir abzasdan yazılır və ondan əvvəl tire işarəsi qoyulur.

3. Dialoqda buraxılmış durğu işaretlərini yerinə qoymaqla köçürün.

Günlərin bir günü Bəhlul Danəndə xəlifədən soruşur:

Üzüyünün qaşı nə daşıdır

Almazdır

Cox gözəl, bəs faydası nədir Nə gəlir gətirir

Heç nə

Ancaq mənim atamdan qalma bir cüt daşım var, onunla ildə 50 qızıl qazanıram

Nə daşdır o elə

Dəyirmandoşı... Mən bu daşlarla həm çörəkpulumu çıxarıram, həm də insanlara kömək edirəm...

NƏSİRƏDDİN TUSİ

Nəsirəddin Tusi 1201-ci ildə Tus şəhərində anadan olmuşdur. O, dövrünün tənmiş elm adamlarının yanında təhsil almışdır.

Nəsirəddin gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqiñ bir sıra böyük şəhərlərinə səfər etmişdi. Sonralar böyük mütəfəkkir yazırıdı: "Hansı fənnə aid müəllim tapdımsa, ondan həmin elmi öyrəndim". Aldığı hərtərəfli və dərin biliklər gənc alimi az bir vaxtda məşhurlaşdırır. Otuz yaşında ikən hökmdar onu sarayına dəvət edir və əxlaq barədə kitab yazmağı tapşırır. Beləliklə, Nəsirəddin Tusi sonralar ona bütün dünyada böyük şöhrət qazandıran məşhur "Əxlaqi-Nasiri" əsərini yazar.



1. Altından xətt çəkilmiş hansı sözü *iri* sözü ilə əvəz etmək olar?

Müəllif "Əxlaqi-Nasiri" əsərində yazırıdı: "İnsan çox danışmamalı, başqasının sözünü yarımcıq kəsməməli, başqasının nağıllı etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışib qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumiyyət edilən sualda camaatı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirse, daha qabil cavab verməyə qadir olsa da, səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Başqalarının söhbətinə qarışmamalı, onlara gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır".



2. İnkarda olan feilləri müəyyən edin.

3. Altından xətt çəkilmiş hissəyə münasibətinizi bildirin.

Bir müddət sonra hökmdarın qəzəbinə düşcar olan gənc alim həbs edilərək əlçatmaz dağ zirvəsində yerləşən Ələmut qalasına aparılır. O, burada *məşəqqətli* sürgün həyatı keçirir. Xoşbəxtlikdən qalada zəngin kitabxana var idi. Nəsirəddin Tusi həbsdə keçirdiyi 12 il müddətində elmi yaradıcılıqla məşgül olmuş və bir sıra qiymətli əsərlər yazmışdır.

Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü ilə Tusinin məhbus həyatı sona çatır. Xan Nəsirəddini və digər alim məhbusları azad edir. Nəsirəddin Hülakü xanın şəxsi məsləhətçi təyin olunur. Elmi araş-

dirmalarını davam etdirmək məqsədilə Tusi Hülakü **xanın** dəstəyi ilə Maraqada rəsədxana qurur. Bu **rəsədxana** bütün **dünyada** ... elminin inkişafında **müstəsna rol oynamışdır**.

! 4. Sonuncu cümlədə nöqtələrin yerinə yazılmalıdır:

- A) riyaziyyat B) astronomiya C) tibb

Ensiklopedik **biliyə** malik olan alim **elmin** müxtəlif **sahələrini** dərindən mənimsemişdi. Bununla belə, Nəsirəddinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə **tədqiqatlar** xüsusi yer tutur. Onun riyaziyyat sahəsində tədqiqatları dəfələrlə nəşr olunmuşdur. Tusinin 1594-cü ildə **Romada** çap olunmuş "Evklid həndəsəsinin şərhi" kitabı mətbəə üsulu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. O vaxta kimi kitablar **xəttatlar** tərəfindən **üzündən** köçürülrək **ərsəyə gəlirdi**.

Tusinin *ırsı* dünya elm tarixinin ən parlaq səhifələrindəndir. Büyük alim bütün həyatı boyu **təbiəti** və cəmiyyəti dərk etməyə çalışmışdır. Onun fikirləri elmin sonrakı inkişafına mühüm təsir göstərmişdir. Tusinin **qələmindən** çıxan yüzə yaxın əsər astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuşdur. Onların **əlyazmalarına** dünyadan müxtəlif muzey və kitabxanalarında **rast gəlmək** mümkündür.

Nəsirəddin Tusi 1274-cü ildə Bağdadda vəfat etmiş və orada Camə məscidində **torpağa tapşırılmışdır**. Qəbrinin üstündə "Elmin köməkçisi, elm ölkəsinin padşahi. Belə oğul hələ doğulmamışdır" yazılmışdır.

Düşün və cavab ver

5. Mətndə hansı suala cavab var?

- A) Tusi hansı günahına görə Ələmut qalasına göndərilmişdi?
B) Tusinin hansı bədii əsərləri var?
C) Tusi əxlaq barədə kitab yazmaq təklifini neçənci ildə aldı?
D) Tusi öz əsərlərini hansı dildə yazırıldı?

6. "Ensiklopedik bilik" dedikdə nə nəzərdə tutulur?

7. Tünd hərflərlə verilmiş frazeoloji birləşmələri yerinə görə uyğun gələn söz və ifadələrlə əvəz edin.

Dil qaydaları


8. Mətndə göy rənglə verilmiş isimləri aşağıdakı cədvələ uyğun qruplaşdırın.

adlıq hal	iyiqlik hal	yönlük hal	təsirlik hal	yerlik hal	çixışlıq hal

DEMOSFEN

Eradan əvvəl IV əsrə Afinada yaşamış Demosfen dünya tarixində ən güclü *ritorika* ustası – natiq kimi məşhurdur. O, bütün ömrünü vətəninə həsr etmiş və onun *azadlığı* uğrunda mübarizədə həlak olmuşdur.

Demosfen *uşaqlıqda* çox ariq, cılız və fiziki cəhətdən zəif idi. Demosfenin atası ona böyük miras qoymuşdu. Lakin *qəyyumları* bu pulları ona verməkdən imtina edirlər və atasının vəsiyyətnaməsini yandırırlar. Onda Demosfen məhkəməyə müraciət etmək qərarına gəlir.



1. *Ritorika, qəyyum, miras, vəsiyyətnamə* sözlərini izah edin.

Afina məhkəməsi ədalətli idi. Lakin burada qalib gəlmək üçün *inandırıcı* və gözəl nitqlə çıxış etmək lazım gəldi. Bu nitq qanunlara və faktlara əsaslanmalı, məntiqli olmalı idi ki, hakimlərin qərarına təsir edə bilsin.

Demosfen anlayırdı ki, məhkəmədə savadlı çıxış etmək üçün o, ilk növbədə, Afina qanunlarını yaxşı bilməlidir. Buna görə də gənc Demosfen dövrünün ən yaxşı vəkillərinin yanında dərs almağa başlayır və yunan hüququnu dərindən *mənimseyir*.

O dövrdə Afinada natiqlik sənəti dəbdə idi. Güclü natıqlar *böyük* nüfuz sahibi idilər. Onlar açıq meydanlarda *çıxışları* ilə xalqı arxalarınca aparır, dövlətin siyasətinə təsir göstərə bilirdilər.

Bələliklə, Demosfen ilk dəfə kütlə qarşısına çıxır. Gözəl və mənalı bir mətn *hazırlayırl*. Lakin gənc natıqın xalq qarşısında ilk çıxışı çox uğursuz nəticələnir: camaatın səs-küyü, gülüşü onun zəif səsini batırır, çıxışını *bitirməye* imkan vermir. Bundan başqa, Demosfen yüngülə kəkələyirdi, *diksiyası anlaşıqlı* deyildi və "r" səsini tələffüz edə bilmirdi. Camaatın *gülüşünə* səbəb olan başqa bir qüsürü da var idi: danışarkən *həyəcanlanır*, bu zaman tez-tez ciyinini atırdı və camaat qarşısında şax dayana bilmirdi.



2. Demosfenin natiq kimi zəif cəhətlərini sadalayın. Abzasdakı hansı ifadəni "sözləri aydın demirdi" ifadəsi ilə əvəz etmək olar?

Uğursuz çıkış edən Demosfen xəcalətindən plaşı ilə üzünü örtüb evinə **yollandı**. Hər bir uğursuzluğunu təhlil etməyi bacaran gənc natiq başa düşdü ki, kütłeni ələ almaq üçün yalnız **maraqlı** mətnin olması azdır. Yaxşı natiq eyni zamanda intonasiya ilə danışmağı, səs tonunu tənzimləməyi, jest və mimikadan düzgün istifadə etməyi də bacarmalıdır.

Demosfen, nəyin bahasına olursa-olsun, qüsurlarını aradan qaldırmaq qərarına gəldi. O, diksiyasını düzəltmək üçün ağızına xırda daşlar doldurur və yüksək səslə aydın danışmağa çalışırı. Dənizin dalgalı vaxtı sahilə gəlir və ucadan şeirlər oxuyurdu. Bu zaman o öz səsi ilə dalgaların səsini **batırmağa** çalışırı. Çiynnini atmağı tərgitmək üçün tavandan bir qılınc asmışdı. Danışanda qılıncın altında dayanırdı. Çiynnini atdığı zaman qılınc onu yaraladığından bu vərdişi də tərgitdi. Nəhayət, gənc natiq öz səsini və bədənini kamil şəkildə idarə etməyi öyrəndi.

Özünə tam arxayın olan Demosfen qəyyumlarını məhkəməyə verdi və qalib gəldi. Bundan sonra o, meydanlarda xalq qarşısında müxtəlif mövzularda çıkış etməyə başladı. Demosfen tarixin yaddaşında daha çox Makedoniya çarı II Filippə, sonra isə onun oğlu İsgəndərə qarşı çıkışları ilə qalib. Buna görə böyük fateh Demosfeni tutub edam etdirmək istəmişdi. Lakin Afina camaatı sevimli natiqini sərkərdənin qəzəbindən qoruya bildi.

Demosfenin həyatı ... və ... nümunəsi kimi yaddaşlara həkk olunmuşdur.

Düşün və cavab ver

3. Sonuncu cümlədə nöqtələrin yerinə hansı sözlər uyğun gəlir?

- A) sədaqət, dostluq
- B) iradə, mübarizlik
- C) comərdlik, mərhəmət

Dil qaydaları

4*. Altından xətt çəkilmiş sözlərlə eyni quruluşa malik olan sözü seçin.

- A) alqış
- B) qarış
- C) satış
- D) qayış

5. Götənglə verilmiş sözləri aşağıdakı şəkildə qruplaşdırın.

- isimdən düzəlmış sıfət
- feildən düzəlmış sıfət
- isimdən düzəlmış isim
- sıfətdən düzəlmış isim
- isimdən düzəlmış feil
- sıfətdən düzəlmış feil
- feildən düzəlmış feil
- əvəzlikdən düzəlmış feil

CAVANŞİRİN XƏLİFƏ İLƏ GÖRÜŞÜ

Cavanşir Qafqaz Albaniyasının ən qüdrətli hökmdarlarından biri olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyaset nəticəsində güclənmiş və Şərqiň ən güclü dövlətlərindən birinə çevrilmişdi.

Daim xalqın qayğısına qalan Cavanşir çox çətin və mürəkkəb bir dövrdə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmışdı. O, qonşu xalqlarla münasibətdə ortaya çıxan problemləri sülh və danışqlar yolu ilə həll etməyi bacarırdı. Buna görə də Cavanşir Azərbaycan tarixinə həm də istedadlı ... kimi daxil olub.



1. Nöqtələrin yerinə hansı söz daha çox uyğun gəlir?

- A) dövlət xadimi B) diplomat C) sərkərdə D) hökmdar

Cavanşir Bərdədən Dəməşqə yola düşəndə camaat küçələrə axışdı. Ölkəni dəfələrlə basqınlardan xilas etmiş Cavanşir Arran əhalisinin, xüsusən bərdəlilərin böyük rəğbətini qazanmışdı. Lakin bu gün o çox fikrli idi. Ölkədə Ərəb xilafətinin getdikcə artan zülmü hökmdarı narahat edirdi.

Şərqiň böyük bir hissəsini zəbt etmiş Ərəb xilafətinin dəmir əlləri indi də Albaniyanın boğazına çatmışdı. Cavanşırın xilafətlə ince siyaseti olmasayı, bu əller xalqın boğazını çoxdan sıxmışdı. Xəlifənin hüzuruna gedən Cavanşiri bir şey düşündürdü: xalqını ərəb qoşunlarının qılıncından xilas edə biləcəkmə?

...Xəlifə içəri girəndə keşikçinin işarəsi ilə Cavanşir təzim etdi, əllərini sinəsində çarpazlayıb baş əydi. Hamı oturandan sonra xəlifə üzünü Cavanşirə çevirdi və təbəssümle:

– Şərqiň hökmdarı xoş gəlib, səfa gətirib, – dedi.

Cavanşir bir qədər irəli gəlib xəlifənin taxtına üç addım qalmış dayandı:

– Sənin kimi böyük hökmdarın ziyarətinə yetişə bilməyimə çox şadam.

Bu səadəti bizə bəxş etdiyinə görə sənə minnətdaram.

Xəlifə soruşdu:

– Şərqiň hökmdarının təşrif buyurmasında məqsədi nədir?

– **Gelişimizdə məqsəd mərhəmətini öz üzərimizdə görmək şərefinə nail olmaqdır.**

Xəlifə razılıq əlaməti olaraq başını tərpətdi və dedi:

- Biz səni Arran hökmdarı kimi tanıyırıq. İndi Azərbaycanın da idarəesini sənət tapşırmaq fikrindəyik.
- Sənin lütfünün hüdudu yoxdur, əmirəlmöminin, ancaq qorxuram ki, bacarmayam, Azərbaycan böyük ölkədir.
- Qoy sən deyən olsun. Məndən ayrı istəyin varmı, Şərqiñ hökmdarı? Cavanşir ehtiyatla dedi:
- Əmirəlmöminin, bilirsiniz ki, Arran tez-tez xəzərlərin basqınlarına məruz qalır, camaatın güzəranı ağırdır, vergiləri yiğmaq olmur. İstərdim, mərhəmət göstərib vergiləri bir qədər azaldasınız.
- Xəlifə gülümsündü. Sağ əli ilə saqqalını sığallaya-sığallaya vəzirə dedi:
- Arran ölkəsində yiylan vergilərdən üçdə birini Şərq hökmdarına bağışlayıram... .
- ...Xəlifə taxtından durdu. Bu, görüşün sona çatmasına işarə idi.

Mahmud İsmayılovdan

Düşün və cavab ver

- 2. Gøy rənglə verilmiş cümlələrə diqqət yetirin. Bu cür cümlələrə hansı mətnlərdə daha çox rast gəlmək olar?**
- A) dərsliklərdəki nəzəri materiallarda
B) məlumat xarakterli qəzet məqalələrində
C) bədii əsərlərdə
D) elmi-kütləvi mətnlərdə
- 3. Eyni mövzuda elmi məruzə hazırlasa idiniz, gøy rənglə verilmiş cümlələri necə ifadə edərdiniz?**

Yazı

- 4. Araşdırma.** Cavanşir nə üçün Azərbaycanı idarə etməkdən çəkin-di? O dövrdə “Azərbaycan” dedikdə hansı ərazi nəzərdə tutulurdu?

Dil qaydaları

- 5. Mətndə verilmiş dialoqları təhkiyə şəklində yazın.**
- 6. Debat.** Mətndə altından xətt çəkilmiş sözlər:
- A) əlamət bildirən sifətdir.
B) keyfiyyət bildirən sifətdir.
- 7*. Dördündən biri fərqlidir.**
- A) kəmfürsət B) kəmsavad C) kəmşirin D) kəmhövsələ
A) ala-çiy B) ala-bəzək C) ala-yarımçıq D) ala-babat

İNDİ ÜSTÜNÜZƏ TOPAL TEYMUR GƏLİR

I

Alaçığın divarı boyu bir qarışqa, ağızında özündən böyük yük, üzüyuxarı dırmasırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərir, sonra yenə yoluna davam edirdi...

Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə kəskin ağrından bağırmaq istəyirdi.

Bir neçə gün əvvəl döyüşdə ayağından və biləyindən ox yarası almış Teymuru sadiq silahdaşları aradan çıxarıb öz düşərgəsinə gətirmişdilər. Artıq ikinci gün idi ki, o, *alaçığından* çıxmırıldı.

Girişin ağızında duran keşikçilər onun əmri ilə *təbibdən* başqa heç kimi içəri buraxmir, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşça *keçəni* aralayıb taxtda uzanmış Teymura baxırdılar: “Birdən *sərdar* özünə qəsd eləyər”.



1. *Alaçığ, təbib, keçə* sözlərinin mənasını izah edin.

Bu günlər ərzində sərkərdənin yaralarına məlhəm qoyan təbib: “İnşallah, hər şey yaxşı olar”, – deyə Teymuru sakitləşdirirdi. Nəhayət, bu gün səhər o, qorxa-qorxa sərdara dəhşətli həqiqəti söylədi: “Qolun işləməyəcək, ayağın axsayacaq”.

“Deməli, hər şey bitdi. Puç oldu o *xülyalar* – qüdrətli hökmdar olmaq arzusu. Harada görünüb ki, sıkəst adam hökmdar olsun?! *İran şahları oğul-uşaqlarını* sıkəst edirlər ki, onların yerini tutan olmasın. İndi sən gəl bir gol, bir ayaqla, *Çingiz soyundan olmaya-olmaya hakimiyət* uğrunda mübarizə apar, ölkələr fəth elə! Sıkəst sərkərdənin arxasında hansı döyüşçü gedər?! Pərvərdigara, niyə bu oxları ürəyimə yönəltmədin?!”

Söz ehtiyatı

2. Teymurun psixoloji vəziyyətini ifadə edən sözləri seçin.

- A) *pessimizm* B) *optimizm* C) *nikbinlik*
Ç) *bədbinlik* D) *depressiya* E) *eqoizm*

3. “Xülya” və “xəyal” sözləri arasındaki məna fərqini izah edin.



4. Araşdırma. Altından xətt çəkilmiş cümlələrdə hansı tarixi məlumatlar var? Tarix müəlliminin köməyi ilə bu məlumatları genişləndirib təqdimat hazırlayın.

Dil qaydaları

5. "Təbib" arxaik sözdür, çünkü:

- A) anlayışınitməsi nəticəsində köhnəlmışdır.
- B) müasir dilimizdə başqa sözlə əvəz olunmuşdur.

6. 1-ci abzasdakı mürəkkəb sözü və frazeoloji birləşməni müəyyən edin.

II

...Divardakı qarışqa yerində sürüşməkdən yoruldu və sağa yönəldi. Bir qədər gedib dayandı. Yenə üzünü yuxarı çevirdi, bığcıqlarını ora-bura tərpədib yenidən yuxarı dırmaşmağa başladı.

“Görəsən, nə var yuxarıda, bu həşərat özünü belə həlak edir? Allah bilir, bəlkə də, Tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Mən də istəyirdim...”

Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur gənc yaşlarında tayfalararası döyüslərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Çox illər sonra fatehliyinin zirvəsinə çatan sərkərdə öz tərcüməyi-halında bu sözləri həkk etmişdi: “Mən on iki yaşimdə ikən özümdə fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşimdə isə at çapmaq və ovçuluqda olan ustalığım barədə düşünməyə başladım. Əksər vaxtı Qurban oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdim”.

25 yaşılı Teymur Keş vilayətinə hakim təyin edilmişdi. Lakin o bununla kifayətlənməyib bütün ölkədə hakimiyyəti ələ keçirmək istəyirdi. Bunun üçün Teymur Sistan vilayətinin hakimi olan qaynı ilə hərbi ittifaq bağladı. Lakin özünə yaxın bildiyi qohumu həllədici döyüsdə ona xəyanət etdi.

“Lənətə gəlmiş Sistan valisi! Məndən düşmənlərinə qarşı yardım istədi. Dedi ki, onun qalalarını azad etsəm, altı ay qoşunumu ərzaqla təmin edəcək. Sən demə, fikri başqa imiş, məni gücdən salıb məhv etmək istəyirmiş. Beş qalasını azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain! Rəqibə inanmaq lazımlı deyil, onu əzmək lazımdır. Bax bu qarışqa kim!”.

Teymur bir azca dikəlib var gücү ilə divardakı qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib yerə nəzər saldı. Orada da həşəratı görmədi. Qarışqanın timsalında sanki özünə həmdərd tapan sərdar elə bil bir az sakitləşdi. Bu neçə gün ərzində ilk dəfə mürgülədi.

Düşün və cavab ver

7. Teymurun qarışqaya qarşı hərəkəti hansı atalar sözünü xatırladır?

- A) Keçinin əcəli gələndə buynuzunu çobanın çomağına sürtər.
- B) Cəhənnəmə gedən özünə yoldaş axtarar.
- C) Qurunun oduna yaş da yanar.
- D) Yıxılan ağaca balta çalan çox olar.

III

...Nə qədər yatdığını özü də bilmirdi. Göz qapaqlarını açanda qarşısında kiçik, qara bir nöqtənin tərpəndiyini **gördü**.



8. Sizcə, Teymurun gördüyü qara nöqtə nə idi?

Bir-iki dəfə gözünü açıb-yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda, həmin yerində idi və əvvəlki kimi üzüyuxarı dırmaşırdı.

"Nə inadkar məxluqdur bu?! Düz yeri qoyub divara **dırmaşır**... Bəlkə, belə lazımdır?! Bəlkə, xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmadaqdır!?! Bəlkə, yol daha çətin olduğca insan da bir o qədər xoşbəxt olur?! Onda mən niyə **zarıyıram**?! Yəni bu qarışqa qədər də **olmadım**?! Böyük iş olub, ayağım **axsayacaq**! Guya ki ölkələri qaça-qaça fəth edəcəkdir. Ağlım yerində, qüdrətimi **itirməmişəm**... Yox, sevinməyin, düşmənlər! İndi üstünüzə Topal Teymur gəlir! O sizdən mərhəmət diləmir, lakin siz də ondan aman gözləməyin!"

Teymur salamat qoluna dirsəklənib taxtda oturdu. Ağrlılarla baxmayaraq yaralı ayağını yavaş-yavaş taxtdan aşağı salladı. Ayağa qalxdı, ancaq yeriye bilmədi. Bütün ətrafi lərzəyə getirən bir səslə qışqırdı:

– Ey, kim var orda?!

Rafiq Ələkbəroğlu

Düşün və cavab ver

9. Sizcə, nəyə görə mətnin hər bir hissəsinin əvvəlində oxucunun diq-qəti qarışqaya yönəldilir?

10. Müzakirə. Altından xətt çəkilmiş cümlələrə münasibət bildirin.

11. Araşdırma. Əmir Teymurun yaralandıqdan sonra hərbi yürüşləri haqqında məlumat toplayıb təqdim edin.

Dil qaydaları

12. Götənglə verilmiş feillərdə şəxs və zaman şəkilçilərini müəyyən edin.

ANA VƏ OĞUL

Qədim zamanlarda Azərbaycanın və Cənubi Qafqazın böyük bir ərazisində Ağqoyunlular adlanan oğuz tayfası yaşayırırdı. Bu tayfanın soykökü “Kitabi-Dədə Qorqud” qəhrəmanı Bayandur xana gedib çıxır.

XV əsrde Ağqoyunluların yaratdığı dövlət Cahangir Mirzənin dövründə xeyli zəifləmişdi. Onun ölümündən sonra isə Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda çekişmələr başladı. Yalnız Cahangir Mirzənin arvadı Sara xatunun müdrikliyi və saraydakı nüfuzu səyində dövlətin varlığı qorunub saxlandı. Sara xatun oğlu Uzun Həsənin Ağqoyunlu taxtına çıxmamasına nail oldu.

Hərbi istedadı və uzaqgörənliliyi ilə seçilən Uzun Həsən dövləti xeyli möhkəmləndirdi. Bu işdə onun ən yaxın məsləhətçisi anası Sara xatun idi. Bu müdrik qadın türk-müsəlman dünyasının ilk qadın *diplomatı* olmuşdur.

Uzun Həsən Azərbaycanda vahid dövlət yaratmaq isteyirdi. Lakin Osmanlı sultanı Fateh II Mehmet də Azərbaycan torpaqlarına göz dikmişdi. Osmanlılarla müharibə Ağqoyunlu dövlətini zəiflədə bilərdi. Belə şəraitdə iki türk dövləti arasında sülh müqaviləsinin bağlanması yeganə çıkış yoludur. Bunu isə yalnız diplomatik danışqlarda böyük məharəti olan Sara xatun edə bilərdi.

Beləliklə, Sara xatun çoxlu qiymətli hədiyyə və mötəbər bir elçi heyəti ilə Sultan II Mehmetin yanına yollandı. Sultan onu böyük ehtiramla qarşılıdı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir-birinə “ana”, “oğul” deyə müraciət edirdilər.

Sultan Mehmet dedi:

– Ana, Həsən bəylə savaşa girmək istəmirəm. O da mənim qardaşım. Bir-birimizlə anlaşsaq, yaxşı olmazmı?

Sara xatun onun sözlərini təsdiqlədi:

– Elədir, oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş qardaşa əl qaldırmaz.



1. Oxuduğunuz hissəyə əsasən Sara xatunun xarakteri haqqında nə deyə bilərsiniz?





Beləliklə, iki türk dövləti arasında sülh müqaviləsi bağlandı. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru idi. Osmanlılarla münasibəti yoluна qoyandan sonra Uzun Həsən Ağqoyunlu dövlətinin sərhədlərini xeyli genişləndirdi. Amma indi o, yeni bir təhlükə ilə üzləşdi. Teymurilər hökmədarı Əbu Səid Ağqoyunlu dövlətinin güclənməsini özü üçün böyük təhlükə hesab edirdi. Buna görə də müharibəyə hazırlaşırdı. Sara xatun mührəbənin qarşısını almaq üçün bu dəfə Əbu Səidin yanına gəldi, lakin bütün diplomatik məharətini işə salsa

da, Əbu Səidi fikrindən döndərə bilmədi. Sara xatun geri qayıdır oğluna belə dedi: “Əbu Səid Fateh II Mehmet ola bilməz!” Ağbirçək anasının sözünün yerə düşməsi Uzun Həsənə bərk təsir etdi. Ağqoyunlu hökmədarı bütün hərbi-siyasi bacarığını işə salaraq teymuriləri darmadağın etdi.

Beləliklə, Uzun Həsən qısa bir müddətdə qüdrətli bir türk dövləti – Ağqoyunlu dövlətini yaratmağa nail oldu.

Uzun Həsən çox geniş əraziyə malik olan Ağqoyunlu dövlətini daha da möhkəmləndirmək üçün xüsusi “Qanunnamə” hazırladı. Bu sənədə əsasən, kəndlilərdən alınan verginin miqdarı dəqiqləşdirildi, yergiyığan məmurların özbaşınalığına son qoyuldu.

“Qanunnamə” dövlətin bütün daxili işlərinin qaydaya salınmasında, müxtəlif tayfaların, əyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində böyük rol oynadı. Bu qanunlar toplusu sonralar “Həsən padşahın qanunları” adı ilə məşhurlaşdı. Uzun Həsənin ədaləti dillərə düşdü.



2. Sizcə, “Qanunnamə”nin hazırlanması nəticəsində ölkədə hansı dəyişikliklər baş verdi?

Uzun Həsənin dini siyaseti də dövlətin möhkəmlənməsinə yönəlmışdı. Ölkənin müsəlman olmayan əhalisi dini mənsubiyətinə görə təqib olunmurdu. Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına da xüsusi diqqət

yetirirdi. O, dövrünün ən böyük alimlərini öz sarayına toplamışdı. Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə etdirmiş, oğuz türklərinin tarixin-dən bəhs edən kitab yazmışdı.

Müdrik ananın – Sara xatunun layiqli oğlu olan Uzun Həsən Azərbaycanın dövlətçilik tarixində müdrik, ədalətli, uzaqgörən hökmdar kimi qalmışdır.

Əkbər Qocayev

Düşün və cavab ver

3. Hökmdarlar və onların dövlətləri ilə bağlı uyğunluğu müəyyən edin.

Uzun Həsən	Teymurilər dövləti
Fateh II Mehmet	Ağqoyunlu dövləti
Əbu Səid	Osmanlı dövləti

4. Sizcə, nə üçün Osmanlı sultani II Mehmet "fateh" adını daşıyırıldı? Daha hansı fatehləri tanıyırsınız?

5. Aşağıdakı mətn parçası oxuduğunuz mətndə hansı abzasdan sonra yerləşdirilə bilər? Dialoqda buraxılmış durğu işarələrini yerinə qoymaqla mətni köçürün.

Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatun oğlunu dinlədikdən sonra:

Düz buyurursan oğlum dedi indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.

Uzun Həsən anasının əlindən tutub dodaqlarına apardı:

Bunu ancaq sən edə bilərsən ana deyə anasının əlini öpüb ondan Mehmetin yanına getməyi xahiş etdi.

Sara xatun oğlunun qara saçlarını tumarlayıb dedi

Doğru deyirsən bala. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət-ənənələrinə dərindən bələddir. Yəqin ki mənim sözümü yerə salmaz.

Dil qaydaları

6*. "Ana və oğul" mətnində altından xətt çəkilmiş hansı sözün tərkibində leksik şəkilçi yoxdur?

7. Sara xatunla Sultan Mehmetin dialoqunu cümlənin məqsəd və intonasiyaya görə müxtəlif növlərindən istifadə etməklə genişləndirin və səhnələşdirin.

HACI ZEYNALABDİN TAĞIYEV

Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. Atasının səhərdən axşamadək çalışdığını, ailəni ağır zəhmətlə dolandırduğunu görən Zeynalabdin ona kömək etmək istəyir. On yaşında olarkən o, bənnə köməkçisi işləməyə başlayır. Hələ gənc ikən mahir inşaatçı kimi ad qazanır və böyük tikinti işlərinə rəhbərlik etməyə başlayır.

1873-cü ildə Hacı Zeynalabdin Bibiheybətdə yer icarəyə götürür və burada neft quyuları qazdırır. Ancaq quyulardan uzun müddət neft çıxmır. Amma Zeynalabdin səbirlə başladığı işi davam etdirir. Nəhayət, günlərin birində onun neft quyuları fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir.

1919-cu ildə, Novruz bayramı ərəfəsində bir qrup şagird *ianə* toplamaq üçün dövlətli şəxslərin evlərini, idarələrini gəzirdi. Onlardan Rza adlı birisi təklif etdi ki, Hacı Zeynalabdinin də evinə getsinlər. Belə də etdirilər. Lakin qapıda dayanan gözətçi onları içəri buraxmadı. Onda Rza gözətçiyə dedi:

– Hacıya çatdırın ki, içərişəhərli Hacı Əliağanın nəvəsi gəlib.



1. *İanə* sözünü izah edin. Bu sözü *sədəqə* və ya *nəzir* sözü ilə əvəz etmək olarmı?

Bir azdan uşaqları Hacının iş otağına ötürdülər. Kresloda əyləşmiş Hacı üzünü Rzaya tutub dedi:

- Sən mənə xəbər verilən kişinin nəvəsisən?
- Bəli, Hacı ağa, – deyə Rza hörmətlə cavab verdi.

Tağıyev *ianə* qutusunu göstərib xəbər aldı:

- Bu qutuya başqa adamlar da pul salıbmı?

Uşaqlar dedilər ki, bəli, qutuda pul var. Onda Hacı dedi:

- Bu qutunu aparın məktəbə. Mənə başqa bir boş qutu gətirin.



2. Sizcə, nəyə görə Hacı boş *ianə* qutusu tələb etdi?

Bir azdan uşaqlar boş qutu ilə geri döndülər. Hacı qutuya bir pul qəbzi saldı. Məktəbdə qutunu açanda məlum oldu ki, Hacı yetim və kasib uşaqların xeyrinə 5000 manat *ianə* verib. O zaman bir manata iki qoyun almaq olardı.



3. Hacının verdiyi pula nə qədər qoyun almaq olardı?



Tağıyev vaxtilə daşyongan işləyərkən istifadə etdiyi baltanı evinin ən görkəmli yerində divardan asırmış. Son dərəcə zəngin bir evin divarında bu kobud alətin asılması çoxları tərəfindən təəccübə qarşılanırırmış. Hacı isə onlara deyirmiş: "Hər gün bu baltaya baxıb keçmiş günlərimi yada salıram ki, naşükürlük qurdı ürəyimə yol tapmasın".

Bir gün Axund Hacı Turab Hacı Zeynalabdin üçün "Yasin" surəsini oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" ayəsinə çatanda Hacı soruşdu: "Axund, mənim bu qədər var-dövlətim var. Yəni Allah istəsə, bir anın içində onu əlimdən alar?" Axund cavab verir: "Bəli! İstəsə, alar". Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir: "Öləndə məni Hacı Turabın ayağının altında dəfn edərsiniz, çünki onun ayağının bildiyini mənim başım bilmirmiş".

Hacı Zeynalabdin Tağıyev xalqımızın yaddaşında böyük xeyriyyəçilik işləri ilə qalıb. O, Bakıya şollar suyu çəkdirmiş, qızlar seminariyası açmış, bir çox yazıçılara, alimlərə, sənət adamlarına yardım etmişdir.

XIX əsrin 90-cı illərində Hindistandan vətəninə gedən Con Daltner adlı bir ingilis *zadəganı* Hacının qonağı olarkən onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, ölkəsinə qayıtdıqdan sonra Edinburq şəhərində öz vəsaiti hesabına Hacının abidəsini ucaltdırmışdı. Bu, Avropada ucaldılan ilk azərbaycanlı heykeli idi.

Söz ehtiyatı

4. *Zadəgan, xeyriyyəçi, maarifçi* sözlərinin mənalarını araşdırın.

Düşün və cavab ver

5. Mətnin tərkib hissələrini müəyyənləşdirin.

Araşdırma

6. Sənət və elm adamlarına himayədarlıq edən şəxslərə *mesenat* deyirlər. Bu adın mənşəyi ilə bağlı məlumat toplayıb təqdim edin.

Dil qaydaları

7. Altından xətt çəkilmiş sözü tərkibinə görə təhlil edin.

8. Verilmiş cümlələrdəki sözləri quruluşuna görə qruplaşdırın.

1. Birlik harada, dirilik orada.
2. Mərdi qova-qova namərd eləməzlər.
3. Yaxşılıq qarşılıqlı olmalıdır.

DİL QAYDALARI ÜZRƏ TƏKRAR

1. Aşağıdakı sözləri iki sütunda yazın. Birinci sütunda saitlə başlanan şəkilçi artırdıqda son samiti dəyişən, ikinci sütunda isə son samiti dəyişməyən sözləri yazın.

*birlik, sədaqət, gündəlik, maraq, təbrik, natiq, böyük, üzük,
zanbaq, külək, türk, məntiq, bilik, vərəq, buruq*

2. Hər bir sözün əvvəlindəki kar samiti cingiltili qarşılığı ilə əvəz edib yeni sözlər yaradın.

səhər, tağ, kəlmə, təmir, köz, çala

3. Verilmiş sözlərə uyğun şəkilçiləri ardıcılıqla artırın.

baş – <i>-lar, -la, -dı, -miş</i>	yaz – <i>-lı, -ı, -dır</i>
qorx – <i>-lu, -u, -dur</i>	qoru – <i>-çu, -q, -lar</i>
qarşı – <i>-ş, -la, -q, -dı</i>	bəzə – <i>-dir, -k, -li</i>
heyvan – <i>-lıq, -dar, -da</i>	çox – <i>-t, -miş, -al, -dır</i>

4. Hərəkət bildirən sözləri seçin.

yağla, maraqla, saxla, danla, toxu, qoru, qoxu, çətir, gətir

5. Mürəkkəb sözləri nitq hissələrinə görə dəftərinizdə qruplaşdırın.

*diribaş, başıuca, giləmeyvə, söz-söhbət, ürəyiyumşaq, az-çox,
yurd-yuva, qol-qanad, aşıb-daşmaq, qırxayaq, qır-qırıntı, irili-
xirdalı, alnıaçıq, açıq-aşkar, kələ-kötür, qara-qura, əzik-üzük*

6. Hansı sözlər birləşdikdə defislə yazılın mürəkkəb sözlər yaranır?

*qapı, baca; can, sağlığı; it, burnu; qarma, qarışık; iki, tərəfli;
sual, cavab; məqsəd, yönlü; dava, dalaş; açıq, ürəkli; dağ, daş;
dəvə, tikani; gec, tez; dost, tanış; kağız, kuğuz*

7. Feillərin hansı nitq hissələrindən düzəldiyini söyleyin.

*ağar(maq), ayaqlaş(maq), itilə(mək), ağıllan(maq), sakitləş(mək),
kədərlən(mək), köhnəl(mək), daşlaş(maq), qocal(maq), otar(maq)*

8. Dördündən biri tərkibinə görə fərqlidir.

- solğun, çovğun, dolğun, yorğun
- alış, baxış, barış, satış
- dilək, ürkək, kötük, istək

9. Omonim sözləri dəftərinizdə müvafiq sətrin qarşısında yazın.
*saç, şam, nəticə, çal, sarı, göy, yara, yağ, qat, sal, çay, əqrəb,
mürəkkəb, bez, qurd, inci, çat*
feil və sıfət kimi işlənə bilən –
isim və feil kimi işlənə bilən –
isim və sıfət kimi işlənə bilən –
eyni nitq hissəsinə aid olan –

10. Hansı atalar sözlərində ismin suallarına cavab verən sıfət var?
Dost dar gündə tanınar.
Dəlini zəncirlə yox, tədbirlə tutarlar.
Dəmir qapının da taxta qapıya işi düşər.
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
Xəsis acgöz olar.
Yaxşı at özünə qamçı vurdurmaz.
Ağıllıya işarə, dəliyə kötək.

11. Hansı feillər isimdən yaranıb?
*qanadlan(maq), səslə(mək), təmizlə(mək), sözləş(mək),
uzaqlaş(maq), itilə(mək), dərdləş(mək), halallaş(maq),
birləş(mək), azal(maq), sakitləş(mək)*

12. Sadə sözləri seçin.
*döşək, çörək, çökək, hörük, böyük, kötük, bilik, dəlik, qalıq,
balıq, ucuq, yarıq, sarıq, qayıq, sıyıq, moruq*

13. Hansı sözlərə cəm şəkilçisi artırıldığda şəkilçi fərqli tələffüz olunur?
*şəhər, oğlan, qaz, qatar, bulud, qanad, əsgər, dəniz, göl, söz,
çəmən, şəkil, ağac, qarpız, tikan, kabab*

14. Verilmiş sözlərin başlangıç formasını göstərin.
*gözəlləşib, vətəndaşlığın, qeyri-sabitlikdən, dəmirçiliyin,
biliklidir, səbirsizlikdən, qarşılıdıq*

15. Verilmiş frazeoloji birləşmələri cümlədə işlədin.
*barmaqarası baxmaq, gözünün kökü saralmaq, baş sindırmaq,
gözdən pərdə asmaq, başını piyləmək, canına vəlvələ düşmək,
oxu atıb yayını gizlətmək, gözü almaq*

İZAHLI LÜĞƏT

- Axur** – *is.* heyvanlara yem tökmək üçün düzəldilən qab, qutu.
- Akrobatika** – *is.* [yun.] gimnastika və sirk sənətinin bir növü.
- Alaçığ** – *is.* çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır.
- Amputasiya** – *is.* bədənin ətraf orqanlarının cərrahi yolla kəsilməsi.
- Arfa** – *is.* [alm.] böyük üçbucaq çərçivəşəkilli simli musiqi aləti.
- Arxeoloq** – *is.* [yun.] qazıntı yolu ilə tapılan maddi-mədəniyyət abidələrini tədqiq edən alim.
- Arqument** – *is.* [lat.] müzakirə zamanı natiqin istinad etdiyi dəlil və sübutlar.
- Artillerist** – *is.* artilleriyada qulluq edən hərbçi.
- Artilleriya** – *is.* [fr.] hərbdə istifadə olunan müxtəlif quruluşlu toplar.
- Astana** – *is.* kandar, qapının ağızı.
- Aşırım** – *is.* 1) dağı aşılıb keçmək üçün yer; 2) körpünün təzyiqi dayaqlara ötürən hissəsi.
- Atletika** – *is.* [yun.] qüvvət və çeviklik tələb edən idman növü.
- Ayə** – *is.* [ər.] Quran surələrinin müəyyən fikir ifadə edən cümlələri.
- Baqqal** – *is.* [ər.] keçmişdə ərzaq malları satan dükançı.
- Baron** – *is.* [fr.] bəzi Avropa ölkələrində qrafdan aşağı zadəgan rütbəsi.
- Başılıovlu** – *z.* çox tələsik halda, təşviş və təlaş içində.
- Batman** – *is.* qədim ölçü vahidi, təqribən 8 kq.
- Baytar** – *is.* [ər.] mal həkimi, heyvanları müalicə edən həkim.
- Bəlağətli** – *sif.* [ər.] təmtəraqlı, gözel, ifadeli nitq.
- Bilyard** – *is.* [fr.] xüsusi miz üstündə şarlarla oynanılan stolüstü oyun.
- Bosman** – *is.* [holl.] gəmi kapitanının təsərrüfat işləri üzrə müavini.
- Bürc** – *is.* [ər.] qədim şəhər divarının üzərində müşahidə və müdafiə qülləsi.
- Cangübən** – *is.* bir insanı maddi qarşılıq əvəzində qoruyan şəxs.
- Canışın** – *is.* [fars.] hökmdar adından əyaləti idarə edən şəxs.
- Cəngavər** – *is.* [fars.] orta əsrlərdə cəsarətli, məharətli döyüşçü.
- Comərdlik** – *is.* mərdlik, nəciblik, alicənablılıq.
- Cüssə** – *is.* [ər.] gövdə, bədən, boy-buxun.
- Çat** – *is.* [ing.] internet vasitəsilə yazılı ünsiyyət üçün nəzərdə tutulmuş kom-püter programı.
- Çavuş** – *is.* hərbdə aşağı rütbə, bu rütbəni daşıyan şəxs.

- Çertyoj** – *is.* [rus.] bir şeyin kağız üzerinde çekilmiş şerti qrafik təsviri; cizgi.
- Dalan** – *is.* iki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol.
- Dalğıcı** – *is.* xüsusi geyimlə su altında işləyən peşəkar işçi.
- Darğa** – *is.* [monq.] şəhər, qəza, mahal, yaxud vilayət hakimi.
- Depressiya** – *is.* [lat.] ruh düşkünlüyü, çıxılmazlıq hissi.
- Dərrakə** – *is.* ağıl, düşüncə, şüur; dərkətmə qabiliyyəti.
- Dəsgah** – *is.* bir işin təşkili üçün lazım olan əşyaların məcmusu.
- Diksya** – *is.* [lat.] sözlərin tələffüz tərzi.
- Diplomat** – *is.* [fr.] xarici dövlətlərlə əlaqə saxlamaq üçün vəkil edilmiş şəxs.
- Divanxana** – *is.* [fars.] Şərqi ölkələrində padşah saraylarında rəsmi qəbul otağı.
- Doqqaz** – *is.* (dial.) kənd həyətlərində darvazanın qarşısı.
- Donor** – *is.* [fr.] yaralılar və xəstələr üçün öz qanını verən adam.
- Dorağacı** – *is.* gəmilərin ortasında dikəldilən uzun direk.
- Durbin** – *is.* [fars.] uzağı görmək üçün müşahidə borusu, optik cihaz.
- Eksponat** – *is.* [lat.] sərgidə, muzeydə nümayiş etdirilən məmulat.
- Ekspres** – *is.* [ing.] sürətli nəqliyyat vasitəsi.
- Eqoizm** – *is.* [lat.] özünü hər kəsdən üstün tutma, ancaq öz mənafeyini güdmə.
- Ensiklopediya** – *is.* [yun.] biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lügət şəklində sistemə salınmış məlumatlar toplusu.
- Epizod** – *is.* [yun.] bədii əsərin bitmiş, müstəqil olan bir parçası.
- Epos** – *is.* [yun.] rəvayət xarakterli böyük əsər, dastan.
- Era** – *is.* [lat.] 1) il hesabının başlandığı zaman; 2) məc. mühüm hadisə ilə bağlı yeni tarixi dövrün başlanğıcı.
- Etika** – *is.* [yun.] əxlaq, tərbiyə, ictimai davranış qaydaları.
- Etüd qutusu** – içərisində rəssamlıq ləvazimatları olan, açılıb-yığılan qutu.
- Əcəm** – *is.* [ər.] keçmişdə ərəb olmayan xalqlara, xüsusən iranlılara verilən ad.
- Əlahəzrət** – *is.* [ər.] hökmдарlara müraciət forması.
- Əmanət** – *is.* [ər.] saxlamaq üçün birinə müvəqqəti tapşırılan əşya, pul.
- Əmirəlmöminin** – *is.* [ər.] möminlərin əmiri, xəlifə.
- Əyan** – *is.* [ər.] keçmişdə mötəbər, vəzifeli şəxslər, hökmdarın yaxın adamları.
- Əzazıl** – *sif.* [ər.] zalım, qəddar, amansız, rəhmsiz, insafsız.
- Fasad** – *is.* [fr.] binanın çölə baxan qabaq hissəsi; ön tərəf.
- Fauna** – *is.* [lat.] hər hansı bir ərazinin heyvanlar aləmi.
- Fayl** – *is.* kompüterdə yaradılan mətn, qrafika, şəkil və s. sənədlər.

- Fayton** – *is.* [yun.] üstü açılıb-örtülən dördbucaqlı at arabası.
- Fəhmli** – *sif.* təbiətən dərrakəli, intuisiyalı.
- Gizir** – *is.* hərbi rütbə, bu rütbəni daşıyan şəxs.
- Göydələn** – *is.* hündürmərtəbəli bina, tikili.
- Göyərtə** – *is.* [ital.] gəmi gövdəsinin üst hissəsindəki açıq sahə.
- Günbəz** – *is.* bəzi binaların yarımdairə şəklində olan damı.
- Hali olmaq** – *f.* agah olmaq, xəbərdar olmaq, bilmək, öyrənmək.
- Hersoq** – *is.* [alm.] Qərbi Avropada yüksək zadəgan, knyaz titulu.
- Heybətli** – *sif.* qorxu hissi doğuran, zəhmlili, vahiməli.
- Həndəvər** – *is.* (dial.) ətraf, dövrə, yan-yörə.
- Həvari** – *is.* [ər.] İsa peygəmbərin 12 şagirdinə – davamçısına verilən ad, apostol.
- Hovur** – *is.* (dial.) az vaxt, az müddət.
- Xar¹** – *is.* [fars.] tikan.
- Xar²** – *sif.* üzüqara, rüsvay, xəcalətli, pərt.
- Xəlifə** – *is.* [ər.] bütün müsəlmanların başçısına verilən yüksək dini vəzifə.
- Xərək** – *is.* [fars.] xəstə və ya yaralı daşimaq üçün vasitə.
- Xəttat** – *is.* [ər.] gözəl xətlə yazan, yazı sənəti üzrə mütəxəssis, kalliqraf.
- Xiyaban** – *is.* [fars] hər iki tərəfində ağac əkilmiş yer, yol və s.
- Xof** – *is.* [ər.] qorxu, vahimə.
- Xülasə¹** – *m.söz.* [fars.] müxtəsər, bir sözlə, uzun sözün qisası.
- Xülasə²** – *is.* mətnin qısa məzmunu, nəticəsi, mahiyyəti.
- İanə** – *is.* [ər.] xeyriyyə məqsədilə toplanılan pul, maddi yardım.
- İbadətgah** – *is.* [ər.] ibadət edilən yer, məbəd.
- İfadə** – *is.* [ər.] 1) anlatma, izahetmə; 2) söz, söz birləşməsi; 3) dinlənilmiş mətn əsasında şagirdlərin öz sözləri ilə yazdıqları mətn.
- Iftira** – *is.* [ər.] böhtan, şər.
- İlah** – *is.* [ər.] bəzi qədim dinlərdə kişi cinsli tanrı.
- İlahə** – *is.* [ər.] qadın cinsli tanrı.
- İmperator** – *is.* [lat.] tabeliyində bir neçə ölkə olan hökmdar.
- İnanc** – *is.* Allaha olan inam, etiqad.
- İraqı ayrı-seçkilik** – insanların mənsub olduğu irqə görə fərqləndirilməsi.
- İrs** – *is.* [ər.] sənət adamının ölümündən sonra qoyub getdiyi miras, dəyərlər.
- İsrar etmək** – *f.* dediyindən dönməmək, fikrinin üstündə durmaq.
- İstehkam** – *is.* [ər.] müdafiə məqsədilə düzəldilən tikili.

İstila – *is.* [ər.] bir ölkəni zorla alma, ələ keçirmə, tutma.

İzdiham – *is.* [ər.] böyük insan kütləsi, qələbəlik.

Kahin – *is.* [ər.] qədimdə din xadimi, ruhani.

Keçə – *is.* yunu döyüb basmaqla hazırlanan sıx, qalın material.

Kəcavə – *is.* [fars.] adlı-sanlı adamların səyahəti üçün minik heyvanlarının üzrərində qurulan örtülü yer.

Kəndxuda – *is.* keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs.

Kəniz – *is.* [fars.] qədimdə kölə kimi bağışlanan qız, qul qadın.

Kərən – *is.* yonulmamış yoğun ağaç, dirək, iri kötük.

Kəşfiyyat – *is.* [ər.] düşmənin yerini və qüvvəsini müəyyən etmək üçün əsgəri grup tərəfindən aparılan əməliyyat.

Kilsə – *is.* [yun.] xristian ibadətgahı, məbədi.

Klip (videoklip) – *is.* reklam məqsədilə çekilmiş musiqili videoçarx.

Kombinasiya – *is.* [lat.] müxtəlif və ya eynicinsli şeylərin bu və ya digər qayda ilə düzülüşü, birləşdirilməsi.

Kommersiya – *is.* ticarət, ticari əməliyyatlar.

Kompleks – *is.* [lat.] vəhdət təşkil edən şeylərin və ya hadisələrin məcmusu.

Konfrans – *is.* [lat.] müəyyən məsələləri müzakirə üçün müxtəlif təşkilat nümayəndələrinin müşavirəsi, yiğincağı.

Kredo – *is.* [lat.] məslək, əqidə, amal.

Kurort – *is.* [alm.] müalicə və istirahət üçün əlverişli olan yer.

Kükremək – *f.* hirslenərək özündən çıxməq, coşmaq.

Qahmar – *is.* kömək, tərəfdarlıq, havadarlıq.

Qanun¹ – *is.* [ər.] hamı üçün məcburi olan üsul, nizam, qayda.

Qanun² – *is.* [ər.] simli musiqi aləti.

Qarovulçu – *is.* keşikçi, gözətçi.

Qastrol – *is.* [alm.] incəsənət ustalarının başqa şəhərlərdə qoyduğu tamaşalar.

Qatran – *is.* [ər.] bəzi ağaclardan alınan qara rəngli, kəskin qoxulu maddə.

Qeyri-məhdud – *sif.* [ər.] həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz.

Qeyzlə – *z.* acıqla, hirsələ, qəzəblə.

Qəsbkar – *is.* [ər.] özgənin mülkünü zorla ələ keçirən şəxs.

Qəyyum – *is.* [ər.] öz işlərini idarə edə bilməyən şəxslərə, onların mal və mülkünə nəzarət üçün təhkim olunmuş adam.

Qibətə – *is.* [ər.] başqasının üstünlüyünü, uğurunu görüb bunları özünə arzu-lama, bunların həsrətini çəkmə.

- Qıssə** – *is.* [ər.] rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat.
- Qiyafə** – *is.* [ər.] paltar, geyim, üst-baş.
- Qraf** – *is.* [alm.] bəzi Avropa ölkələrində hersoqla baron arasında zadəgan rütbəsi.
- Qumral** – *sif.* açıq-şabalıdı rəng.
- Labirint** – *is.* [yun.] dolanbac və dolaşiq yolları olan tikili.
- Layihə** – *is.* [ər.] yaradılacaq bir şeyin əvvəlcədən hazırlanmış planı; projekt.
- Legion** – *is.* [lat.] Qədim Romada iri qoşun hissəsi.
- Ləşkər** – *is.* [fars.] qoşun, ordu.
- Libas** – *is.* [ər.] paltar, geyim.
- Loğman** – *is.* həkim, təbib.
- Lütfkarlıq** – *is.* mərhəmət göstərmə, xeyirxahlıq.
- Maarifçi** – *is.* [ər.] xalq arasında maarifi, mədəniyyəti yayan, xalqı savadlaşdırınan.
- Maket** – *is.* [fr.] bir şeyin əvvəlcədən hazırlanmış kiçik nümunəsi, model.
- Mamır** – *is.* rütubətli yerlərdə bitən yaşıl rəngli, sadə quruluşlu bitki.
- Marşal** – *is.* [fr.] bəzi ölkələrin ordularında yüksək hərbi ad və ya rütbə.
- Mavzoley** – *is.* mötəbər şəxsin məzarı üzərində ucaldılan memarlıq abidəsi.
- Mayak** – *is.* [rus.] gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə.
- Mesaj** – *is.* [fr.] elektron, mobil məktub; xəbər, ismarıcı.
- Məbəd** – *is.* [ər.] ibadətgah, ibadət yeri.
- Məqbərə** – *is.* [ər.] bax: mavzoley.
- Mənfur** – *sif.* [ər.] nifrətə layiq, xoşagelməyən.
- Məruzə** – *is.* [ər.] müəyyən mövzu haqqında yazılı və ya şifahi şəkildə hazırlanıb söylənilən nitq.
- Məşəqqətli** – *sif.* çox ağır, çox zəhmətli, çox əzablı.
- Millətçi** – *is.* [ər.] milli müstəsnalığı təbliğ edən ideologiya tərəfdarı.
- Minarə** – *is.* [ər.] məscidlərdə azan vermək üçün ucaldılan qüllə.
- Motiv** – *is.* [fr.] müəyyən incəsənət əsərinin mövzusunun əsas xətti.
- Multimedia** – *is.* [ing.] müasir texnologiyalar vasitəsilə bir rəqəmsal görüntündə mətn, səs, qrafika, foto və videonun birləşdirilməsi.
- Muzd** – *is.* [fars.] görülən iş müqabilində verilən zəhmət haqqı.
- Muzdur** – *is.* mülkədar təsərrüfatında muzdla işləyən fəhlə.
- Müayinə** – *is.* [ər.] hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma.
- Müdhiş** – *sif.* [ər.] dəhşətli, dəhşət doğuran, vahiməli, qorxunc.

- Müqavilə** – *is.* [ər.] iki və ya daha çox tərəfin iştirakı ilə bağlanan saziş, razılışma.
- Mülahizə** – *is.* [ər.] yaxşı düşünlümüş fikir, rəy, nöqtəyi-nəzər.
- Müntəzir** – *sif.* [ər.] bir işi canla-başla yerinə yetirməyə hazır olan.
- Müstəsna** – *sif.* [ər.] misilsiz, görünməmiş, qeyri-adi, fövqəladə.
- Müşayiət** – *is.* [ər.] yanınca getmə, ötürmə; bərabər, bir yerdə.
- Müşkül** – *sif.* [ər.] çətin başa gələn, çətin həll edilən.
- Mütəfəkkir** – *is.* [ər.] bilikli, savadlı, ziyanlı, dərin fəlsəfi fikir sahibi olan adam.
- Natürmort** – *is.* [fr.] təsviri sənətdə cansız əşyaların qrup şəklində rəsmi.
- Nifaq** – *is.* [ər.] ixtilaf, narazılıq, konflikt.
- Nışangah** – *is.* odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı.
- Nov** – *is.* su və s.-ni axıtmak üçün yarımdaire şəklində düzəldilmiş arx, kanal.
- Obyekt** – *is.* [lat.] fəaliyyətin yönəldiyi hadisə, hədəf, mövzu.
- Ocaq** – *is.* pir, müqəddəs yer, ziyarətgah.
- Ofis** – *is.* hər hansı bir təşkilat, qurum və ya idarənin yerləşdiyi bina.
- Optimizm** – *is.* [lat.] gələcəyə inam əhvali-ruhiyyəsi, nikbinlik.
- Orbit** – *is.* [lat.] göy cisminin hərəkət etdiyi yol.
- Ovdan** – *is.* [fars.] suyu yiğib saxlamaq üçün üstü tikili yeraltı hovuz.
- Pessimizm** – *is.* [lat.] bədbin adamın əhvali-ruhiyyəsi; ümidsizlik.
- Peyk** – *is.* planet və ya ulduzun ətrafında fırlanan göy cismi.
- Peyzaj** – *is.* [fr.] təsviri sənətdə təbiət mənzərəsinin rəsmi.
- Pərəstiş** – *is.* [fars.] dərin hörmət hissi.
- Poqon** – *is.* zabit geyiminin ciyin hissəsinə keçirilən və zabitin rütbəsini üzərindəki ulduzlarla göstərən hərbi formanın bir hissəsi.
- Portret** – *is.* [fr.] bir şəxsin rəssam tərəfindən çəkilmiş şəkli.
- Post** – *is.* [fr.] hər hansı bir məkanı və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün ayrılmış yer, məntəqə.
- Prototip** – *is.* [yun.] obraz yaratmaq üçün müəllifin istifadə etdiyi həqiqi şəxs.
- Rayihə** – *is.* [ər.] xoş iy, gözəl qoxu, ətir.
- Rekord** – *is.* [ing.] idman yarışında göstərilən ən yüksək nailiyyət.
- Rentgen** – *is.* [alman fizikinin adından] şüa vasitəsilə insanın daxili orqanlarının şəkillərinin çəkilməsi üçün istifadə olunan cihaz.
- Rəncbər** – *is.* [fars.] taxıl əkib-becərməklə məşğul olan kəndli.
- Riqqət** – *is.* [ər.] ürək yumşaqlığı, ürək incəliyi, şəfqət.
- Ritorika** – *is.* [yun.] natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm.

- Riza** – *is.* [ər.] razılıq, izin, icazə, istək.
- Ruzi** – *is.* [fars.] azuqə, qazanılan çörəkpulu.
- Sal** – *is.* iri, bütöv yastı daş parçası.
- Sauna** – *is.* [ing.] çox yüksək dərəcədə hərarəti olan xüsusi növ hamam.
- Seminar** – *is.* [lat.] müəyyən bir mövzu üzrə keçirilən qrup məşğələsi.
- Seminariya** – *is.* [lat.] keçmişdə: orta pedaqoji məktəb.
- Senat** – *is.* [lat.] Qədim Romada yüksək hakimiyyət orqanı.
- Səbir¹** – *is.* [ər.] çətin iş, ağır vəziyyət qarşısında göstərilən dözüm.
- Səbir²** – *is.* asqırtı.
- Səcdə etmək** – *f.* [ər.] qabağında baş əymək, təzim etmək.
- Sədəqə** – *is.* [ər.] yoxsula, dilənciyə verilən pul və ya başqa bir şey.
- Səf** – *is.* [ər.] sıra, cərgə.
- Səmavi dinlər** – İbrahim peyğəmbərin nəslindən törəyən peyğəmbərlərin gətirdikləri dinlər, yəni iudaizm, xristianlıq və islam dini.
- Səngər** – *is.* güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək.
- Səngimək** – *f.* yavaşımaq, azalmaq.
- Sər** – *is.* [fars.] baş.
- Sərdar** – *is.* [fars.] hökmədar adından vilayəti idarə edən hakim.
- Səriştə** – *is.* [fars.] bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq.
- Sərnic** – *is.* [fars.] misdən, saxsından və s.-dən düzəldilmiş ağızigen qulplu qab.
- Səyyar** – *sif.* [ər.] daim bir yerdə durmayıb istənilən tərəfə daşınan.
- Simfoniya** – *is.* [yun.] orkestr üçün yazılmış böyük musiqi əsəri.
- Simvol** – *is.* [yun.] hər hansı bir anlayışın şərti əlamətini ifadə edən işarə, rəmz.
- Sitayış etmək** – *f.* ibadət etmək, pərəstiş etmək, ilahiləşdirmək.
- Soykökü** – *is.* əsil, nəcabət.
- Soyqırımı** – *is.* bir millətin nümayəndələrinin kütləvi şəkildə qırğını, genosid.
- Status** – *is.* [lat.] vətəndaşın, hüquqi şəxsin vəziyyəti.
- Stress** – *is.* [ing.] insanların hər hansı səbəbdən gərginlik və əsəbilik keçirməsi halı.
- Subyekt** – *is.* [lat.] xarici aləmi (obyekti) dərk edən və öz əməli fəaliyyətində ona təsir göstərə bilən şəxs.
- Sülalə** – *is.* [ər.] qohumluq və varislik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən, eyni soydan olan padşahlar.
- Sürpriz** – *is.* [fr.] gözənlənməyən hədiyyə, xoş xəbər.

- Süvari** – *is.* [fars.] ata minmiş, atlı.
- Şakər** – *is.* [ər.] xasiyyət, adət, vərdiş.
- Şallaq** – *is.* heyvanları sürərkən idarə etmək üçün istifadə olunan qamçı, qırmancı.
- Şrift** – *is.* [alm.] hərf və işaretlərin eyni üslublu qrafik təsviri.
- Tağ** – *is.* [fars.] bax: günbəz.
- Təam** – *is.* [ər.] xörək, yemək.
- Təbib** – *is.* [ər.] həkim.
- Təhrif etmək** – *f.* ifadəni dəyişərək nöqsanlı, yanlış şəklə salmaq, korlamaq.
- Təkəbbürlü** – *sif.* iddialı, lovğa, özündənrazi.
- Təlaş** – *is.* iztirab, təşviş, həyəcan.
- Təmkinli** – *sif.* ağır, sanballı, vüqarlı; özünü ələ ala bilən, özünü itirməyən.
- Tərəddüd** – *is.* [ər.] müəyyən bir məsələni həll etməkdə qətiyyətsizlik.
- Tətik** – *is.* odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən kiçik hissəsi.
- Tiyə** – *is.* qılınc, bıçaq və s. kəsici alətlərin kəsən (iti) tərəfi, ağızı.
- Treninq** – *is.* bilik, bacarıq və vərdişlərin inkişafına yönəlmış fəal tədris metodu.
- Trilyon** – say [fr.] min milyarda bərabər say.
- Turnir** – *is.* [alm.] orta əsrlərdə Avropa ölkələrində keçirilən cəngavər yarışları.
- Türbə** – *is.* [ər.] bax: mavzoley.
- Üfüq** – *is.* [ər.] səmanın yer və ya su səthi ilə bitişik kimi görünən xətti.
- Vali** – *is.* [ər.] keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs.
- Varis** – *is.* [ər.] bir şəxsin ölümündən sonra onun mülkünə sahib olan adam.
- Vəkil** – *is.* [ər.] məhkəmədə hər hansı tərəfin maraqlarını müdafiə edən şəxs, hüquq işçisi.
- Virtual** – *sif.* [ing.] gerçəkdə olmayan, internetin xəyalı məkanı, aləmi.
- Virus** – *is.* [lat.] insan və bitkilerdə yoluxucu xəstəliklər törədən mikrob.
- Yelin** – *is.* məməli heyvanlarda süd yiğilan orqan.
- Yelkən** – *is.* gəmini hərəkətə getirmək üçün dorağacına bənd edilən parça.
- Yeraltı səltənət** – qədim yunan mifologiyasında ölürlər, ruhlar dünyası.
- Yubiley** – *is.* [lat.] bir şəxsin təntənəli qeyd edilən yuvarlaq ildönümü.
- Zadəgan** – *is.* [fars.] kübar, əsilzadə, aristokrat.
- Zəvvər** – *is.* [ər.] ziyarət edən şəxs, ziyarətçi.
- Ziyarətgah** – *is.* [ər.] müqəddəs insanların evi, qəbri; ziyarət edilən yer.

*Rafiq Ələkbər oğlu İsmayılov
Dilruba Nurəddin qızı Cəfərova
Gülarə Sabir qızı Xudiyeva
Xanım Ağasəf qızı Qasımovə*

AZƏRBAYCAN DİLİ

Ümumtəhsil məktəblərinin
5-ci sinfi üçün “Azərbaycan dili”
(tədris dili kimi) fənni üzrə dərslik
Bakı, “Altun kitab”, 2016

Rəssamlar: *Elçin Cabbarov
Şəlalə Rüstəmova
Səidə Eyvazova*
Dizayner: *Rəşad Nəbiyev*
Korrektor: *Aqşin Məsimov*

Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15^A
Telefon: (+99412) 562 69 86; 562 69 88
www.altunkitab.az

«Təhsil Nəşriyyat-Poliqrafiya» müəssisəsinin mətbəəsində
hazır diapoziitivlərdən çap olunmuşdur.

Kağız formatı 70x100^{1/16}.
Ofset çapı. Ofset kağızı. Fiziki çap vərəqi 12,5.
Sifariş 53. Tiraj 133000. Pulsuz.

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 121^A